

AZƏRBAYCAN XALQ ƏDƏBİYYATI

QORQUD ƏDƏBİYYATI



416
Q-70

231424

QORQUD ƏDƏBİYYATI

Bədii əsərlər


M.F.Axundov adına
Azerbaycan Mədəniyyət və Sənət Nazirliyi
Kitabxanası

“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004

Tərtib edəni və redaktoru:

Tofiq Hacıyev

AMEA-nın müxbir üzvü, Türk Dil Qurumunun həqiqi üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi



894.36 - dc 21

AZE

Qorqud ədəbiyyatı. Bədii əsərlər. Bakı, "Öndər nəşriyyat", 2004,
368 səh.

Kitabda Dədə Qorqud motivləri əsasında müxtəlif janrlarda yazılmış
bədii əsərlərdən nümunələr toplanmışdır.

ISBN 9952-416-05-8

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

HƏMİŞƏYAŞAR DƏDƏ QORQUD ƏDƏBİYYATI

“Dədə Qorqud kitabı” milli mədəniyyətimizin tarixində bir Dədə Qorqud ədəbiyyatı yaratmışdır. Bu ədəbiyyat millətin iç dünyasında Oğuz bahadırlarına məxsus bir mənəviyyat havası hazırlamışdır. Bu hava ilə nəfəs almış oğullar dövlət qurmaq, torpağı qorumaq, millətə sahib çıxmak tuyğuları ilə tərbiyələnmişlər. Bu “Kitab” Oğuz tarixini vətəndaş obrazına çevirmişdir, Oğuz tarixini – salnaməsini tərbiyə mənbəyi etmişdir. Həmin Oğuznamənin tərbiyə örnəyini ilkin olaraq Dədə Qorqud özü vermişdir – tarixi bir ədəbiyyat sifətinə salmışdır, Mete, Atilla, Alp Ər Tonqa, Bumın kağan, İlteriş kağan, İlbilgə xatun kimi sərkərdə-bahadır ana-xatun tiplərini Bayındır xan, Qazan xan, Bamsı Beyrək, Burla xatun obrazları kimi təqdim etmişdir. Bu obrazlar bir az sonra Selcuq Sultan, Alp Aslan, Çingiz xan, Əmir Teymur kimi türk hökmədarlarını – sərkərdələrini Alp Arslan, Cahan Rəhləvan, Qızıl Arslan kimi üç hökmədar anası Mömine xatun, Əmir Teymura həm qadın, həm silahdaş olmuş Bibixanım, Qarabağ xanlığını Qacar nəslinin qəzəbindən qoruyan Ağabəyim ağa qəbilindən müdrik türk analarını – xanımlarını yetirmişdir. Səməd Vurğun deyirdi: Dahilərə süd vermişdir Azərbaycan gözəli...

Dədə Qorqud ədəbiyyatı zaman-zaman yeni nəsillərin tərbiyəsi işinə fəallılıqla müdaxilə edir. Bu ədəbiyyatın gücünü günümüzdə əyani şəkildə görürük. Müasir ədəbiyyatımızda Dədə Qorqud motivlərində yazılmış bədii əsərlərin xüsusi çəkisi və yeri var.

60-70 il öncəki yaxın tariximiz bədii ədəbiyyatın, qəhrəmanlıq ədəbiyyatımızın səfərbəredici işini göstərdi. H.Cavid “Topal Teymur”u (Cavidin zamanında “Dədə Qorqud kitabı” meydanda olsayıdı, yəqin ki, o bu qəhrəmanlıq motivində bir əsər yazardı), S.Vurğun “Fərhad və Şirin”i yazdı. S. Vurğun “Vaqif”də əli qələmli Vaqiflə yanaşı, əli qılınclı Eldar obrazını yaratdı. Böyük Vətən müharibəsi adlanan dəhşətli hərb dövründə Babək, Qacaq Nəbi, Koroğlu, Səttarxan motivləri müstəqil mövzular və təşbeh – obrazlar kimi ədəbiyyatımıza güclü şəkildə müdaxilə etdi.

Qısa fasılədən sonra, keçən əsrin 60-70-ci illərində ədəbiyyatımızda qəhrəmanlıq keçmişimizə müraciət yenidən gücləndi. Böyük rus filosofu – tənqidçisi Dobrolyubov yazırkı ki, xalq ağır çətinlik – sınaq sırasında qalan da qəhrəmanlıq dastanlarına üz tutur, özündə güc tapır, öz azadlığı yolunda mübarizəyə qalxır. Bu dövrə bərdən Vətən – millət ideyasının qurbanı olmuş N.Nərimanov haqqında iki klassik əsər meydana gəldi: M.İbrahimovun “Pərvanə” romanı və İ.Hüseynovun “Doktor Nəriman” filmi. Yenə eyni vaxtda

ideya-əqidə yolunda şəhidliyin azərbaycanlı zirvəsi Nəsimi mövzusunda İ. Hüseynovun “Məhşər” romanı “Nəsimi” filmi, və Qabilin “Nəsimi” dastan-poeməsi yarandı. Məhz həmin zaman kəsiyində Anarın “Dədə Qorqud” povesti yazılı və onun əsasında eyni adlı film çəkildi. Bu povestin və filmin ziyyəli mühitində və geniş xalq kütlesi içərisində böyük rezonansı oldu. Ədəbiyyatımızın atmosferində bir Dədə Qorqud havası duyulurdu. Nəslimizin dilində Dədə Qorqud şeriyəti hiss olunurdu. Sərbəst şerimiz Dədə Qorqud dilindən dad alırdı və onun yazılmama-oxunma auditoriyası genişlənirdi.

Dədə Qorqud ədəbiyyatı nəsrimizdə “Dədə Qorqud kitabı”nın 1950-ci illərdəki yasağına qədər, hələ 40-cı illərdən başlamışdı. Həm də maraqlıdır ki, Dədə Qorqud mövzularına müraciət yuxarıdan, dövlət təşkilatları tərəfindən sıfariş edilirdi. M.Rzaquluzadənin Dədə Qorqud motivləri əsasında yazılmış hekayələrdən ibarət “El gücü” kitabının nəşriyyat tərəfindən yazılmış ön sözündə deyilirdi: “Burada müəllif, nəşriyyatın tapşırığı üzrə (kursiv mənimdir – T.H.), haman dastandakı mövzu və məzmundan istifadə ilə həm *zasas məskurə* (kursiv mənimdir – T.H.), həm də ədəbi növ etibarilə yeni hekayələr yazmışdır”.

Orada kitabdakı hekayələrin Azərbaycan gəncliyinə nələr aşilandığı barədə beləcə də söylənir: “...bunlarda Vətən eşqi, ata-ana məhəbbəti, xalq və vətən düşmənlərinə qarşı amansızlıq (“Ana ürəyi – dağ çıçəyi” hekayəsi), el gücünə arxalanmaq, Vətən və xalq mənafeyini şəxsi mənafədən üstün tutmaq, ümumi düşmənə qarşı əlbir mübarizə aparmaq, çətinliklər qarşısında ruhdan düşməmək, möhkəm və mətanlı olmaq (“El gücü” hekayəsi), məhəbbət və yoldaşlıqda sədaqət və fədakarlıq, istismarçılarla, riyakarlıq və yaltaqlığa nifrət, beynəlmiləl dostluq və qardaşlıq, azadlıq və səadət uğrunda mübarizə (“Dəli ozan” hekayəsi) ideyaları tərənnüm və tabliğ olunur. Bunlar hər zaman və xüsusən bizim zamanımızda gənclərdə tərbiyə edilməsi lazımlı və faydalı olan yüksək insanı ideyalardır”. Bu iqtibasın ona görə hamisini kursivlə verir və deməli, vurgulayıram ki, mən də nəşriyyatla tamam razıyam – doğrudan da, “Dədə Qorqud kitabı” və təbii ki, onun motivlərində yazılmış hekayələr, insanda həmin tuyğuları oyadır, insanlara, xüsusişlə gəncliyə bu ideyaları aşılayır.

Bu kitab 1948-ci ildə nəşr olunub və “Dədə Qorqud kitabı” 1950-ci ildə yasaq edilib.

Nəşriyyat xalq deyəndə “sovət xalqı” deyilən anlayışı, vətən deyəndə “Sovetlər İttifaqı” adlanan dövləti nəzərdə tuturdu. Ancaq müvafiq təşkilatlar “yuxarı”ların – dövlətin diqqətinə çatdırıldı ki, Azərbaycan oxucuları, xüsusişlə gənclər bu xalq anlayışı altında bilavasito Azərbaycan-türk millətini və Vətən dedikdə, məhz, Azərbaycanı, doğma Ata-Ana yurdu qavrayırdı. Deməli, “Dədə Qorqud kitabı”nın təbliği, onun motivlərində ədəbiyyat aşkarca sovet dövlətinə, kommunizmə qarşı fikir oyadırmış. Və balta dibindən vuruldu – “Dədə Qorqud kitabı” kitabxanalardan yiğisdirildi, tədrisdən çıxarıldı,

haqqında danışmaq yasaq sayıldı. Dövlət “səhv etməmişdi”; həqiqətən, “Dədə Qorqud kitabı” milli gənclik hazırlayırdı, milləti, Dobrolyubovun dediyi kimi, öz qəhrəman keçmiş iłə tanış edir, istismara qarşı mübarizəyə çağırırdı. Sizə zarafat gəlməsin, qəhrəmanlıq dastanını oxumaq marş musiqisi ilə yürüşə çıxmək kimi bir əməldir. Yaxşı yadimdadır ki, biz, o vaxtin məktəbliləri “Ana ürəyi – dağ çiçəyi”ni dərsliyimizdə oxuduqdan sonra M. Rzaquluzadənin adı çəkilən kitabını təpib bütün hekayələri oxuduq. Və mən öz şəxsi həyatımda həmin hekayələrin təsirini bütün gəncliyim boyunca yaşamışam. Sonrakı nəsillər üçün həmin işi, deyək ki, “Dədə Qorqud” filmi gördü və s. Dədə Qorqud ədəbiyyatı belə yaranmağa başladı. Nəbi Xəzri mənzum “Burla xatun” dramını yazdı. Daha sonra Arif Abdullazadənin “Ulu Qorqud”u işıq üzü gördü. Güneydə isə Səhəndin “Sazımın sözü” dastanı Şəhriyarın “Heydər baba”ından sonra, sözün əsil mənasında, bir era açdı. İş burasındadır ki, Səhəndin dastanı şimalda – sovet Azərbaycanında da güclü rezonans yaratdı, bir Səttarxan marşı kimi sösləndi.

Dədə Qorqud ədəbiyyatının yaranması təsadüfi deyildi. Əsərlər yazılırsa, deməli, yazılar buna ehtiyac duyurlar. Deməli, bu, zamanın tələbidir. Zaman oyanış tələb edir.

Qələm sahibi bu tələbi ödəməlidir, mühitini oyatmalıdır. Əsərlər yazılıdır və öz işini gördü. Kim nə deyir desin, sovet imperiyasının dağılmasında da, Güney inqilabının baş verməsində də Dədə Qorqud ədəbiyyatının öz payı var.

Anarın povesti və filmi Azərbaycan cəmiyyətində “Dədə Qorqud kitabı”nın özü boyda bir hadisə oldu. 50-ci illər yasağından sonra Qorquduñ azərbaycanlı (əslində: Azərbaycan türkü) pasportuna sahiblənməsində bu povest və film çox iş gördü. On əsası da o oldu ki, “Dədə Qorqud kitabı”na müxtəlif yönlərdən diqqət verilməyə başlandı. Başlanan bu iş davam edərək və böyüyərək 1997-ci il prezident fərmanı ilə, möhtəşəm yubiley tədbirləri ilə, o cümlədən Dədə Qorqud ensiklopediyası ilə nəticələndi. Bütün bu tarixi-mədəni rezonansla yanaşı, Anarın əseri dövrünün mükəmməl bədii hadisəsi oldu. Tarixi mövzuda yazılmış əsərlər içərisində tarixiliyin saxlanması dərəcəsi, müasirləşdirmə tipi və bədiilik səviyyəsinə görə Anarın povesti nadir örnəklərdən oldu. Anar “Dədə Qorqud kitabı”nın bir mühüm əlamətini diqqətlə qorudu. Bu, “Kitab”ın dilinə məxsus gözəllik, şeriyət və təmiz türk intonasiyasıdır.

Anarın sintaksısında “Kitab”ın ucdantutma şeir dilinə məxsus ritmik dil, o cümlədən alliterasiya aydın duyulur və qavranır: dibi dərin dar dərələr kimi.

Nəbi Xəzri qadın-anə obrazını ön plana çəkdi. Şair “Dədə Qorqud kitabı”ndakı “Ana haqqı – Tanrı haqqı” etnik-psixoloji düsturunu əsas tutdu. Böyük Oğuz Elində Qazan xan bəylər bəyi, Burla Xatun isə xanımlar xanımıdır. Bəli, Burla Xatun Böyük Oğuz Elinin baş xatunudur. Dövlətçiliyin bütövlüyündə əri Qazan xanın Ana-xatun müşaviridir. Bu mövqə Goy Türk

dövlətçiliyindəki təcrübə ilə tam səsləşir – Bilgə Kağan belə deyir: “Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İlteriş xaqanı, anam İlbilgə xatunu Tanrı öz usalığında tutub yuxarı götürdü – yüksəltmişdi”. Deməli, qədim türkün düşüncəsinə görə, dövlətin dövlət, millətin millət olması üçün hökmərlər xanımı müdriklikdə, kamillikdə bir-birini tamamlamalıdır. Nəbi Xəzri qədim türk adətinə hörmətə yanaşır, bu tarixi normanı guya hüquq bərabərliyi xatırınə qadını ictimai məqəvvaya çevirən sovet həqiqətinə qarşı qoyur. Nəbi dramında vətənin, millətin taleyi üçün qadın-anə harayı qaldırır. Bu, Vətənimizin bugünkü hali üçün Dədə Qorqud ədəbiyyatına ehtiyacın bir real aktıdır. Kimsə “çəçənaq gərəkdir” deyir. Nəbi isə deyir ki, yaralarımızı sağaltmaq üçün Qazan xan, Burla xatun, Bamsı Beyrək, Qanturalı olmaq gərəkdir.

Arif Abdullazadənin “Ulu Qorqud” poeması bilavasitə “Dədə Qorqud kitabı”nın yubileyi günlərində yazıldı. Şair aşkarca Qarabağ yolunda, torpaq birliliyi uğrunda mübarizəyə Qorqud ovqatı aşılayır. Bu sözlər tarix deyil, bu günün həqiqətidir:

Ulu Qorqud,
Ərənlərin Yad nəfəsli yağıları,
Doğma səsli, yad həvəsli xainləri
Ala dağın, Qazlıq dağın
Yaşıl ətəklərində Al qanına boyayıb,
Zaman-zaman.
...Nəsil-nəsil, əsr-əsr
Yollar üstə toz qaldırıb,
Dağ başında tonqallanıb...
Bugünümlə dörüşdü.

Bu Oğuz qəhrəmanları Koroğlulara dönükən Yalançı oğlu Yalıncıqsız da keçinmədik: “Ulu Qorqud, Ulu nəvən, ulu babam Koroğlunun İğidləri qoşun-qoşun, Həmzəsə tək oldu” deyir. Bu sözlər dünümüzdə Dədə Qorqud havasının, Oğuz nikbinliyinin ifadəsidir: “Sevənlərin ömrünə zərrə-zərrə qarışib, Qətrə-qətrə dolduqca, İşiq-işiq şəhərlər, Ulduz-ulduz dünyalar Açaq sevgi, Yurdumuza necə-necə nəsillər, Məhəbbət övladları, Günəş, iqlim, yer adları götirəcək, Zamanlar zaman-zaman Bir yandan itirsə də, bir yandan da Ömürlərlə, ümidiirlə, əməllərlə Dolacaq. Ulu Qorqud, Sevgi mənim dünyam boyu Başım baxtı, evim taxtı Olacaq”. Bu gün bize Dədə Qorqud ədəbiyyatının bu nikbinliyi, bu ümidi hava kimi, silah kimi gərəkdir.

Dədə Qorqud ədəbiyyatı içerisinde Sahəndin “Sazımın sözü” poemasının xüsusi yeri var. Əsərin adından da göründüyü kimi, şair sözünü sazla, sazin müşayıti ilə deyir. Bu, Dədə Qorqud qopuzunun sözüdür. Poema sanki Dədə Qorqud boyalarının, ulu dastanlarımızın yeni versiyasıdır.

Xan oğlu xan Xan Bayındır
 Toy edərdi ilde bir gün.
 Qonaqlayıb toylayardı
 Oğuzların xanın, bu gün.
 Demək, yenə xanlar xanı
 Bir gün yerdən durmuş idi.
 Qızılqubbə şam günlüyün
 Yer üzündə qurmuş idi.

Elə bil “Dədə Qorqud kitabı”nı yenidən oxuyursan. Təkcə hadisələr Dədə Qorqud hadisələri ilə səsləşmir, dil də, mən cəsarətlə deyirəm, “Kitab”ın şeriyətini, saflığını, qorquduğunu canlandırır. Poemanın dilində, bir tərefdən, S. Vurğunun “Yandırılan kitablar” şerinin intonasiya məzmunu var, bir tərefdən, onda qədim türk şerinin quruluşu izlənir. Səhənddə misraların hecaya görə qeyri-bərabərliyi və ümumiyyətlə, qısa həcmli, azhecalı misraların iştirakı qədim türk şerinin bir nümunəsi kimi “Dədə Qorqud kitabı”nın özündən gəlir:

- Oğlu olanı ağ çadıra, – 9
- Qızı olanı al çadıra, – 9
- Oğlu-qızı olmayı – 8
- Qara keçə üzərində – 8
- Əgləndirin! – 4
- Qara qoyun yəxnisindən – 8
- Yemek verin. Yesə, yesin, – 8
- Yemez, getsin! – 4
- Oğlu-qızı olmayı – 8
- Tanrı-taala qarğamışdır – 9
- Biz də dəxi qarğayızır. – 8
- Həmi bunu bəlli bilsin! – 8
- Deyə o gün Xan Bayandır – 8
- Höküm etmişdi. – 4

Gözləmek olardı ki, qəhrəmanlıq poeması olmaq və qəhrəmanlıq dastanı motivində yazılmış etibarilə şeir 11, 12, 14, 15, 16 hecalı misralar üstündə dursun. Ancaq bütün poema boyunca ən çox 7, 8 hecalı və sərbəst misralı şeir üstünlük təşkil edir. Bu, “Dədə Qorqud kitabı” şerinin poetikasına uyğundur. Aydın olur ki, Səhənd “Dədə Qorqud kitabı”nı, sadəcə, oxuyub təsirlənməmiş, onu tədqiq və tehlil edib bütün incəliklərini öyrənmiş, dastanımızın ideya məzmunu ilə bərabər, poetikasını da mükəmməl şəkildə mənimsemışdır. Səhəndin poemasını oxuduqca Dədə Qorqud duyulur, qopuz dirlənir, Oğuz atlarının kişnərtisi eşidilir. Bu poema qəhrəmanlıq dastanından nə və necə götürməyin, müasirlərinə nə deməyin gözəl örnəklərindən biridir.

Dədə Qorqud ədəbiyyatı üçün, əlbəttə, qəhrəmanlığın, vətənpərvərliyin təbliği əsasdır. Bir qədər qəribə görünə də, Dədə Qorqud motivlərində iki komediya yazılmışdır. Altay Məmmədovun “Dəli Domrul” komedyasında dastanın müvafiq boyuna müraciət olunmuşdur. Əlbəttə, yaziçi öz mövzusunu işləməkdə sərbəstdir. Ancaq qəhrəmanlıq motivini komik planda işləməyin şərtlərində müəyyən əndəzə olmalıdır. Məsələn, Banuçıçək Oğuz Elinin səciyyələnməsində əsas obrazlardandır. O, Bamsınındır, onu Domrula nikahlamaq olmaz – bu təhrifdir. Yaxud, Əzrayıl mələkdir, onu istədiyin şəkildə təyinləyə bilməzsən. “Əzrayıl donquz oğlunu tap, göndər bəri. Gəndər, görən nə dəyyusdur”, “Ə, Əzrayıl qağa, hardasan?” kimi ifadələr süni gülüş doğurmaq üçündür. “Baş qaldırdı Alp dağları da, Heyran qaldı allahlar da” və ya “Ey insan oğlu, insan, insan, Ərşədən, kürşədən, tanrılarından Sən ucasan, sən ucasan” nəğmə mətnlərində Allaha münasibət sovet ideologiyasından gelir. Halbuki dastanda tekallahlığın təbliği mühüm mətləblərdəndir. Komiklik tarixliyli təhrif etməməlidir.

“Dədə Qorqud kitabı” motivlərinin komik planda işlənməsi baxımından Kamal Abdullanın “Casus” pyesi uğurlu bir təcrübədir.

Kamal Abdulla “Dədə Qorqud kitabı”nın istedadlı tədqiqatçısıdır. Mən hesab edirəm ki, bu komediya onun qorquduşunas tədqiqatının növbəti mərhələsidir. Və həqiqətən, bu əsər nəticə etibarilə elmi tarixi mövzunun müasir ideyaya yönəldilməsinin estetik həlli məsələsində öz elmi cavabı olan bir bədii araşdırmadır. Təsadüfi deyil ki, K. Abdulla tədqiqatlarından birini “Gizli Dədə Qorqud” adlandırmışdır. Bu sərlövhənin özündə obrazlı düşüncə diqqəti aydınca çekirdi. Yəqin ona işare edirmiş ki, “Dədə Qorqud kitabı”nın bütün problemlərini elmi məntiqi sillogizmlərle aşkarlamaq yetərinə olan iş deyil. Əvvələn, komediya estetik ölçülər baxımından normal ədəbi hadisədir – bu, qəhrəmanlıq motivinə parodiyyadır. “Dədə Qorqud” dastanına satirik nəzirədir. İkinci tərefdən, biz bu və ya başqa folklor nümunələrində, ən çox da nağıl və dastanlarda gözlənilməz hadisələrlə qarşılaşır və niyəliyinə cavab tapa bilmirik. Bu sualların cavabına, adətən, ədəbi sərtlik deyə canımızı qurtarıraq. “Dədə Qorqud kitabı”nda da xeyli belə məqamlar var. Doğrudan da, necə olur ki, bir dövlətin sərkərdəsi ova gedir və düşmən qonşu dövlətin adamları gəlib onun yurdunu talan edir, ailəsini əsir aparır; yaxud adlı-sanlı qəhrəmanı toy gecəsi gəlib yatağından götürürler və s. Folklor nəzəriyyəsinin ədəbi şərtlik adlandırıb üstünü pərdələdiyi bu işə Kamal Abdulla müstəqim məna verir, onu casusluğun nəticəsi sayır və qəhrəmanlıq motivini komediyaya çevirmiş olur. Məsələ də odur ki, həmin anlayış dastanın özündə var: yer-yer casusun Oğuzu casuslamağından söhbət gedir. Kamal ona görə dastandan yeni ədəbiyyat yarada bilir ki, bu ciddi söhbəti zarafat və gülüş müstəvisinə çıxarır. Və janrı alt-üst edir. Oğuzun tarix sehnəsindən getməsi-

nə gülməklə Oğuzun nəvə-nəticələrinə, yetmiş arxadönəninə təselli verir, faciənin yanğısına komediya ilə su səpir. Faciənin yarasına duz töküb göynətməklə də növbəti nəsillərə ibret vermək olar. Ancaq imkansızlıq məqamında, nəvəni babanın yoluna düzəltmək olmayanda vəziyyətdən məhz komediya ilə çıxməq daha ağıllıdır. Kamal Abdulla bu yolu seçməklə Dədə Qorqud motivini daha çox müasirləşdirir. Dramaturq özünəməxsus şəkildə, bir növ, dəli yiğincağı düzəldir: fəqir nəvələr ulu babalarına gülürler. Bu güllüş tarixin dərinliyində müqəddəs ruha dönmüş, öz qəhrəmanlıq səhnəsinin pərdəsi arxasında düşüncəyə dalmış babaları səksəndirir.

Kamal Abdulla "Dədə Qorqud"u nəzəri-ədəbi tarix olmaqdan çıxarıb bu gənə tətbiq edir. Bədiiliyi həyatıləşdirəndə, tarixi gündəliyə çıxaranda belə olurmuş. Gərək ki, Hötenin sözüdür: nəzəriyyənin ağacı solğun, təcrübəninkı həmişəyaşıl olur. Həmişəyaşıl təcrübənin həyat gücü nəzəriyyəni bərkəboşa çəkəndə bəzən nəzəriyyənin poeziyası tab gətirmir. Və beləcə, tarixi bahadırılıq komediyyaya çevirilir.

Öz "Casus"u ilə Kamal bizi Oğuzun romantik vüsətindən endirir, tarixə bu gənən reallığı bucağından baxır. Tarixi mövzunun qələmə alındığı dövrün, yəni bu gənən düşüncəsini təmin etməsi həmişə bir aksiom olub – bu, tarixi mövzuya müraciət etməyin əlifbasıdır, hətta "a" hərfidir. Bu baxımdan süjetin casus üstündə qurulmasının güclü məntiqi əsası var. Süjetin bu günə maksimum xidmətində casus anlayışı tarixi kod kimi Kamalın kəşfidir. Oğuzu tarixən solduran məhz casus olub. Asiyada Çin casusluğu türkү içəridən palıdı qurd yeyən kimi əridir, Qərbədə həmin üsulla Avropa Oğuzla qıpçağı bir-birinə qırdırıb. Bu gün də Oğuzun nəvələrini casus bir-birinə salışdırıb zəif salır. Casus evlərimizə girmişdi: azərbaycanlı oğulların erməni dayılarının casusluğu ilə Qarabağı itirdik. Oğuzun nəvələri casusun bu tarixi yürüşünün qarşısını ala biləcəkmi? Kamal Abdullanın komediyasının baş səali budur. Ancaq və yalnız bu səali həll etməklə Oğuzun şanlı tarixini qaytarıb bilərik.

Oğuzun – türkün yayvari tarixi gelişində enmə və qalxma xətləri Kamalın bizi təqdim etdiyi casus kodu ilə şərtlənibmiş: bu casus cilovlananda Oğuz qalxıb, cilovdan çıxanda Oğuz müvəzinəti itirib. Bu baxımdan Dədə Qorqudun komediyadakı son sözü iibrətlidir. Son söz lirik ifadələrlə doludur. Dədə Qorqud casusun anasına, Boğazca Fatmaya "zavallı ana" ifadəsilə müraciət edir və deyir: "Boğazca Fatmanın xain... oğlunun sırrı qoy elə buradaca gömülüsn torpağa". Və mətləb də burdan göyərir – gömülüş casusluğun bu torpaqdan göyərməsi kimi. Qorqud Dədənin dediyi çin çıxdı: casus öz sirləri ilə, yəni casusluq xisləti ilə torpağa gömüldü. Bu casus xisləti zaman-zaman bu torpaqdan cürcəti verdi. Nə vaxt ki o cürcəti elə cürcəti halında tapdandı, məhv oldu, Oğuz ucaldı. Nə vaxt ki o cürcəti nəzərdən yayınıb boy verdi, Oğuz süqut elədi. Kamal Abdulla komediyasındaki casus obrazını bu gənəni

Qarabağ xəyanətinin havasından yazıb. Dədə Qorqudun bu son sözü bugünkü komik Oğuz monoloqudur. Formaca "Aydın", "Oqtay Eloğlu" faciələrinin dilini xatırladan, zahirən sentimentalizmə dolu olan bu monoloq real ideya məzmununa görə Oğuzun ziddiyyətli yaşanışının tarixi – dünəni və bu günüdür.

Dədə Qorqud motivləri bu gənən ideyasına daha çox faciə, yoxsa komediya şəklində uyğun gələrdi? "Casus" komediyası ikinci səali təsdiqləyir.

Komediya alınıbmı? Alınıb.

İnsan olmadığı kimi görünəndə, özünü inkar edəndə, xislətinin əleyhinə gedənələ komik vəziyyətə düşür. Özü gülünc olan kəs ciddiye güləndə komik şəxsiyyət olur. Burada "Dədə Qorqud kitabı"nın Oğuz igidləri öz qəhrəmanlıq orbitlərində çıxıblar. Oğuz Elinin bəylər bəyi xan Qazan, dəstursuzca Bayındır xanın yağısını basan, altmış min kafirə qan quşdurən Qəflət Qoca oğlu Şirşəmsəddin, altmış erkəc dərisindən kürk eləsə, topuqlarını örtməyən at ağızlı Aruz Qoca, Oğuz dövlətinin quru sərhədini tekce qoruyan, ceyranı at üstündə qovub əlilə tutan igid Bəkil dastandakı ara arvadı Boğazca Fatmanın oynasıdır. Oğuzun tamam bilicisi, hər dediyi olan, qaibdən xəbərlər verən el atası, Qalın Oğuzun müdrik aşsaqqalı Qorqud Ata, heç demə, həmin Boğazcanın casus oğlunun halalca atasımış. Əlindən kafirlər tir-tir əsən Qazan xan arvadı Burlanın yanında zağ-zağ əsir. Kafirlər əlində ərinin namusunu qorumaq üçün oğlunun doğranmasına razi olan Burla xatun indi Qazan xanı Boğazcaya qışqanır. Hələ bu azdır, buna nə deyərsən ki, pyesin, yəni "Dədə Qorqud"un bu "boyunun" qəhrəmanı, baş obrazı məhz Boğazca Fatmadır. Hadisələrin mərkəzində duran, konflikti düyünləyən və açan əsas qadın sürüti dastandakı heç nə olan Fatma və kişi qəhrəmanı onun casus oğladur. Bir sözlə, pyesdə komik şərait və komik obrazlar lazımi ədəbi-estetik norma ilə mövcuddur. Bu, iri həcmli parodiyyadır. Əsil janrı novella-komediyadır.

Komediyanın dili də, məhz, komediya dilidir. Ancaq burada komediya dilinin məxsusi keyfiyyəti, ayrıca təzahürü var. Bu o komediyalardan deyil ki, süjet boyu hadisələri fasılısız gülüş müşayiət eləsin. Komik şərait təessüf dolu təbəssüm doğurur. Ən güclü komizm məqamında bir balaca dodaqlar qaçan kimi olur. Və bu qaçan dodaqda acı göynərti duyursan. Çünkü bu təbəssüm uzaq keçmişdəki dahi qəhrəmanlığı yada salır. Bu təbəssümə bənzər psixoloji təzahürün bədii yükü kinayədir. Və bilindiyi kimi, kinaya satirik ovqatın on sərt ifadəsidir. Vəziyyət gülüncidir, ancaq komediyalarda vərdiş etdiyimiz gülüş doğmur. Gülsən, dodaqlarını yandıran göynərti ciyərlərinə də hopar. Bunun adı gülüsdür, məzmunuacidir. Ancaq bu acının qəhqəhesi etnosun vicdanını döyəcləyir. Bu qəhqəhə böyük, poetik şöhrətin prozasıdır. Ona görə də qəhqəhə süküt şəklində gedir ki, düşmən duymasın, kafirlər eşitməsinlər. Yoxsa sənin səslə qəhqəhəne kafir kinayə edər. Deməli, gülüş səsi tənzim olunur, dramaturq həm də dirijordur – gülüş musiqisini idare

və bu dirijorun barmağının uçalmasından bu gülüşün mərtəbəsi və şurultusu duyulur, ancaq qəhqəhə eşidilmir. Çünkü bu qəhqəhə çekilmir, yaşıanır. Ancaq bu yaşanış bu qəhqəhəni mənəvi əxlaqi zilə qaldırır. Əcdadımız Oğuz bunu eşidir. Eşidir və ağlayır. Çünkü o, ulu ruhdur. Ruh isə gurultunu yox, yaşıanışı eşidir. Əsərin estetik vüsəti də budur ki, bizim komedyiamız əcdadımızın ruhunu ağladır. Ona görə də komediya bizi güldürmür, komizmi bizə yaşatdırır. "Casus"un komizmi bu ciddiliyi ile səciyyələnir.

Bu komik psixoloji mühit nitqdə necə reallaşır? Nitqin komizminin psixoloji gülünclüyə uyğunluğunu bir-iki örnəkdə əyanılsıdırək.

Biz "Dədə Qorqud kitabı"nda xatun ünvanını geniş miqyasda Burla üçün, bəzən də Selçən üçün işlədirik: Burla xatun, Selçən xatun. Hətta "Kitab"ın ənlilik, ən istəkli qadın obrazı Bançıçəyə də xatun demirik. Birdən adlı-sanlı Oğuz igidi Şirşəmsəddin "Casus"da şöhrətli, xan sözünə bərabər olan bu ünvanı Boğazca Fatmaya aid edir: "Ağam, Fatma Xatun yenə gəlib". Yaxud romantik xasiyyətli, dastan dilli müdrik Burla xatunun nitqi belə səslənməye başlayır: "...qanım-zadim qaralmır", igidlərin sərkərdə ilə və bir-birile danişqları seçmə leksikonla, yüksək üslubda, təmtəraqlı dillə gedir. Birdən komedyada Şirşəmsəddin Qazan xana deyir: "Bunun zirəltisi sonra çıxacaq, xanım". Bu da ulu sərkərdə Qazan acizliyini göstərən dil nümunələri: "Burla xatun bildi, mən batdım", "Bu nə həyatdır, mən yaşayiram, qadir Tanrı? A bəylər, belə də zülm olar?"; Burla xatunu, Ana haqqı – Tanrı haqqı bilinən xanımını hədəleyir: "Əlbət, bir zaman galər, mənim zərbədəstimi görərsən". Lirik-romantik, ciddi-ali dilin satirikləşməsi ilə onu danişanın komik xarakterə salınması klassikamızda sınaqdan keçirilmiş davranışdır. Bir zaman Füzulinin lirik qəhrəmanı deyirdi:

Könlüm açılır zülfü-pərişanını görgəc,
Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Dörd əsr sonra M.Ə.Sabir həmin nitqi öz satirik qəhrəmanın dilinə belə oturtdu:

Könlüm bulanır küçədə cövlənini görgəc,
Nitqim tutulur hərzəvü hədyanını görgəc.

Yuxarıda "Casus"dan kursivlə verdiyimiz loru və komik-satirik nitq parçaları "Dədə Qorqud kitabı"ndakı Oğuz qəhrəmanlarının əfsanəvi igidliklərinə yaraşan şairanə-poetik dile parodiya olaraq assosiativ şəkildə komedyianın personajlarını komik cildə salır. Füzuli və Sabir ifadələrinin təzadı ilə yaranan komizmi burada dastanla komediya dilinin təzad mənzərəsi icra edir.

Dədə Qorqudun son monoloqu Oğuzun tarixi təntənəsinin sonunu elan edən son komik bəyanatdır. Monoloqdan bir çıxarış: "...Fatma... zavallı ana! Bu biçarə dustaq qoy yapışın anasının əlindən, duman kimi qarışın, itsin bu gen aləmdə... Ağır günler öndədi, apar Oğuzun dadını, iyini illərdən, qəri-nələrdən o taya, zühur elə uzaqların uzaqlığında, yaşa... Eh, gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Həni dediyim bəy ərənlər? "Dünya mənim" deyənlər?.. Get, xain övlad. Get, əziz övlad..." Casusun anasına "zavallı" təyini işlədirilir. Bu, lirik, müsbət psixoloji yüklü mənədir. Casus övlada həm "xain", həm də "əziz" deyilir. M.Ə.Sabirdə belə nümunələr var: "Ol gün ki sənə xalıq edər lütf bir övlad... Quldurçuluq örgət. Tainki qumar oynaya, qətl cələyə, qarət – Xoşdur belə sənət, İstərdim o da mən kimi bir hörmətə çatsın. Ta qol gücünə malik olub şöhrətə çatsın. Bir vəqtidir imdi ki, olub Rüstəm-dövrən, Ad qazanayıd – Qaretlər edib ta ki..."

– quzdurluq öyrənməyin, qumar oynamağın qətl-qarətlə məşğul olmağın sənət sayılması, qarətlə var-dövlət əldə etməyin hörmət, şöhrət və ad qazanmaq vasitəsi olması arasındaki təzad necə satirik impuls yaradırsa, xain, casus övladın əziz bilinməsi də həmin ovqatı verir. Yaxud, Dədə Qorqudun bu yuxarıdakı monoloqunun formaca, dediyimiz kimi, Oqtay Eloğlunun, Aydının monoloqlarına bənzəməsi ilə məzmunca Sabirin "Ey gül, nə əcəb silsileyimüşki-tərin var" misrası ilə başlayan satirasına uyğunluğu arasındaki uçurum da eyni komik-estetik effekte malikdir.

Bu üslubi aktin davamı kimi komedyada Dədə Qorqudun müdrik kəlamlarının hərifləşdirilməsi mühüm iş görür. "Dədə Qorqud kitabı"nın usadname hissəsində Qorqudun belə bir ata sözü var: "Öğul kimdən olduğun ana bilir". Birdən dramaturq ipək məcaz pərdəsini ata sözünün üstündə götürür. Məcazin müstəqimləşdirilməsi ilə çox orijinal komik dil nümunəsi üzə çıxır. Və çox ustalıqla, sənətkarlıqla bu müstəqimlik komedyada hadisənin gedişini düyündəyir, düyündər səhnə-səhnə möhkəmlənir və komik mühitli tarım çəkir. Frazeologyanın şeiriyyəti əlindən alınır, onun müstəqimliklə tövşüməsi komizmin dramatik sükanına çevirilir (mən bundan sonra frazeoloji vahidə məsazın müstəqimlikdən formallaşmasına bu faktı auditoriyada tələbələrə misal getirəcəyəm). Deməli, istedadlı adamin qələmi ilə Qorqudun hər ata sözünün üstündə bir komediya yazmaq və bununla da "Dədə Qorqud kitabı"nın ədəbi-bədii təhlil-tədqiqini daha da genişləndirmək olar. "Casus"da komizm dastanlarının içinde bir mifoloji ünsür də mənim diqqətimi çəkdi: Qazan Dədə Qorqudun tükünü odda yandırır və o qəfil peydə olur. Deym ki, mənim yaşımın, həyat təcrübəmin o vaxtı deyil ki, nağıla inanım. Ancaq inanın ki, bu məqam uşaqlı yaddaşimdakı nağılda tükü tüke tutmaq hadisəsinin xoş əhvalını bir daha mənə yaşatdı – komedyadakı bu səhnə məndə xoş bir təbəssüm reaksiyası doğurdu. Dədə Qorqud motivli komedyada belə mifoloji məzmunlu ştrix hazırlıqavab komizm faktlarındandır.

Bu da komizmə xidmət edən bir təzad nümunəsidir ki, ana haqqı dastanda Tanrı haqqı səviyyəsinə qaldırıldığı halda, komediyada Oğuz igitdi nida ilə sual edir: "Xatunda ağıl olarmı?"

Komediyani komizmlə təmin edən dil və hadisə nümunələrini davam etdirmək də olar. Ancaq hesab edirəm ki, bu da yetər, deyək ki, həqiqətən Dədə Qorqud motivində bu komediya alınıb.

Bu cilddə verdiyimiz Dədə Qorqud motivində əsərləri gələcəyin nəhəng Dədə Qorqud ədəbiyyatının ancaq müqəddiməsi saymaq olar. Nə qədər ki ana torpaq – Vətən anlayışı və bu uğurda mübarizə hissi var, nə qədər ki ailə psixologiyası olacaq, nə qədər ki doğma və yadelli əhval-ruhiyyələri, işgal və təcavüz tehlükəsi qalır, nə qədər ki bahadırlıq və satqınlıq – xəyanət təyinatları saxlanacaq, "Dədə Qorqud kitabı" öz motivlərində yeni-yeni bədii ədəbiyyat yaranması üçün mənbə kimi yaşayacaqdır və bu böyük Dədə Qorqud ədəbiyyatının önündə "Dədə Qorqud kitabı"nın özü gedəcəkdir.

Hələ Dədə Qorqud – Oğuz ruhunda laylalar yazılıcaq, Dilsuzun bu laylası kimi:

...Dədəm Qorqud
Bir ad versin.
Qoç Koroğlu
Qırat versin...
Körpəm, laylay,
Öfkəm, laylay.

Gecələri buğda boyda böyüyəsən,
Sən böyüyünce atın böyüsün,
Atın böyüyünce qılincın böyüsün,
Qılincın böyüyünce igidliyin böyüsün.
İgidliyin böyüyünce torpağın böyüsün...
Qopuzdan-qopuza,
Yayladan-yaylaya sevgin böyüsün.
Oğuz ellərindən arxan gölsin,
Yağıların yaman yerdə axşamasın.
Gündoğandan Günbatana
Bayraqların küləkləsin...

Və bu laylaların ovqatiyla gələcək nəsillər böyüüb, Oğuz əhvalında tərbiyələnəcəkdir.

Tofiq HACIYEV

MİKAYIL RZAQULUZADƏ

EL GÜCÜ

(“Dədə Qorqud” boyları üzrə hekayələr)

1. İGİDİN ADI

Uca dağların almaz kimi parıldayan qarlı-buzlu təpələrində sis-duman çəkilir, göylərin gözəl qızı nazlı-nazlı gülümşəyir, üfüqləri seyr edirdi. Təbiət qış yuxusundan oyanır, göylər də, yerlər də əlvan rənglərə boyanır. Yamaclarda boynubükə bənövşələrin, ala-bəzək dağ çiçəklərinin ətri saçılır, ağaclarда rəngbərəng çiçəklər açılır, məxmər otların arasından büllür sular süzülür, qönçələrə, düyməcələrə parlaq incilər düzülürdü.

Bahar füsunkar, əfsanəvi gözəlliyi ilə bizim ellərə gəlirdi. Baharla birgə onun şux elçiləri: qaranquşlar, sığırçınlar sən nəgmələrlə dəstə-dəstə ucuşub ötüşür, bu ellərin daimi vəfali nəgməkarları: nazlı turalar, xınalı kəkliklər, cil bildirçinlər onlarla səs-səsə verib baharı salamlayırlar; bütün quşların dilini bilən kəkilli, boz turağaylar ucalıb havadan asılıraq, qonaq sevən ev sahibləri kimi, baharı və gələn quşları, hərəni öz dilində qarşılıyırlar:

Xoş gəldin, gözəl bahar!
Xoş gəldiniz, a quşlar!

Bir yamacın döşündə yurdun gözəl, çevik, qıvrıq qızları, oğlanları halay vurub yallı gedir, onlar da quşlar kimi səs-səsə verib günəşini, baharı, quşları salamlayırlar:

Xoş gəldin, gözəl Günəş!
Sən, ey müqəddəs atəş!
Xoş gəldin, nazlı bahar!
Xoş gəldiniz, a quşlar!..

El dədə-baba adətincə bayram edirdi; bu bayram Günəş bayramı, bahar bayramı, zəhmət və bərəkət bayramı idi.

Xanlar xanı Bayındır xan misilsiz bir bayram şenliyi qurmuş, sağında-solunda oxlu-yaraqlı, əlvan bayraqlı bəylər, xanlar, uçan quşlardan da bac alan adlı cəngavərlər, hünərli ərlər durmuşdular.

Yurdun hər bucağından ox atan, at oynadan igid cavanlar, adlı-sanlı pəhləvanlar, saz çalıb söz qoşan məşhur ozanlar axışib gəlmışdı. Allı-güllü geyinib bəzənmiş badam gözlü, şəkər sözlü qızlar, gəlinlər də yiğisib gəlmış, rəngin çəmənliliklərdən daha gözəl bir məclis düzəlmüşdi.

Ortada, gömgöy otlarla atlas kimi döşənmiş geniş bir meydan vardı. Bu meydan ər meydanı, hünər meydanı idi. Gücdə-qüvvətdə, şeirdə, sənətdə, hər cür məharətdə, mənəm deyənlər burada yarışardı. İgid cavanlar bəxtini burada sınar, adsızlar burada ad qazanardı.

Şeypurlar, zurnalar, nağaralar çalındı. Pəhləvanlar güleşdi; atlalar çapdı, keçdi; ozanlar deyişdi... Bayramın sonu, ən maraqlı əyləncənin vaxtı yetişdi.

Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harin bugasını meydana çıxardılar. Buğa bir buğa idi ki, buynuzunu daşa vursa – toza döner; dirnağını qayaya vursa – od qopardı.

Üç pəhləvan sağдан, üç pəhləvan soldan buğanın boynundakı zənciri möhkəm tutmuşdular. Buğa özü kimi harin bir buğa ilə döyüşəcəkdi. Birdən buğa nərə çəkib başını silkələdi, zənciri qırıb meydana cumanda, hamı dəhşətlə çığırdı və yerində donub qaldı. Gözü qızmış buğa meydanın qızlar-gəlinlər yerləşən hissəsindəki ala-bəzək rəngləri görüb, düz oraya çapırıldı. İndi yəqin qanlar tökəcək, canlar alacaq, şən bayramı qara matəmə çevirəcəkdi.

Hər kəs, hətta silahlı keşikçilər də, şaşqın bir həyəcan içinde ikən, on beş yaşlarında bir oğlan bir qaplan çevikliyilə meydana atılıb düz buğanın üstünə cumdu və heyvanın buynuzlarından yapışdı. Buğa finxirib dik ayağa qalxdı; oğlanın ayaqları yerdən üzüldü və buğanın başı üzərindən geri atıldı. Buğa bir anda hərlənib ona sarı cumdu. Oğlan onun hücumuna hazır durmuşdu.

Buğa yetişən kimi oğlan yenə onun buynuzlarından yapışdı, buğa nərə çəkib başını silkəleyəndə oğlanın ayağı yenə yerdən üzüldü və buğa boynunun qüvvətilə onu kənara atdı. Oğlan yenə yixilmədi. Budəfə buğanı gözləmeyib özü onun üstünə cumdu və meydən ortasında hər ikisi üz-üzə gələndə, oğlan yumruğunu onun alınmasına, ayaqlarını isə yerə möhkəm dırədi.

Buğa güc gələndə oğlanın ayaqları topuğuna qədər torpağa yeridi. Ancaq o yerindən tərpənmədi. Buğanın qan daman qızarmış gözləri dəhşətlə hərlənirdi. Oğlan gördü ki, təkcə güclə buğanı yıxa bilməyəcəkdir; burada tədbir də lazımdır. Öz-özüne dedi: Damı dirək saxlar, mən niyə buna dirək olum?

Birdən yumruğunu buğanın alnından çəkib özü yana sıçradı. Buğa öz gücü ilə ağızı üstə yerə sərildi. Oğlan bir anda onun başına qonub bıçağını çəkdi, boğazını kəsdi.

– Sağ ol!

– Var ol!

– Yaşa!!! – nidalarılə hər yandan meydana allı-güllü ipək yaylıqlar yağıdırıldı. Gənc qızlar yüyürüşüb oğlanın başına etirli dağ çiçəklərindən, rəngarəng çiçəkli budaqlardan hörülülmüş çələnglər qoydular.

Xanın buyuruğu ilə şeypurlar çalındı. Hay-küy kəsilib hamı öz qerinə çəkildi. Oğlanı xanın hüzuruna çağırıldılar. O, baş əyib durdu. Xan onu başdan-ayağa süzdü.

O, yaşına görə boylu, enli kürəkli, qarayanız bir oğlandı. Azacıq çatma qara qaşları altında şahin baxışlı qonur gözləri vüqarla parıldayırdı. Tərlan dimdiyinə bənzər zərif burnu, qabarıq dodaqları üstündə yeri yenicə tərləmiş yumşaq bığları və bir az enli çənəsinin ucundakı batıq, uzunsov, yuvarlaq üzünə xüsusi bir yaraşlıq verirdi.

Öynində tünd-göy rəngli dar qaftan¹, ayağında gen innabi şalvar, belində zərif nəqşli tirmə qurşağı taxılmış ağ şirmayı dəstəkli, qırmızı məxmər qınlı bir bıçaq, ayağında qısa boğazlı, sarı meşin məst var idi. Başındaki xurmayı papağın altından qara, qıvrım saçları çıxıb geniş alınıni və qulaqlarının üstünü bürümüştü.

Xan gözəl olduğu qədər də hünərli və çevik olan bu cavani seyr etməkdən zövq almış kimi, bir müddət sükutdan sonra soruşdu:

– Kimsən igid? Adın nə?

Oğlan hələ tamam bərkiməmiş cingiltili, lakin sərbəst axan bir səslə cavab verdi:

– Mənə Dərsə xan oğlu deyərlər, xan sağ olsun, hələ adım yoxdur...

– Sən bu gün hünər göstərdin, ad almağa haqq qazandın, oğlan, – deyə xan yanındakılara buyruq verdi: – Dədə Qorqud gəlsin, bu oğlana ad qoysun!

¹ Q a f t a n – qədim üst geyim, çuxa

Ozanlar ozanı Dədə Qorqud gəldi, sədəfli qopuzunu sinəsinə bəs igidə belə ad qoydu:

El bəyəndi səni, oğlan, bəy olasan,
Mən demirəm bu hünərlə tək olasan:
El içində artsın tayın-tuşun sənin,
Boş dönmesin ovdan qızılquşun, sənin
Bədöy atın kişnəyəndə, göy titrəsin.
Qılincına şimşəklər də, "Əhsən!" desin.
Öyün, belə oğul doğan ana, öyün!
Ad almağa haqq qazandı oğlun bu gün.
Qızlar qoydu çıçəklərdən başına tac;
Buğa yıxdi – mən adını qoydum – Buğac!

2. ÇUĞUL

Qapqaranlıq bir gecə...

Dəyənin bucağında Dirsə xanın yasavul başçısı Qaragün uzanmışdı (anadan olanda gün tutulduğu üçün, adını belə qoymuşdular). Çırığın tutqunlığında onun iri, ətli üzündəki çopurlar daha dərin, cuxura düşmüş tək sağ gözü daha qorxunc, alnının sol tərəfindəki dərin göyümtül çapiq və sol gözünün boş qalmış yuvası bir qaya oyuğu kimi görünürdü. İşıq titredikcə, onun qaya parçası kimi hərəkətsiz üzündə əcəib kölgələr oynasıır, üzü suya düşmüş qorxunc bir əks kimi elə bil yayılıb yıqlılar, iri, yöndəmsiz burnu, qalın dağınıq qaşları, yoğun bığları sanki ayrı-ayrı hərəkətə gəlir, sonra yenə donub qayaya dönürdü.

Onun başının üstündən, divarda, zolaq-zolaq bir pələng dərisi üzərində mal damarından hörülmüş qaba bir qamçı, qotazlı bir qılinc, qalxan, yay və sadaq¹ asılmışdı.

Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış və mütəkkələr yumşaq quzu yunundan, zərif qu tükündən idisə də, o enə dincələ bilmirdi. Tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, surahıdakı tünd al şərabdan piyalə-piyalə içir, yenə rahat ola bilmirdi.

Qaragünün dərdi böyük idi. Buğacın, dünənki uşağın eldə-obada, xüsusən, xanlar-bəylər arasında belə ad-san qazanması onu rahat qoymurdu. Onun gözü ac, ürəyi qurdlu idi.

¹ S a d a q – ox qabı.

Yasavulbaşı bir zaman düşünürdü ki, "Dirsə xanın övladı yoxdur – sabah ölər, mən xan olaram..."

Xanın oğlu olanda, Qaragün ümidi itirməmişdi; öz-özünə demişdi: "Kim bilir böyüyənə qədər başına nələr gelecek... gəlməsə də, gətirərik..."

Ancaq on beş yaşlı cavanın birdən-birə belə hünər göstərməsi, xanlar xanı Bayındır xanın buyuruğu ilə ona indidən bəylik verilməsi Qaragünün gününü qara, bütün xülyalarını alt-üst eləmişdi.

Yasavulbaşı yenə ufuldadı, yerində dikilib şərabdan bir dolu piyalə içdi; əlini uzadıb divardan qamçını aldı. Şirmayı dəstəsilə üç dəfə qalxana vurdu. Dəyənin qalın palaz pərdəsi aralandı, qıçıq gözlü, seyrək, uzun bığlı bir yasavul başını içəri uzatdı.

Qaragün onun üzünə baxmadan, xırıltılı bir səslə əmr etdi:

– Çağır gəlsinlər!

Qapçı kimi çağıracağını yaxşı bilirdi, neçə gün idi ki, yasavulbaşı hər gecə bu vaxt öz əlaltıları ilə burada görüşür, piçilti ilə danışır, tədbir tökürdü...

* * *

Dirsə xan artıq qocalmışdı. Oğlu Buğaca bəylik verib onu yaxın obalara göndərmişdi. Oğlunun özünə layiq bir xələf olacağından fərehlənib, xan qocalıq günlərini şad və rahat keçirmək ümidində idi. Bütün əcəbi Dirsə xan arvadı Anaxatunla şirin söhbətdə keçirmişdi:

"...Buğac daha böyüyüb, göz dəyməsin, adlı-sanlı bir igid olub... Bir neçə il sonra ölkənin ən gözəl və kamallı qızını, rənglərin və çıçəklərin dilini bilən, toxuduğu füsunkar ipək xalçalarılıq hamını heyran edən Aybikəni Buğaca alacaq, oğul toyu da görəcəklər... Nəvələri olacaq... Qocalıq günlərini onların sevinci ilə dolduracaq, şən keçirəcəklər..."

Ata-ananın ən şirin xəyalları, ən gözəl arzuları!..

Xan bu dadlı xəyallarla səhərə yaxın yuxuya getmiş, gözəl bir röya görmüşdü: nəvəsini, eynən Buğacın körpəliyinə bənzəyən totuq bir oğlunu qucağında oynadır, atıb-tutur. Nəvəsi onun çal bığlarını, ağ saqqalını kiçik barmaqlarına dolayır, zərif əllərilə burnundan, qulağın-dan yapışır, boğazının altını qidiqlayır...

Xan gülə-gülə yuxudan ayıldı. Gün artıq üç mızraq¹ boyu ucalmışdı. Gen çapanını eyninə geyib qəbul otağına keçəndə, taygöz yasavul-

¹ M i z r a q – nizə, cida.

başını kapıda gördü. Yasavulbaşı xanı görən kimi ayaqlarına yıxıldı, yalvarmağa başladı:

— Amandır, bağışla, xan, cavanlığına bağışla... Bilməyib, taqsırdan keç!

Xan heyrətlə iki addım geri çekilib təəccüblə soruşdu:

— Nə var, nə olub ki?

— Xan sağ olsun, Buğacı deyirəm, bağışla cavandır!..

— Qalx görüüm, bir adam kimi söylə, nə var axı?!

— Vay, xəbərin yoxmu xan? — deyə yasavulbaşı guya dediyinə peşman olmuş kimi, bir təəssüflə kekələməyə başladı:

— Dilim-ağzım qurusun, xan... Onda naħaq dedim... Heç e... e... heç...

Xan şübhə, maraq və qəzəb duyğuları içində, əsəbi bir halda soruşdu:

— Yox, yox... sözünü danma, söylə görüm nə var!

Yasavulbaşı əzilib-büzülməyə başladı:

— Goyə, yerə and olsun, xan, elə bildim sənə deyiblər... Gəldim ki, yalvarım, taqsırdan keçəsən... Yoxsa...

Xan büsbütün qızışib qəzəblə bağırdı:

— Sənə buyururam söylə, yassar, yoxsa!..

Xan hırslı, altdan yuxarı divardakı qılınca baxdı. Yasavulbaşıya da bu lazım idi. O, xanın ürəyinə şübhə toxumu sala bilmüşdi. Yaltaq bir əda ilə Buğacı çuğullamağa başladı.

— Dilim yansın, xan, deyirlər ki, oğlun Buğac bəy... — o, “bəy” sözünü xüsusi bir əda ilə ifadə etdi. — Deyirlər ki, səni öldürmək fikrinə düşüb!..

— Sus, murdar! — deyə xan iki əli ilə onun yaxasından yapışib silkələdi. — Nə çərənlədiyini bilirsənmi?!

Xanın əlləri sustaldı. Yaxası xanın əlindən çıxan kimi, yasavulbaşı yenə onun ayaqlarına düşdü.

— Xan sağ olsun, yasavullar gecə yarısı qəsrin yanında, qapının ağızında şübhəli bir adam yaxaladılar. Onu sabaha qədər işgəncələrlə dindirdim. Nəhayət, oğlun Buğacın təhrikilə səni öldürməyə gəldiyini boynuna aldı... İstəyirsən çağırıım, özün dindir... Ancaq, xan sağ olsun, Buğac cavandır, bəlkə yoldan azib, bağışla, başa sal, nəsihət el...

Xanın başı hərlənirdi. O, sərsəm kimi, ayaqları dolaşa-dolaşa, divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü.

Qaragün, xanın sarsıldığını, susduğunu görüb ürəkləndi, qəzəb və həyəcanını görüb sevindi. Onun sinəsinə yandıran odun üstünə su səpməyə başladı; ancaq elə bir su ki, alovu daha da coşdursun:

— Xan sağ olsun, nə olar, cavandır, bağışla... Ancaq deyirlər ki, qırx igidi başına yiğib eli-obanı talayır: qızlara-gəlinlərə toxunur; ağsaqqal qocaları söyür, ağbirçək qarılıları döyü...

Yasavulbaşı bilirdi ki, bəlkə də xan, özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz, odur ki, dediklərini bir az da qüvvətləndirməyə çalışdı:

— Xan sağ olsun, camaat şikayetə elçilər göndərib, buyurub dindirə bilərsən...

Xan boğulmuş kimi, zorla eşidilən xırıltılı bir səslə dedi:

— Gedin, mənə onun başını gətirin!

Yasavulbaşı arzusuna çatmışdı. Özünə gəlməyə xana fırsat verməyib dilləndi:

— Xan sağ olsun, indi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qolu zorba quldurlar... Buyuruq ver, sabah ova çıxaq, onu tək çağırıq, onda bəlkə birtəhər...

Xan bircə kəlmə ilə hökmünü verdi:

— Olsun!..

3. O V

Bənövşə rəngli üfüqdə almaz parçası kimi parıldayan dan ulduzu əriyir, getdikcə bühlurlaşan havaya qarışırı. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır, incə buludlar mor, pənbə, lacivərd rənglərə boyanır, səma ağır-agır dalgalanan bir sədəf gölü kimi hər an rəng-dən-rəngə girirdi.

Sərin-sərin dan yelləri əsdikcə, dənizin xoş rayihəsini, ucsuz-bucaqsız düzlərdəki gülərin-çiçəklərin ətrini yayırdı.

Ala-qaranlıqda hələ yer ilə göy bir-birindən seçilmir, şübhün əbədi aşıqları olan boz turağalar havalanıb səhər nəgmələrini oxuyur, bildirçinlər, turaclar səs-səsə verib doğacaq Günəsi pişvaz edirdi.

Ötüşən quşların civitili nəgməsi, piçildəşən ətirli gülərin, çiçəklərin, atlaz yarpaqların xərif səsi, bühlur suların şirin zümrüməsi, səhərin təranəsi...

Kainat nə möhtəşəm, təbiət nə gözəl, həyat nə dadlı, insan nə bəxtiyardı!.. Bəxtiyardır; çünki bütün bu gözəllikləri duyan da, anlayan da insandır!..

* * *

Səhər açıldı. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırıları, at kişnəmələri, it hürümələri, şeypur nidaları pozurdu.

Dirsə xan ova çıxmışdı. Xanın sağında-solunda düzülən yasavullar, qollarında qızılquş, şonqar, qaraquş aparan quş bəyləri, yedəklərində tazi-tula gedən şikarçılar, nökərlər böyük bir yarım daire təşkil etmişdilər.

Hava işıqlaşanda, kolluqlardan bildirçin, turac, kəklik pirildəşib qalxdıqca, alıcı quşları buraxıb ovlayırdılar. Tazilar doşanları qovayır, nökərlər hay-küylə at çapırdılar.

Hələ nə xan, nə Buğac ova qarışmir, əsil ovlağa – Ceyran düzünə çatmağı gözləyirdilər.

Xan da, Buğac da, yasavulbaşı da dalğın idilər. Hərənin öz daxili aləmi, öz xəyal və düşüncələri vardı.

Xan, yasavulbaşının riyakar bir sədaqətlə uydurduğu iftiranın təsirilə bütün gecəni yatmadı. Qorxunc xəyallar içində sübhə qədər oğlu ilə pəncə-pəncəyə əlləşmişdi. İndi də o kabusdan qurtarmayıb oğlunun hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq arasında idi.

Yasavulbaşı, xanın ürəyində imiş kimi, onun həyəcan və dalğınlığının səbəbini yaxşı biliirdi. Tez-tez atını sürüb oğlu ilə onun arasına girir, guya özünü süpər edib onu oğlundan qoruyurdu. Əslində isə, çalışırkı ki, onların arasında heç bir səhbət olmasın, fitnənin üstü açılmasın.

Buğac isə, bütün vəsvəsələrdən uzaq olub cavan bir ovçu ehtirasılı yalnız qarşidakı ov barəsində həyəcanla düşünməkdə idi. Necə də həyəcanlanmasın? İlk dəfə idi ki, atası ilə birgə cah-cəlalla ova çıxmışdı! Bu gün o, hələlik özünə və yaxın yoldaşlarına, öz qırx igidinə məlum olan ovçuluq məharətini atasına da göstərəcək idi. Bütün ölkədə ən məşhur və ən mahir ovçu sayılan atasının tehsin və təqdirini qazanacaqdı...

Buğacın gözlərinin önünde indidən ceyranlar qaçışır; o atasının qarşısında bir oxla iki ceyranı birdən vurur, bir kəməndlə ikisini birdən tuturdu... Atası da onu bağına basıb sevinir, öyünür; Buğacın köksü fərəhə qabarındı...

Bu dadlı xəyallarla öz-özünə gülümsəyən, gözlərində sevinc şimşəkləri parlayan Buğacın üzünə arabir keçici bir bulud da qonurdu.

Belə anlarda o düşünürdü ki, – Ah, nə olaydı, gözəl Aybikə də burada olaydı, onun hünərini, məharətini bir də görəydi!.. Hələ yoldaşları, onun daimi ov və savaş yoldaşları, qırx igidi... Görəsən atası onu niyə tək çağırmışdı?!

Bugünkü ovdan hərəsi ayrı-ayrı məqsədlər güdən bu iki cəngavər ovçu ilə bir yassar tülü (yəni yasavulbaşı) bir-birinə zidd olan belə xəyal və düşüncələr içində Ceyran düzünə çatdırılar.

Ov qaydasılə adamları öz yerlərinə göndərdilər.

Buğac atını çaparaq hərlənib sürəyə getdi ki, ceyranları tapıb atasına sarı qovsun.

Aradan bir az keçməmiş, dəniz üfüqü kimi dümdüz üfüqdə, kolluqlar üzərində bir neçə nöqtə göründü. Nöqtələr getdikcə yaxınlaşır, yaxınlaşdıqca iriləşir, seçilirdi. Buğac üç ceyranı qabağına qatıb düz xana sarı qovurdu. O, yel qanadlı atını qəsdən çapmirdi ki, ovu atasının gözü önündə ovlasın.

Xana bir ox mənzili qalandı, Buğac atı üstündə dikəlib oxunu atdı; ceyranlardan biri dik atılıb yerə sərildi.

İkinci ceyranı Buğac bir az da qovlayıb oxu xanın qarşısında o qədər yaxından atdı ki, kamanın viyiltisi ilə oxun qıjılıtı aydın eşidildi və buynuzlu təkə düz xanın ayağı altına yıxıldı.

Ox qıjılıtı ilə gələndə, yasavulbaşı qondarma bir canfəşanlıq ilə özünü xanın qabağına verdi və guya sinəsilə onu oxdan qorumaq istədi:

– Aman... Tanrı qorudu xan!.. – deyə o bir iblis vəsvəsəsilə xana piçıldı: – Görürsənmi, namərd oğul oxla səni vurmaq istəyir. Aman-dır, cəld ol, o səni öldürmədən, sən onu öldür!..

Buğac üçüncü ceyranı kəməndlə diri tutmaq və atasına bu məharətini də göstərmək istəyirdi. Ceyranı hərləyib xanın lap yaxınında əlini kəməndə atıb, qolaylandı.

Doğrudan da vahiməyə düşüb rəngi qaçmış xan bir oxu da boşça çıxmayan möhkəm yayını əlinə alıb üçhaçalı bir oxu kirişə qoydu, ayağını üzəngiyə basıb dikəldi və ömründə ilk dəfə əli əsə-əsə, oxu atıb gözlərini yumdu. Ox qıjıldadı və arxası xana, qolaylanıb kəmənd atan Buğacın iki kürəyinin arasına sancıldı.

İgid pəhləvan ani bir hərəkətlə başını çevirib əlində kaman tutmuş atmasını gördü, açıla qalmış qollarını atının boynuna dolayıb onu qucaqladı. Vəfali dost yaralı cəngavəri alıb gedərkən, onun yanıqlı fəryadı eşidildi:

– Atakan!.. Ata!..

4. ANA ÜRƏYİ – DAĞ CİÇƏYİ

Ana ürəyi həyəcan içində idi. Uzun illər bala həsrətilə keçən ömrünün növbəri, bəxtinin çıçəyi, evinin dirəyi, igid oğlu Buğac ilk dəfə idi ki, atası ilə ova çıxmışdı. Anaxatun yaxşı bilirdi ki, Buğac bu gün ovda yenidən ad çıxaracaq. Dostları sevindirəcək, düşmənlərin sinəsinə dağ çəkəcək; bəylər, xanlar yanında atasının başını ucaldacaqdı. Dirsə xan sevinəcək, öyüncək, oğluna məhəbbəti qat-qat artacaqdı...

Ovdan gələnləri layiqilə qarşılıamaq lazımdır. Anaxatun qırx gözəl qızla hər tədarükü görmüşdü... İri ocaqlar üstündə dolu qazanlar buglanır; dadlı qızarmış ət qoxusu ətrafa yayılırdı. Sürahilar şərbət və şərablarla doldurulub sərin bulaqlara qoyulmuş, məzələr, xuruşlar boş-qablara düzülmüşdü. Ovçular üst-başlarını dəyişib əl-üzlərini yuyana qədər ov ətlərindən işlik bişirmək üçün, incə ətirli budaqlardan şıslər, ocaqlarda yaqt kimi qızaran közlər hazırlanmışdı...

Axşam yaxınlaşdıqca, ananın səbri tükənir, ürəyi döyüründü. Axır o dözə bilmədi; qırx qızla birgə atlambil ovçuları qarşılıamaq üçün obadan aralandı.

Bir azdan sonra uzaqdan dəstə göründü. Amma nədənsə, nə ov şey-purları çalınır, nə də ovçuların şən hayqırıtları eşidilirdi. Həmişə xan ovdan qayıdanda dağa-daşa səs düşərdi. Bəs indi nəyə belə?! Olmaya...

Ana ürəyindən sanki bir tel qırıldı. Bu tel həzin-həzin səsləndi: "Bəlkə bir fəlakət baş verib?!"

Ana atını sürüüb xanla üz-üzə gəldi. Sağına-soluna baxdı, Buğacı görmədi. Ürəyindən sanki bir tel də qopdu. Həyəcan və təlaşla dilə gəldi:

– Bəs mənim balam hanı?!

Xan dinmədi. O, başını köksünə əyib gözünü atının yalnız zilləmişdi; rəngi saqqalının tüklərindən də aq idı.

Xanın bu məşum sükütu ən acı xəbərdən də ağır idi. Ana qatlaşa bilmədi. Ana ürəyinin sanki bütün telleri birdən qırıldı və coşğun, sarıldıcı bir səslə hayqırıldı:

– Bağrim çatladı, xan, dillənsənə, söyləsənə, hanı mənim balam? Qoşa getdin, tək qayıtdın xan, balam hanı? Sarp qayadan aşırınsa, gizlətmə, de! Azğın, coşğun sulara verdinsə, söylə mənə! İti dişli aslanlara, qaplanlara qapdırınsa, gizlətmə, de! Qara üzlü, qolu zorlu yağırlar alıb apardısa, söylə mənə! Sarp dağları dırnağımla parçalaram. Mən balamı taparam! Azğın, coşğun suları bu sinəmlə durduraram,

mən balamı alaram! İti dişli aslanları, qaplanları dişimlə didərəm, mən balamı xilas edərəm! Qara üzlü zor yağımı bir nərəmlə, bir zərbəmlə sarsıdaram, mən balamı qurtararam! Ürəyimdən al qanımın son damlaşısı tökülməyincə, bağrimdakı odlu nəfəsim buza dönüb sönməyincə, ağca tənim qara külə dönməyincə mən balamdan dönmərəm xan, söylə, hanı mənim aslanım, hanı mənim Buğacım?!

Xan yenə dinmədi. O, saralmış dodaqlarını, çal biglərini gəmirirdi.

İşlə belə görən yasavulbaşı ananı da aldatmaq istədi. İrəli gəlib ona baş əydi:

– Anaxatun, heç nigaran qalma. Oğlun Buğac sağ-salamatdır. Xan yoruldu, qayıtdı; o cavandır, ovdan doymadı, dağlarda, düzlərdə ceyran qovub ov ovlayır. Sabah, biri gün qayıdib gələr, arxayı ol, qayıt gedək...

Ana ürəyi onun gözlərindəki saxta boyanı, sözlərindəki hiylə və riyanı duydı. Atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu.

Ana, yaz-qış başı qarlı Alaca dağa çatdı; bir təpəyə çıxdı; ətrafa göz gəzdirdi.

Batmaqdə olan günəşin son şüaları buludlara əks etmiş, göylər al qana boyanmışdı. Güllü-çiçəkli uca dağın sinəsindən bühlur sulara üfüqün rəngi düşmüş, sanki dağın köksü qanamışdı. Ananın da ürəyindən qara qanlar gedirdi...

Ana, oğul həsrətilə həyəcanlı gözlərini üfüqlərə gəzdirəndə, bir dərənin üzərində qarğaların, quzğunların halay vurub hərləndiyini gördü və atını düz oraya sürdü.

Çatanda nə gördü?

İgid Buğac üzüqülu bir bulağın kənarına sərilib hərəkətsiz yatır. Vəfali atı isə onu, qan görüb axışan yırtıcı quşlardan və heyvanlardan qoruyur. Buğacdən aşağı, bulaqdan su yerinə qan axır...

Ana oğlunu belə görəndə, sinəsindən odlu bir fəryad qopdu:

– Gözüm çıxayıdı, oğul, səni belə görməyə idim! Axar suların qurusun, Alaca dağ, göz yaşalarım qurudu. Otların, çiçəklərin külə dönsün, Alaca dağ, ciyərim yandı, külə döndü. Cüyürün-ceyranın qırılsın, Alaca dağ, bircə balama necə qıydın!..

Canım, gözüm oğul, sənə aslanmı qıydı, qaplanmı?! Anan qurban oğul, bir hay versənə!..

Belə deyib ana oğlunun bumbuz olmuş başını bağrına basdı.

Qulağında mehriban ana səsini, üzündə iliq ana nəfəsini duyan Buğac gözlərini yarı açdı. Ananın munis çöhrəsini görəndə, gülümşündü və dərindən çıxan zəif bir səslə dedi:

– Dağa-daşa qarğıma, anacan!.. Otlar-çiçəklər neyləsin? Cüyürlerin-ceyranların günahı yox... Aslanlar, qaplanlar mənə neylər, ana! Onlara qarğıma... Bu bəla atamdandır, anacan, atamdan!..

Yazlıq ananın yaralı qəlbinə sanki bir ox da vuruldu. Dağ-daş başına hərləndi.

Buğac yenə həmin zəif, lakin inamlı səsilə davam etdi:

– Qorxma anacan, mənə bu yaradan ölüm yoxdur. Burada bihuş yatarkən, ağ saçlı, ağ saqqallı nurani bir pir... mənə meydanda ad verən o qoca ozan gözüümə göründü. Yaramı üç dəfə sığalladı. Dedi ki: “Ana südü ilə dağ çiçəyi sənə məlhəmdir...”

Qırx gözəl qız bir anda yamaca yayılıb ana vətənin şirəsini içmiş ətirli dağ çiçəkləri yiğdi. Ana döşünü sıxdı, süd gəlmədi; bir də sıxdı, yenə gəlmədi; bir də var gücüyle sıxanda, südlə qan qarışq gəldi.

Ana südü ilə dağ çiçəyini igidin yarasına sürdülər, sarıldılar, atına mindirib öz obasına apardılar.

5. ÇAPAR

Ovdakı məşum hadisədən sonra birinci gecə xan yatmaq istərkən, gözlərini yumar-yummaz, oğlu Buğac al qan içində gəlib, “Atacan, ata!..” – deyə onu qucaqlayanda, sinəsindən çıxan üçhaçalı oxun ucu xanın sinəsinə batırılmış kimi, o sərasımə oyanmışdı. O gecədən bəri xan gözlərini bir daha yuma bilmirdi. Saçı-saqqalı qar kimi ağarmış, çuxura düşmüş gözlərinin dövrəsi qaralmış, əli-ayağı əsir, bütün vücudu ucunurdu. Xan havalı kimi bu otaqdan o otağa qaçır, bu künclədən o künçə yumaq kimi yumurlanır, sanki kimdənsə gizlənmək istəyirdi. Birdən çılgın nərə çəkib yerindən qopur, rast gələn hər şeyi qırırdı.

Hələ ilk günlərdə bir dəfə yasavulbaşı onu yoluxmağa gələndə, xan coşğun bir qəzəblə onun üzərinə atılmış və dişlərilə boğazını üzmək istəmişdi. Yasavullar onu zorla xanın pəncəsindən qurtarmışdılar.

Yasavulbaşı o gündən bəri bütün qapıları xanın üzünə qapadıb onu xəstə elan etmiş, qapılara öz adamını keşikçi qoymuşdu. Xanın yanına kimsəni buraxmir, özü də gözünə görünmürdü.

Aradan qırx gün keçmiş, xar artıq taqətdən düşmüşdü. Saatlarla bi-huş qalır, arabir yaralı aslan kimi boğuq nərə çəkirdi. Daş ürekli keşikçilər belə onun tükürpədən bir səslə: “Oğul... Buğac!..” fəryadını eşidəndə, sarsılırdılar.

Yasavulbaşı xain bu gün-sabah “öz əcəlilə” oləcəyini və xanlar xanı Bayındır xandan elçi gəlib ona xanlıq müjdəsi gətirəciyini gözləyirdi.

Bir gün səhərə yaxın bu xülyalarla yerinin içində xumarlanırkən, birdən otağının qapısı açıldı və qıywıq gözlü, seyrək uzun bığlı sadiq köpəyi başını içəri uzadıb dedi:

– Ağa, bir çapar gəlib...

Ürəyi səksəkəli olan yasavulbaşı onu narahat etdikləri üçün hirs-lənmək istədisə də, bacarmadı:

– Gəlsin! – dedi.

Üst-başı toz-torpaq içində, qısa boylu, cüçə kimi sisqa və iri çopur burnu qırmaq kimi əyri bir topal, yumaq kimi yumbalana-yumbalana içəri girdi. Yasavulbaşı bu köhnə casusunu görən kimi canına lərzə düşdü.

Ovdakı hadisədən sonra o Buğacın cəsədini getirmək üçün adam göndərmış, onu tapmadıqdan sonra hər yana adam salmış, ancaq Buğacın nə ölüsündən, nə dirisindən, nə də Anaxatundan bir soraq əldə edə bilməmişdi. Öz köhnə, təcrübəli casusunu Buğacın obasına göndərib bir xəbər bilməyi tapşırılmışdı. Buna görə də indi haman casusu görəndə rəngi qaçıdı, dili dolaşdı, kəkələyə-kəkələyə soruşdu:

– Nə var topal, xeyirmi, şərmi?

Casus, adəti üzrə, danışmadan əvvəl yan-yörəsini gözdən keçirdi. Bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc bir suretdə hərleyib düz arxasına, indicə girdiyi qapıya baxdı. Kəsilmiş bir xortum kimi dəyirmi qalın dodaqlarını bir neçə dəfə uzadıb yiğaraq, sanki ətrafi qoxladı. Arxayı olmayıb qarğı kimi səkə-səkə yasavula yaxınlaşdı, qulağına nə isə piçildədi.

Yasavulbaşı ilan vurmuş kimi yerində sıçradı. Dili-dodağı əsə-əsə, zarılılı bir səslə soruşdu:

– Necə?.. Ola bilməz!..

Casus ilan fişiltisi kimi iyrənc bir piçilti ilə:

– Bəli, bəli, ağa, öz gözümlə gördüm... Düz bura gəlirlər. Üç at bağırı çatlatmışam...

Yasavulbaşı hövlnak bir hərəkətlə divardakı damar qamçını qapıb şirmayı dəstəsini qalxana elə çırpdı ki, dəstə cilik-cilik olub ipək xalının üstünə səpələndi.

Qapıçı başını uzatdı.

– Çağır gəlsinlər! Bir qırpmışda!..

Yasavulbaşı əlaltıları ilə qısaca bir məsləhətdən sonra qəsrəki bütün xəzinə və ağır-yüngüllü quldurlara məxsus bir süret və səliqə ilə dənləyib topladılar.

Taqətdən düşüb artıq hər şeyə laqeyd baxan və heç bir müqavimət göstərməyən qoca xanı da sicimlə bir atın belinə sarıyb tələsik yola düşdülər.

Xəzinəni aralarında bölüşəcək, xanı da düşmən şahına təslim edib ona sədaqət izhar edəcəkdilər...

6. ATA SEVGİSİ

Ana südü ilə dağ çiçəyinin məlhəmini qoyandan sonra qırx gün keçmişdi ki, Buğac bir sabah erkən qırx ığidini başına yihib ova çıxdı.

Bir oxu da yayınmadı, bir kəməndi də boşça çıxmadi. Qolu əvvəl-kindən də güclü, canı əvvəl-kindən də saz idi.

Buğacın məqsədi ov deyildi. O öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı.

Axşam şad, gülərzlə anasının yanına gəlib əllərindən öpdü və dedi:

– Atamlı görüşə hazırlam, anacan!..

Ananın şəfqət və qürurla parlayan gözlərində sanki şimşəklər çaxdı, bulud keçdi, büllur kimi iki damla göz yaşı solğun yanaqlarına sızıldı.

Buğac onun ürəyindən xəbər vermişdi.

Anaxatun yaxşı bilirdi ki, Dirsə xan oğlunu ata qəlbinin zahirən xəsis, lakin əslində dəniz kimi əqgin məhəbbətlə sevir. O yaxşı bilirdi ki, gözünün ağı-qarası bircə oğlunu, evinin dayağıını, qarı düşmənəqəz dağını, yeğənə vəliəhdini vurmağa xanın əli gəlməzdi.

Buğac hələ sıltaq bir körpə ikən, gecələri sübhə qədər onunla baş-باşa verib beşiyini yırğalayan, bəzən hətta yoğun səsilə ona gülünc və əcayib bir surətdə layla çalan o deyildimi? Uşağın ən kiçik bir narahatlığını ürəyinə salan, bəzən günlərcə ac-susuz qalan o deyildimi? Nəhayət, o məşum ovdan bircə gün əvvəl, sabaha qədər Buğacın ad qazanmasından deyib öyünen, onun toyunu həsrətlə arzulayan, hətta nəvə görməyə dadlı ümidi ləbəsləyən o deyildimi?

Yox, yox, Dirsə xan oğluna qıya bilməzdi. Burda bir sərr, bir hiylə vardi!

Ana bircə an ayrılmadığı bu saf, səmimi düşüncələrini hələ yarısı tamamilə sağlamamış oğluna demək istəməmişdi...

Buğac da belə düşünürdü:

Hələ aldığı yaranın ağrısından yata bilmədiyi uzun iztirablı gecələrdə, qızdırmanın şiddətindən sayıqlayanda da, atasının ta uşaqlığından hafızəsinə nəqş olunmuş mehriban baxışları gözləri öündən getməz, “Atacan, xan baba!..” sözləri dilindən düşməzdi.

Əqli kəsdiyi zamandan, uşaqlıq günlərindən bəri atasından nə pislik görmüşdü?

Hələ dörd-beş yaşlarından yadında qalan bu idi ki, atası iki əli ilə qortuğunun altından yapışib onu havaya qaldırır, atib-tutardı. Uşağın ürəyi ucunardı; o çıçıra, lakin bu oyundan xüsusi həzz alardı. “Yenə, yenə!..” deyib, başını yuxarı qaldıranda, atası onun boğazının altından öpər, onun qidiqi tutub güləmkədən uğunardı. Atanın sərt bişərinin yeri saatlarla göyərər, günlərcə izi getməzdi. Bəzən ata gözlərini yumub yuxulmuş kimi görünər, oğul tumbul əllərilə onun bişərini oynadanda, ata birdən hayqıraraq onun əlini qapmaq istəyəndə, o diksinər, qaçırdı...

Daha sonralar atasılə taxta qılınclarla, kecə ilə sarılmış ucu yumşaq toppuzlarla vuruşar və ya yumruqlaşar, güləşərdi. Bu zaman atasının bəzən qəsdən onu sinamaq üçün, bəzən də özü bilmədən vurdugu bir az şiddetlicə zərbələrdən gözleri yaşararda, heç də bunu bildirməzdi. Bu zərbələrdən duyduğu ağrılar da ona anasının ilq ipək busələri kimi dadlı gələrdi.

Buğac yarası sağlamıncaya qədər, hər ehtimala qarşı gizlində saxlandığı bu qırx gün müddətində bütün uşaqlıq xatirələrini bir-bir yad etmişdi. Heç atası onu nahaq yerə incitmişdim?

Buğac bir hadisəni, dünən olmuş kimi, yaxşı xatırlayırdı:

Yeddi-səkkiz yaşlarında ikən, özünə qoşa nar çubuğundan bir yay və qarğıdan oxlar qayırmasıdı. Bir gün bağcada quş atarkən, birdən kolun dalından bir çıçırtı qopmuşdu. Ox bağcada gül-çiçək dərən balaca Aybikənin ayağına deyib qanatmış, qanı görən qızçıqaz daha bərkdən çıçırmaga başlamışdı. Bağcada gəzişən xan səsə gəlmış və işi belə görəndə, yayı onun əlindən alıb yambuzuna bir-iki çəkmiş və parça-parça edib tullamışdı.

Buğaca elə gəlirdi ki, çubuqların yeri indi də ağrıyr; onu daha çox ağrından özü qayırıldığı yayın sindirilmesi olmuşdu.

Ertəsi gün atası onu yanına çağırıb balaca, qəşəng, doğruçu bir yay və zərli, oxlarla dolu gözəl meşin bir sadaq bağışlamışdı. Oxu harada və necə atmaq lazımlı olduğunu yaxşı-yaxşı tapşırılmış, hətta özü də saatlarca onunla əylynib nişan atmışdı.

Bununla belə Buğac o zaman ona çox ağır gələn bu cəzani heç unuda bilmirdi. Ancaq atası haqlı deyildimi?!

Bəli, Buğac yaxşı bilirdi ki, atası onu ciddi, tələbkər, lakin eyni zamanda hədsiz-hüdudsuz bir ata məhəbbəti ilə sevir.

Yox, yox!.. Belə ata öz oğluna qıya bilməzdi...

Yox, yox, bu qəza deyil, fəlakət deyil, bu bir cinayət idi, həm də əsrarəngiz bir cinayət!..

İndi Buğac bu cinayətin üstündəki əsrarəngiz pərdəni açmaq üçün atasının hüzuruna getmək məqsədilə anasının yanına gəlmışdı.

Buğac anasının dinməyib gözlərinin yaşardığını və nə isə çox dərin düşüncələrə daldığını görüb yalvarıcı bir əda ilə dedi:

– Gedək, anakan, sən də gedək, gedib atamın əllərindən öpəcəyəm. Bir günahım varsa, canım ona qurbanı!..

Ananın saf ürəyində çağlayan bir dəniz vardi. Onun coşub-daşmasına zorla mane olub nəvazişlə qollarını igid və mərd oğlunun boynuna doladı, onu bağırına basdı:

– Can bala! – dedi, – ürəyimdən xəbər verdin!..

Sonra əllərinin dalı ilə gözlərinin sevinc yaşlarını silib dərindən köksünü ötürdü.

– Eh, nə deyim, ay oğul, Tanrı atana insaf versin!..

– Yox, anakan, Tanrı atamı naməndlərin şərindən qorusun...

7. CANA – CAN, QANA – QAN

Ana qırx gözəl qız, oğul da qırx igidlə xan qəsrinə çatanda, gün xeyli ucalmışdı. Qəsr əsrarəngiz bir sükuta qərq olmuşdu. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət yox idi.

Ana-oğul atdan düşüb içəri girəndə, xanın otaqlarını bomboş, xəzinəni isə talanmış gördülər. Onlar heyret və dəhşət içinde qəsrən çıxarkən, xanın ilxilərini otaran qoca, çılpaq bir at belində çaparaq gəlib sinəsi yana-yana xəbər verdi:

– Caldılar, çapdılar, naməndlər apardılar... xanı da apardılar... – deyə o, yasavullar gedən səmti göstərdi, – elə-obaya haray salmağa macal qalmadı...

Buğac anası ilə qızları qəsrə qoyub atlandı, qırx igidlə qaçaqların dalınca at başı saldı.

Qaçaqlar sabah ertə, hələ dan sökülməmiş qəsrən çıxıb bütün günü çaparaq getmişdilər. Yorulan atları çölə buraxıb yenilərinə minmiş və axşama yaxın sərhədə çatmışdilar. Bahar sularından aşib-dاشmış sərhəd çayı yolu kəsmişdi. Gecə ayazının düşməsini, suların bir az çəkilməsini gözləməli olmuşdular.

Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib al şərabdan içmiş, yatıb xumarlanırdılar.

Qoca xan, yalnız bu sabah əli-qolu sarılıb, talanan xəzinəsilə birgə özü də ata yükəndikdə, əsil həqiqəti, başına gələn faciənin dəhşətini anlamışdı. Birinci müdhiş zərbə, oğlunun öz əlilə qətl edilməsi onu sarsılmışsa, ikinci zərbə, bu gün anladığı müdhiş həqiqət, acı bir əlac kimi onu ayıltmış, huşunu başına gətirmişdi.

Xanı ağaca sarımışdilar. O, arxasını qocaman çinarın sağlam gövdəsinə dirəyib gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam taleyini, vəfəli arvadının qara bəxtini düşünürdü...

Birdən xana elə gəldi ki, qarşidakı təpədə qaralan kollar, six ağacliqlar arasından oğlu Buğac öz köhləni üstündə bir anda görünüb yox oldu.

Onu yenə də qaramı basıldı? Xan, qeyri-ixtiyari bir hərəkətlə gözlərini ovuşturmaq istəyəndə, möhkəm sarılmış keçi qılı sicim biliklərini zəncir kimi kəsdi. Xan gözlərini yumub hirsindən dodaqlarını gəmirdi. Başı köksünə əyildi.

Bir an sonra boğuq at tappiltərini eşidən kimi oldu başını qaldırdı. Yox, yox, bu artıq qorxunc bir röya, qara bir xülya deyildi: oğlu Buğac, başında qırx igidi, əvvəlki vüqar və əzəmətilə at belində, düz ona doğru çapırdı.

Xan sevinc və dəhşət qarışıq qeyri-insani bir səslə hayqırıdı:

– Buğa-a-ac!..

Xanın bu nərəsinə xumardan sərasımə ayılan qaçaqlar dəhşətdən yerlərində donub qaldılar. Buğac qırx igidilə onların başlarının üstünü alıb tərpənməyə qoymamışdı.

Buğacla bərabər iki cəngavər cəld atdan sıçrayıb çinara doğru yürüdülər, xanın əl-qolunu açıdlar, ata ilə oğul bir-birinə sarmayıdı.

İki cengavər ilan vurmuş kimi yerində qırırlan yasavulbaşını sürüyüb haman sicimlə çınarın gövdəsinə sarıldılar.

Uzun və hərarətli qucaqlaşmadan sonra Buğac atasının əlindən tutub bir neçə addım kənara çəkildi və səf çəkib yarım dairə vurmuş igidlərinə əlilə bir işarə etdi.

Qırıq ox birdən qıjıdayıb xaini çınarın kötüyünə mismarladı. İndi o, kötüyə yapışmış yekə, yönəmsiz, iyrənc bir kirpi leşinə bənzəyirdi. Oxların arasından murdar qara qanı sızıb axırdı...

Buğac üzünü qalan xain qaçaqlara tutub dedi:

– Sizin günahınız ondan böyük, cəzanız ondan ağırdır! Sizə ölüm azdır. Siz miskin qullar, yurdsuz-yuvasız sərgərdanlar kimi yaşamalı, bizim səadətimizi, yurdumuzun-elimizin cah-cəlalını görüb gündə yüz dəfə ölməlisiniz!..

Buğac əlilə uzaqları, üzərinə qara buludlar çökmüş yad torpaqlarını göstərib əlavə etdi:

– Gedin, bütün yadlara-yağılara, bütün cahana bildirin ki, bizim eldə can deyənə – can deyərlər, qan deyənə – qan!..

SƏHƏND

SAZIMIN SÖZÜ

DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Belə demiş Qorqud Dədə,
O, ellərin işbiləni,
Babaların başbiləni:

– Quru bir çay üzərində
Saldırılmış bir körpünün
Cəvarında yurd eyləmiş,
Köçün salmış bir obadan
Ucalırdı şivən səsi.
Köç etmişdi, anlaşılan,
Gənc bir igid bu dünyadan.
Əri ölmüş yaslı gəlin
Açıb atır al örپeyin.
Cavan qızlar
Ağlar, sizlər,
Başlarına qara salır,
Səs tutulur, göz qızarır.
Dirnaqlanır al yanaqlar,
Qana batır ağ duvaqlar.
Qan quruyur ağca üzdə,
Yaş quruyur yorğun gözdə.
Bir qarıcıq dildən düşüb,
İşqiraraq içərin çəkir.
Qanlı yaşı parçalanmış
Yanağına bir-bir tökür.
Qaraləçək bu ananın
Ürək yaxan nalələri
Ağladırı
Dağı-daşı.

– Niyə şivən qoparıban
Ağlayırsız? Nə xəbərdir?
Nə olubdur? –
Deyə gəlir Dəli Domrul.
Qazlıq atın cilovunu
Çəkib durur.

– Görüklü bir igidimiz
Ölüb bu gün. Ağlamağa
Səbebə oldur.

– Deyin görüm, o igidi
Kim öldürdü? – deyə Domrul
Yenə sorur.

– Qızıl qanad Əzrail
Göy üzündən uçub gəldi,
Haq-taala əmri ilən
Xub igidin canın aldı.

Dəliqanlı, qaflanqaynaq
Bir igiddir Dəli Domrul.
Zamandır ki, quru bir çay
Üzərində körpü salmış.
Karvan-kələk, yoldan ötən,
Kimsə keçsə körpüsündən,
Tutub alar otuz üç pul
Keçməyəndən döyə-döyə,
Çala-çala qırxin alar.

O deyər ki: – Məndən dəli,
Məndən güclü igid varsa,
Çıxbı mənlən döyüş etsin,
Pəncələşib vuruş etsin.
Yenə də o: – Gərək mənim
Qoçaqlığım, igidliliyim,
Cilazin ər olduğumun
Tərifisi hər yana gedə,
Ruma gedə, Şama gedə –
Deyə Domrul öyünərdi.

Xub igidin ölümündən
Kədərlənir Dəli Domrul.
– Mərə, ərlər! Nə kişidir
Dediyiniz Əzrail?
Nə üçün o, qafıl-qafıl
El içində qırğın sala?!
Yaxşı-yaxşı igidlərin
Yaxaladıb canın ala!

* * *

– Qadir Tanrı, varlığının
Birliyinin haqqı üçün
Mənə göstər canlar alan
Qızıl qanad Əzrailin.
Döyüşübən, savaşiban
Xilas edim xub igidin
Canını mən ki, bir də o,
Yaxşı-yaxşı igidlərin
Canlarını alanmasın.
Obalara, komalara
Qara şivən salanmasın, –
Deyə Domrul rica edir.

Yoxsa Tanrı dərgahına
Onun sözü xoş gəlməyir?!

– Bax, gör necə dəli qavat
Çəkinmədən edib cürət,
Şükr etmədən birliyimə,
Mənim ulu dərgahıma
Yan baxırı? – deyə Tanrı
Hökəm eylədi Əzrailə:

– Hey Əzrail! Tez ol yürü,
O dəliyə yetir özün,
Yaramazın bənzin sarat*,
Kəs nəfəsin, canın xırlat.

• Saralt

Dəli Domrul qırıq igidlən
Yeyib-içib oturarkən
Qorxunç qoca surətində
Əzrail uçub gəldi.
Nə qapıcı onu gördü,
Nə gəldiyin çavuş bildi.

Əzrailin heybətindən
Qorxu bilməz Domrulun
Görər gözü görməz oldu,
Tutar əli tutmaz oldu.
Nəzərində işıq dünyə
Çevirildi qaranlığa.
Çırıntıya düşdü ürək,
Əzrailə nə söyləmiş
Dəli Domrul baxaq görək:
– Qoca, sən nə heybətlisən?
Qoca, sən nə dəhşətlisən?
Qapıcılar səni görməz,
Qaravullar səni duymaz?!
Sənin qorxunc, ürək sıxan
Görükəmin mənim görər
Gözlerimi görməz etdi.
Qoca, sənin dəhşətindən
Danışmağa tutmaz dodaq.
Yerə düşdü heybətindən
Əlimdəki qızıl əyaq.
İsti ağızım buza döndü,
Sümüklərim duza döndü.
Ay saqqalı ağca qoca,
Gözçigazı çöngə qoca,
Söylə, bura necə gəldin?
Söyləməsən mənə əger,
Qadam-balam sənə dəgər.

Domrulun sözlərindən
Əzrail açıqlandı:

– Ahay dəli! Gözlərimin
Çöngəliyin bəyənməzsən?!
Qara gözü xumar baxan,
Baxışılən odlar yaxan
Gelinlərin və qızların
Canlarını çox almışam!

Saqqalının ağlığı
Bəyənməzsən? Bir yürüşdə
Dəmirdurnaq aslanların
Belin, bükən, qarakakıl,
Qarasaqqal igidlərin
Canlarını çox almışam!
Dəli Domrul: – Mərə qoca!
Qızıl qanad Əzrail
Sən imişsən? – deyə sorur.
– Mənəm, aha!
– Yaxşı-yazşı igidlərin
Canlarını sən alırsan?
Bu ellərə, obalara
Qara şivən sən salırsan?
– Mən alıram! Mən salıram!

Ahay dayan! Qapıcılar,
Qapıları qapalayın!
İgid oğul ölümündə
Ürəkləri şan-şan olan,
Sinəsinə dağ çekilib,
Gözleri qan yala dolan
Anaların qisasını
Cəllad dinli, daş ürəkli,
Çöngə gözlü bu qocadan
Bu gün burda alam gərək!
Üreyinə dağ çekilmiş,
Al soyunub qara geymiş,
Min bir arzu, min bir istək
Duyğusilə dolu olan

Ürəkləri alovlayan,
Dirnaqlanmış yanaqları
Parçalanıb al boyanan
Gəlinlərin qisasını
Qorxunc üzlü bu qocadan
Bu gün burda alam gərək!

—Ahay qorxunc qoca! Səni
Gen yerlərdə axtararkən
Dar bir yerdə ələ düşdün.
Haydi səni öldürübən
Yaxşı-yaxşı igidlərin,
Cavanların canını mən
Qurtararam əllərindən! —
Deyə Domrul qara, polad
Qılıncını siyirdərək
Qulun kimi qışqırdı bərk.
Bir alıcı toğan kimi,
Çöngə gözlü Əzrailin
Üzərinə hücum etdi.
Əzrail
Qanad çalıb,
Bir göyərçin surətində
Pəncərədən uçub getdi.
Dəli Domrul qas-qas güldü
Əzrailin qaçıqlığından.
— Mərə comərd igidlərim,
Əzrailin gözün ələ
Qorxutdum ki, gen qapını
Buraxıban, dar bacadan —
Pəncərədən qoyub qaçıdı:
Domrulun qorxusundan
Quş oluban göyə uçdu.
Amma bilin, bu gün onu
Tərlanıma tutdurmasam,
Əl çəkmərəm, buraxmaram? —
Deyə Domrul
Hərbə biçdi.

Dəli Domrul atın minib,
Tərlanını ələ aldı.
Çox göyərçin avlayibən,
Evə doğru qayıdarkən
Əzrail
Qazlıq ata nəzər saldı.
At ürkübən göyə qalxdı,
Domrulu yerə çaldı.
Qara başı bükülərək,
Yerlər üstə bükük qaldı.
Əzrail
Yubanmadan
Ağ sinəsi üzərinə
Oturuban mırıldadı.
Domrulun nəfəsləri
Saya düşüb xırıldadı:

— Əzrail, mərə aman!
O görünməz həq, Tanrıının
Birliyinə yoxdur güman.
Səni bu cür bilməz idim —
Öğurluqla canlar alan.
Bizim yerdə uca-uca
İridüymə dağlar olur.
O dağların ətəyində
Göy çadırlı bağlar olur.
O bağlıarda gilələri
Yaqut kimi tutub yanan
Qarasalxım üzüm olur.
O üzümün suyun sıxsan,
Al-qırmızı şərab olur.
O şərabdan kimsə içsə,
Əsirəyib sərxoş olur;
Özün bilməz,
Sözün bilməz.
Mən içibən o şərabdan
Duymaz oldum, əsirədim,

Bilməz oldum nə söyləyim:
– Əzrail, mədəd səndən!
Gəl canımı alma mənim!
Doymamışam igidlikdən.
– Mərə dəli, mərə aslan,
Bu işlərdən nə qanırsan?!
Düşünürsən? Məndə nə var?
Mənə niyə yalvarişsan?
Allahını çağır, yalvar,
Odur can verib, can alan!

– Mərə Əzrail, mərə!
Mat qalmışam bu işlərə.
Tanrı isə canlar alan,
Söylə, bəs sən nə qadasan?
Çəkil geri aralıqdan,
Xəbərləşim mən tanrıdan! –
Deyə Domrul tapdı ürək,
Nə söyləmiş baxaq görək:

– Ucalardan ucasan sən!
Kimsə bilməz necəsən sən?
Bəzi cahil adam səni
Göydə arar, yerdə arar.
Bilməz ki, sən nə göydəsən,
Nə yerdəsən.
Möminlərin qəlbindəsən.
Daim duran cabbar Tanrı,
Baqi qalan səttar Tanrı,
Canımı da alar olsan
Əzrailə qoymagilan!

Domrulun sözlərindən
Allahın xoşu gəldi:
– Cünki mənim dəli qavat
Birliyimi bilər oldu,
Birliyimə şükr qıldı,

Can yerinə bulsun bir can,
Onun canın buraxgilan! –
Deyə Tanrı qızılqanad,
Əzrailə verdi fərman.

Əzrail Tanrı əmrin
Domrula etdi təyin.

– Əzrail, mərə, aman!
Necə tapım mən sənə can?!
Ancaq var bir qoca atam,
Bir də bir qarıcıq anam.
Gedək görək,
Biri canın
Verər olsa al getgilən,
Mənim canım qoy, getgilən.

* * *

Dəli Domrul atın çapdı,
Atasını gəzib, tapdı:

– Ağ saqqallı gözüm baba,
Sənə qurban özüm, baba!
Bilirsənmi nələr oldu?
Küfr dedim, ilahinin
Dərgahına xoş gəlmədi.
Göylərdəki qızılqanad
Əzrailə hökm eylədi.
Mənim canım almaq üçün
Göy üzündən uçub gəldi,
Qondu mənim sinəm üstə.
Şirin canım alar oldu.
Baba, səndən can dilərəm,
Mənə canın verərmisən?
Yoxsa “dəli oğul” – deyə,
“Domrul” – deyə ağlarmışan?

– Nə deyirsən, göz bəbəyim?
 Oğul, oğul, aslan oğul!
 Doğulandan doqquz buğ'a
 Basmarlayıb boğan oğul!
 Qızılqübbə çadırımin
 Sütunusan, dirəyisən,
 Qaza bənzər qız-gəlinim
 Bəzəyisən, çiçəyisən.
 Qarşı yatan qara dağım,
 Oğul, oğul, aslan oğul!
 Söyləgilən
 Əzrailə,
 Soyuq-soyuq bulaqlarım,
 Ceyranqaçar oblaqlarım
 Gərəyisə, onun olsun!

Qatar-qatar dəvələrim,
 Ala, xallı gəbələrim
 Gərəyisə, onun olsun!

Ağ ayılda ağca qoyun,
 Kisə-kisə axça, altın
 Gərəyisə, onun olsun!

Can əzizdir, dünya şirin,
 Əziz canı qiymam belə.
 Məndən əziz, məndən sevgil
 Anandır, get, ondan dilə!

Dəli Domrul atasından
 Üz görməyib, üz döndərdi.
 Gedər-getməz atın sürdü,
 Anasına qarşı gəldi.
 – Ana, bildin nələr oldu?
 Göy üzündən al qanadlı
 Əzrail uçub gəldi,
 Ağca sinəm üzərinə

Qondu mənim. Şirin canım
 Xırladıban alar oldu.
 Babamdan can dilədim, o
 Verməz oldu, indi səndən
 Can dilərəm, verəmisən?
 Yoxsa “dəli oğul” – deyə,
 “Domrul” – deyə melərmisən?
 Can dilərəm, ana, səndən,
 Oğul canın alırsanmı?
 Yoxsa, ana ağca üzə
 Acıdırnaq çalırsanmı?

– Nə deyirsən, göz işığım,
 Oğul, oğul, canım oğul!
 Doqquzca ay dar qarşımıda
 Saxladığım qanım oğul!
 Qundağını bələdiyim,
 Boy atmağın dilədiyim,
 Dolab-dolab ağ südümü
 Əmizdiyim canım oğul!

Uca burclu hasarlarda
 Otraq olub tutulaydın,
 Azğın dinli kafirlərə
 Dustaq olub tutulaydın,
 Qızıl-gümüş savuruban,
 Pul tökübən qurtarardım.
 İndi isə yaman yerə
 Varmış ikən, vara bilməm,
 Dünya şirin, can əzizdir,
 Oğul, canım verə bilməm!

Anadan da məyus olub
 Qayıdarkən Dəli Domrul,
 Hazırlanıb can almağa
 Yaxınlaşdı Əzrail.

– Əzrail, mərə aman!
 O görünməz ilahinin

Dediyinə yoxdur güman.
– Söylə görüm, yenə nə var?
Mərə dəli, nə deyirsən?
Daha sözün? Yenə məndən
Nə amanı diləyirsən?
Ağ saqqallı qoca baban
Can dilədin, can vermədi.
Ağ birçəkli qarı anan
Can dilədin, can vermədi.
Daha kim var sənin üçün
Canın verə, keçə candan?
– Həsrətim var.
– Nə həsrətin?
– Yad qızı bir halalım var,
Ondan bir cüt əmanətim –
İki kiçik oğlanım var.
Onlar ilən görüşəlim, –
Deyə Domrul axın-axın
Öz evinə sürdü atın.

– Bilirsənmi nələr oldu?
Göy üzündən qızılqanad
Əzrail uçub gəldi.
Ağca sinəm üzərinə
Qondu mənim, şirin canım
Xırladıban alar oldu.
Babamdan can dilədimse,
Can vermədi, anamdan can
Dilədimse, can vermədi.
Söylədilər hər ikisi:
– Can əzizdi, dünya şirin.
Uca-uca dağlarım var,
Sənin üçün avlaq olsun!
Orman kimi bağlarım var,
Sənin üçün yaylaq olsun!
Soyuq-soyuq sularım var,
Sənin üçün içig olsun!

Tövlə-tövlə şahbaz atım
Sənin üçün minik olsun!

Qızıl qübbə çadırlarım
Kölgəliyin olsun sənin!
Qatar-qatar dəvələrim
Yükleliyin olsun sənin!
Ağ ayılda ağ qoyunum
Sürüsilə sənin olsun!
Könlün kimi tutar isə,
Sevər isə ərin olsun!
Ancaq iki oğlancığı
Başsız qoyma, evsiz qoyma.

– Nə söylürsən, nə deyirsən
Gözüm görən, könlüm sevən,
Ürək dostum, göz bəbəyim,
Qoç igidim, şah igidim,
Dadlı-dadlı damağ verib
Sevişdiyim,
Bir yasdığa baş qoyuban
Əmişdiyim?

Qarşı yatan qara dağı
Səndən sonra neylirom mən?!
Qəbrim olsun, keçər olsam!

Soyuq-soyuq bulaqları
Səndən sonra neylirom mən?!
Qanım olsun, içər olsam!

Kisə-kisə qızıl pulu
Səndən sonra neylirom mən?!
Kəfən alım, xərclər olsam!
Səndən sonra kişi sevsəm,
Könül versəm, onlan yatsam,
Bir od olsun yaxsın məni,
İlan olsun şaxsın məni!

Bir quru, boş canda nə var,
Qıymadılar sənə onlar?
Ərş bilsin, kürsi bilsin,
Yer-göy buna tanıq olsun!
Dünya bilsin, aləm bilsin,
Tanrı özü tanıq olsun!
Bu canım qurbanıdır sənə,
Dünya buna tanıq olsun! –
Deyə xatın yar yolunda
Can verməyə razılaşdı.
Bunu görən Əzrail
Can almağa hazırlaşdı.
İgidlərin görməlisi,
Yoldaşına qiyammadı,
Haq-taala dərgahına
Yalvarıbanı sitğadı:

– Ucalardan ucasan sən,
Kimsə bilməz necəsən sən.
Bəzi cahil adam səni
Göydə arar, yerdə arar.
Bilməz ki, sən nə göydəsən,
Nə yerdəsən. Möminlərin
Ürəyində, qəlbindəsən.
Daim duran cabbar Tanrı!
Baqi qalan səttar Tanrı!
Uzun yollar üzərində
İmarətlər tikdirərəm
Səni deyə.
Ac görərsəm, yedirdərəm,
Doyuraram, səni deyə.
Çılpaq görsəm, geyindirrəm,
Donaldaram, səni deyə.
Can alırsan, bir yerdə al
İkimizin canımızı.
Can almırsan, bağışlarsan,
Bir bağışla ikimizi.

*Eşqin, məhəbbətin mənəviyyəti
Bir də nişan verdi öz qüvvəsinə.
Ürək birliliyinin ölməz qüdrəti
Dəyişdi Tanrıının iradəsini.*

– İki istəklidən əl götür! – dedi,
Onlara yüz qırx il ömür vermişəm.
Al iki qocanın canını indi,
Belə tələb edir səndən iradəm!

Demək, bir qadının eşqi, vəfəsi
Tanrı qəzəbinə qəlebə çaldı.
Domrulun gül açdı günü, dünyası,
Yüz qırx il yaşadı, yüz qırx il qaldı.

DİRSƏ XAN OĞLU BUĞAC

Xan oğlu xan Xan Bayındır
Toy edərdi eldə bir gün,
Qonaqlayıb toylayardı
Oğuzların xanın, bəyin.

Demək, yenə xanlar xanı
Bir gün yerdən durmuş idı,
Qızılqubbə şam günlüyün
Yer üzündə qurmuş idı.

Ala seyan göy üzünə
Ucalıban aşınmışdı.
Min bir yerdə ipək xalça
Döşənmişdi, salınmışdı.

At öldürüb, dəvə kəsib,
Buğur, ayğır qırdırmışdı,
Her tərəfdə üç irəgdə
Çadır-otaq qurdurmuşdu.

– Oğlu olanı ağ çadira,
Qızı olanı al çadira,
Oğlu-qızı olmayanı
Qara keçə üzərində
Əgləndirin!
Qara qoyun yəxnisindən
Yemek verin! Yesə, yesin,
Yeməz, getsin!
Oğlu-qızı olmayanı
Tanrı-taala qarğamışdır,
Biz də dəxi qarğayıız!
Həm bunu bəlli bilsin! –
Deyə o gün Xan Bayındır
Hökm etmişdi.

* * *

Qalın Oğuz ellərində
“Dirse xan”a məşhur olan
Bir bəy varmış, lakin onun
Nə oğlu var, nə də qızı.
O da başqa bəylər kimi
Ala sabah yerdən durur,
Qırx ığidin atlandıır,
Yola düşür.
Bayındırın ığidləri
Soyuqluqla qarşı çıxır.
Dirse xanı aparırlar
Qara evə.
Çadırına qara keçə
Döşeyirlər.
Yemək vaxtı onun üçün
Qara qoyun bozbaşından
Götürirlər.

Beləncilik karşılaşmaq
Dirse xana ağır gəlir.

– Məndən hansı əskikliyi
Gördünüz ki, məni bu cür
Həqir sanduz?
Məndən əskik kişiləri
Ağ otağa, al otağa
Qondurdunuz?!
Qılıncımdan, ya süfrəmdən? –
Deyə Dirse sual verdi.
– Görüklü xan, Bayındır xan
Buyuruğu belədir ki,
Oğlu-qızı olmayanı
Tanrı-taala qarğamışdır,
Biz də dəxi qarğayıız! –
Deyə onlar aytdılar.
Qalxin, gedək, ığidlərim!
Bu qara eyb
Ya məndən, ya xatindandır –
Deyə Dirse yerdən durdu,
Evə gəldi.
Xatınına çağırıban nə söylədi:

– Bəri gəl, hey başım baxtı,
Evim taxtı,
Evdən çıxıb sallananda
Sərv boyulum,
Topuğunu saçı döyən
Qara saçım,
Qara qaşı yaya bənzər
Çatma qaşlım,
Qoşa badam sığınmayan
Dar ağızlım,
Yanaqları göz alması
Al yanaqlımlı,
Ev dirəyim, əl dülüyim,
Bilirsənmi nələr oldu?

Qalxıbani Xan Bayındır
Yerdən durmuş,
Bir yerdə ağ, bir yerdə al,
Bir yerdə də qara çadır
Qurdurmuşdur.
Oğlu olanı ağ çadıra,
Qızı olanı al çadıra,
Oğul-qızsız sonsuzları
Qara evə qondururu,
Qara keçə üzərində əgləndirir,
Qara qoyun yəxnisindən
Yemək verir.
Buyurmuş ki, oğlu-qızı olmayanı
Tanrı-taala qarğamışdır,
Biz də dəxi qarğayız!

Beləliklə qarşılıdı
Onlar məni.
Söylə görüm bu qara eyb,
Səndəndirmi, məndəndirmi?
Səbəb nədir Tanrı bizə
Bir igidmən oğul verməz?
Sonra demiş:

Xan qızı, mən aşnalığı ataram,
Yaxalayıb boğazından tutaram,
Bu sövdada nahaq qana bataram,
Söylə mənə, səbəb nədir bu işə?

Qara polad qılincımı çəkərəm,
Al qanıvı yer üzünə tökərəm,
Ayrılığın şərabını içərəm,
Söylə mənə, səbəb nədir bu işə?

Açıqlanmış aslan kimi
Dodaqların ceynəyərək,
Dirse xanın cavabında
Nələr dedi xatın görək:

– Hey Dirse xan, mənə qəzəb eyləmə,
İncinibən acı sözər söyləmə.
Dur ayağa, çadırların qurgilan,
Qoyunları qənarəyə vurgilan.
Təpə kimi et, yağ qala bu düzə,
Gülmüş kimi qımız cala bu düzə.
Ac-yalavac qalanlara yemək ver,
Əyni yalın çılpaqları geyindir.
İç Oğuzu, Diş Oğuzu qonaqla
Borcluların borclarını qıl əda.
Sən elə bax, alqışlaşın el səni,
Həqq unutmaz el qəmini görəni.
Hacət dilə el sənə nəfəs versin,
Bəlkə Tanrı səsimizə səs versin.

* * *

Demək, Dirse qadını dinlədi,
Həzr eleyib böyük bir toy eylədi.
Qoyun-quzu kəsdı, qırdı at, dəvə,
Oğuz ellərini yiğdi bir yerə.
Harda bir ac gördü, doyurdu onu,
Yalınçıq olana geyirdi donu.
Borclu olanların borcunu verdi,
Xərcliksiz qalanın qəmini gördü.
Hər yerdə dağ kimi et, yağ qaladı,
Su kimi çaylara qımız caladı.
Hansı atılan ox hədəfə dəydi,
Bir ağızgöyçəyin sözü göyərdi.
Xatın o günlərdə hamilə oldu,
Çox zaman keçmədən bir oğlan doğdu.

Oğlancığı tayalara
Tapşırdılar, saxlatdılar.
At ayağı gölüklə olur,
Ozan dili yüksək olur.
Zaman keçdi, il dolandı.

Oğlan boy-a-başa çatdı,
On beş yaşılı bir gənc oldu.

Deyirlər ki, Bayındır xan
Sarayında iki əsrək
Buğa varmış.
O buğalar qara daşa
Buynuz vursa, külə döñər.
Yaz olanda, göz olanda
Toy tutallar, buğaları
Döyüsdürüb, xanlar, bəylər
Təfərrücə yiğilallar.
Yenə bir yaz Bayındırın
Ordusunda toy başladı.
Ay meydanı süpürdülər,
Suladılar.
Buğaların hər birini
Altı dəmir zəncir ilən
Zəncirləyib,
Altı kişi –
Üçü sağdan, üçü soldan
Zəncirlərdən yapışaraq
Çəkə-çəkə gətirdilər.
Gün görməmiş buğaların
Biri ancaq
Zəncirlərin çəkib qırır,
Kişilərin əllərindən
Buraxılır.

Meydan dəyir bir-birinə,
Dirse xanın oğlunu da
İki nəfər yaşıdiyla
Bir tərəfdə aşiq oynur.
Ağurəklər qaçıb tezir,
Oğlancığın dostları da
Qoyub qaçıır.
Lakin oğlan tərpənmədən
Öz yerində durub qalır.

Bunu görən qızğın buğa
Buynuzların şüslədərək,
Oğlancığa hücum edir.
Oğlan isə çəkinmədən
Yumruğun düyünləyir.
Buğa ona çatan zaman
Endiriri qaşqasından.

Yumruğun düyünləyir.
Əsrək buğa gicəllənir,
İgid oğlan sıçrayıb
Yağısını buynuzlayır.

Hər oğlanla qızğın buğa
Qabaq-qənşər dartsırlar,
Lakin güclər
Bir-birinə üstün olmur.
Hər ikişi aralıqda
Durub qalır.

Oğlan bir az fikrə dalır:
– Dam dayanar dirək ilən.
Bir sarayın dirəyini
Çəkerələn, ev yixılır.
Mən nə üçün bu heyvana
Dirək olum? – deyə oğlan
Düşünərək nagəhandan
Əllərini heyvancığın
Buynuzundan götürübən,
Sıçrayır. Qızğın buğa
Başı üçtə yerə dəyir.
Oğlan isə macal vermir,
Bıçagilə başın kəsir.

Bunu görən xanlar, bəylər
Yiğilirlər
Kəl oğlanın dövrəsinə:
– Hanı, gəlsin Qorqud Dədə,

Bu oğlanın adın qoysun.
Əlin tutub, babasından
Onun üçün taxt ıstəsin,
Bəylik alsın! – deyə-deyə.

Çağırıldılar, Dədəm Qorqud
Gələr oldu.
Oğlancığın əlin tutdu.
Babasına varıb getdi.
– Hey Dirsə xan, oğlanıva
Kürsü vergil, bəylik vergil,
Ərdəmlidir!
Boynu uzun bedov at ver
Minər olsun, hünərlidir!

Ağ ayıldan tümən-tümən
Ağ qoyun ver bu oğlana
Şişlik olsun,
Ərdəmlidir!

Qatar-qatar dəvə vergil,
Qoy oğlana yüklet olsun,
Hünərlidir!

Qızılqubbə çadır vergil,
Bu oğlana kölgə salsın,
Ərdəmlidir!

Çiyini quşlu cübbə vergil,
Qoy bu oğlan geyər olsun,
Hünərlidir!
Ağ meydanda buga basıb,
Onun adı “Buğac” olsun!
Adını mən qoydum, yaşıñ
Tanrı-taala özü versin!

* * *

Hünərlinin parlayanda
Hünərinin günəşi,
Hamı gözlər işıqlanmaz,
Hamı ürək şad olmaz.

Çox kor olmuş göz vardır ki,
İşiq görsə qamaşar,
Çox yaramaz bayquş kimi
Abadlığa qapılmaz.

* * *

Buğac xanın taxta çıxıb
Bəylik donun geyməsi
Atasının qırx ığidin
Həsadətə qapaltdı.
– Gərək bunu atasına
Çuğullayaq,
Ola bilər ki, öldürüə.
O ölürsə, yenə bizim
İzzətimiz, hörmətimiz
Çoxalacaq – deyə onlar
Himləşdilər.

Sonra iki bölüm olub,
Dirsə xana yanaşiban
Söylədilər:

– Bilirsənmi nələr olmuş?
Yarimasın sənin oğlun,
Gəncliyindən bar yeməsin!
Qırx ığidin götürübən,
Qalın Oğuz ellərinə
Basqın etmiş.
Harada bir gözəl görsə,
Çəkib almış.
Ağ saqqallı qocaların
Ağzın söymüş.
Ağ birçəkli qariların
Südün söymüş.
Aydın axan gur sulardan
Xəbər keçə,
Qarşı yatan ala dağdan
Aşib keçə,

Xanlar xanı Bayındırı
Xəbər çata:
– Dirsə xanın oğlu bu cür
Bidət işlər görür – deyə
Söyləyələr. Gəzməkdənə,
Ölmək sənə yaxşı ola.
Bayındır xan çağırıban
Qəzəb edə,
Belə oğul sənin üçün
Nə gərəkdir?!
Olmağından olmamağı
Yaxşıraqdır. Öldürsənəm!

– Gətiriniz, öldürəlim! –
Deyə Dirsə buyurarkən
Qırx ığidin son igirmisi
Çıxa gəldi.
– Hey Dirsə xan, sənin oğlun
Yerdən durdu,
Köksü gözəl qaba dağa
Ava çıxdı.
Sən var ikən,
Av avladı, quş quşladı.
Anasıyla məclis qurub,
Söhbət edib badə içdi.
Atasına qəsd elədi.
Yarimasın sənin oğlun!

Qarşı yatan ala dağdan
Xəbər keçə,
Aydın axan gur sulardan
Aşib keçə,
Xanlar xanı Bayındırı
Xəbər çata:
– Dirsə xanın oğlanı bu cür
Bidət işlər görür – deyə
Söyləyələr,

Çağrılıban Bayındır xan
Qəzəbinə tuş olasan?
Belə oğul sənin üçün
Nə gərəkdir?! Öldürsənəm! –
Deyə onlar söylədilər.

– Gedin, tutub gətiriniz,
Öldürəlim!
Bu cür oğul mənim üçün
Gərəkməzdirdi! – dedi Dirsə.
– Biz oğlanı necə tutaq?
O, bizləri sayan deyil,
Sözümüzə baxan deyil.
Duraya,
Qırx ığidin boyuna al,
Oğluvu da götürübən
Çıx ovlağa!
Quş uçurdub, av avlayıb,
Oğlanı da oxlayıban
Geri qayıt!
Onu bu cür öldürməsən,
Başqa cürə öldürülməz! –
Deyə onlar uydurdular.

* * *

Sərin-sərin əsən zaman
Salxım-salxım dan yelləri,
Qaqqıldaşıb səyirəndə
Boz irəgli torağayı.

Uzunsaqqal, uzunətək
Tat dam üstdə banlıdıqda,
Bedov atlar yorğalayıb
Yollar üçtə uğradıqda.

Köksü gözəl qaba dağa
Səhər-səhər gün dəyəndə,

Böyük Oğuz ellərinin
Qız-gəlini bəzənəndə,
Ala-sabah axmaq Dirsə
Yerdən durdu.
Qırx namərdin atlandırib,
Buğacı da götürərək,
Ava çıxdı,
Av avladı, quş quşladı.

Qırx namərdin bir neçəsi
Buğac bəyə yaxınlaşdı.
– Atan dedi: Keyik qavşın,
Gətiribən mənə qənşər,
Vurub salsın.
At oynadıb, qılınc çəkib,
Ox atmasın gözüm görsün,
– Fərəhlənsin – söylədilər.

İgid oğlan ayın-şayın
Sevinc ilə at oynadır.
Keyik qavır, maral qavır,
Atasının qarşısında
Oxlayıban yerə salır.
Öz yanında:
– Qoy xan babam at siyirdib,
Qılınc çalıb ox atmama
Fərəhlənsin!
Mənə baxıb güvənibən
Fəxr eləsin! –
Deyə yaziq düşünürdü.
Ol qırx namərd:
– Hey Dirsə xan, görürsənmi
Oğlan necə keyikləri
Tezikdirir?
Hər tərəfdən qavır, sənin
Qabağında yerə salır?
Olmaya ki, ceyranlara

Ox atarkən səni vura?
Oğlan səni öldürmədən,
Tez ol onu öldür! – deyə
Uydurdular.

Keyiklərin dalısınca
Oğlan qızığın at çapdırıb,
Babasının qənşərindən
Ötən zaman
Axmaq Dirsə,
Odumlamış qatı yayı
Ələ aldı.
Üzənginin üstə qalxdı,
Yayı çəkdi, öz oğlunun
Kürəyinin arasına
Nişanladı.
Ox kamandan sıçradı,
İldirim tək uçub şaxdı,
Buğac xanın kürəyindən
Dəyib yaxdı.
Alca qanı şurulladı,
Bedov atın uzun boynun
Qucaqlayıb yerə düşdü
Ol namərdlər Dirsə xanı
Oğlanın nəşri üstə
Getməyə də qoymadılar.
Atlarını döndəribən
Qayıtdılar.

* * *

Yaziq xatın:
– Oğlancığın ilk avıdır,
Gərək Oğuz bəylərini
Toyluyalım – deyə qalxıb
Yumurlanıb uru durdu.
At öldürdü, dəvə kəsdi,

Buğur, ayğır, qoç qırdırdı.
Qırıq incə qız dövrəsində
Dirsə xana qarşı vardi.

Qıpıqların qaldıraraq,
Dirse xana nəzər saldı,
Sol-sağına göz gəzdirdi,
Oğlancığın görənmədi.
Qara bağırı sarsılıban
Yanar oldu.
Qara xumar gözlərinə
Qan-yaş oldu.
Çağırıban Dirse xanı
Söy söylədi.
Görək xatın nə söylədi:
– Bəri gəl, hey başım baxtı,
Evim taxtı,
Xan babamın göygisi,
Qadın anamın sevgisi,
Atam, anam verdiyi,
Göz açıban gördiyim
Könül verib sevdiyim!

Qalxıbani sən yerindən
Uru durdu.
Qara yallı bedov atın
Bütün mindin.
Köksü gözəl qaba dağa
Ava çıxdın.
İki vardin, bir gəlirsən?!
Yavrum hanı?
Bu dövranda min diləklə
Yetirdiyim oğul hanı?
Çıxsın mənim gözüm, Dirse,
Yaman səryir.
Kəsilsin bu, oğlan əmən

Süd damarım, yaman sızlar.
Sarı ilan dişləmədən
Ağca tənim qalxıb şışər.
Yalqız oğul görünməyir,
Bağrim yanar.

Quru çaylar üzərinə
Suçu saldım,
Qara donlu dərvishlərə
Nəzir verdim,
Ac qarınları doyurdum,
Yalınçıqları donaltdım,
Təpə kimi ət qaladım,
Gülmüş kimi süd caladım,
Min diləklə bir oğlanı
Güclə tapdım.
Yalqız oğul xəbərini
Aman, Dirse, degil mənə!

Qarşı yatan ala dağdan
Uçurtdunsa, degil mənə!

Qəltan axan daşqın suya
Ağızdınsa, degil mənə!
Ala donlu, azğın dinli
Kafirlərə alındınsa,
Degil mənə!

Xan babamın ordusuna
Mən varayım,
Ağır ləşkər, pul, xəzinə
Mən alayım,
Azğın dinli kafirlərə
Od vurayım.
Yaralanıb qazlıq atdan
Düşməyince,

İti qılınc, şah damarım
Biçmeyince,
Yalqız oğul yollarından
Dönmeyəlim!
Yalqız oğul xəberini
Degil mənə!
Qara başım qurban olsun,
Ərim, sənə!

Dirsə bir söz söyləmədən
Gəlib keçdi,
Xatınının cavabında
Dinməz oldu.
Ol qırx namərd qarşı gəlib:
– Oğul sağdır, avlaxdadır,
Gün arası harda olsa,
Gəlib çıxar.
Bəy sərəxoşdur, ona görə
Cavab verməz – söylədilər.

* * *

Xatin buna qatlaşmayıb
Geri döndü.
Qırx incə qız yoldaşların
Atlandırdı.
Bedov atın siyridərək,
“Oğul” deybən yola düşdü.
Qişda, yazda qarı, buzu
Əriməyən qaba dağa
Atın sürdürdü,
Alçaqlardan ucalara
Çapıb çıxdı.
Bir dərənin üzərində
Quzğunları uçar gördü,
Bedov atın o tərəfə
Qamçıladı.

* * *

Oğlan atdan yixılarkən
Göy-boz atlı Xızır İlyas
Başı üstə hazır olub,
Bərəkətli əllərilə
Yarasını sığışyaraq:
– Bu yaradan qorxmagilan,
Sənə ölüm yoxdur ondan.
Dağ çıçəyi, ana südü
Mərhəməndir sənin, oğlan! –
Deyə dönüb qeyb olmuşdu.

Xızır gedir, oğlan iki
Tazisilən qumlar üstə
Düşüb qalır.
Qarğıa-quzğun qan görübən
Yaralını qavmarlayır.
Kəlbəciklər mırıldayıb
Dövrəsinə dolanırlar.
Quzğunları qovalayıb
Qonmaqlığa qoymayırlar.

* * *

Başılıqlı yazıq ana
Al qanına batıb yatan
Balasının leşi üstə
Çapar yendi.
Oğlanını duymaz gördü,
Çağırıbən nə söylədi:

– Yuxu almiş qara, xumar
Gözlərini bir aç axı!

Gözlərini kədər tutmuş
Bu anaya bir bax axı!
Tanrı verən şirin canın
Ceyrandaymış indi axı!

Dil-ağızdan, şirin candan
İki kəlmə xəbər mənə!
Qarayazı, qarabaşım
Qurban olsun, oğul, sənə!

Qarşı yatan uca dağlar
Ucalarkən alçaq olsun!

Qazlıq dağdan axan sular
Aخار ikən, axmaz olsun!

Bu dağlarda bitən otlar
Bitən yerdə bitməz olsun!

Qayalarda qaçan ceyran
Qaçar ikən qaçmaz olsun.

Qəza səni hardan tutdu?
Aslandanmı, qaflandanmı?
Bədənində canın varsa,
Dil-ağızdan xəbər mənə.
Qarayazı, qarabaşım
Qurban olsun, oğul, sənə!

Anasını dinləyərək
Gözlerini açdı oğlan,
Kövrək dili tutar-tutmaz
Nə söyləmiş anasıylan:

– İrəli gəl, sinəsindən
Qana-qana
Süd əmdiyim ağ birçəkli
Qadın ana!

Qazlıq dağdan axan sular
Günahsızdır, qarğama gəl!

Bu dağlarda bitən otlar
Günahsızdır, qarğama gəl!

Qarşı yatan uca dağlar
Günahsızdır qarğama gəl.

Cəblərdəki ceyranlar da
Günahsızdır, qarğama gəl!

Aslanlar da, qaflanlar da,
Günahsızdır, qarğama gəl!

Qarğasan, babamı qarğı,
Bu iş mənə babamdandır –
Deyə oğlan yenə dedi:

– Ana, nə qorx, nə də aqla,
Göy-boz atlı Xızır İlyas
Başım üstə gəldi mənim,
Ox yarama çekdi əlin:
– Bu yaradan sənə ölüm
Yoxdu! – dedi.
Dağ çıçəyi, ana südü
Dərmanındır, – demiş, – sənin.

* * *

Yaralının sözlərini
Dinlədikdə qırx gülbədən,
Səpələşdi çıçək kimi
Hər tərəfə qırxi birdən.

Sinələrdə çırpınarkən
Analığın saf ürəyi,
Topladılar qucaq-qucaq
Ətək-ətək dağ çıçəyi.

* * *

Ağ birçəkli yazıq ana
Döşün sıxdı.
Bir sıxarkən süd gəlmədi,
İki sıxdı, süd gəlmədi.

Üç sixedə qan qarışq
Süd fişqirdi.
O süd ilən məlhəm edib
Oğlancığın yarasını
Bağladılar. Götürdüler,
At üstünə mindiribən
Ordusuna gətirdilər.
Həkimlərə, təbiblərə
Tapşırıb gözlədilər,
Kimsə ilə danışmayıb,
Dirse xandan gizlədilər.

* * *

At ayağı kölük olur,
Ozan dili yügrək olur.
Qırx gün başa çatar-çatmaz
Oğlancığın yaraları
Üzə gəldi, sapsağ oldu.
Yenə də at minə bildi,
Yenə qılınc çala bildi.
Yenə də o av da avlar,
Quş da quşlar.
Dirse xanın xəbəri yox,
Oğlancığın ölmüş bilir.

* * *

Qırx naməndlər bunu duydu.
– Nə etməli? –
Deyə onlar dimdikləşdi:
– Oğlanının sağ olduğun
Bilər olsa Dirse əger,
Yəqin bilin əl götürməz,
Hamımızı qırıb tökər.
Gərək vaxtı uduzmadan
Onu tutaq.

*** 66 ***

Ağ boynuna qara qəzil,
Sicim taxaq.
Ağ əllərin dalda çataq,
Yad ellərə, kafirlərə
Qoyub qaçaq –
Deyə onlar Dirse xanı
Basmarayıb,
Ağ əllərin dalda çatıb,
Ağ ətindən qan çıxınca
Dövəşləyib,
Ordusunu yəğmalayıb,
Dustaq edib,
Qanlı kafir əllərinə
Yönəldilər.

* * *

Dirse xanın bu işindən
Heç bir kəsin xəbəri yox,
Ancaq qadın bunu duyur,
Oğlanını çağırıban
Nə söyləyir:
– Oğul, oğul, canım oğul,
Görürmüsən nələr oldu?

Sərt qayalar oynamadan
Yer ayrıldı.

Elə yağı soxulmadan
Baban üstə yağı gəldi
Ol qırx namərd Dirse xanı
Yaxalayıb, ağ əllərin
Arxasında bağladılar,
Ağ boynuna qara sicim
Keçirtildilər.
Baban bayan, onlar atlı,

*** 67 ***

Yügürdülər.
Götürübən, qanlı kafir
Ellərinə yönəldilər.
Yenə demiş:
– Dur ayağa, canım oğul,
Qırx igidin boyuva al,
Get, babavı qırx namərdin
Əllərindən qurtargilan!
Baban sənə qıydısa da,
Sən babava qiyama, oğul!

* * *

İgid oğlan anasının
Sözlərini qəbul etdi,
Qara polad qılincına
Qurşanıban,
Ağ qotazlı qatı yayın
Ələ aldı.
Bedov atın tutduruban
Bütün mindi,
Qırx igidin atlandırib,
Baba – deybən
Yortub getdi.

* * *

Ol qırx namərd bir çəməndə
Edib otraq,
Al şərabın işicindən
İçən zaman
İgid Buğac yatdı, ancaq
Qırx naməndlər onu görüb
Söylədilər:
– Durun, varib oğlani da
Edək dustaq,
Hər ikisinin kafırlərə

Bir aparaq!
Dirsə bunu eşidərək:
– Aman, qırx yoldaşım, aman
İlahinin birliyinə
Yoxdur şübhə, yoxdur güman!
Açın mənim əllərimi,
Qopuzumu mənə verin,
Qaytarım mən bu gələni.
Gərək olsa, öldürünüz,
Gərək olsa, saxlayınız
Sonra məni.

* * *

Dirsə xanın əllərini
Boşaltdılar,
Gətirdilər qopuzunu.
O bilmirdi bu gələnin
Oğlancığı olduğunu.
Asta-asta qarşı gəldi,
Aldı, görək nə söylədi:
– Boynu uzun bedov atlar
Gedirsə də, mənim gedir.
Bu ilxıda sənin də gər
Mindiyin var, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytaragım, dalı qayıt!
Ağ ayıldan sürü, qoyun
Gedirsə də, mənim gedir.
Bu sürüdə sənin də gər
Şişliyin var, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytaragım, dalı qayıt!

Qatar-qatar qızıl dəvə
Gedirsə də, mənim gedir,
Sənin də gər bu qatarda

Yütlətin var, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytarağım, dalı qayıt!

Qızılqubbə çadırlarım
Gedirse də, mənim gedir.
Arasında sənin də gər
Odan vardır, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytarağım, dalı qayıt!

Ala gözlü qız-gelinlər
Gedirse də, mənim gedir.
İçlərində sənin də gər
Nişanlın var, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytarağım, dalı qayıt!

Ağ saqqallı qocalarım
Gedirse də, mənim gedir,
İçlərində sənin də gər
Baban varsa, degil mənə.
Savaşmadan, vuruşmadan
Qaytarağım, dalı qayıt!

Mənim üçün gəlmışsənsə,
Oğlancığım öldürmüşəm.
İgid, sənə yazığım yox,
Dalı qayıt!

İgid oğlan atasını
Dinleyərək,
Cavabında nə söyləmiş
Baxaq görək:
– Boynu uzun bedov atlar
Sənindirsə,
Qırx namərdə qıymağım yox!

İçlərində minliyim var.
Yəğmalanan sürü, qoyun
Sənindirsə,
Qırx namərdə qoymağım yox!
İçlərində şişliyim var!

Qatar-qatar qızıl dəvə
Sənindirsə,
Qırx namərdə qoymağım yox!
İçlərində yükletim var!

Qızılqubbə çadır-otaq
Sənindirsə,
Qırx namərdə qoymağım yox!
İçlərində odam vardır!

Alagözlü qız-gelinlər
Sənindirsə,
Qırx namərdə qoymağım yox!
İçlərində nişanlım var.
Əsir gedən ağsaqqallar
Sənindirsə,
Qırx namərdə vermağım yox!
İçlərində mənim də bir
Əqli şəşmiş babam vardır! –

Deyə oğlan qırx yoldaşa
Dilbənd verdi,
Qırx gənc igid bedov ata
Qamçı vurdu.
Aslan Buğac qılınc çekdi,
Savaş etdi, qırx namərdin
Kimisinin boynun vurdu,
Kimisini dustaq tutdu.
Babasını xilas edib
Geri döndü.
Dirsə xan da oğlanının
Say olduğun duyub bildi.

* * *

Xanlar xanı xəbər tapıb,
Buğac xana bəylilik verdi,
Kürsü verdi.
Qorqud Dədə boy boyladı,
Söy söylədi.
İnci kimi dastan düzdü,
Qoşma qoşdu,
Onlar daxi bu dünyaya
Gəlib keçdi.
Karvan kimi qondu köçdü.
Yer gizlətdi, əcəl aldı,
Qoca dünya yene qaldı.
Gedən getdi, yaxşı, pisdən
Gələnlərə bir ad qaldı.

* * *

Görüm, dostlar, qafıl ölüm
Gələn zaman mərd igidə
Keçid versin!
Sağlıq kimi dövlət olmaz,
Bu dövləti həqq artırsın!
O öyüdüm uca Tanrı,
Dost oluban mədəd versin!

Yömn edəlim,
Yerli qara dağlarınız
Yıxılmاسın!
Kölge salan ağaclarınız
Kəsilməsin!
Daim axan aydın sular
Azalmasın, qurumasın!
Uca ucan tərlanların
Qanadları qırılmاسın!
At çapanda atınızın
Ayaqları büdrəməsin!

Çarışanda qara polad
Qılcınız kütləməsin!
Dürtüşübən, çəkişəndə
Kəndiriniz ufanmasın!
Ağ birçəkli anaların
Axır yeri behişt olsun!
Ağ saqqallı babaların
Son sarayı cənnət olsun!
Həqq yandıran çıraqınız
İşıqlansın, yanar dursun!
Görüm möhtac olmayasız
Namərdlərə, dostlar, sizi!

QARACIQ ÇOBAN

Üşüdüm ha üşüdüm,
Dağdan alma daşdım,
Almacığı aldılar,
Mənə zülüm qıldılar.
Mən zülümdən bezaram...

Xalq məsəllərindən

Xoş illərin birində,
Günlərin bir günündə,
Tuluqusun sevgisi,
Bayındır xan köygisi.
Qaracığın qaplanması,
Meşələrin aslanı,
Xan Uruzun atası
Qalmış igid arxası,
Elin şanı-şövkəti,
Qalın Oğuz dövləti,
Qonur atın yiyesi,
Ərənlər sərkərdəsi
Ulaş oğlu Xan Qazan
Yerindən durmuş idi,
Doxsan başlı ban evin
Düşərdə qurmuş idi.

Hər yanda ipək-ipək
Xalılar salınmışdı.
Sürəhi düzülmüşdü,
Badyədər qurulmuşdu.
Neçə-neçə xub üzlü,
Xub üzlü, qara gözlü,
Gözel-göyçək, görüklü,
Saçı dalda hörükü,
Qabaq səhər, qaş gecə,
Döşlər qaba, beş incə,
Köksü qızıl düyməli,
Qıpıqları sürməli,
Səhərin dan ulduzu,
Yanaqlar al qırmızı,
Xallı, xoylu damağlı
Dili ballı, qaymaqlı,
Sinəsi qoşa narlı,
(Kim görüb sərvi barlı?)
Gecənin yağmış qarı,
Duru sularдан ari,
Dağın yorğun maralı,
Dəli ceyran ədalı,
Şirindil, incidişli,
Gözəl, kəhlik yerişli,
Dodağı pöhrə bali,
Dosta gəl, yada çalı,
Əllər xınadan əlvan,
Baxışçı canlar alan,
Səsi Davud nəğməsi,
Nəfəsi gül nəfəsi,
Vüqarlı, yaraşıqlı,
Bəxt ulduzu işiqlı,
Yaz üzlü, göz nemətli,
Gül iyi, bar ləzzətli,
Dadlı-duzlu, məzəli,
Azərbaycan gözəli.
Mey gəzdırır ortada,

Din-iman gedir bada,
Şanlı Oğuz bəyləri,
Ərənləri, ərləri
Sığraq sürür, mey içir,
Günlər şadlıqla keçir.

Ulaş oğlu Xan Qazan,
Xan Qazan, aslan Qazan
Al şərabı qantarır,
Alaca gözü qızarır,
Papaq yenir qaşına,
Nəşə vurur başına,
Dizin sövkəyir yerə,
Üzün tutur bəylərə:
– Ünüm ünləyin, bəylər!
Sözüm dinləyin, bəylər!
Yata-yata yanımız,
Yançağımız qarıcı.
Dura-dura belimiz,
Buxunumuz qurudu.
Varın ovlağa varaq,
Keyik yiğaq, ov tutaq,
Elimiz yesin içsin,
Günlərimiz xoş keçsin.
Elin qəhrəman oğlu,
Səlcuq oğlu, xan oğlu,
Yenilməz adlım sərdar,
Hər gücü Dəli Dondar
Razılığın bildirir:
– Xan Qazan, məsləhətdir!
Ulu bəylərin başı,
Xanın igid yoldası,
Uzunqol, qaplan qaynaq,
Qara nər Qarabudaq
Səs verir digər yandan:
– Yaxşıdır, ağam Qazan!

Xanlar bunu deyincə,
Başqalar səs verincə,
At ağızlı bəy Aruz,
Ağsaqqal, əldə qopuz
İki diz üstə çökür,
Düşünür, tibir* tökür;

– Dayın boyuva qurban,
Əl saxla, bəyim Qazan!
Sası dinli düşmanın
Mərzində oturursan,
Ev-eşiyin, obanın
Üstə kimi qoyursan?

– Cilov yəhər qaşında,
Üç yüz igid başında
Oğlum Uruz atlansın,
Obam üstə dayansın! –
Deyə xan verdi fərman,
Qalxdı, geyindi xoftan.

* * *

Hazırlıqlar başlandı,
İgidlər silahlandı.
Qabaqca qonur atı
Çəkdilər sərdar mindi,
Təpəl qaşqa ayğırı
Dalıyca Dondar mindi.

Qazanın mərd qardaşı,
Arxası, silahdaşı,
Boz aslan Qaragünə
Qalxdı göy at üstünə.

* Tədbir.

Yaman gündə, dar gündə
Çekən elin qayğısin,
Dəstursuzca öldürən
Bayındır xan yağısın
Şir oğlu Şir Şəmsəddin
Mindi ağca bedovun.

Bayburdun hasarından
Parlayıb uçub qaçan,
Dov günü qatı yaydan
Dolu kimi ox saçan
Boz ayğırı Beyərək
Atlandı lay divar tək.

Xan Qazan məzah ilan
“Keşiş” – deyə çağırın
Yeyinək silah taxdı,
Duru ayğırı qalxdı.
Saya varsan tükənməz,
Həddü hesaba gəlməz.
Bütün Oğuz bəyləri,
Alicilar ləşgəri
Geyindi, yaraqlandı,
Düzüldü, yasaqlandı,
Çıxdılar Ala dağa,
Aslan girdi ovlağa.

* * *

Dəvə kinli düşmənin
Casusu casusladı,
Bu xəbəri Gürcüstan
Məliginə yolladı.
Yeddi min zatiqırıq,
Donunun ardi yuriq,
Başları yarı saçlı,
Sinəsi gümüş xaçlı

Silahlandı, at mindi,
Yəhər qaşına sindi.
Yonəldi xan evinə,
Çapdı Qazan evinə.

Çaldı-çapdı, taladı,
Oğlunu yaxaladı.
Ağ əllərin bağlatdı,
Qız-gelinin ağlatdı,
Ağ ban evlər, kömələr,
Qatar-qatar dəvələr,
Şahbaz at tövlə-tövlə,
Hesabsız pul, xəzinə
Talandı, qarət oldu,
Əcəb qiyamət oldu.
Ağsaqqallar, qocalar,
Qarıcıq olan analar,
Körpələr quzu kimin,
Qaza bənzər qız-gəlin,
Səhərin dan ulduzu
Bayındır xanın qızı,
Ucaboy, qara qaşlı,
Bel nazik, uzun saçlı,
İpək şəddə qaşında,
Qırx incə qız başında,
Oğuzun baş qadını,
Xan Qazanın xatını
Düşmənə yesir oldu,
Bənzi saraldı, soldu.

Xanın qarı anasın
Evindən çıxardılar,
Qara dəvə boynuna
Asdılardı, apardılar.

Üç yüz igid qırıldı,
Daş üstə qalmadı daş,
Oxlandı, şəhid oldu
Qocaman Sarı Qulmaş.

* * *

Düşmən öyünür, şisir,
Boy boyladır, söyləşir:

– Mərə bəylər, Qazandan
Qəribə acıq çıxdıq.

Bir kərə varın-yoxun,
Taladıq evin yixdiq.

Bizlərə əsir oldu
Halali, oğlu, qızı.
Qırx igid ilə tutduq
Oğlancığı Uruzu.

Bir yağı yerdən durur,
Ağzın büzür, dən salır:
– Nə deyirsiz, hələ də
Bir acığımız qalır.

Şöklü Məlik tutulur
Qara qanı qaralır:
– Mərə əclaf, de görüm
Nə acığımız qalır?

Çuğul yağı titrəyir,
Bağır basır, baş əyir:
– Bəylər bəyi Qazanın,
O barışmaz düşmanın

Dəmirqapı Dərbənddə
Qoyunu var minlərcə.
Onları da alsayıdıq,
Ulu acıq açardıq.

Şöklü Məlik eşidir,
Tamahlanır, hökm edir:
– Altı yüz atlı getsin,
Qoyunu qarət etsin!

Altı yüz ər atlandı,
Qoyun üstə yollandı.

* * *

Qara Çoban, xan Çoban,
Qayğılı aslan Çoban,
Qara dağlar qaplamı,
Xan Qazanın Çobanı
Yatdı vaqıə gördü,
Səmrədi uru durdu.
Qoyunları hər yerdən
Ağıllara topladı,
Qapıların bərkidib
Dalısın torpaqladı.
Çağırıldı cüt qardaşın,
Yığdı çöllərin daşın.

Üç yerdə daş topladı
Bərkidi dörd bir yanın,
Açıdı əlinə aldı
Ala qollu sapanın.

* * *

Toz qalxdı, günəş batdı,
Atlılar gəldi çatdı:

– Sürüyə qurd gırəndə
Əli çomaqlı Çoban!
Qaranquluq düşəndə
Odlu, çaxmaqlı Çoban!
Pendiri, qatığı bol,
Çüdlü, qaymaqlı Çoban!
Dartışib qarşışanda
Dəmir qaynaqlı Çoban!
Mərə Qaracıq Çoban,

Bizə qulaq asgilan!
Qazanın ev-eşiyin
Dağıldığ, yəğmaladıq,
Tövlə-tövlə atların
Biz mindik, biz taladıq.

Xanın axdı ulduzu,
Tutduq oğlu Uruzu,
Çapdıq evin, köməsin,
Bol pulun, xəzinəsin,
Qatar-qatar dəvəsin,
Qarıcış olan nənəsin.
Bütün dövlətin-malın,
Qız-gəlinin, halalın
Yesir qıldıq, apardıq,
Qiyamətin qopardıq.
Mərə çoban, hardasan?
Yaxında, uzaqdasan?

Sözümüzə qulaq as,
Bizə baş əy, bağır bas!
Bizdən gizlənmə, qorxma,
Irəli gəl, huyuxma!
Sənə Şöklü Məlikdən
Bəylik allıq bilgilən.

Qara Çoban bağırır,
Sərkərdəni çağırır:
– Ala qarı söyləmə gəl,
Yolsuz yağı, azğın yağı!
İtim ilən bir yalaqdan
Yöndəm içən quzğun yağı!

Altındakı şahbaz atın
Nə öyürsən, mərə yağı?
Ala başlı, kola buynuz
Keçimcə də gəlməz mənə!

Başındakı dəbilgəni
Nə öyürsən mənə, yağı?
Başimdakı bu qılıcına
Börkümcə də gəlməz mənə!

Altmış tutam kondərini
Öymə mənə, murdar yağı!
Bu qızılçıq yeddi qarış
Ağacımca gəlməz mənə

Qılıncını, qalxanını
Öymə mənə, mərə yağı!
Savaş günü əyri başlı
Çovqanımca gəlməz mənə!

Belindəki doxsan oxun,
Nə öyürsən, dinsiz yağı?
Qırış günü ala qollu
Sapanımca gəlməz mənə!

Yaxınından, uzağından
Bəri gəl, hey yetim yağı!
İgidlərin zərbi-şəstin
Görüb get, hey itim yağı!

* * *

Yağilar at təpdilər,
Hər yandan ox səpdilər,
Ərənlərin qocağı,
El-obanın dayağı,
Mənim Qara Çobanım,
Yenilməz qəhrəmanım
Əl eylədi sapangə,
Yer-göyü gətdi tengə.
Yağının aşı bişdi,

Kürkünə birə düşdü.
İgid Çoban təkinə
Nər kimi gərdi sinə.
Qızığın sapan tavladı,
Daşı-daşa dayadı.
Atıldıqca hər daşı
Sındı üç düşmən başı.
Qırdı yağının gözün,
Yerə sərdi üç yüzün.
Lakin tükəndi daşı,
Oxlandı cüt qardaşı.
Aslanım acıqlandı.
İçi od tutdu yandı.
Dünya gözünə gəlməz.
Keçi bilməz, qoç bilməz,
Qoyur sapana atr,
Düşmən yan-yana yatır.
Qaraldı yerin üzü,
Qorxdu düşmənin gözü:
– Yarimasın bu Çoban!
Yarcımasın bu Çoban!
Bir az da dursaq əger,
Diri qoymaz bir nəfər,
Hamını tökər qırar,
Anamız üzün cırar.
Üz döndərib qaşdilar,
Dağ-təpəni aşdilar.

* * *

Düşmən ara açarkən,
Çobanım çatdı qaşın,
Haqqına tapışırı
İki şəhid qardaşın.
Mat qaldı öz işindən,

* * * 83 * * *

Çaxmaq çaldı, od yaxdı,
Düşmənlərin leşindən
Böyük bir təpə yaptı.
Polad ürəyində kin,
Yandırıldı bez köynəyin,
Bağladı yarasına,
Kimsə gəlməz yasına.
Dərə xəlvət, ər yalqız,
Eldən iraq, qayğısız
Bir daş üstə çönbeldi,
Ürəyi dərdə gəldi.
Yollara baxdı-baxdı,
Gözlərindən yaş axdı:

Yolun yumulsun, Qazan!
Qapın çırpılsın, Qazan!
Ölübsən, ya dirisən?
Xəbərin yox xəbərdən!

* * *

Sizə mən söyləyincə,
Məgər, dostlar, o gecə
Xan Qazan ayın-şayın
Toxtax, ağır-arxayıñ
At oynadıb, ox atıb,
Yorulub düşüb yatıb,
Yuxusunda nə gördü?
Qara vaqıə gördü.
Səmrədi uru durdu,
Qardaşına hey vurdu:

– Ünüm ünlə, qardaşım,
Sözüm dinlə, qardaşım!
Yuxumda gördüm nələr,
Qorxulu vaqiələr.
Qarlıca qara yağmur

Gördüm üstümə yağır.
Gördüm qara qırqlar
Mənim quşumu şıgar,
Gördüm idlirim şaxdı.
Ev-eşiyimi yaxdı.
Qaraqılçıq, boz sarı
Quduzlaşmış qurdları
Evimi dələr gördüm,
Bir daha nələr gördüm:
On barmağım ox gördüm
Bileyimdən yox gördüm.
Tüklərim qarğı kimin,
Tutdu gözümün öünü.
Dağılıb ağlım, huşum,
Gəldim sənlə qonuşum.
Canım qardaş, halım sor,
Mənim bu yuxumu yor!

– Qara bulud dediyin –
Sənin varın, dövlətin.
Qara yağmir – ləşkərin,
Saç – qağılı ellərin,
Qalanın Tanrı yorsun,
İňşalla xeyir olsun!

– Ümidim, arxam qardaş,
Ləşkərimə sən ol baş,
Otur yerli-yerində,
Ovumu pozma, mən də
Minirəm qonur ata,
Qan-tərə bata-bata.
Qonur atım – ceyranım,
Qaraquşum, tərlanım
Dərələrdən yel kimi,
Təpələrdən sel kimi,
Sərsərə döner, əsər,
Üç günlük yolu kəsər.

Öylən çatar obama,
Baş çəkərəm odama.
Sağlıq, əsənlək olsa,
Sağlamlıq, şənlək olsa,
Nə durram, nə dincəlləm,
Axşama dönüb gəlləm.
Gəlmədim axşam əgər,
Bilin var yaman xəbər.

Qonuru mamızladı,
Yüyürdü, yol yolladı.
Uca dağlardan aşdı,
Daşqın sulardan keşdi.
Çapdı yetişdi yurda,
Nə ev gördü, nə oda.
Uçarda quzğun uçar,
Qaçarda tazi qaçar.
Bağrı alışdı, bişdi
Yurduya xəbərləşdi:

– Ay yurdum, aman yurdum,
Qum qumlamayın yurdum,
Güllü dağların döşü
Sığın keyiklə qonşu,
Yağılıar hardan varmış?
Nə yerdən səni dalmış?
Yenə də soy söyləmiş,
Görəlim nələr demiş:

– Ağ ban evim tikilində yurdu qalmış,
Qarı anam olurunda yeri qalmış.
Oğlum Uruz ox atarda budaq qalmış,
Qara mitbax tikilində ocaq qalmış.
Ulu bəylər çaparında meydan qalmış,
Oba köçmüş yurd-yuva viran qalmış.

Tutuldu Salur Qazan,
Gözlərinə doldu qan.
Qara bağrı darıldı,

Yumaq kimi sarıldı.
Könlü təşvişə düşdü,
Qan damarları şışdi.
Köçün izini tapdı,
Heylədi atın çapdı.
Başı lovlı, bağrı qan
Gözlerin tutmuş duman,
Mərd əli çıxıb boş'a,
Yalvarır dağa-daşa.
Qarşına çıxdı bir su:
– Həq didarı görüb bu.
Xəbərləşir su ilan
Nələr soruşur ondan:

– Çıngım-çıngım qayalardan çıxan su,
Şaqqıldayıb dərələrdən axan su,
Ağır-agır qayaları xırladan,
Dənizlərdə gəmiləri oynadan,
Şahbaz atlar, boz ayğırlar içən su,
Qızıl dəvə üzərindən keçən su,
Sahilləri ağca qoyun yatağı,
Çəmənləri buğaların otlağı,
Ayışənin, Fatimənin meknəti,
İmam Həsən, İmam Hüseyn həsrəti,
El-obamdan xəbərin var, de mənə!
Qara başım qurban olsun, su, sənə!

Su necə xəbər versin?
Nə söyləsin, nə desin?

Suyu atladi, keşdi,
Gözü bir qurda düşdü:
– Uğurludur qurd üzü,
Uzağı görər gözü,
Xəbərləşim onylan –
Deyə soruşdu qurddan:
– Günü doğan qaranqluq axşamlar,

Uru duran yağanda kövşənə qar,
Qızıl-qızıl dəvələri buzladan,
Ağca qoyun gördükdə quyruq qapan,
Erkəcin, övəcin, simizin tutan,
Qanlı quyruq üzübən çap-çap udan,
Arxasıyla ağıllar böyrü sökən,
Şahbaz-şahbaz atların ətin tökən,
Qaba səsli köpəkləri hürdürən,
Çaxmaqlıca çobanları yüyürdən,
El-obadan xəbərin var, de mənə!
Qara başım qurban olsun, qurd, sənə!

Qurd necə xəbər versin?

Nə söyləsin, nə desin?
Qurdu da qoydu keşdi,
Gözü bir itə düşdü:

– Qaranquluq axşamlar haf-haf hürən,
Ağca ayran gördükdə çap-çap içən,
Oğruları, xırsızları qaçırdan,
Qorxuduban, hürküdübən, uçurdan,
El-obamdan xəbərin var, de mənə!
İyiliklər edərəm, itim, sənə!

İt hardan xəbər versin?

Nə söyləsin, nə desin?
Xan Çobanın köpəyi,
Taniyır Qazan bəyi.

Ayaqlarına düşər,
Oynar, sək-sək səkildər.
Qazandan əl götürməz
Vursa da qaçıb getməz.
Dilsiz-ağızsız heyvan,
Can atır bu yol ilan,
Xanı dalışca çəkə,

Çobana çata bəlkə.
Xanı cılıldır, çovur.
İt qaçıır, Qazan qovur,
Hirsindən yana-yana
Gəlir çatır Çobana:

– Qaranqu axşam olanda qayğılı Çoban,
Qara yağmır yağanda saygılı Çoban,
Sapanlı, dəyənəkli, çaxmaqlı Çoban,
Südü, pendiri bol, qaymaqlı Çoban!

Qazan yenə söyləmiş,
Görəlim nələr demiş:

– Ünüm ünlə, Çobanım!
Sözüm dinlə, Çobanım!
Ev-eşiyim talanıb,
Bağrım od tutub yanıb.
Nə xəbərin var mənə?
Qurbanam, Çoban, sənə!

– Harda ölmüşdün, Qazan?!
Harda itmişdün, Qazan?!

Dünən yox, yarankı gün
Buradan talan keçdi.
Qara dəvə boynunda
Qarıcıq anan keçdi.
Uca boylu halalın,
Bütün qul-qaravaşın
Kafirə yesir getdi
Yanında qırx yoldaşı.

Qırx igidi yanında
Oğlun Uruz yalınçıq
Qul oldu, əsir getdi
Ayaqyalın, başaçıq.

Düşmənlər mindi getdi
Tövlə-tövlə atları,
Yükilə gəldi keçdi
Dəvələrin qatarı.

Xan bu sözdən usandı,
Ürəyi tutdu yandı:

– Ağzin qurusun, Çoban!
Dilin çürüsün, Çoban!
Qadir qəbrivi qazsın,
Alnıva qada yazsın.
Nə deyib, nə söylərsən?!
Çəkin bu pis xəbərdən!
İgid Çoban tutuldu,
Ürəyi dərdlə doldu:
– Nə deyirsən, Xan Qazan,
Səndə yoxmudur iman?!
Qarğama məni, bəsdi,
Sözün bağırmı dəldi.
Altı yüz yağı dəxi
Mənim üstümə gəldi.

Dağ tək dayandım, durdum,
Üç yüzün tökdüm, qırdım.
Üç yerdən yaralandım,
Yıxılmadım, dayandım.
Gözünə saldım qada,
Vermədim bir toğlu da.
Büküldü qara başım,
Öldü iki qardaşım.
Usandım, qaldım, yalqız,
Təkü tənha, qayğısız.
Göyə ucaldı ahım,
Demək, budur günahım?!

Çobanı qəhər tutdu,
Saxlaşdı, hirsin uddu.
Üzündə acı kədər,
Daha söylədi nələr:

– Altındakı qonur atın vergil mənə,
Atmış* tutam kendirini vergil mənə,
Ağ – alaca qalxanını vergil mənə,
Qara polad qılincını vergil mənə,
Sadaqından səksən oxun vergil mənə,
Ağca tozlu qatı yayın vergil mənə,
Düşmənin üstünə yel olum əsim,
Yengidən doğanın öldürüm, kəsim,
Yenimlə alnımın qanını silim,
Gərək olsa sənin yolunda ölüm,
Qadir qoysa, alım evin-eşiyin,
Gecə-gündüz özüm çəkim keşiyin!
Xan Qazan mat-mat baxdı,
Nə dindi, nə söylədi.

Çobanın cavabında
Bir söz dəxi demədi.

Qonuru qamçıladı,
Yolun tutdu yollandı,
Çoban isə Qazanın
Dalışınca tovlandı.

Xan döndü dalı baxdı:
– Oğul Çoban, sən hara?
– Sən evin üçün, mən də
Qardaş qanı almağa!

Qazan dayandı, qaldı,
Düşündü, fikrə daldı:

– Əgər Çobanla varsam,
Ev-eşiyimi alsam,
Sabah bu mənə bəlkə
Toxunc olacaq yekə.
Bütün Oğuz bəyləri,
Ərənləri, ərləri

* Atmış.

Mənə qaxınc qaxacaq,
Söypəyəcəklər ancaq:
“Gər Çoban olmasayı,
Qazanla varmasayı.
Düşmənə varamazdı,
Evini alanmazdı”.

Cilovu çəkdi durdu
Çobanına hey vurdu:

– Mərə Çoban, mən acam,
Yeməyə varmı nəsnə?
– Bəli, ağam, bir quzu
Bişirmişəm dün gecə.

Aşağı düş atından,
Burda bir az dincələk,
Bu ağacın dibində
Əyləşək, açım yeyək! –
Deyə quzunu Çoban
Çıxartdı dağarcıdan,
Süfrəsini açarkən,
Qazan yüyürdü birdən
Çobanı yaxaladı,
Bir ağaca bağladı:

– Qulaq as, mərə Çoban,
Qarınçığın acmadan,
Gözlərin qaralmadan,
Yuxusunu almadan
Bu ağacı dart qopar,
Çalış canıvi qurtar.
Yoxsa gecəyə qalsan,
Yuxun gəlsə, yuxlasan,
Qurdalar səni dağıdar
Quru sümüyün qalar! –
Deyə Qazan atləndi,
Yolun çəkdi yollandı.
Uzaqlaşdıqda Qazan,

Hər Çoban, aslan Çoban
Kürək verdi qıyqacı,
Canlı qaba ağacı
Kəl kimi burxdu, dardı,
Yerli-dibli qopartdı,
Aldı düzəldi yola.
Bəy döndü baxdı dala,
Gördü gəlir Çobanı,
Qaynadı coşdu qanı:

– Mərə, hara gəlirsən?
Bu ağacı neylirsən?

– Sən vuruşub acarsan,
Mən isə bu ağacdan
Orda ocaq yaxaram,
Sənə yemək yaparam.

Bu söz bəyə xoş gəldi,
Atından yerə endi.
Əlin açdı Çobanın,
Əyildi öpdü alnın:
– Qadir qoysa, sağ qalsam,
Ev-eşiyimi alsam,
Sənə bəylik verərəm,
Mir-axur eyləyərəm.
Atlandılar yortdular,
Ağ yel kimi getdilər.

* * *

Şöklü Məlik bu taydan
Kefi saz, şən-şadman,
Böyük bir möclis qurub
Yeyib-içib oturub,
Üzün bəylərə tutur,
Ərlənir qatı qüsür:
– Bilirsizmi Qazana,
O barışmaz düşmana

Nə heyif etmək gərək?
Xatını gətirmək,
Məclisdə mey paylaşın,
Sığraq versin, oynasın.

Məlikin bu fermanın
Eşitdi Burla xatın.
Mərd nərin mərd mayası,
Körpə aslan tayası,
Sərt qayalar ceyranı
Oğuzun qızlar xanı,
Gün gözünə qaraldı,
İgid bağı daraldı,
Axıtdı qanlı yaşın,
Çağırdı qırx yoldaşın.
Düşündü, fikir gördü,
Öyrətdi, öyüd verdi:
– Hankınızı tutalar,
Tutuban sorușalar:
– Xatını kimdi bəyin?
Məni nişan verməyin.
Qırxınız qırx tərəfdən
Hamı birdən deyin: – Mən!
Dayanıb durub hamı,
Gəldi şahın adamı
Soruşaq: – Xatın kimdi?
Huyuxuban diksindi.
Qırx yerdən səs geldi: – Mən!
Avara qaldı gələn,
Baxdı, baxdı qəyitdi,
Şahın yanına getdi:
– Yapışdıq hər birindən,
Cavab gəldi qırx yerdən,
Nə qədər əcz eylədik,
Hankısıdır bilmədik.

Şöklü Məlik hırslandı.
Darıldı, qəzəbləndi:

– Varın, Uruzu basın,
Boğun, çəngələ asın,
Doğrayın qiymə-qiyəmə,
Düzəldin qara qiymə.
Qırx bəy qızına verün,
Göz qoyub, baxın görün,
Hansı yeməsə odur,
Gətirün, bədir-bədir
Sığraq sürsün, oynasın,
Məclisdə mey paylaşın!

Burla bunu duyunca,
Süzdü gəldi, yavaşça
Oğlancığın səslədi,
Nə dedi, nə söylədi:

– Oğul, oğul, vay oğul,
Əmək oldu zay, oğul!
Dünyaya gətirdiyim
Bəsləyib yetirdiyim,
Evimin yaraşığı,
Gözlərimin işığı,
Yağının felin duyдум,
Qutum qurudu, öydüm.
Şöklü şah hökm eyləmiş,
Yalan sözlər söyləmiş,
Buyurmuş, səni, bala,
Anan qurbanın ola,
Şənarəyə assınlar,
Qiymə-qiyəmə yarsınlar,
Bişirsinlər çığırma,
Versinlər mən yazığa.
Yeməyim, tanışınlar
İstəyiri o murdar.
Evin yıxsın atavin,
Başı lovlu atavin
Namusun ləkəlesin,
Başına kül ələsin.

Dilim ağızımdan düşə,
Nə deyirsən bu işə?
Uruz hirsindən əsir,
Dişİ dodağın kəsir:

– Ağzın qurusun, ana,
Dilin çürüsün, ana!
Əgər analıq haqqı
Olmazdı, xalıq haqqı,
İndi sənə neylərdim.
Tutardım boğazından,
O lal olmuş dilini
Çıxarardım ağızından!

Al qanıvı axıdib
Üzərdim boğazıvı,
Sürtərdim qara yerə
O yumulmuş ağızıvı!

Açı ölümün dadın
Dadızdırardım sənə,
Utan, ana, bu sözlər
Nədir, deyirsən mənə?!

Amandı, qadın ana!
Bu işdən sakın, ana!
Yolma qara başıvı,
Axıtmə göz yaşıvı,
Qoy çəngələ aslanım,
Qiymə-qiyimə doğranım,
Ətimi bişirsinlər,
Sizə “yeyin!” desinlər,
Qırx bəy qızı bir yesə,
Yegilən dönə-dönə,
Qoy bu alçaq azğınlar
Səni tanımasınlar.

Amandı, ana, gözlə,
Amandı, ana, sakın,

Amandı, qorugilan
Namusun bəy babamın!
Uruz ürəklənərək
Yaşardı qara gözü,
Yanar od kimi pörtdü
Sixıntıdan gül üzü.
Namuslu igid oğlun
Sızdı namuslu ana,
Köksündə ana qəlbİ
Alişib yana-yana.

Doğransa da ürəyi,
Səs çəkib ağlamadı.
Qızıl qanı axsa da,
Yarasın bağlamadı.

Yoldu boyun-qulağın,
Qarışdı qırx qızlara,
Dayandı toxtaq-toxtaq
Cigər qan, ürək yara.
Baxıb toxtaq gördükde
Mərd igid mərd ananı
Fərəhləndi, öyündü,
Duruldu qara qanı:

– Qadın ana, mərd ana,
Sağ olsun ərəb atlar!
Bir ilxidən bir qulan
Olsa, olmasa, nolar?!

Sağ olsun qatar-qatar
Qızıl-qızıl dəvələr,
Qəltəbandan bir köşək
Olsa, olmasa nolar?

Sağ olsun ağa-ağca,
Sürü-sürü qoyunlar!
Sürüdən bir qızılıcığı
Olsa, olmasa nolar?!

Sən sağ ol, qadın ana,
Əsən olsun bəy babam!
Mənim kimi bir oğul
Nolar olsam, olmasam?!

* * *

Düşmən Uruzu aldı
Ürəkdə qara kinə,
Çəkə-çəkə gətirdi
Qənarənin dibinə.

— Mərə naməndlər, aman!
Haqq-tanrıya yox güman,
Mənə möhlət veriniz
Söyləşim bu ağaclar! —

Deyə dar ağacıylan
Söyləşir igid oğlan:

— Ağac, ağac, dinlə, qulaq as mənə,
Necə kəlmə söz gəlibdi sinəmə,
Ancaq, ağac, ağac söyləsəm sənə,
Çox da çox öyüniüb ərlənmə, ağac!

Mərd igidin mərd olarsa yağısı,
Unutmaz insafi, arı, namısı,
Doğmanın birisi, yadın hamısı,
Kəbənin evinin qapısı ağac!

Namərdin toyudur — igidin yası,
Tökülüb üzünүn şermü həyası,
Silinməz könlümün qubarı, pası,
Musayi-Kəlimin əsası ağac!

Bir deyil naməndlə mərdin ölçüsü,
Sərvətdi dünyada eybin örtüsü,
Müxənnəs nə bilir yaxşını, pisi,
Köpüklü suların körpüsü ağac!

Atəşim əridir dəmiri, misi,
Min yaddan iyidir qardaşın pisi!
Dərilməmiş qaldı ömrün zəmisi,
Qara dənizlərin gəmisi ağac!

Qarış-qarış gəzdim kəndi, şəhəri,
Mərdi darda gördüm, namərdi cəri,
Alici quşların qırılıb pəri,
Əli Duldülünün yəhəri ağac!

Batıb axıntılı suların səsi,
Göyə qalxıb məzlumların naləsi,
Zəmanə əyildib nakəsə kəsi,
Əli qılincinin qəbzəsi ağac!

Mərdin evi olub namərd eşiyi,
Aslana yurd olud tülükü deşıyi,
Haqsızça verilib haqqın keşiyi,
Həsənlə Hüseynin beşiyi ağac.

Torpaq olsan, namərd dənin bitirmə!
Ziyankarı, boy-a-başa yetirmə!
Barı sən gəl, ağac, haqqı itirmə,
Sənə asılsam götürmə, ağac!

Götürəcək olsan nolasan, ağac,
Görüm saralasan, solasan, ağac!
Doğranıb qol-budaq olasan, ağac!
Gel etmə anamı bağlı qan, ağac!

Dalıyca yenə demiş,
Görək nələr söyləmiş:

— Köhlən atlar axar su tək axanda
Bedov ayğırıma, atıma yaziq!
Mərd atalar gənc oğluna baxanda,
Elimə, südümə, zatıma yaziq!

Qardaşlar, yoldaşlar seyrə varanda
Eşimə, tayıma, tuşuma yaziq!
Şahin quşlar gözəl kəhlik alanda,
Tərlanıma, şahin quşuma yaziq!

İgidlər atlanıb keyik vuranda,
Bəylikdən doymayan özümə yaziq!
Aşıqlar, ozanlar məclis quranda,
Boyuma, sazıma, sözümə yaziq! –

Deyibən aslancığım
Ürəklənib ağladı,
Sixıntısi, yanğısı
Cigərciyin dağladı.

Bu yerdə Salur Qazan
Gəldi çapar yetişdi,
Daliyca çatdı Çoban,
Düşmənin aşı bişdi.

Çobanım yetişincə
Əl eylədi sapangə,
Şöklü qara Məlikin
Nəfəsi düşdü təngə.

Sapan, sapan, nə sapan
Xan Çobanın sapanı.
Mancanıq olmayanda
Daşı yixar qalani.

Daş yerisi, ayası,
Bir balağın gönündən,
Eşmə ala qolları
Üç qoyunun yunundan.
Daş atar on batmanda,
Atlığı boşa getməz.
Göydə milçəyi vurar,
Düşə yerdə ot bitməz.

Gecə bayırda qalsa
Qoyunundan, qoçundan,
Qurd belə gəlib yeməz
Sapanın qorxusundan.

Çoban sapan çatlatdı,
Daş atdı, qaya atdı,
Düşmənə gün qaraldı,
Yer başına daraldı.
Söyləyir igid Qazan:
– Mərə Qaracıq Çoban,
Gəl anamı istəyək,
Versələr, alaq gedək,
Qarıcıqdır, yixilar,
Ayaq altında qalar.
Sonra da yana-yana
Üzün tutur düşmana:
– Mərə, ay Şöklü Məlik,
Börkünün ucu dəlik!

Altunlu ban evimi
Çapıbsan, sənin olsun!
Pulumu, xəzinəmi
Qapıbsan, sənin olsun!

Bütün əhlim-əyalim
Yesirin olub, olsun!
Üca boynu halalim
Əsirin olub, olsun!

Tutubsan, qulun olsun
Oğlum qırx igidiylə!
İlxı-ilxı atımı
Alıbsan, minik eylə!

Sürü-sürü qoyunum
Sənin şülənin olsun!
Qatar-qatar dəvəmin
Hamısı sənin olsun!

Bir xahişim var sənə,
Anamı qaytar mənə!
Savaşmadan qeyidim,
Yolumu çəkim gedim.

Eşidibən Şöklü şah
Hırlayı, gülür qah-qah:

– Vermərəm, mərə Qazan,
Rədd ol, sovuş buradan!
Altunlu ban evivi
Gətirmişik, bizimdir!
Puluvu, xəzinəvi
Gətirmişik, bizimdir!
Halalın əsirimdir,
Əyalın yesirimdir!
Qulumdur oğlun Uruz,
Bil ki, satmaram ucuz!
Nə xəyaldasan, Qazan?
Mənə lazımdır anan!
Gör neyləyərəm ona,
Verrəm keşış oğluna.
Bir oğlan doğar mənə,
Qırım qoymaram sənə!

Şöklü şah bunu decək,
Eşidir Çoban demək:
– Mərə ağılsız yağı!
Usu yox, dinsiz yağı!
Qarşı yatan bu dağlar
Quruyub, otu bitməz,
Qanlı-qanlı bu çaylar
Quruyub, suyu gəlməz,
Qızıl-qızıl dəvələr
Qarıyb, köşək verməz,
Ağca-ağca qoyunlar
Qarıyb, quzu verməz,
Köhlən atlar qarıyb,
Day verməz, qulun verməz,
Qazanın anası da
Qarıyb, oğul verməz.
Dölündə gözün varsa,
Qaragöz qızın varsa,
Gətir Qazan bəyə ver,
Dölün tut xeyrini gör!

Çoban decək bu sözü
Tutuldu göyün üzü,
Çatdı Oğuz bəyləri,
Gəldi xanın ləşgəri.
Aslan yetdi, nər yetdi.
Görelim kimlər yetdi.
Axalığı, xoftanı
Üç buğa dərisindən,
Açığı tutan zaman
Qara daşı gəmirən.

Elin qəmini görən,
Mərd igidlərin başı,
Bığların daldə hörən,
Qazanın mərd qardaşı.

Qara nər Qaragünə
Gəldi duşmən üstünə:
– Qılınc çal, ağam Qazan,
Gəldi, çatdı el, arxan!

Dəmir qapı Dərbəndin
Dəmir qapısın alan,
Atmiş tutam kəndirin
Ərlər boynuna salan.

Elin qəhrəman oğlu
Yenilməz adlım sərdar
Səlcuq oğlu, xan oğlu,
Dəli nər Dəli Dondar.

Gəldi, çapar yetişdi,
Vurdı qabağa keşdi:
– Qılınc çal, ağam Qazan
Cəldi çatdı, el, arxan!
Her yanda adlı-sanlı,
Dəmir ox, dəmir yaylı,
Əynində polad yaraq
Başında dəmir papaq,
Düşmənə qan quşdurən,
Mərdin qalasın alan,

Qocalar təhsin edən,
Şalvari al məxmərdən,
Xoşsöhbət, sözlü-sazlı,
Yəhəri ağ qotazlı,
Qarasac, qarabıqlı,
Qaragünənin oğlu,
Qazanın qızın alan
Qarabudaq pəhləvan:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Dağlar əsdi, titrəşdi
Dalıyca kim yetişdi?

Qaraqaş, qarabıqlı,
Ərənlər sərkərdəsi
Qəflət Qocanın oğlu
Ağ-boz atın yiyəsi.

Bir ləşkərin qarşısın
Tək atlı kəsib duran,
Qırx iki min qosuna
Təkinə qan quşdurən.

Yaman gündə, dar gündə
Çəkən elin qayğısının,
Dəstursuz basıb boğan,
Bayındır xan yağısin.

Əyri qılıncı kəskin
Şir oğlu Şir Şəmsəddin:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Bayburdun hasarından,
Dəşlanıb uçub qaçan,
El-obanın dayağı,
Qazan xanın inağı,
Yeddi qızın ümidi,
Oğuzun qoç igidi,

Kim gəldi, gəlsin görək.
Boz ayğırlı Beyərək:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Saysan, saya salmali,
Başı ipək çalmalı,
Sultanlardan bac alan,
Bəyləri atdan salan,
Qulaqda altın sırga,
Qazlıq ayğırı yorğ'a,
Boyu boylardan uca,
Atası Qazlıq Qoca,
Kim gəldi çatdı görək?!
Qoç oğlu qoç Yeyinək:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Altmış ərkəc dərisin
Qurasan, kürkü olmaz,
Yeddi övəc dərisin
Gözəsən, börkü olmaz.

Qollar cida boyunca,
Baldır incə, boy uca,
Xan Qazanın dayısı
Atağız Aruz Qoca.

Gəldi, çapar yetişdi,
Vurdu qabağa keşdi:
– Qılinc çal, bəyim Qazan,
Gəldi çatdı el, arxan!

Açığı tutan zaman
Bığlarından qan daman,
Səsi aslan nəresi,
Peyğəmbər əshabəsi,
Bu kimdi gəldi görən?!
Bığları qanlı Əmən:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Əlli yeddi qalanın
Basıb kılıdin alan,
Ağ Məlikin görüklü
Qızın ərliyə alan,
Otuz qələbəyinin
Qızının boynun öpən,
Sunu-Sandal Məlikin
Meydanda qanın tökən.
Alın oğlu Alp Vuran
Çatdı sanki bir aslan:
– Qılinc çal, ağam Qazan,
Gəldi çatdı el, arxan!

Saya varsan tükənməz,
Həddü hesaba gəlməz,
Xan Qazanın ləşgəri,
Bütün Oğuz bəyləri,
Bedov atlar yügrüşdü,
Hami gəldi yetişdi.
Həqqarələr gurladı,
Altın buru burladı.
Qiyamət savaş oldu,
Meydan dolu baş oldu.

Şahbaz-şahbaz atların
Laxladı nalı, düşdü,
Əyri polad qılınclar
Çalındı sovdan düşdü.

Dəli Dondar yəmindən,
Qarabudaq yasardan,
Ağır ləşgər başında
Arada Salur Qazan,
Hər yandan at saldılar,
Baş kəsib can aldılar,
Xan Qazan at oynatdı,

Şöklü Məlikə çatdı,
Böyürtdü, atdan saldı,
Baş getdi, bədən qaldı.

Sağ yanda Dəli Dondar
At təpər, qılinc vurar,
Qara Təkura çatdı,
Vurdu, sağ qolun atdı.

Sol yanda Dəli Budaq,
Gürz işlədir taqqataq,
Çatdı Buğacıq şaha,
Aman vermedi daha.
Endirdi kəlləsinə,
Başa qın oldu sinə.
Xan Budaq qılinc çaldı,
Bayraqı biçdi saldı,
Leş töküldü qalandı,
Dağ-dərə al boyandı.
Düşmən dağıldı, qaşdı,
Quş qırıldı, börk düşdü.
Mərd igidlər çovmadı,
Qacanları qovmadı.

Gor qazib quyladılar
Qırılıb ölenləri,
Qırıb öldürmədilər
Aman diləyənləri.

Qazan qələbə çaldı,
Oğul-uşağın aldı.
Tikdirdi ban evlərin,
Yaylaq xoş, suyu sərin.
Çağırtdı xan Çobanı,
O böyük qəhrəmanı,
Taxt verdi, üzük verdi,
At verdi, bəylilik verdi.

DƏDƏ QORQUD

Dərd-qəm axır oldu,
Çoban Miraxur oldu.
Başlandı yemə-içmə,
Yeddi gün – yeddi gecə.

Xan, bəyləri ucaldı,
Şal verdi, cübbə verdi,
At verdi, çuxa verdi,
Yurd verdi, ölkə verdi.

Xəzinəsin payladı
Elinə, yoldaşına,
Qırx kölə azad etdi
Oğlu Uruz başına.

Gəldi ellər atası –
Ərənlərin ərəni,
Qocaların qocası,
Oğuzun başbiləni –
Qocaman Qorqud Dədə.
Söz qoşdu, boy boyladı,
Könül xoş, qopuz əldə
Saz çaldı, söy söylədi.

* * *

Hardadı, indi hanı
O öyüdüün ərənlər?
Hara getdi, necə oldu
“Dünya mənim!” deyənlər?

Ay dolandı, gün keçdi,
Ərləri əcəl aldı,
Qonan karvanlar köcdü,
Bu dünya bizə qaldı.

Köksü yaşıl ulu dağlar belə vuruş görməmişdi. Dibi dərin dar dərələr belə döyük bilməmişdi. Savaş nə savaştı, meydan dolu baş idi. Şahbaz-şahbaz atlar keçirdi, nalı qalırdı. Qara polad üz qılıncılar çalındı, oxvari ovxalanırdı. Üç yelekli qayım oxları atılırdı, dəmrəni düşürdü. O gün Oğuz ellərinin ağır günüydü. Oğuz oğulları bir-birinə qarşı qalxmışdı. Dost dostla, qohum qohumla cəng edirdi, qardaş qardaşdan, ata oğuldan ayrılmışdı. Bu qanlı qada Oğuz elinin başına hardan gəlmişdi? Deməklə qurtarmaq olmaz. Qoy el ağsaqqalı, yurdun müdrik bilicisi Dədə Qorqud gəlsin, qopuzunu əlinə alsın, ötenlərdən söz açın, söz söyləsin, boy boylasın, igid ərənlərin başına gələnlərdən danışın.

...Dədə Qorqud bu dəm nə söz qoşurdu, nə qopuz çalırdı. Altı pərli gürzələr, yalnız qılıncılar, dəmir uclu oxlardanırdı, atlar kişnəyir, bahadır nərələri ərşə qalxırdı. Sözü, qopuzu eşidən kim ola, dirləyən kim ola? Dədə Qorqud fəryad edib Oğuz igidlərinə üz tutur, bu qanlı qardaş qırğını saxlamağa çağırırdı, amma ona məhel qoyan, qulaq asan yox idi, heç vaxt Dədə Qorqudun bir sözünü iki eləməyən igidlərin bu gün gözləri qızmış, ağılları çəşmişdi.

İki igid atlarını dördnala çapa-çapa üz-üzə gəldilər. Atlar şahə qalxdı. Bir igid o birini yerə cirpdı. Zəbun olmuş igid havadan yerə elə yavaş-yavaş, elə ağır-agır düşdü ki, deyəsən üsulluca iplə salladılar. Amma elə həmin dəqiqə onu atdan salanın da əcəli yetdi.

Viy-viy viyildayıb gələn bir ox bu igidin bağrına sancıldı. O da qolunu uzatdı, atının boynunu qucaqladı, sürüsdü at belindən torpağa düşdü. Bir ötgün ox da ata dəydi, at da igidlərin yanına sərələndi. Aram-aram, ağır-agır yixildilər, yavaş-yavaş, asta-asta hərəkətsizləşib qaldılar.

Başqa döyüşçülər də bir-birlərini qırırdılar. Bir-birini qılınclayan kim, atla yel yetməz yel kimi keçib çomağı düşmənin təpəsinə endirən kim, yayı çəkib oxu tuşlayan kim, kəmənd atib yəherindən dəbərdən kim...

Döyük meydanının qəribə mənzərəsivardı. İgidlər, atlar bir-bir həlak olduqca donub qalırdılar, daşa dönürdüler. Səslər, nərələr, at kişnərtiləri də get-gedə azalırdı. Axırda heç kəs qalmadı. İndi bütün meydan leş idi, cəsəd idi – daş leş, daş cəsəd.

Döyüş sona yetdi; indi bu meydan daş heykeller düzülmüş bir çöl idi, insan və at heykelləri müxtəlif vəziyyətlərdə, müxtəlif biçimlərdə donub qalmışdı— ölüyü an hansı halda idisə o halda. Bu daş heykellərin arasından ağır-ağır, dərdli-dərdli bir qoca keçib gedirdi, ağ saçı ağ saqqalına qarışmış bir pir.

Qoca Dədə Qorqud yedəyində təpəl qaşqa ayqırı meydandan keçib təpə başına çıxdı, qanrlıb geriyə baxdı. Meydanın mənzərəsi bir az da dəyişmişdi, daş heykeller ümumi görünüşlərini saxlasalar da, dəqiq biçimlərini dəyişdirmişdilər, indi bu artıq insan, at heykelləri deyil, onları təxmini xatırladan qəribə qayalar, əcaib daşlar, qaba daş qalaqları idi. Daşlar, daşlar, daşlar yığımı – qanlı döyüşdən qalan bir bu idi! Oğuz ərlərindən qalan bir bu idi!

Daşlar, daşlar, qayalar... Nə bir səs, nə bir kəs...

Dədə Qorqud köksün ötürdü, acı-acı ağladı, yanıp ciyərini dağladı, ayqırının cilovunu çekib yola düzəldi, dağ aşdı, dərə keçdi, bir meşənin qıraqına çıxdı. Meşə, nə meşə... Fısdıq meşəsi imiş bu meşə, amma həm də qəbiristanlıq idi. Elə bil fısdıq ağacları qəbirlərin içindən çıxırdı. Qəbirlərin üstündə də daş qoyun heykəlleri qoyulmuşdu. Elə bil bu meşədə tamam bir sürü daşa dönmüşdü!

Dədə Qorqud meşəyə baxdı, daş qoyunlara baxdı, qəbirlərə baxdı, birdən bir səs eşitdi. Döndü, gördü qara mahud şalvarlı cavan bir oğlan məzar qazır.

— Oğlan, — deyə Dədə Qorqud onu səslədi, — nə qazırsan belə?

Oğlan gözəcə Dədə Qorquda baxdı. Onun üzündə, gözlərində məsum bir ifadə vardi. Oğlan laqeyd-laqeyd:

— Gor qazıram, Dədə, — dedi.

— Kiminçün qazırsan bu goru?

Oğlan eyni biganəliklə:

— Səninçün Dədə, — dedi.

Dədə Qorqud diksindi. Oğlan ona etina etmədən öz işinə davam edirdi. Torpaq kənaraya atıldıqca, məzar kənarındaki təpəcik böyüdükcə qəbir dərinləşdikcə Dədə Qorqudu dəhşət basırdı. O, müc olub qalmışdı, matı-qutu qurumuşdu. Səs eşidib başını qaldırdı. Ağac başında civildəşən quşlar xırdaca daşlar kimi budaqlardan yerə tökülib qaldılar — onları ovlayan-eləyən olmamışdı — birdən-birə özləri düşdülər, səpələnib qaldılar. Ağac özü də birdən-birə qurudu, yaşıl yarpaqları

saralıb-soldu, qopdu, küləyə qoşulub uçub getdilər. Ağacın çıçəkləpi vağam olub sovuldular, budaqlar yalnız qaldı.

Çəmənlilikdə bitər otlar, yaşarıkən bitməz oldu.

Bulaqlardan axan sular, çağlayırkən axmaz oldu.

Qanad çalıb uçan quşlar birdən-birə uçmaz oldu.

Budaqlar da yalnız qaldı, çıçəklər də açmaz oldu.

Dədə Qorqud hayana baxdı ölüm gördü, əcəl gördü.

Fısıllıqdan fişildayıb çıxan ala ilan Dədə Qorqudun ayağına yanaşdı, başını qaldırb onu calmaq istədi. Dədə Qorqud onu görüb sərmərdi, kənara sıçradı, qıvrıq tərpənib təpəl qaşqa ayqırının belinə qalxdı. At da ilandan hürküb finxirdi, yel kimi yerindən qopdu, üzünü dağlara tutdu. Dədə Qorqudu meşədən, məzardan, əcəldən uzaqlaşdırıldı. Amma gor qazan oğlan da işini dayandırmadı, gözdən itən çaparın ardınca uzun-uzadı baxdı, qırmışdı, qəbri qazdı ki, qazdı. Dədə Qorqud çapıb alçaqdan uca yerlərə qalxdı, qışda-yazda qarı, buzu əriməyən Qazılıq dağını aşdı, çaylardan, daşqın-daşqın sulardan addadı, düzlərdən, dərələrdən keçdi, başqa bir iqlimə gəlib çıxdı.

Bura ucu-bucağı görünməz bir dəryanın sahili idi. Dəniz gömgöy idi, ləpələri ağ, narın. Sahil bomboş idi, bir ins-cins gözə dəymirdi. Dədə Qorqud atdan endi. Ovuclayıb dəniz suyunu üzünə vurdur, gənəşə baxdı, gülüməsədi, eyni açıldı. Birdən səs eşidib qulaq verdi. Dönüb baxdı, sahilin uzağında bir qaraltı gördü, ona sarı getdi.

Yanaşıb gördü ki, yaşıl məxmər şalvarlı bir kişi yer qazır. Dədə Qorqud salam verdi, əleyk almadı.

— Nə qazırsan, a kişi? — deyə soruşdu.

Kişi:

— Sənə gor qazıram, Dədə, — deyə çevrilib ona baxdı. Kişinin qiyafəsi başqa idi, sinni də, sıfəti də başqa idi, amma gözlər həmin o gözlər idi — həmin o oğlanın məsum gözləri. Dədə Qorqud geri çəkilidi, əyilib məzara baxdı, qəbir bayaqkindən bir az dərin idi, kənarındaki təpəcik bir az da yekə idi. Dədə Qorqud ayqırın belinə sıçradı, qamçı çekdi. Atı onu bu yerdən də uzaqlaşdırıldı. Qamışlıqdan, atlı batıb çıxammas palçıqdan, meşədən keçdilər, iti axan göy sulardan keçdilər. Yaşışa düşdülər, qara düşdülər. Ağappaq bir diyara gəlib çıxdılar. Dörd bir tərəf buz, qar, qar. Nə bir insan səsi, nə bir insan nəfəsi.

At da yorulmuştu. Dədə Qorqud da. Dədə Qorqud ayqırından endi, sağa baxdı, sola baxdı, birdən bir səs eşitdi. Ağappaq qarlı-buzlu çölün bir yerindən qaraltı görünürdü. Hənirti gəlirdi. Altan-üstdən bərk geyinmiş, qara xəz kürklü, sinli kişi balayla buz qırırdı. Dədə Qorqud ona yanaşdı. Kişi çönüb Dədəyə baxdı.

— Az qalib, Dədə, — dedi, — bilirsən ki, kişilər üçün qəbir çuxuru dizəcən olmalıdır. Dizinə çatmağa nə qalib ki...

Dədə Qorqud lap qorxdu. — Gözlər həmin gözlər idi, buz altında qazılan qəbir də lap dərinləşmişdi, dizəcən olmasına nə qalmışdı ki?

Dədə ayqırına mindi, atı mahmızladı. At da yorğun idi, atlı da. Çapdıralar, yordular, bu iqlimdən də uzaqlaşış qaçdılar. Bəyaz çöllər bitib tükəndi, yaşıl düzəngahlar bitdi tükəndi, sarı bir səhra başlandı. Qumlar, qumlar, narın qumlar, sarı qumlar. Bu bir səhradır, nə sonu var, nə kənarı. Dədənin dili-dodağı qurumuşdu. Təpəl qasqa ayqırın ağızı köpüklənmişdi. Qum təpəciklərində at büdrədi, sürüşdü. Dədə Qorqudu yerə çaldı. Dədə Qorqud nəfəsini dərdi, yavaş-yavaş yeridi, təpəciyin başına çıxdı, gördü ki, bu təpəciyin o biri tərəfi qazılı qəbirdir. Qəbri qazib qurtarhaqurtarda olan adam yarımcılpaq bir qoca idi. Başını qaldırıb Dədə Qorquda baxdı. Yaşı ötmüş, saçları tökülmüşdü, amma gözlər elə həmin o gözlər idi.

Dədə Qorqud quş kimi atının belinə qondu, yortdu. Yayda-qışda qarı, buzu əriməz Qazılıq dağının yüksəyindən enişinə düşdülər, bir də gördü ki, gəlib haman o yerə çıxbı. Həmin o fisidəq meşəsi, həmin o daş qoyunlar, həmin məzarlıq. Həmin oğlan — yox, nə oğlan, oğlan hanı, o indi bükülüb yumaq olmuş bir qocadır — qəbri qazib qurtarmışdır. Dizəcən qəbrin içində idi. Dədə Qorqudu görüb, qəbirdən çıxdı.

— Hə, Dədə, — dedi, — gəlib çıxmışan? Gördün ki, əcəldən qacmaq olmaz? Gor da hazırlırdı. Di gəl gir!

Qəbir qazan qoca meşənin içində girib, ağacların arasında qeyb oldu.

Dədə Qorqud atdan düşmüşdü, daha ölümündən qacaqmağa heyi qalmamışdı. Dədə qəbrinin yanındakı təpəciyin üstündə əyləşdi. Fisılıqdan fışıldayıb ala ilan çıxdı, qırırla-qırırla Dədəyə tərəf süründü, Dədə onu gördü, amma heç qırmızıdanmadı, tərpənmedi. Dinməz-söyləməz oturub gözlədi. Ölü quşlar torpağa səpələnmişdi. Otlar, çiçəklər yanıb solmuşdu. Budaqlar yarpaqsız, yalın qalmışdı. Elə bir bütün dünya ölümə təslim olmuşdu. Dövran əcəl dövranı, meydan əzrayı-

meydanıydı. Dədə Qorqud dərdli-dərdli o yan-bu yana baxdı, başını aşağı tutub hərəkətsiz dayanmış təpəl qasqa ayqırına baxdı. Ayağa durdu, qopuzu köynəyindən çıxardı, sinəsinə basdı, bir müddət çalmadı. Ötüb keçənlər gözünün qabağından keçdi. İgidlər, döyüşlər, daş heykəllər, sonra da qalaq-qalaq qayalar, yönəüz-yöndəmsiz daş yığımları. İlən sürünbə Dədə Qorquda lap yaxınlaşmışdı, bu an olmasa o biri an çalacaqdı. Birdən Dədə Qorqud barmaqlarını qopuzun simlərinə çəkdi, telləri dilləndirdi, çalğısının sədaları altında sözünü dedi:

— Hanı dediyim o ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı! Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya! Qoca Qorqud ölür öldün, onu bil!

Karvan getdi, sən gecikdin, onu bil? Əl-aqibət uzun yaşın ucu ölüm, axırı ayrılıqdır.

Dədə Qorqud qopuz çalırdı. Onu vurmaq isteyən ala ilan birdən dayandı, qopuzun sədaları altında qırılıb geri çəkildi, sürünbə getdi.

Dədə Qorqud qopuz çalırdı. Yerdən bir dəstə quş pırlayıb budaqlara qondu, civildəsdilər.

Dədə Qorqud qopuz çalırdı. Ağaclar çiçək açır, qalın budaqlar yarıqlanır, yamaclarda otlar, çiçəklər baş qaldırır, qurumuş çeşmələrin gözü soyuq-soyuq sularla dolurdu. Məzar kənarından təpəciyin torpağı da axıb qəbri doldururdu.

Dədə Qorqud qopuz çalırdı — həyat yenidən oyanırdı.

Dədə Qorqud özü öz məzarını da, ölümü də unutmuşdu. O indi qopuzun tellərindən doğan gözəl bir dünyada yaşayırırdı, ötüb keçənlərin, igidlərin, coməndlərin dünyasında.

Dədə Qorqud çalışır və qopuzun sədaları altında igidlərin başlarına gələnlərdən söz söyləyirdi, görək nə söyləyirdi?

— Bir gün xanlar xanı Bayandır xan yerindən ertə durmuşdu. Buyruq vermişdi ki, Uca dağın başında tonqal qalasınlar. Uca dağın zirvəsində bir tonqal alovlanır. Uzaq-uzaq dağların başında da bir-birinin ardınca tonqallar alışır.

— Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda Uca dağın başında bir tonqal qalanardı. Başqa dağlardan bu alovu görüb orda da tonqal qalayardılar, bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə gələrdilər. İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənir, onda da igidlər yaraqlanıb, yasaqlanıb yiğilərdi. Yamyasıl bir düzəngahda al-əlvən

çadırlar, alaçıqlar, köşklər, çetirlər qurulmuşdu. Yaşıl çemənliyə rəngarəng ipək xalçalar döşənmişdi.

Dörd nəfər girdə, hamar çaylar daşlarıyla Qobustandakı "Qaval daşı" döyəcləyir, ahəngdar sədalar ucalırdı. Başqa bir tərəfdə gumbur-gumbur nağaralar döyüür, borular çalınır, zurnaların səsi ərşə bülənd olurdu. Yeddi yerdə çatılmış ocaqların tüstüsü göylərə uçub gedirdi. Yetmiş yeddi yerdə sərin sulu, al şərablı ala-bəzək bardaqlar qoyulub, gün işığında bərq vuran mis qablar, qazanlar düzülmüşdü. Qənarələrdən şaqqa-şaqqa ətlər asılmışdı.

— Bayandır xan Şami günlüğünü yer üzünə tikdirmişdi, ala çadırını göy üzünə aşırtmışdı, min yerdə ipək xalçalar döşətmişdi. Təpə kimi qoç qırdırmışdı, göl kimi şərab gətirmişdi. İldə bir kərə Bayandır xan şənlik edib Oğuz igidlərini qonaqlardı. İgidlər bir-bir gəlib atdan düşdülər, sıvri uclu, böyük bir çadırın ağızına gəlib, taxta əyləşmiş Bayandır xana salam verdilər. Bayandır xanın yanında onun vəziri, at ağızlı Alp Aruz dayanmışdı. Alp Aruz da başqa Oğuz bahadırları kimi azmandır, iridir. Doxsan dəridən kürk topuğuna çatmaz, doxsan dəridən papaq qulağını örtməz. Alp Aruz gələn qonaqları müxtəlif çadırlara ötürürdü. Çadırlar üç rəngdədir: aq, qırmızı, qara. Oğuz igidlərindən Bəybura və Bəybəcan məclisə qoşa gəldilər. Atlarından düşdülər. Bayandır xana salam verdilər. Aruz qabaqlarına çıxdı.

— Bəybəcan bura keç, — dedi, Bəybəcanı aq çadırı ötündü. Bəybura da aq çadırı keçmək istəyəndə Aruz onun yolunu kəsti.

— Bəybura, — dedi, — sənin yerin qara çadırdadır.

Qara çadırı keçə döşənmişdi. Burada hər şey zil-qara idi. — Süfrə də, qab-qacaq da, xidmətçilər də qara libasda idilər. (Aq çadırda hər şey aq, qızılı çadırda hər şey qızılı olan kimi).

Bəybura tutuldu:

— Məni niyə bura gətirdin? — dedi.

Aruz dedi:

— Bayandır xandan buyruq belədir. Bəybura daha da pərt oldu:

— Bayandır xan mənim nə əskikliyimi gördü? — dedi. — Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən alçaq kişiləri aq çadırı, qızılı çadırı ötündü, mənim günahım nə oldu ki, qara çadırı göndərdi.

Aruz dedi:

— Bayandır xandan buyruq belədir ki, oğlu olanı aq çadırı, qızı olan, qızılı çadırı ötürün. Kimin ki, oğlu, qızı yoxdur, onu qara çadırı

aparin, qara keçə altına döşəyin, qara qoyun qovurmasından önungə gətirin, yeyərsə yesin, yeməzsə dursun getsin. Oğlu, qızı olmayanı Tanrı qarğıyıbdır. Biz də qarğıyaq. Bəybura yerində sıçrayıb durdu, üzünü öz adamlarına tutdu, dedi:

— Qalxın, igidlərim, biz burdan gedəsi olduq! Bu qara eyib mənə ya məndəndir, ya xatundandır. Bəybura və başının dəstəsi qara çadır-dan çıxdılar, o biri çadırlarda yeyib-içənlər boylanıb onlara baxırdı. Bəybura isə heç kəsə baxmırıdı, heç kəslə danışmırıdı. Heç kəslə vidasımadı, atının belinə sıçrayıb üzünü Aruza tutdu:

— Aruz, — dedi, — mən bu hayfi səndə qoymaram. Bəybura qamçısını havada oynadıb ata çəkdi, at yerində götürdü. Adamları onun ardınca çapdılar, at ayaqlarının qaldırdığı toz içində gözdən itib uzaqlaşdırılar.

* * *

Bəyburanın obası Bayat səfali bir yerdədir. Bir yanı sıldırırm dağlar, bir yanı çay, bir yanı çöl-çəmən, bir yanı meşə. Çadırlar, dəyələr, alaçıqlar rəng verib rəng alırdı. Ocaqlardan qalxan tüstü mavi səmada əriyib itirdi. Çay qirağında yeddi-səkkiz yaşılı uşaqlar aşiq-aşiq, gizlənəpaç, turna döydü oynayırdılar. Dəyələrdən birinin qabağında Boğazca Fatma dayanmışdı. Onun yanında beş-altı körpə var, özü də yenə yüklüdür. Fatma əlini belinə qoyub cir səslə çağırırdı:

— Ay qız, Züleyxa! Zübeydə! Yride! Ölməyə, itməyə getmişdim? Yatacq yerim yenə bu xaraba olasıydı dana. Nolayıd mənim evimə də bir baxaydınız. Oğru köpək gəlib evi bir-birinə qatıb, toyuq hininə, qaramal damına döndərib...

Başqa bir alaçıqdən bir arvad çıxıb ona cavab verir, nə isə qışqırırdı.

Nal səsləri eşidildi. Bəybura və başının dəstəsi obaya daxil oldular. Bəybura çadırına çatıb atdan düşdü, içəri keçdi. Arvadı Ayna Mələk onu həyəcanlı görüb təşvişə düşdü. Bəybura dedi:

— Qadınım, bilirmisən nələr oldu? Bayandır xanın vəziri at ağızlı Alp Aruz üzümü el içində qara etdi. Oğlun-qızın yoxdu, səni Tanrı qarğıyıb, biz də qarğıraq, dedilər. Səndənmidi? Məndənmidi? Niyə Tanrı bize bir oğul verməz, nədəndir? — Bəybura az qala ağlayacaqdı.

Ayna Mələk:

— Mənə qəzəb etmə, — dedi, — inciyib acı sözər söyləmə. Sənin nə günahın, mənim nə günahım. Qismətimiz bu imiş.

Ayna Mələk hönkürüb ağladı. Bəybura dözə bilməyib çadırдан çıxdı. Ağır-ağır obanın kənarına gəldi, oynayan uşaqlar qorxuştular,

qaçışdilar. Bəybura həsrətlə, kədərlə, uzun-uzun onların ardınca baxdı. Nal səsləri onu qəmli fikirlərindən ayırdı. Çaparaq gələn Bəybecan atından düşdü. Bəyburaya yanaşdı:

— Bəybura, — dedi, — ürəyinə salma. Ac görsən qarnın doldur, yalnızcaq görsən əynin geydir. Borclunu borclarından qurtar. Ola ki, bir ağızı dualının alqışıyla Tanrı sənə oğul verə. Gün o gün olsun Bayandır xanın gələn şənliyində, oğul atası kimi ağ çadırda oturasan. Tanrı mənə də bir qız verəcək olursa, əhd edirəm, qoy o, sənin oğlunun beşik-kəsmə adaxlısı olsun.

Bəyburayla Bəybecan qucaqlaşdır.

* * *

Ayna Mələk xəlvətcə çadırından çıxıb Boğazca Fatmanın dəyəsi-nə gəldi. Boğazca Fatma yemək yeyirdi. İri bir baş soğan əzmişdi, yumurlayıb tikənin üstünə qoymuşdu, indi bu yekə loxmanı ağızına tixayıb, üstündən də barmağıyla basırdı, az qalırkı, nəfəsi kəsilə. Ayna Mələk ona dərdini danişirdi. Fatma yeməyindən qalmadan qulaq asırdı, arabir başını dəyəyə soxan uşaqların hərəsinə bir tikə verib yola salırdı.

Boğazca Fatma ağızındaki tikəni ceynəyə-çeynəyə dedi:

— Neyləyim? Bu yixılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi. Görüm bu evi xaraba qalsın, ərə gedəndən bəri qarnım doymadı, üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq gör-mədi. Nolaydı bu külbaş ərim ölüydi, birinə gedəydim, baxtından o barı yaxşı olaydı.

Ayna Mələk yenə də öz dərdindən danişirdi:

— Kişi əriyib şama dönüb, yaman xiffət eləyir. Bilmirəm suçumuz nə oldu ki, Tanrı bizi bir övlada həsrət qoydu.

Fatma ağızındaki loxmani içəri ötürərək:

— Ey, kül olsun ərin də başına, uşağın da, — dedi. — Mənim doqquz uşağım var — qarnını göstərir — onuncu da budur ha, yoldadı, nə olsun, ağ günə çıxmışam?

...Bəybura da Bəybecanın məsləhətinə əməl edirdi, var-dövlətinə aca-yalavaca paylayındı. Qoyunlar kəsib şaqqa-şaqqa bölündürdü, təpə kimi ət yiğilir, göl kimi süd sağılırdı. Adamlar Bəyburanın qapısına əlib-əlib gəlib, əlidolu qayıdırıldı. Amma ərlə arvadın muradı hasil olmurdu ki, olmurdu. Onlar qüssəylə bir-birilərinə baxırdılar.

••• 116 •••

* * *

Dədə Qorqud qopuz çalır, sözünü davam edir:

— Sizə kimdən deyim, Bəkildən. Bəkil Oğuz elinin keşikçisi idi... Uca dağın başında məskən salmışdı. Əlincə qalasından, Gəncədən, Bərdədən, Dəmirqapı Dərbəndədək bütün yurdun qarovalunu çəkirdi. Şad xəbəri, bəd xəbəri tonqal qalayıb bütün el-obaya bildirirdi.

Dağ başında Bəkilin məskəni. Dağın ən yüksək zirvələrində odunlar yiğilib ocaq çatılıb, amma alışdırılmayıb, Bəkil yaraqlanıb-yasaqlanıb ova hazırlaşır. Dədə Qorqudun səsi gelir:

— Bəkil həm də igidlər içinde ən məşhur ovçu idi. Ov eləyəndə nə yay qurardı, nə ox atardı. Qova-qova ceyranlara çatardı, çata-çata yayanı çıxardıb kəmənd kimi ceyran boğazına atardı, ceyranı tutardı, bığlığını çıxardıb qulağını dələrdi, yenə buraxardı. Bəkil Dədə Qorqudun danişdiği kimi etdi, gülümsündü, sonra atını qamçılıyib, başqa bir ceyran dəstəsinin ardınca düşdü. Bu üsulla bir ceyran da tutdu, onun da qulayını dəlib buraxdı.

* * *

Bəyburayla Bəybecan ova çıxmışlar. Onlar düzəngahda rastlarına çıxmış ceyran sürüsünü qovurdular. Bəybura nişan alıb yayın çəkdi, oxun atdı, ceyranı yaralayıb yerə sərdi. Çapıb yaralı ceyranın yanına gəldilər. Ox ceyranın belinə sancılmışdı, amma Bəybura gördü ki, ceyranın belinə sancılmışdı, amma Bəybura gördü ki, ceyranın qulağı da dəlikdir.

Bəybecanı göstərdi:

— Görürsənmi, Bəybecan, — dedi, — bu Bəkilin ceyranlarından, qulağını dəlib buraxıb.

Bəybecan:

— Bunu Bəkilə göndərmək gərəkdir, — dedi, — halal malıdır.

Bəybura:

— Elə olsun, — dedi, ceyranı adamlarından birinə verdi. — Bəkiliə aparın.

Bu zaman başqa bir atlı çaparaq onlara çatdı:

— Muştuluq, Bəybura! — dedi. — Oğlun oldu.

...Çadırda təzəcə doğmuş ananın sıfəti — Ayna Mələyin sıfəti yorğun və xoşbəxt idi. Onun yanına yerə sacayaq və bir teşt dolu gül qo-

••• 117 •••

yulmuşdu. Qədim inanışa görə bunlar olanda qadın asan doğur. Boğazca Fatma teştin üstünə təmiz parça saldı.

Ayna Mələyin yorğanına, paltarına iynələr sancı – “hal anasından” qorumaq üçün. Sonra Fatma şüşənin içində soğan saldı, qapının ağızına apardı. Ayna Mələyin başının altında bir parça çörək və et gizlətdi. Üç soğanı kabab çəkib boşqaba qoydu. Bəybura Bəybəcan çapa-çapa gəlirdilər ki, qarşılara bir atlı çıxdı. Bəybəcanı səsləyib:

– Muştuluq, Bəybəcan, – dedi, – gözün aydın, qızın oldu.

Bəybura:

– Bəybəcan, sözümüz sözdür ha, – dedi. – Qızın oğlumun beşik-kəsmə nişanlısıdır.

* * *

Bəyburanın qarşısında bir dəstə igid və üç nəfər tacir dayanmışdı. Bəybura əvvəlcə tacirlərə müraciət etdi:

– Tacirlər, – dedi, – sözümüz dinləyin. Tale mənə bir oğul verdi. Sizi dünya malından qane edərəm. Tədarük görüb yola düzəlin, gecə-gündüz deməyin, qara-qara dağlardan aşın, qanlı-qanlı sulardan keçin, böyük-böyük şəhərlərdən ötün, yerin bir ucundan, o biri ucuna yetin, Rum elinə çatın. Mənim oğlum böyüyünce ona yaxşı-yaxşı ərməğanlar alıb gətirin. Sonra Bəybura üzünü igidlərə tutdu:

– Siz də, igidlərim, Bəkilin yanına gedin. Deyin ki, Uca dağda tonqal qalasın, bütün elimizə-obamıza xəbər eləsin. Hami bilsin ki, Bəyburanın aslan kimi bir oğlu olub. Qoy bütün ərənlər yiğilsin, oğlum üçün böyük şənlik düzəldirəm.

* * *

...Uca dağda tonqal alovlanırdı. Uzaq-uzaq dağların zirvələrində də yeni-yeni tonqallar alışırıdı. Bəybura böyük şənlik düzəltmişdi. Qaval daş döyüldü. Taraqqalar çatlaşdırıldı. Qırx yerdə ocaqlar odlanırdı, qırx yerdə al-əlvan xalçalar döşənmişdi. Səksən yerdə qızıl bardaqlar qoyulmuşdu, qızıl badələr düzülmüşdü. Doxsan yerdə rəngbərəng çadırlar qurulmuşdu – ağ çadırlar, qızılı çadırlar, qara çadırlar.

Bəybura arvadına deyirdi:

– Xanlar xanı Bayandırı qızılı çadira ötürəcəm, oğlu yoxdur, qızı var. Alp Aruzu qara çadira aparacam, nə oğlu var, nə qızı. Tanrı onu qarğıyıb, biz də qarğıyaq... Ayna Mələk dedi:

– Bəybura, sözümüz dinlə. Padşah Tanrılarının kölgəsidir. Padşahına ası olanın işi rast gəlməz. Bayandır xan sənin qonağındır, o sənə qıydı, sən ona qıyma gəl. İgidlər içinde alçaldıb, qızıl çadira aparma.

Bəybura fikrə getdi...

İgidlər bir-bir yetdiler: Bəybura onları sevinslə qarşılıyırıdı. Çadırlara ötürürdü. Aruza qara çadırı gösterdi. Nə o bir söz dedi, nə də Alp Aruz. Aruz qara çadırı girdi; bu eynilə Bayandır xanın qonaqlığının çadırından idi, yerinə qara keçə döşənmişdi, qab-qacaq da qarqara idi, xidmətçilər də zil qara geyinmişdilər. Aruz dinməz-söyləməz oturdu. Onun sıfəti elə bil donub qalmışdı, amma birdən bığlarından qan sızmaga başladı. Alp Aruzun bir xasiyyəti vardı – acığ tutanda bığlarından qan axardı. Obanın o başında Ayna Mələk xatunları qarşılıyırıdı. Qadınların içində al-qırmızı donlu, incəbelli, uzun boylu, gənc gözəl bir qız da vardı – Bayandır xanın qızı Burla xatun. Uca boylu Burla xatunun olsa-olsa on beş, on altı yaşı olardı. Burla xatun oğrun-oğrun o biri tərəfə, cavan igidlər yiğildiği yerə baxırdı.

Cavan igidlər bir qıraqda ayaq üstə durmuşdular, xalçalar üzərində əyləşmiş atalarının, əmilərinin söhbatlərinə qulaq asırdılar.

Bir tərəfdə meydan qurulmuşdu və bu meydan çəpər arasına alınmışdı. Bir azdan hamının baxışları bu meydana dikildi – meydana gözləri qızmış bir buğa və bir erkək dəvə çıxartdılar. Bunlar savaş üçün xüsusi təribyə olunmuş heyvanlar idi. Üç kişi dəmir zəncirlə buganı sağ yanından, üç kişi sol yanından tutmuşdular. Buğanı meydanın ortasına gətirdilər. O biri tərəfdən altı kişi dəvəni meydana gətirdilər. Birdən buğa dartinib zəncirini qırdı və dəvəyə tərəf cummaqdansa, çəpərə tərəf atıldı. Meydandakılar qorxu içində bir bucağa qıslıdılar. Buğa həmlə edib çəpəri dağıtdı və meydandan bayırı çıxdı.

Adamlar bir-birinə dəydi. Buğa birbaşa qadınlar olan tərəfə cümurdu, buynuzlarıyla o, qırmızı donlu Burla xatunu nişan almışdı, düz qızın üstünə gəlirdi. Hürkmüş qız alaçığa söykənmiş, hərəkətsiz donub qalmışdı. Buğa lap ona çataçatda idi. Hami özünü itirmiş, quruyub durmuşdu. Birdən cavan igidlərdən biri – on altı-on yeddi yaşlı bir oğlan bir an içində yerində qopub, göz qırpmında buğanın qabağına keçdi, onun yolunu kəsdi, yumruğunu buganın düz alnından vurdu. Buğa elə bil mixlanıb yerində qaldı. Sonra geri çəkilib, var gücüylə oğlanın üstünə cumdu. Oğlan bu dəfə yumruğunu onun alnına dırədi. İndi hər ikiyi öz yerində mixlanıb qalmışdı. Nə buğa oğlana güc gələ bilirdi, nə oğ-

lan buğaya. Oğlanın bütün damarları gırılmıştı. Buğanın gücü üstün gəlirdi. Birdən oğlan nə isə düşündü, qıvraq hərəkətlə yumruğu çəkib özünü kənara atdı. Buğa ayaq üstə dura bilmədi, düşdü, təpəsi üstə yığıldı. Oğlan aman vermədi, bıçağını çıxartdı, buğanın başını kəsdi.

Cavan igid başını qaldırıb bənizi qaçmış qırmızı donlu Burla xatuna baxdı, gülümşədi. Burla xatun da çəkdiyi qorxudan yavaş-yavaş özünə gələrək, cavan oğlana gülümşəndi. Bayandır xan:

— Əhsən, — dedi, sonra üzünü ətrafdakı ərənlərə tutub əlavə etdi: — Bu oğlana qılınc verin, çalar olsun, ərdəmlidir. Bədöy at verin, minər olsun, hünərlidir. Ciyni quşlu cübbə don verin, geyər olsun, cürətlidir. Dədə Qorqud gəlsin, oğlancığa ad qoysun.

Dədə Qorqud Aslan yatağında, ağa qayanın başında dayanıb. Cavan oğlan qarşısında diz çöküb, baş əyib. Dədə Qorqud igidə ad verir, deyir:

— Oğul, meydanda cəng etdin, hünər göstərdin, buğa öldürdün, uğur qazandın. Ömrün həmişə uğurlu olsun, həmişə uğur qazan. Adın da Qazan olsun. Adını mən verdim, yaşını tale versin!

Qonaqlar el çaldılar, bu adı bəyəndlər. Burla xatun Qazana, Qazan Burla xatuna baxdı, ürəklərinə məhəbbət odu düşdü.

Bayandır xan üzünü Bəyburaya tutdu, dedi:

— Bəybur, gün o gün olsun ki, sənin oğlancığın da böyüşün, igidlik göstərsin, şadlıq çalaq, Dədə Qorqud ona da ad qoysun.

...Dədə Qorqud məzarının yanında oturub qopuz çalır, söhbətinə davam edir:

— At ayağı iti, ozan dili çevik olar. Ay keçdi, il dolandı. Oğuz elində ölüən oldu, olan oldu. Bayandır xanın qızı uca boylu Burla xatun Qazana ərə getdi, böyük toy edib şadlıq çaldılar. Qazanla Burla xatunun Tural adlı oğulları oldu. Bəybəcan bu dünyadan köç eylədi, qara torpağa tapşırıldı.

Bəyburanın oğlancığı da boy-a-başa çatdı, yetman bir igid oldu. Bəyburanın 11-15 yaşlı oğlu (Beyrək) at belində seyrana çıxmışdı. O, atını uzaqlardan görünən Uca dağın tərəf çapırıldı. Uca dağın yamacıyla piyada gedən pəhləvan cüssəli gənc ovçu Bəkilin oğlu Qaraca Çobandır. Qaraca Çoban — azmandır.

— Ovçu Bəkilin oğlu Qaraca Çobanın sapandının ayası üçyaşar dana dərisindən, qolları üç keçi tükündən idi — hər atanda on iki batman daş atardı, atlığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdürü yerdə üç il ot bitməzdi.

Qaraca Sobanın acığı tutanda iri bir daşı götürüb əlində sixar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı vardi. Onu yanına sürüdükcə, torpağa xış kimi cızıq salardı. Qaraca Çoban çomağını sürüyə-sürüyə gedirdi, torpaqda xış yeri qalırdı.

Qaraca Çobanın qəribə görkəmi vardi. Arxadan ona baxanda adama elə gəlirdi ki, qollu-budaqlı nəhəng bir ağac yeriyir, çünki Qaraca Çoban başının üstündə çox iri bir odun şəlesi aparırdı. O, daşdan-dasha addaya-addaya, qayadan-qayaya tullana-tullana gəlib Uca dağın başına çatdı. Bir kənarda ocaq çatmağa başladı. Atası ovçu Bəkil:

— Oğul, Çoban, — dedi. — Bu ağacı neylərsən, niyə bura gətirdin?

Qaraca Çoban:

— Bəyburanın oğlu bu gün bizə qonaq gələcək. Bu ağacdən ocaq qalayacağam, kabab çəkəcəyəm, dostumu qanaqlayacağam, — dedi.

Bəkil:

— Xoş ola, — dedi, — ocağını çaxmaq daşıyla qala. Çaxmaq daşının odu düşümlü olar!

Bəyburanın oğlu çapa-çapa Uca dağın başına, Qaraca Çobanın yanına qalırdı.

...Elə bu zaman uzaq-uzaq ellərdən bir dəvə karvanı gəlirdi. Bu haman o tacirlərin karvanı idi, onları neçə il bundan qabaq Bəybur Rum elinə göndərmişdi. Karvan qədim şəhərlərin, qalaların, xarabaliqların yanından keçirdi. Ağır yüklü dəvələr ləngər vura-vura addımlayırdı, bəzirganlar da yorgun, yuxusuz idiler.

Bəyburanın oğluyla Qaraca Çoban ocaq başında oturub kabab yeyirdilər, şirin-şirin söhbət edirdilər. Karvan dar bir dərəyə düşmüşdü, ağır-agır irəliləyirdi. Bu dərə Qanlı Dərə adlanırdı. Qanlı Dərənin dibindən çay axırdı. Heybətli, nəhəng bir adam dağın yamacında otura-otura əyilib dərənin dibindən axan çaydan su içirdi. Bu heybəti azmanın sıfəti eybəcər və qorxunc idi, özünün də yalnız bircə dənə gözü vardı — təpəsində. Təpəgöz böyük quldur idi, yol kəsib, karvan çapardı. Dağdan iri bir qaya yuvarlanıb gəldi, Təpəgöz ciyinini qayanın qabağına verdi, itələyib onu kənara atdı.

Dərədən axan çayın üstündən kiçik bir körpü salınmışdı. Karvan həmin körpüyü tərəf irəliləyirdi. Çaydan su içən Təpəgöz zinqirovların səsini eşidib başını qaldırmadan karvanı gördü, kəlləsindəki bircə gözüyle ağır yüklü dəvələrə baxdı. Karvan körpüyü çatar-çatmaz

Təpəgöz dəhşətli bir nərə çəkdi, bu nərədən dağlar-daşlar lərzəyə gəldi. Təpəgöz:

– Hey, balaca adamlar, – dedi. – Dayanın, durun, dəvələrinizin yükünü açın. Qoca tacir dedi:

– Nə heybətli qocasan, səni görçək görər gözlərimiz görməz oldu, tutar əllərimiz tutmaz oldu, ağızımız içi buz kimi, sümüklərimiz duz kimi oldu. Bizdən nə istəyirsən?

Təpəgöz:

– Hey sarsaq! – dedi. – Sifətimi nə bəyənməzsən, sifəti, gözü göyçək qızların, gəlinlərin canını çox almışam. Ağ saqqallı, qara saqqallı kişilərin canını çox almışam. Sizin də malınızı, varınızı soyacam, canınızı alacam, ətinizi qurda-quşa yedirəcəm, sümüklərinizi köpəklərimə atacağam, haydi tez olun, düşün yerə görüm, yükünüzü mənim mağarama daşıyın.

Təpəgöz iri bir qayanı dəbərdib dəvələrin üstünə yuvarladı. Dəvələr hürküsdülər. Bəzirganlar dəvələrdən yera endilər, yükləri açmağa başladılar. Təpəgöz əmr etdi ki, yükləri onun mağarasına aparsınlar.

Dağın döşü oyuq-oyuq idi, mağaralar, kahalar ağızlarını yırtıcı heyvanlar kimi açmışdılar. Təpəgözün mağarası vahiməli bir aləm idi. Mağaranın içi iri bir boşluq idi. Bura yarımqaranlıq idi, bucaqlarında yanın iri şamların sölələri mağara divarlarına qorxunc kölgələr salındı. Mağaranın yuxarısından aşağı sallanan, dibindən yuxarı ucalan buz və əhəng sütunları əcaib məxluqlara bənzəyirdi. Divarlara xallı pələng dəriləri asılmışdı. Hər yerdə sümüklər ağarırdı – insan sümükləri, əcaib heyvan sümükləri. Mağaranın müxtəlif yerlərində qalaq-qalaq şam ərintisi vardi. Şam ərintiləri elə qəribə yiğilmişdi ki, qucağında körpə usağı, başında örəpəyi olan qadını xatırladırdı. Mağaranın divarları boyu böyük daş rəflər vardi, bu rəflərin üstünə insan kəllələri düzülmüşdü. Divarlarda yarıqlar vardi. Yarıqların arasına pərcim olunmuş yarasaların səsindən qulaq tutulurdu. Mağaraya daxil olan tacirlər qorxudan əsim-əsim əsirdilər. Təpəgöz əyilib cavan tacirin qulağını dişlədi, qopartdı, çeynəyib uddu. Tacir çıçırdı. Qan qulaq yerindən düdük kimi şorlayıb axdı. Təpəgöz qulağı çeynəyə-çeynəyə:

– Tez olun, tez olun, yüksəkleri açın, – deyirdi.

Tacirlər titrəyə-titrəyə yüksəkleri açmağa başladılar. Təpəgöz bahalı mallara – ipək parçalara, qızıl-gümüşə, bahalı daş-qasa, ləl-cavahıratı, yaraq-yasağı baxı ağızı sulanırdı.

– Bəh-bəh, – deyə bəzəkli qılıncı əlinə götürdü, bu gözəl qılıncı ki, gətirmisiniz, gərək öz başınızı bu qılıncla kəsəm.

Tacirlərin gətirdikləri ərməğanlar içində bir Boz ayqır da vardı. O, indi dəvələrin yanında mağaranın ağızında idi. Cavan tacir quldurun gözünü oğurlayıb mağaradan çıxdı, cəld Boz ayqırın belinə sıçrayıb çapmağa başladı. Qoynu qanla dolmuşdu.

* * *

...Bəyburanın oğlu Qaraca Çobanla görüşüb ayrıldı, atını çapib dağdan arana düşdü, düzəngaha çıxdı. Cavan bəzirgan az çapdı, çox çapdı, gəlib həmin düzəngaha çatdı, Bəyburanın oğlunu gördü, özünü ona yetirdi, salam verdi. Onun üzü al-qan içində idi.

Bəyburanın oğlu:

– Hey qocaq, – dedi, – kimsən, haradan gəlirsən, kim səni qanına qəltan eləyib?

Cavan bəzirgan:

– İgid, – dedi, – tacirik, neçə ildir böyük qardaşlarımla bu eldən getmişdik. Uzaq-uzaq elləri gəzdik, bahalı mallar aldıq. Dəmirqapı Dərbənd yanında, Qanlı Dərədə heybətli bir quldur yolumuzu kəsdi, gövdəsi adamdır, amma təpəsində bir gözü var. Malımızı, rizqimizi aldı, dedi canınızı da alasıyam. Qulağımı dişlədi, uddu, qardaşlarımı əsir saxladı, mən qaçdım, sənə gəldim. İgid, mədət qıl!

Oğlan atını mahmışladı:

– Düş qabağa, yol göstər, – dedi.

Tacir:

– İgid, – dedi, – amma quldur zor quldurdur. Bəlkə geri dönəsən. Qaraca başını kəsdirməyəsən, alca qanını şorlatmayasan. Ağ saqqallı babanı, ağ birçəkli ananı “oğul, oğul” deyib ağlatmayasan.

Oğlan:

– Bu sözü sən mənə deməməli idin, çünki dedin, əlbəttə gedəcəm. Başına qaxıncı, üzümə toxunc olmasın. Neylək? Ölsəm yer bəyənər, qalsam, el bəyənər.

Onlar Qanlı Dərəyə gəlib çıxdılar. Oğlan dərənin dibindən Təpəgözü səslədi:

– Hey, Təpəgöz! – dedi. – çıx savaşaq, çəkişək, vuruşaq, yaxşı kişilərin canını sənin əlindən qurtarım.

Mağaranın qaralıq ağızından Təpəgözün yeganə gözü görünürdü.
O, dərə dibindəki oğlana baxıb qəh-qəh güldü.

– Oğlan, oğlan, ay oğlan! – dedi. – Əlim-ayağım sənə dəyməmiş qayıdır dön burdan!

Oğlan dedi:

– Hərzə-hərzə söyləmə, itim Təpəgöz. Alp ərə qorxu vermək eyib olur, bəri gəl, vuruşaq!

Təpəgöz nərə çəkib mağaranın çıxdı. Nərəsindən dağlar titrədi, yeddi qaya yeddi kərə hay verdi, yamacın daş-kəsəyi yerindən qopub yarğana yuvarlandı. Təpəgöz altı pərli gürzünü əlinə aldı, oğlanın üzərinə çumdu. Oğlan qalxanını yapındı, gürzə qarşı tutdu. Təpəgöz oğlanı yuxarıdan aşağı vurdu. Qalxan paralandı, oğlan yaralandı, amma yixılmadı.

Təpəgöz qılincını sıyırdı, oğlan da qılinc çəkdi, qılınlaşdırıldı, bir-birini ala bilmədilər. Süngülərlə vuruşdular, buğa kimi çarpışdırıldı, qurşaq tutub güləşdilər, süngülər sindi, torpaq ayrıldı, bir-birini alamadılar.

Təpəgöz oxu yaya qoydu, nişan aldı, atdı oğlanın çıynindən yaraladı, alca qanın şorlatdı. Təpəgöz qılincını qaldırıb oğlanın başını kəsmək istədi, oğlan qırılıb kənara sıçradı, kəməndini iri bir ağacın budağına keçirdi, ipdən yapışb özünü yellədi, çayın o biri tərəfinə tullandı. Təpəgöz başını çevirib tək gözüylə ona baxmaq istəyəndə oğlan ipi yelləyib təzədən o biri yana atıldı. Oğlan kəmənddən yapışb o taya, bu taya atıldı. Təpəgöz isə tək gözüylə onu izləyə bilmirdi. Oğlan bu dəfə lap hündürə tullandı, havadaykən nişan alıb oxla Təpəgözü düz gözündən vurdu, Təpəgöz gözündən yapışb fəryad qopardı:

Aman gözüm, vay gözüm!

Yalnız gözüm, ay gözüm!

Kor olmuş Təpəgöz altı pərli gürzü sağına-soluna fırladı, gürzün qopardığı yeldən az qala dəvələr yixılırdı.

Oğlan qaçıb mağaranın ağızına gəldi, yumaq kimi büzüşüb mağaranın bir küncündə qalmış tacirləri səslədi.

– Çıxin, – dedi. – Daha Təpəgözdən sizə zaval yoxdur.

Tacirlər mağaranın çıxdılar. Qoca tacir Təpəgözün nalələrindən titrəyə-titrəyə:

– Ay oğul, – dedi, – axı malımız, varımız mağarada qaldı.

Oğlan:

– Bu saat malımızı ordan çıxardaram, – dedi, mağaraya girdi. Təpəgöz bunu eşitdi:

– Oğlan, – dedi, – sən mənim mağarama girdin, daha əlimdən qurtara bilməyəcəksən, indi səni mağaraya elə vuracam ki, quyruğun mağaranı yağlasın!

Təpəgöz mağaranın içində girdi. Oğlan daş rəflər düzülmüş insan kəllələrindən birini götürüb Təpəgözün əlinə toxundurdu. Təpəgöz bunu oğlanın kəlləsi bilib bərk-bərk yapışdı. Oğlan sıvişib mağaranın ağızından çıxdı, dartib malları da çıxartdı.

Təpəgöz:

– Oğlan, qurtuldunmu? – dedi.

Oğlan:

– Qurtuldum! – dedi.

Təpəgöz hirsindən az qala partlayacaqdı, o, mağaranın əhəng sütunlarının birindən yapışb silkələdi. Mağaranın divarları titrəməyə başladı. Oğlan, tacirlər, karvan artıq dərənin dibində idilər. Birdən sanki dəhşətli bir zəlzələ qopdu. Təpəgöz silkələyib mağarasını öz başına uçurtmuşdu. Gurultulu bir yarğan qopdu, dağın yarısı uşub dağıldı. Təpəgöz daşın-torpağın altında qaldı, həlak oldu. Karvan Qanlı Dərədən keçib açıqlığa çıxdı. Qoca tacir dedi:

– İgid oğlan! Sən ərlik göstərdin, bizi ölümdən qurtardın, gəl indi bəyəndiyin mallardan seç.

Oğlan ipəyə-qumuşa, ləl-cavahirata gözucu baxıb:

– Tacirlər, – dedi. – Dünya malında gözüm yoxdur. Amma bir bu yayı, bir bu gürzü, bir də bu boz ayqırı bəyənirəm.

Tacirlər tutuldular. Oğlan:

– Nədi, çoxmu istədim? – dedi.

Qoca tacir:

– Xeyr, igid, – dedi, – niyə çoxdur? Amma bizim bir müştərimiz var, bu üç şeyi onun oğluna ərməğan aparırıq.

Oğlan:

– Müştəriniz kimdir? – dedi.

– Bayat obasından Bəyburadır, – dedilər, – onun oğluycun aparırıq. Oğlan gülümsədi, bir şey demədi, atını qamçılıdı, çapıb getdi. Tacirlər ardınca baxa-baxa qaldılar:

– Yaxşı igiddir, insaflı, mürüvvətli igiddir, – dedilər.

* * *

...Karvan Bəyburanın obasına yaxınlaşındı.

* * *

...Bəybura öz çadırında əyləşmişdi, oğlu da yanındaydı. Tacirlərin gəldiğini eşitmışdilər, gözləyirdilər. Karvan obaya çatdı, tacirlər obaya gəldilər. Baş endirib salam verdilər, gördülər ki, onları qurtaran ığid, Bəyburanın sağında oturub, tacirlər yüyürdülər, oğlanın əlindən öpdülər. Bəyburanın acığı tutdu:

– Bu nə deməkdir, əbləhlər, – dedi. – Ata dururkən oğul əli öpərlər?

Qoca tacir:

– Bu ığid sənin oğlunmudur? – deyə xəbər aldı.

– Bəli, oğlumdur.

– Onda incimə, Bəybura, əvvəlcə onun əlini öpdüyümüzə. Əgər sənin oğlu olmasayıdı, bizim malımızı da aparmışdilar, canımızı da almışdilar. Oğluñ ığidlilik göstərdi, bizi qurtardı.

Bəybura:

– Bu oğlana ad qoymaq olarmı? – dedi.

– Bəli, artıqdır, – dedilər.

...Dədə Qorqud gəldi.

– Sözüm dinlə, Bəybura, – dedi. – Sənin oğluñ elimizin arxası olsun. Bunun adı Boz ayqırılı Bamsı Beyrək olsun! Adın mən verdim, yaşınuñ tale versin!

* * *

Bayandır xan can verirdi. Alp Aruz, Əmən, Qazan, Qarabudaq, Dondar, Bəybura, Beyrək, başqa ığidlər onun yanındaydılar.

Bayandır xan yatağında uzanıb, ağır-ağır danışındı:

– İgidlər, sözümü dinləyin. Mən bu dünyadan gedər oldum. Ona ağlamırıam ki, dünyadan doymadım, xanlıqdan usanmadım. Ona ağlamırıam ki, at belində, yağırlarla savaşda həlak olmadım, evimdə, yatağında ölürem. İgidlər, ona ağlayıram ki, oğuldan ortağım yox qaradaşdan qədərim. Allah-taala mənə qarğayıbmış, ığidlər, tacım, taxtum üçün ağlayıram.

Alp Aruz, Qazan, başqa ığidlər gərginliklə Bayandırı dinləyirdilər. Bayandır xan deyirdi:

– İgidlər, son sözümü dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, mən öləndən sonra məmləket pozulmasın, xaniman dağılmasın, yağılar evimizi başsız görüb üstümüzə ayaq açmasınlar. Lazımdır ki, taxt-tacıma bir alp ığid sahib olsun.

Alp Aruz son dərəcədə böyük gərginliklə dinləyirdi.

Bayandır xan sözünü bitirdi:

– Taxt-tacımı kürəkənim Salur Qazana vəsiyyət edirəm, – dedi.

Alp Aruzun bığlarından qan dammağa başladı.

Bayandır xan gözlərini yumdu. Qazan onun əlinin içində bir daş verdi. Bayandır xan son güçüylə ovçundakı daşı sıxdı...

* * *

Uca dağın başında tonqal qalandı. Dağdan dağa xəbər getdi. Zirvələrdə qoşa-qoşa tonqallar alovlandı. Bayandırın cənazəsini qaldırdılar, yerinə daş qoydular. Qəbrinin üstündə şam, çıraq yandırdılar. Aslan yatağında, Ağca qayanın yanında ığidlər yiğnaq olmuşdu. Qazan qonur atının belində atlı Oğuz ığidlərinin qarşısında dayanmışdı. İgidlər ipək örəkəni kəmənd kimi Qazanın boynuna atdırılar, onu atdan saldılar. Qazan yerdə çapalamağa başladı. İgidlər örəkənin uclarından yarışıb dartdılar. Qazan az qala boğulacaqdı. Amma adət belədir, dözməlidir – bu, xanseçmə mərasimidir. Örkəni dartanlardan birinin – Alp Aruzun gözlərində elə bir kin vardi ki, sanasan o, Qazanı doğrudan-dögryaya boğub öldürməyə hazırlıdı. Əksinə, Beyrək bu ayını yüngül bir təəssüflə icra edirdi. Nəhayət, ığidlər örəkəni bir qədər boşaltdılar və Qazandan soruştular:

– Necə il bizə xan ola bilərsən?

Qazan xırıldaya-xırıldıya:

– Alnimda neçə il yazılıbsa, onca, – dedi.

Örkəni Qazanın boynundan açdılar. Qazanı keçə üstünə mindirib başları üzərinə, göyə qaldırdılar, üç dəfə günəş boyu hərlədilər, hər dövrədə ona təzim edirdilər. Qaval daşın səsi bu mərasimi müşayiət edirdi. Qazanı aparıb Bayandırın taxtına əyləşdirdilər.

Qazan:

– Beyrək mənim vəzirim olsun, – dedi.

Kənardan dayanıb bu mənzərəni kinli baxışlarla seyr edən Alp Aruzun yenə də bığları qanamışdı. O, tələsik bığlarını sildi.

* * * 127 * * *

* * *

Qaranlıq düşəndə Alp Aruz xarabalıqda qara niqablı bir adamla piçıldı şəriddi, ona nə isə deyirdi. Qara niqablı adam başını yelləyərək razılıq verdi, oğrun-oğrun tövləyə yanaşdı, atların birinin ayaqlarından nalları çıxartdı, atı tərsinə nalladı, sonra minib səssizcə obadan çıxdı, uzaqlaşdı. Torpaqda onun atının izləri qalmışdı. Bu izlərə baxan elə biləcəkdi ki, obadan getməyib, eksinə, obaya gəlib...

Qıpçaq Məlik basqınçı köçəri tayfalardan birinin başçısı idi. Onun düşərgəsi hündür dağların əlçatmaz qartal yuvasını andıran zirvəsində yerləşirdi. Bu tayfanın adamlarının qorxunc görkəmi vardi. Əyinlərdə vəhşi heyvan dərilərindən kürklər, başlarında dəri papaqlar, sıfətləri yoluq.

Qıpçaq Məliyin sıfəti də yoluq idi.

Qıpçaq Məliyin taxtı uca bir talvarın üstündə yerləşirdi. Talvar çox geniş idi. Bura Qıpçaq Məliyin həm taxtı, həm yatağı idi. Bu taxt-talvarın üstündə Qıpçaq Məliyin özündən başqa doqquz qara gözlü, göyçək üzlü, hörmə saçlı, əlleri biləyindən xinalı gözəllər də vardi. Qıpçaq Məlik onlarla əylənirdi. Qızlar ona altun badələrdə al şərab verirdilər. Qıpçaq Məlik heç vaxt taxt-talvarından ayaqla düşməzdi. O buraya at belində gələrdi. Bir yere gedəndə də atı düz talvarına çəkərdilər, taxtından düz atına sıçrayardı. Aşağıda oturmuş tayfa cəngavərləri Qıpçaq Məliyin atının ayaqlarına döşənər, başçıları onların arasından çapıb keçməyincə sıfətlərini yerdən qaldırmazdilar. Taxt-talvar çox bərbəzəkli idi. Onun sütunları bahalı daş-qasıla işlənmiş, kənarları tovuz quşunun lələkləriyle bəzənmişdi. Talvarın müxtəlif yerlərindən şahmar ilanlarının, gürzələrin qabıqları asılmışdı – bu tayfa ilana inanır, ilana tapınırdı.

Qıpçaq Məlik basqınçı səfərlərdə olmadığı vaxt onun işi-peşəsi bu taxt-yataqda bütün tayfa cəngavərlərinin gözləri qarşısında doqquz məhbus qızla yeyib-içmək, əylənib kef çəkmək idi. Qara niqablı atlı çapıb bura, Qıpçaq Məliyin düşərgəsinə gəldi. Üzünün niqabını qaldırmadı, palalarını soyunmadı, amma ayağındakı çəkmələri çıxartdı – Qıpçaq Məliyin hüzuruna ancaq ayaqyalın girmək olardı.

Qara niqablı atlı Qıpçaq Məliyə təzim etdi, baş əydi, dedi:

– Hey, Qıpçaq Məlik! Nə oturmusan?! Xanlar xanı Bayandır xan ömrünü sənə bağışladı, vəsiyyət elədi...

Qıpçaq Məlik qara gözlü gözəlin dodaqlarından ayrılaraq:

– Bilirom, – dedi. – Taxt-taca gözünü at ağızlı Alp Aruz dikmişdi, amma Salur oğlu Qazan sahib oldu. Aruz Qazandan hayif çıxməq istəyir, odur səni mənim yanımı göndərib. Amma Aruza de ki, hələ vaxt çatmayıb. İlə tanrı mənə yar olsa, Qazanı zəbün edəcəm, ocağını söndürəcəm, qara başın kəsəcəm, alca qanın şorladacam, elin, günün ələb, çapıb qarət edəcəm. Tovla-tovla atlarını, qatar-qatar dəvələrini, sürü-sürü qoyunlarını aparacam. Qızının-gəlinin göycəyini bura – yanımı gətirəcəm, çəkib döşəyimə salacam... Qoy bir vaxtı çatsın...

* * *

... Sərin-sərin dan yelləri əsəndə, köksü gözəl qaba dağlara gün dəyəndə Beyrək yerindən erkən durmuşdu. Boz ayqırına minmişdi, ovi çıxmışdı. Nagahandan Beyrəyin qarşısına bir sürü ceyran çıxdı. Ceyranlar qaçışdırılar, Beyrək onları qova-qova gəlib Qız Bənövşə yaylasına çıxdı. Baxdı gördü bura bir yerdir, gül gülü çağırır, çiçək çiçəyi çağırır. Qu quşları, durnalar, turaclar, kəkliklər uçurlar. Soyuq-soyuq sular, çiçəklər, çəmənlər... Baxdı gördü ki, bu gözəl yerdə, göy otların üzərində bir qırmızı çadır tikilib.

Beyrək:

– Yarəb, bu çadır kimin ola? – dedi.

Xəbəri yox idi ki, bu çadır alacağı ala gözlü qızın çadırıdır. Beyrək bunu bilmədi, amma ovunu qovub lap çadırın önünə gəldi, ceyranı oxladı. Banıçək çadırda bunu gördü. Dayası Qızırca Yengəyə:

– Dayə, – dedi, – bu igid bizə ərlikmi göstərir.

Gedin bundan pay diləyin, görün nə deyir.

Qısırca Yengə çadırda çıxıb Beyrəyi salamladı:

– Hey igid, – dedi, – bu ceyrandan bizə də pay ver.

Beyrək dedi:

– Dadi, mən ovçu deyiləm. Ceyranın hamısı sizə qurbanı. Götür. Amma sormaq eyib olmasın, bu çadır kimindir?

Qısırca Yengə dedi:

– İgid, Bəybecan qızı Banıçəyindir.

Beyrəyin qanı qaynadı, ədəbli geri döndü. Qısırca Yengə ceyranı Banıçəyin önünə gətirdi. Banıçək dedi:

– Dayə, bu igid nə igiddir?

Qısırca Yengə dedi:

– Sultanım, bu igid boz ayqırkı yaxşı igiddir.

Banıçıçək dedi:

– Hey, hey dayə! Atam rəhmətlik mənə “mən səni Boz ayqırı Beyrəyə vermişəm” – deyərdi. Olmaya ki, bu ola? Çağır gelsin, xəbərləşək.

Qısırca Yengə çağırıldı. Beyrək gəldi. Banıçıçək yaşmaqlandı, xəber soruşdu:

– İgid, gəlişin hardan?

– Boyat obasından.

– Boyat obasında kimin nəyişən?

– Bəyburanın oğlu Bamsı Beyrək dedikləri mənəm.

– Nə məsləhətə, nəyə gəldin, igid?

– Bəybəcanın bir qızı varmış, onu görməyə geldim.

Banıçıçək dedi:

– O qız elə adam deyildir ki, sənə görünə. Amma mən Banıçıçəyin dadısıyam. Gel indi səninlə ova çıxaq. Əger sənin atın mənim atımı keçərsə, onun atını da keçərsən. Gel səninlə ox ataq, oxun mənim oxumu ötərsə, onunkunu də ötərsən. Bir də gel səninlə güləşək. Məni basarsan, onu da basarsan.

İkisi də atlandılar, meydana çıxdılar, at çapdılar. Qızın atı Beyrəyin atını keçdi. Ox atdlar, qızın oxu Beyrəyin oxunu ötdü. Qız dedi:

– İgid bir ki, mənim atımı kimsənin keçdiyi yox, oxumu kimsənin ötdüyü yox. İndi gəl səninlə güləşək.

Beyrək atdan endi. Güləşdilər. İki pəhləvan olub bir-birinə sarışdırılar. Beyrək götürüb qızı yerə vurmaq istər, qız qırılıb çıxar, qız Beyrəyi yerə yixmaq istər, Beyrək qaciyb qurtular. Beyrək düşündü: – “Bu qızı basılacaq olsam, el-oba içində başıma qaxınc, üzümə toxunc edərlər”.

Qırıradı qızın döşündən yapışdı, sıxdı, qız gücəndi, çabaladı, budefə Beyrək qızın incə belindən tutdu, arxası üzərinə yerə qoydu, xəncərini çıxartdı, onun boğazına yaxınlaşdırıldı.

Qız:

– İgid, – dedi, – Bəybəcan qızı Banıçıçək mənəm.

Beyrək:

– Hey, xanım! – dedi. – Elimizin qızı-gəlini içində, hərə öz sözünü söyləyəndə, sən durarsan, öyüñərsən, Beyrəyin atın keçdim, oxun ötdüm – deyərsən, məni xar edərsən. Gözüm döndü, könlüm getdi, öldürəcəm səni!

Banıçıçək dedi:

– İgidim. Öyüñərsə ər öyünsün – arslandır! Öyünməklik arvadlara böhtandır. Öyünməklə arvad ər olmaz! Ala yorğan içində səninlə dolاشmadım, dadlı damaq dadib, soruşmadım, al duvağın altından söyləşmədim. Tez sevdin, tez usandın, sərək oğlu sərək. Yer şahid olsun, göy şahid olsun, mən sənə munisəm, yarım, qiyma mənə, igidim!

Beyrək güldü:

– Gözəlim, incə bellim, öldürməyə mən səni qiyarmıydım. Öz canına qiyardım, sənə qiyamadım. Mən səni sınavırdım.

Belə deyib Beyrək qızı üç öpdü, bir dişlədi, barmağından qızıl üzüyünü çıxardı, qızın barmağına keçirdi.

– Aramızda bu nişan olsun, xanım, – dedi.

Qız:

– Çünkü belə oldu, indi qabağa düşmək gərək, igid, – dedi.

Beyrək:

– Nola, xanım, – dedi. – Baş üstə.

Banıçıçək yerdən bir dəstə ot dərib Beyrəyə uzatdı:

– Al, – dedi, – yovşandır. Bunu iyləyib məni yada sal.

...Beyrək atını mahmızladı, çapdı, Banıçıçək onun ardınca baxdı.

...Beyrək atın belində qanadlanıb yel kimi uçurdu, sevincindən onun gözləri parıldayırdı. Beyrək öz-özünə oxuyurdu:

İncə donlum, yer basmayıb yeriyən!

Basım baxtı, evim taxtı!

Evdən çıxbı yürüyəndə sərv boyulum!

Badam yesə boylu görünən incə bellim!

Topuğunda sarışanda qara saçım!

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Qar üzərinə qan dammış kimi al yanaqlım!

Sevgilim, gözəlim, adaxlım!..

Beyrək atası Bəyburanın qarşısında dayanmışdı.

Beybura:

– Oğul, – dedi, – bu gün eldə, obada nə gördün?

– Nə görəcəm, əziz ata? Oğlu olan evləndirmiş, qızı olan köçürmüş.

– Oğul, bəlkə səni də evləndirmək gərək?

– Bəli, əziz ata, evləndirmək gərək.

– Kimin qızını alaq sənə.
 – Ata, mənə bir qız al ki, mən yerimdən durmadan o dursun, mən atımı minmədən, o minsin.
 – Oğul, sən istəməzsən, bir igid pəhləvan istərmışsən ki, onun arxasında yeyəsən, içəsən, xoş keçəsən.
 – Bəli, canım ata, elə istərəm. Bəs gedəsən bir cicibacı tərəkəmə qızı alasan, yanından yel ötsə, qarnı yırtılsın?
 – Oğul, onda qız tapmaq səndən, mal-rizq vermək məndən.
 – Tapmışam, ata.
 – Kimsidir o?
 – Bəybecan qızı Baniçiçək.
 Bəybura fikrə getdi.
 – Ay oğul, – dedi, – Baniçiçəyi sənə hələ beşikdən nişanlamışdım. Amma Bəybecan öldü, qızın ixtiyarı qardaşı Qoçərə keçdi. O da ki dəlinin biridir. Adına Dəli Qoçər deyirlər. And içib ki, bacımı əre verməyəcəyəm. Qızı istəyəni öldürür.
 – Bəs neyləyek?
 Bəybura fikrə getdi:
 – Bu qızı istəməyə kim gedə bilər? Getsə bircə Dədə Qorqud... Bəlkə Dəli Qoçər Dədənin qopuzuna hörmət eləyə. Gəl bir Dədə Qorqudla məsləhətləşək.
 ...Dədə Qorqud:
 – Çünkü məni göndərirsiz, gedərəm, – dedi. – Amma bilirsiz ki, Dəli Qoçər böyük-kiçik tanıyan deyil. Barı mənə iki yüyrək at gətirin. Qovma-qaćma olarsa, birisini minim, birisin yedim, canımı qurtarım.
 Dədə Qorquduñ sözü məqbul gəldi. İki at gətirdilər. Dədə birini mindi, birini yeddi:
 – Xoş qalın, – dedi, getdi.
 ...Dəli Qoçərin çadırının yanında qupquru bir çay yatağı vardi... Amma Qoçər bu susuz çayın üstündən bir körpü tikdirmişdi, yoldan ötənləri məcbur edirdi ki, bü körpüdən keçsinlər. Keçənlərdən otuz axça, keçməyənlərdən döyə-döyə qırx axça alırdı. İndi də tacirlərdən birini döyürdü. Tacir ağlaya-ağlaya:
 – Ay igid, axı niyə belə edirsən, – deyirdi, – düz yolu qoyub bu siniq körpünün üstündən niyə bizi aparırsan?

Dəli Qoçər bağırdı:

– Nə dedin, sarsaq oğlu sarsaq? Məndən dəli, məndən güclü ər varmidir ki, qabağıma çıxa! Mənim bahadırlığım, igidliyim Ruma, Şama gedib çatıb.

Qoçər taciri döyüb:

– Körpüdən keçmirsiniz, cəhənnəmə keçin, amma onda qırx axçanı bəri verin görüm, – deyirdi.

Tacir soruşdu:

– Yaxşı, bəs körpüdən keçsək, neçə axça alacaqsan?

Dəli Qoçər:

– Körpüdən keçsəniz otuz, – dedi.

Tacir pulları Dəli Qoçərin ovcuna sanadı, dəvələrini körpünün üstündən sürdü.

Dəli Qoçər onların ardınca baxıb qəhqəhəylə güldü, sonra iri bir şərab bardığını başına çəkdi, çaxır onun biglərinə, çənəsinə, boynuna, boğazına töküldü.

Dəli Qoçər elə hey içir, içirdi. Bu zaman Dədə Qorqud gelib çıxdı, atdan düşdü, salam verdi. Dəli Qoçər bardaqlan ayrılmadan bir müddət Dədə Qorqudu süzdü, sonra rişxəndələ:

– Ay əleykəssalam, – dedi.

Dəli Qoçər bir az içib çıçırdı:

– Ay əməli azmiş, feli dönmüş, qadir tanrı ağ alınna qada yazmış! Ayaqlıların bura gəldiyi yox. Ağızlıların bu suyundan içdiyi yox. Sənə noldu? Əcəlinmi yetdi? Buralarda neylərsən?

Dədə Qorqud dedi:

– Qarşı yatan qara dağını aşmağa gəlmışəm. Axıntılı çäqlər suyunu keçməyə gəlmışəm. Gen ətəyinə, dar qoltuğuna qısilmağa gəlmışəm. Aydan arı, sudan duru bacın Baniçiçəyi Bamsı Beyrəyə istəməyə gəlmışəm.

Dəli Qoçərin matı-qutu qurudu, bir müddət maddim-maddim Dədə Qorquduñ üzünə baxdı, sonra ilan çalmış kimi yerindən atılıb, var səsiyle bağırdı:

– Hey, tez olun, nə dediyimi yetirin, ayqırı yarağıyla gətirin.

Ayqırı və yaraqları gətirən kimi Dəli Qoçər atlandı, qılincini sıyırıldı. Dədə Qorqud da fürsəti fövtə vermədi, qaçdı. Dəli Qoçər qova-qova ardınca düşdü. Dədənin altındakı Duru ayqır yoruldu. Dədə Köçər ayqırı sıçradı. Dəli Qoçər Dədəni qova-qova haqladı, qılincini onun başı üzərinə qaldırdı.

Dədə Qorqud:

– Çalarsan, əlin qurusun, – dedi.

Birdən Dəli Qoçərin əli havadan asılı qaldı.

Dəli Qoçər:

– Mədəd, aman, əlaman, – deyə bağırdı. – Dədə, mənim əlimi sağalt, bacımı Beyrəyə verərəm.

Dədə Qorqud:

– Yaxşı, – dedi, – sal əlini aşağı.

Dəli Qoçərin əli sapbasağ oldu. Əlini aşağı saldı, dedi:

– Bacımın yoluna nə istəsəm verərmisiz?

– Verərik, di, de görüm nə istəyirsən?

– Min dəvə gətirin... Min ayğır gətirin... Min qoç görməmiş qoyun, min quyuqsuz, qulaqsız köpək gətirin. Min dənə də birə gətirin.

– Nə, birə?

– Hə, birə! Min dənə. Əgər dediyimdən bircə dənə az gətirsəniz, bu dəfə öldürmədim, o vaxt öldürəcəm.

* * *

Dədə Qorqud döndü, Bəyburanın obasına getdi.

Bəybura dedi:

– Dədə, oğlanmışan, qızmışan?

Dədə:

– Oğlanam, – dedi.

– Bəs necə qurtuldun Dəli Qoçərin əlindən?

– Qurtuldum da, qızı da aldım.

Dədə Qorqud Dəli Qoçərin şərtlərini Bəyburaya dedi. Gülüşdülər, amma sonra Bəyburanı fikir aldı.

– Yaxşı, Dədə, – dedi, – hamısını mən düzəltsem, birləri sən taparsan?

– Taparam.

* * *

...Dəli Qoçərə tovla-tovla şahbaz atlar, qatar-qatar dəvələr, sürü-sürü qoyun, qoçlar gedirdi.

Dəli Qoçər körpünün yanında dayanıb bardaqtan şərab içə-icə sayındı.

– Üç otuz on, beş otuz, on otuz...

Nəhayət, köpəkləri də saydı: – Min, – dedi, sonra birdən üzünü Dədə Qorquda tutub, – hə, Dədə, – bəs hanı mənim birələrim?

– Hay oğul, Qoçər, birelərin hamısını bir yerə yiğmişəm, gedək say, seç köklərini götür, arıqları qalsın. Gəl dalımcə.

Dədə Qorqud Qoçəri bir ağılin yanına gətirdi.

– Soyun, – dedi.

Dəli Qoçər lüt soyundu. Dədə Qorqud onu ağıla saldı, qapısını bağladı. Bu ağıl bireylə dolu idi. Birələr, Dəli Qoçərin canına daraşdırılar, Qoçər gördü bacara bilmir, haray qaldırdı:

– Vay! – dedi, – Mədəd! Dədə kərəm elə, Allah eşqinə qapını aç çıxmı.

Dədə Qorqud bayırda dayanıb qımışındı, sakit-sakit:

– Oğul, Qoçər, nə haray-həşir salmışan, – deyirdi. – İsmarladığın birələrdir də! Saysana, düz min dənədir! Bəlkə bəyənmədin?! Köklərini götür, arıqları qalsın.

Dəli Qoçər bağırırdı:

– Vay Dədə, hay Dədə! Tanrı bunun kökünü də qırınsın, arığını da. Məni burdan çıxar. Dədə, qara başım qurban olsun sənə, Dədə! Mədəd!

Qoçərin fəryadı ərşə qalxırdı. Dədə Qorqud qapını açdı. Lüt Qoçər ağıldan bayırda atıldı, üstünü birə basmışdı, üz-gözü görünmürdü. Dəli Qoçər Dədənin ayağına düşdü.

– Allah eşqinə, məni qurtar, – dedi. – Qoyunlarımı, quzularımı – hamısını sənə qurban kəsərəm.

Dədə Qorqud:

– Qaç oğul, özünü suya vur, – dedi.

Dəli Qoçər çaya tərəf qaçıdı, suya atıldı.

* * *

Dədə Qorqud çapa-çapa Bayat obasına gəldi. Ucadan:

– Muştuluq! Muştuluq! – deyə qışkırdı.

Bəybura onun qabağına çıxdı, atının alına bir yumurta çırpdı.

Bəyburanın evində toy tədarükü başlandı. Qız evinə göndərilən qoyunların, qoçların buynuzlarına qırmızı yaylıq bağladılar, ağızlarına, ayaqlarına xına sürtdülər. Atalarına boynundan bəhri-qotaz asdlar, dəvələri bəzədilər.

...Banıcıçək öz çadırında Beyrəyə qızılı qaftan tikirdi...

...Boğazca Fatma Beyrəyin anası Ayna Mələyin, üç bacısı Günay, Aysel və Günelin başlarına, əllərinə, ayaqlarına xına qoyurdu...

...Qısırca Yengə Baniçiçeyin başına, əllərinə, ayaqlarına xına qoyurdu, yanağına ənlik-kırşan sürtür, gözlərinə, qaşlarına sürmə çəkirdi...

...Səhər üzü Beyrək yoldaşlarıyla birlikdə Bayat obasının kənarındaki düzəngaha çıxdı.

İgid evlənəndə gərək ox ataydı. Oxu hara düşsə, gərdəyini orda tıkardı. Beyrək də yayı çəkdi, oxunu atdı. Ox düşən yerdə çadırını qurdı. İgidlər cıdra çıxdılar.

Beyrəyin dəstəsindəki cavanlardan biri də Yalıncıq idi. O, üzdə gülüb sevinsə də, ürəyindən qara qanlar axırdı. Baniçiçəkgildən gələn çaparlar xonça, xələt gətirdilər. Baniçiçeyin tikdiyi qaftanı Beyrəyə verdilər. Beyrək çadırına girdi, ordan qızılı qaftanda çıxdı. Yoldaşlarından biri:

– Mübarəkdir, sağlığına qismət olsun, – dedi.

Beyrək:

– Bəs niyə gözümə pərt dəyirsən? – dedi.

Başqa bir yoldaşı:

– Necə pərt olmayaq? – dedi. – Sən təzə qaftan geyirsən, biz köhnə qaftan geyirik.

Beyrək dedi:

– Belə şeydən ötrü pərt niyə olursunuz. Bu gün mən geyinirəm, sabah sən gey. Yeddi gün, yeddi gecə toy olacaq, hər gün biriniz geyin, ondan sonra bir dərvişə verərik.

Yeddi gün, yeddi gecə toy oldu. İgidlər Qobustan qayalıqlarında həkk olunmuş öküzləri, keçiləri, maralları nişan alıb ox atdlar, at çapdlar, qılinc çaldılar, güləşdilər, yallı getdilər. Hər gün də Beyrəyin qızılı qaftanı başqa bir cavanın əynində idi.

...Qız Bənövşə yaylağında da toy dəsgahı idi. Baniçiçeyə toy patları geyindirirdilər. Qısırca Yengə onun döşünə güzgü tutmuşdu, anası başına qırmızı parçadan çalma bağlayırdı.

* * *

Oba kənarında bir xarabalıq vardi. Gecə ay işığında xarabalardan qəribə kölgələr düşündü. Burada sərgərdən itlər dolaşar, bayquşlar ularşardı. Xarabalığın bir divarına iki nəfər qışılmışdı. Onları kölgələrindən tanımaq olardı: biri Alp Aruz, o biri qara niqablı adam idi.

Alp Aruz:

– Deməli, Qıpçaq Melik hələ fürsət gözləyir, tələsmir. Onda gərək ayrı tədbirə əl ataq. Bayburd hasarının xaqaniyla sövdələşək, haydi, çap, Parasarin Bayburd hasarına xəbər apar. Xaqana de ki, Dəli Qoçər bacısını onun qardaşı ogluna vəd etmişdi, ilqarına dönük çıxdı. Qızı Boz atlı Beyrəyə verdi. Sabah gecə gərdəyə girəcəklər. De ki, Beyrəyi aradan götürsələr, Qazanın beli qırılar. Onun dayağı, dirəyi Beyrəkdir. Qara niqablı çapar atın belinə qalxdı. O çaparkən heç bir nal səsi eşidilmirdi. Çapar qaranlıqda əridi, gözdən itdi.

...Baniçiçək çadırında uzanmışdı, çadırın açıq qapısından səmaya – Karvanqiran ulduza baxırdı, yastığının yanına yiğdiyi yovşan topalarını iyləyirdi. Gözünə yuxu getmirdi.

...Beyrək də öz çadırında yovşan iyləyirdi, Karvanqiran ulduza baxırdı, düşünürdü. Yavaş-yavaş xumarlanırdı, gözlərini yumdu, yuxuya getdi.

Beyrəyin gərdəyi bomboş, ucsuz-bucaqsız çölün ortasında idi. Yeddi ağaç məsafədə nə bir işiq ucu görünürdü, nə bir hənerti duylurdu. Haradansa İsaq-Musaq quşunun səsi eşidilirdi. Beyrəyin Boz ayqırı uzaqda ilxının içində idi. Boz ayqırın xasiyyəti vardı, haçan ki, yağı qorxusu duyulsa, ayağını yerə döyərdi, tozu göyə çıxardı. İndi də dırnaqlarıyla torpağı didim-didim diddi, finxirdi, kişnədi, səsini eşidən olmadı. Gecənin qaranlığında səssiz gələn səkkiz atlı kirimişcə atdan düşdülər, ətrafi pusa-pusa gərdəyə yanaşdırılar. Yeddisi əllərində qalın bir örökən gərdəyə girdi, biri çöldə – mariqda durdu. Gərdəkdən boğuq səs eşidildi, az sonra ordan həmin o yeddi nəfər çıxdı. Onlar öröknlə möhkəm sarıqları, ağızına parça tixadıqları Beyrəyi sürükləyib gərdəkdən çıxardılar, atın tərkinə atdlar. Atlılar gəldikləri kimi səs-sizcə də çıxıb getdilər. Yeddisi getdi, biri qaldı. Qalan həmin o qara niqablı adam atlılar uzaqlaşandan sonra qılincını sıyırıldı, sonsuz bir nifrət və hiddətlə gərdəyi parçalamaga başladı, təpikləri altında çadırı yerle yeksan etdi, çapıb uzaqlaşdı.

Qazanın divanına igidlər yiğnaq olmuşdu. Dədə Qorqud da buradaydı. Qazan:

– Dədə, məsləhət sənindir, – dedi.

Dədə Qorqud:

– Yer altını ilan bilər, yer üstünü insan bilər, – dedi.

– İgidləri göndər, dörd iqlimi dolaşınlar. Beyrəyin ölüsü, dirisi xəbərini gətirsinlər.

Qazan dedi:

– Əmən gündögana getsin. Dondar günbatana getsin. Qarabudaq Ala dağın güneyindən xəbər getirsin, Yalıncıq Qazılıq dağının quzeyindən xəbər getirsin. Beyrəyin dirisi xəbərini gətirənə var-dövlət verərəm, ölüsü xəbərini gətirənə – Baniçiçək qismət olsun.

İgidlər atlandılar, dörd yerə çapdilar. Qalanlar intizarda qaldı. Qazan xəbər gözlədi, Baniçiçəyin gözləri yol çəkdi, Beyrəyin atası, anası, bacıları dörd yol ayrıcında durdu.

Əmən qayıtdı, başını bulayıb:

– Beyrəyi gördüm deyən olmadı, – dedi.

Dondar qayıtdı, gözünü yerə dikib:

– İzi-sorağı yoxdur, – dedi.

Qarabudaq geri döndü:

– Beyrəkdən nam-nışan tapmadım, – dedi.

Yalıncıq gəlib çıxdı, atdan düşüb hönkür-hönkür ağladı.

– Aman Beyrək, can qardaş, – dedi, – muradına-maqṣuduna çatmayan yoldaşım.

Qazan:

– Yalıncıq, nə xəbər gətirmisən? – dedi.

– Nə xəbər gətirəcəm, xan Qazan? Gətirməsəm gətirdiyimdən yaxşıdı. Namərd düşmən Beyrəyi qaçırb, yoldaca paralayıb, cəsədini dağdan-daşdan yuvarladıb, qarğaya-quzığuna yem edib.

Qazan:

– Bunu nədən bildin? – dedi.

Yalıncıq ağlaya-ağlaya heybəsindən Beyrəyin al qana bulaşmış qızılı qaftanını – həmin o Baniçiçəyin tikdiyi qaftanı çıxartdı. – Beyrəyin qaftanıdır, – dedi. – Adaxlısı tikmişdi.

Qazan:

– Biz bunu bilmərik. Adaxlısına göstərin, – dedi. Qaftanı Baniçiçəyə gətirdilər, Baniçiçək al qan olmuş qaftanı görən kimi, zar-zar ağladı:

– Vay şah igidim, vay şahbaz igidim, al duvağım ağası, alnim-başım umudu, doyunca üzüne baxmadığım canım igid, hara getdin məni yalqız qoyub, vay Beyrək!

Dardı yaxasını yırtdı, payız alması kimi al yanaqlarını cirdi.

...Bayat obasına şivən girdi, Bəybura şalmasını açıb yerə çırpdı, qara geyib göy sarındı, yazasını yırtdı, “oğul, oğul” deyib hönkür-hönkür ağladı. Ayna Mələk saçını yoldu, bacıları:

– Vay qardaş, can qardaş! Muradına, məqsuduna çatmayan yalqız qardaş, – deyib göynəyə-göynəyə ağlaşdılar.

Beyrəyin bacıları ağ çıxarıb qara geydilər. Qazan xan ağ çıxarıb qara geydi. Beyrəyin yar-yoldaşları, bütün Oğuz yas tutdular. Beyrəyin anası, bacıları, Baniçiçək Beyrəyin paltarlarını ortalağa töküb ağı dedilər:

– Oğul vay, qardaş vay, Beyrək vay! Ay kimi doğdun, gün kimi batdır. İtik qardaş, itik bala vay!..

Beyrəyin boz ayqırının quyuğunu kəsdilər, belinə Beyrəyin paltarını, qanlı qaftanını qoydular, üstünə qara örtük çəkdilər, atı qara bəzədilər. Beyrəyin atası, anası, bacıları, Baniçiçək atın qabağına düşüb obanı, eli gəzdilər, yerlə yeksan olmuş gərdəyin yanına gəldilər.

Ayna Mələk dedi:

– Gərdəyi goru olan balam, Tanrı sənə bir mezəri da çox gördü.

Birdən Boz ayqır finxırıb üstündəki pal-paltarı yerə çırpdı, yerindən qopub harasa çapdı. Dalınca düşmədilər. At çapıb-çapıb uzaqlaşdı, gözdən itdi...

* * *

Xinalıq kəndini andıran Bayburd qalası uca dağların qoynunda, buludlardan yüksəkdə yerləşirdi. Dağ döşünün dolama yollarıyla qalaya tərəf yeddi atlı qalxırdı. Atlıların qabağınca əli ardından bağlı, ayağı buxovlu bir piyada gedirdi. Bu, Beyrəkdir. Qalanın dəmir darvazaları açıldı, dəstə qalanın içİNƏ girdi, dəmir darvazalar bağlandı...

* * *

Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır.

– Beyrəyin əhvalatı hələ uzundur, hələ bu əhvalatın dalı var. Amma indi kimdən deyim, Bəkildən... Bəkil bir gün yenə ova çıxmışdı, Qazan xandan çapar yetdi, Bəkili, Qazanın divanına çağırıldı. Bəkil divana gəldi, ceyranları Qazana hədiyyə verdi. Qazan da buyruq elədi ki, Bəkili qılinc, çomaq, yaxşı at və yaxşı qaftan versinlər. Bu vaxt Dondar məclisə daxil oldu. O da ovdan gəlirdi, ceyran ovlamışdı. Ovladığı ceyranı Bəkilin qabağına qoydu.

– Bəkil sənin halal malındır, – dedi, ceyranın dəlik qulağını göstərdi. İgidlər gülüşdülər.

Alp Aruz:

– Görən bu hünər Bəkilindir, ya atınındır? – dedi.

Əmən:

– Əlbəttə ki, Bəkilindir, – dedi.

Yelli illik al şərabın istisi Qazanın başına vurmuşdu. Qazan:

– Yox, – dedi, – at işləməsə, Bəkil də öyünməz. Hünər atındır.

Bu söz Bəkilə xoş gəlmədi. O ayağa durdu, üzünü Qazana tutdu:

– İgidler içində bizim boynumuzu palçığa batırdın, – dedi.

Bəkil Qazanın bəxşışlarını onun qabağına tökdü, divandan çıxdı.

Atın çəkdilər, minib evinə gəldi.

Arvadı qabağına çıxdı:

– İgidim, – dedi, – Qazan xanın divanına şad getdin, pərt qayıdırısan, nədir halın?

Bəkil:

– Qazanın nəzəri bizdən dönüb, – dedi, – Qazan xandan küsmüşəm.

Qadını dedi:

– İgidim, elə demə, səbrini bas, tələsik iş görmə, könüldə pas olsa şərab açar. Şərab iç. Sən gedəni Ala dağlar ovlanmamış. Ova çıx kön-lün açılsın.

Bəkil gördü ki, arvadın sözü, məsləhəti haqdır, atlanıb ova çıxdı.

Ov ovaldı, quş quşladı, birdən qarşısına yaralı bir ceyran çıxdı. Bəkil bunun dalınca at saldı. Ceyran özünü bir uca yerdən atdı, Bəkil atın cilovunu çəkə bilmədi, keyikin dalınca yargandan uçdu. Sağ oyluğu qaya-toxundu, sindi. Bəkil qaftanın altından ayağını bərk sarıldı. Atı onu obaya gətirdi. Oğlu Qaraca Çoban Bəkilin qabağına çıxdı. Gördü ki, atasının bənizi saralıb, çalması boğazına keçib.

Qaraca Çoban:

– Sənə nə oldu, ata? – dedi.

Bəkil dedi:

– Bir az naxoşam. Oğul, məni atın üstündən al, döşəyimə apar.

Qaraca Çoban atasını atın belindən götürüb, döşəyinə apardı, çub-bəsini üstünə saldı, qapısını örtdü. Bəkil ayağının sindığını kimsəyə demədi, amma gecə döşəyində zar-zar inlədi, ah etdi.

Arvadı yanına gəldi:

– İgidim, – dedi, – sənə nə olmuş? Nədir halın? Kişi qoynunda yatan halalına sərrini deməzmi olur?

Bəkil:

– Atdan düşdüm, ayağım sindi, – dedi.

Arvad ah-vay edib bacısına söylədi, bacısı çıxbı qapıcıya söylədi. Otuz iki dişdən çıxan bütün obaya yayıldı.

...Qara niqablı çapar düşmənə xəbər apardı.

* * *

Parasarin Bayburd hasarının xaqanı Qara Arslanın məclisində sağda oturan sağ bəyler, solda oturan sol bəyler taxta əyləşmiş xaqanın əlinə baxırdılar. Qara Arslanın qarşısında böyük mis ləyənin üstündə bütün qızardılmış bir toğlu vardi. Qara Arslan əlindəki uzun xəncərlə toğlunun ətini hissələrə bölür və hər bəyə oturduğu yerdən və mövqeyində asılı olaraq toğlunun müəyyən bir hissəsini verirdi. Qara Arslan və bəyler ləzzətlə yeməyə başladılar. Xaqan qapıcıya işarə verdi:

– Əsiri gətirin.

Beyrəyi içəri gətirdilər. Onun gözləri batmış, sıfəti arıqlayıb tə-ninməz olmuşdu, saçı saqqalına qarışmışdı. Beyrəyin geyimi də qəribə şəkil almışdı: şalvari dizdən, köynəyinin qolları dirsekdən aşağı kəsilmişdi, bu qəriblik, əsirlilik nişanəsidir. Beyrəyin əli-qolu bağlıdır. Ağızlarını marçıldada-marçıldada toğlu əti yeyən bəylərə baxışından hiss olunurdu ki, Beyrək neçə gündür acdır. Amma o özünü sindirmir, düşmənlərin qarşısında başını dik tuturdu.

Qara Arslan Beyrəyə dedi:

– Təpəgöz həramini zəbun edən, ad çıxaran igid Bamsı Beyrək sənmisən?

– Mənəm!

– Bilirsənmi səni niyə qaçırtmışıq? İstəyirik ki, sən bizdən olasan. Nə görmüsən Oğuz elində? Çöldə-düzdə yaşamaqdə, qışlaqdan yay-lağa, yaylaqdan qışlağa köç eləməkdə, at belində güzəran keçirməkdə nə görmüsən, igid. Qal burda, sarayda yaşa, ipək-qumaş döşəklərdə yat, ləziz-ləziz xörəklər təam elə, məhbub gözəllər qulluğunda hazır olsun. Ye, iç, kef çəkib xoş ol. Amma bircə şərtimiz var. Əvvəlcə gə-rək altı min qoşunla Oğuz elinə gedəsən, o dağların, düzənlərin yoluna, cığırına səndən yaxşı bələd olan yoxdur. Oğuz elini tar-mar edib qayıt, sənə bəylik verək, taxt-tac verək, altun axça verək, gözəl qızlar verək.

Beyrək bir müddət susdu, iştahla ət gəmirən bəylərə baxdı, sonra ağır-agır təmkinlə danışmağa başladı:

– Dədə Qorqud deyərdi ki, “Qara eşşək başına yüyən taxsan, at olmaz. Mərd oğul öz yurduna yad olmaz”. Öz əslimi, öz kökümüz söy-

məyim yox, öz evim-eşiyim dururkən, yad qapısını döyməyim yox. Əlinə girmişkən, alçaq, öldür məni, bitir məni. Çal qılincin, kəs başı-mı, qılincindən, xəncərindən qorxmağım yox.

Qara Aslan qəzəblə:

— Aparın salın bunu quyuya, yalvarmayınca çıxarmayın. Qoy qalsın orada, çürüsün ölsün, — dedi.

Beyreyi apardılar, dibi görünməz zülmət bir quyuya saldılar. Quyunun ağızına iri bir dəyirmən daşı qoydular. Bir elcə çörəyini, bir qurtum suyunu dəyirmən daşının dəliyindən verirdilər.

* * *

Bir gün Yalıncıq və Dəli Qoçər Qazanın divanına gəldilər, diz çökdülər, baş əydilər. Yalıncıq dedi:

— Dövlətli xanın ömrü uzun olsun! Beyrək yoxa çıxdığı gündən bir il keçib. Özün vəd vermişdin ki, Beyrəyin xəbərini gətirənə Baniçiçək qismət olsun. Bu xəbəri mən gətirdim. Qızın qardaşı da razıdır. İndi məsləhət sənindir.

Qazan üzünü Dəli Qoçərə tutdu. Dəli Qoçər başının hərəkətələ Yalıncığın sözlərini təsdiq etdi. Qazan Dəli Qoçərdən soruşdu:

— Bəs qızın özü nə deyir?

Dəli Qoçər dedi:

— Qız Beyrəyin ölümüne həm inanır, həm inanmır. Möhlət istəyir. Deyir mən onu bir il gözləyəcəyəm, bir il gəlməsə, iki il gözləyəcəyəm, iki il gəlməsə, üç il gözləyəcəyəm. Üç il gəlməsə, kimə versəniz gedərəm.

Qazan dedi:

— Yaxşı, qoy elə olsun. Bir il keçib. Bir il də keçsin, nişanın edərsən. Sonra bir il də keçər toyunu edərsən!..

...Bayat obasında yol kənarındaki daşın üstündə beli bükülmüş, gözləri kor olmuş bir qoca oturmuşdu. Bu, Bəybura idi. Zinqirov səsi eşidildi. Bəybura başını qaldırdı. Kor gözlərini məchul bir nöqtəyə zillədi.

— Gedən, gələn! Kimsən, hardan gəlib, hara gedirsən? — dedi.

Qoca tacir:

— Bizik, Bəybura, tacirlərik, — dedi. — Uzaq səfərə gedirik. Yalıncıq bizi mal dalınca göndərir. Toyuna vəd alıb.

Bəybura:

— Tacirlər, aman, — dedi, — taleyə yoxdur güman! — Uca dağlardan keçər olsaz, uzaq-uzaq ellərə yetər olsaz, bircə oblançığının sorağını sorun. Bəlkə ucqar bir iqlimdə ölüsünü, dirisini bilən oldu.

Qoca tacir:

— Arxayın ol, Bəybura, — dedi, — hər yerdə Beyrəyin sorağını soraçayıq. Tapsaq tapdışq. Tapmasaq, Tanrı verdi, Tanrı aldı neyləyəsən?

Tacirlər yola düzəldi, zinqirov səsləri uzaqlaşdı, kor gözlərini səs-lərin ardınca dikmiş Bəybura dodaqaltı piçıldadı:

— Qaranlıq gözlərimin aydını oğul, evimin direyi oğul, hardasan oğul?..

* * *

Parasarın Bayburd hasarının dərin quyusunda Beyrəyin gözləri artıq qaranlığa alışmışdı. Amma burada quyunun rütubətli divarlarından başqa nə görmək olar ki? Beyrək büzüşüb hərəkətsiz qalmışdı. O, əlini quyunun daş divarlarına sürdürdü. Birdən daşların birinin nəm olduğunu duydu, həmin daşdan su sızıldı. Beyrək daşı tərpətdi, daş qopdu, ordan su axmağa başladı. Beyrək bir neçə daş da çıxartdı və həmin yerdən lağım açıldı. Lağım isə yeraltı çaya çıxırdı. Beyrək lağımla sürünbü çaya düşdü, çayda çapaladı, suyun axarı onu başqa lağımın ağızına gətirib çıxardı. Beyrək bu lağımla sürünbü geniş bir zirzəmiye düşdü. Bura yeraltı sərdabə idi. Burada yer üstündəki məzarlar müqabilində eyni qəlibli qəbir səndüqələri qoyulmuşdu. Xaqqanın qohum-əqrəbəsi burda basdırılmışdı. Beyrək qəbirləri seyr edərkən addım səsləri eşitdi, bir bucaqda gizləndi. Bir də gördü ki, xaqqan Qara Arslanın arvadı Despinə xatun bura düşdü, qəbirlərdən birinə ya-xınlaşdı. Despinə xatun ət, süd, cürbəcür ləziz yeməklər, şərab gə-tirmişdi. Hamisini da həmin qəbrin yanına düzdü. Despinə xatun qəbrə müraciətlə:

— Babakan, — dedi, — sənə bu gün qurbanlıq quzudan qızarmış ət gətirmişəm, bu gecə yuxumda əmlik quzu əti istəmişdin. Yeddiillik şərab gətirmişəm. Süd-qaymaq gətirmişəm. Sabah sənə qızardılmış cüçə gətirəcəm. Könlündən nə keçirsə, gecə yuxuda deyərsən, gətirərəm. Ta ki, bir şeydən tamarzi qalmayan.

Despinə xatun əyilib qəbri öpdü, sonra yavaşça çıxıb getdi. Beyrək gizləndiyi yerdən çıxdı, əvvəlcə təəccübə ora-bura boylandı, sonra məsələni başa düşüb güldü. Beyrək başa düşüb bildi ki, bunların inan-

cına görə ölülər yemək yeyir, qəpab içirlər. Beyrək gülüb usandı, babanın yeməklərini iştahla yedi, şərablarını içdi, sürünb öz quyusuna keçdi. Yuxarıdan ona bir əlcə çörək və bir qurtum su salladılar.

* * *

Səhəri günü eyni vaxtda Beyrək yenə həmin yolla sərdabəyə gəldi, gizləndi. Bir az sonra Despinə xatun yemək-içmək gətirdi. Gördü ki, qəbrin üstündə ancaq sümüklər və boş şərab bardağı qalıb, sevincək:

— Babacan, nə yaxşı yeyib-içmisən, nə əcəb səndən? — dedi. — Deyəsən, axır ki, öz əlimlə hazırladığım yeməkləri bəyəndin. Daha bundan sonra həmişə özüm bişirəcəm, yəqin ki, qulun-qaravaşın hazırlanmışları yeməklər ürəyinə sinmir, ye, iç, nuş olsun.

...Despinə xatun yer üzünə çıxdı.

...Beyrək iştahla yeyirdi.

* * *

Bir gün Despinə xatunun gətirdiyi şərab çox tünd oldu, Beyrək içib kefləndi, elə qəbrin yanındaca yixilib yatdı: bir də gözünü açıb başının üstündə dayanmış Despinə xatunu gördü. Qadın dəhşətdən bərəlmış gözlərini onun sıfatınə dikmişdi. Beyrək gördü ki, qadının qorxudan bağıri çatlayacaq, odur ki, tələsik:

— Qorxma xanım, — dedi, — mən ölü deyiləm, diriyəm, adamam, ərin xaqqanın əsiri Bamsı Beyrəyəm.

Despinə xatun ətrafa səpələnmiş toyuq sümüklərini, boş bardağı gördü və hər şeyi başa düşdü.

— Babamın payını sən yeyirsən? — dedi.

Beyrək:

— Bəli, — dedi, — xanım, mən yeyirəm.

Despinə xatun məyus-məyus:

— Coxdan? — dedi.

— Sən bişirməyə başlayan gündən.

Qadının elə bədbəxt görkəmi vardı ki, Beyrəyin ona yazığı gəldi:

— Xanım, — dedi, — baban özü yeməkləri mənə verir, deyir qocayam, dişim yoxdur, şərab da içmirəm. Amma balı, qaymağı həmişə yeyir.

Despinə xatun bir az özünə gəldi:

— Yenə insaflı adamsanmış, — dedi, — hamısını tutub əlindən almırsan! Düzünü de, dünya harda yaxşıdır, burda, ya yer üzündə?

Beyrək:

— Niyə, bura da pis deyil, — dedi, sonra qəbirləri göstərdi. — Bunlar da mənə yaxşı qulluq edirlər. Biri paltarımı yuyur, biri məni çızmazdır, biri belində gəzdirir.

Beyrək danışdıqca Despinə bir-bir qəbirlərə baxır:

— Vay, paltarı xalam yuyur, dayım çızmazdır? — deyə həyəcanlanırdı. — Yoxsa ay oğlan, səni belində gəzdirən mənim qoca nənəmdir?

Beyrək:

— Bə nə? — dedi, — ölülərinizdə ondan yorğası yoxdur. Çox vaxt ona minirəm.

Despinə xatun başına döyməyə başladı:

— Vay, sənin boynun sinsin, — dedi, — sizlərin əlindən nə yer üzündə dirimiz, nə yer altda ölümüz qurtuldu.

Despinə xatun qaça-qaça birbaş xaqqanın hüzuruna gəldi.

— Kərəm elə, ulu xaqqan, — dedi. — O oğuzu quyudan çıxar. Nənəciyəzimin belini üzəcək. Yer altında nənəciyəzimi minərmış. Qalan ölülərimizi özüyün işlədərmış. Babacıgazima verdiyim yeməkləri çəkib alıb yeyəmiş. Onun əlindən nə ölümüz, nə dirimiz qurtarar. Din eşqinə, çıxar onu quyudan.

* * *

Beyrək öz quyusunda oturmuşdu. Zindançı quyuya nərdivan salladı, Beyrəyi səslədi:

— Xandan buyuruq oldu ki, yer üzünə çıxasan.

Beyrəyi yer üzündəki zindana saldılar. Zindanın dar pəncərəsinə dəmir barmaqlıqlar vurulmuşdur. Gecə düşəndə Beyrək bu dəmir barmaqlıqlar arasından ulduzlu göyə baxırdı. Ulduzlar içində Karvanqıran ulduzunu tapırdı.

...Bir cütala göz də Karvanqıran ulduza baxırdı. Yaş dolu ala gözlər. Baniçiçəyin həsrət gözləri. Baniçiçək Beyrəkdən uzaqlarda, uca- uca dağların, daşqın-daşqın suların arasında, Qız Bənövşə yaylığında, öz çadırında uzanıb ulduzlu səmada Beyrəyin ulduzunu axtarırdı.

...Bayat obasının kənarında Bəybura da kor gözlərini ulduzlu səmaya zilləmişdi.

...Ay işığında dolama yollarla bir karvan gedirdi. Tacirlərin karvanı. Yavaş-yavaş dan söküldü, ağla qara seçilirdi.

...Beyrək də gözlərini yummamışdı. Hava işıqlaşanda o, zindanın dar pəncərəsindən müdhiş bir mənzərə gördü: uzaqda, hündür bir bür-

cün başına insan kəlləsi sancılmışdı. Beyrək barmaqlıqlardan yapışib başını yuxarı uzadı, boylandı, iri bir meydan gördü. Meydanın dörd tərəfində bürclər ucalmışdı və onların çoxunun başına insan kəllələri salılmışdı.

Beyrək zindançını səslədi:

— Bura bax, o kəllələr, hansı biçarələrindir? Ora niyə sancılıblar?
Zindançı dedi:

— Qara Arslan Xaşanın dünyalar gözəli bir qızı var, adına sarı donlu Selcan xatun deyərlər. Külli-aləmin igidləri o qızı aşiqdir. Qapısına elçi düşürlər. Xaşanın bir aslanı, bir qara buğası, bir də erkək dəvəsi var — hər biri bir əjdahadır. Xaşan şərt qoyub, qızına elçi düşənlər gərək bu əjdahalarla vuruşsun. Onları bassalar, Selcanı alacaqlar, basmasalar, başları kəsiləcək. Hələ bu üç əjdahamı basan olmayıb. O, otuz iki başda ki bürclərdən asılıb, haman o otuz iki igitin başıdır, heç birisi aslanla dəvənin üzünü görməyib, elə birinci döyüsdəcə həlak olublar.

Beyrək:

— Rəvadırmı ki, cavan igidlər bir qızdan ötrü buğanın buynuzunda həlak olsunlar. Get, xaşana xəbər apar, de ki, məni meydana buraxsın, mən əjdahaları öldürüm, yaxşı igidlərin canını qurtarım.

Xaşana xəbər getdi. Təbillər, şeypurlar çalındı. Sağ bəylər, sol bəylər, əyanlar, əmirlər meydana toplaşdı. Xüsusi köşkdə Xaşanın qızı sarı donlu Selcan xatun əyləşmişdi. Yanında yeddi incə belli qız vardi. Beyreyi meydana gətirdilər.

Xaşan:

— Bu qoçağı anadangəlmə soyundurun, — dedi.

Beyrək soyundu, bircə qızılı incə kətan bezini belinə sarıdı. Qız köşkdən baxırdı. Beyreyi görəndə öysəl olmuş dana kimi ağızının suyu axdı, igidə aşiq oldu, yanındakı qızlara dedi:

— Allah atamın könlünü rəhmə gətirsin. Kəbin kəsib məni bu igidə versin... Hayif deyilmə bunun kimi igid heyvanların əlində həlak ola?

Zəncirlə buxovlanmış buğanı çəkib meydana gətirdilər. Buğa dizin-dizin çökdü, buynuzu ilə mərmər daşı yoğurdu, pendir kimi diddi. Beyrək sağına baxdı, soluna baxdı, dedi:

— Sarı donlu Selcan xatun köşkdən baxar, kimə baxsa eşqilə oda yaxar, sarı donlu qız eşqinə “hu”!

Beyrək “hu” deyib buğanın üstünə cumdu. Buğanın zəncirini açıdılardı, meydana buraxdılardı, buğa buynuzlarını almaz kimi Beyrə-

yin üstünə sürdü. Beyrək buğanın alına bir elə yumruq vurdu ki, buğanı dalı üstünə çökdürdü, alına yumruğunu dayadı, sürüdü, meydanın başına çıxardı, çox çarpışdılar, nə buğa yenər, nə Beyrək yenər. Buğanın ağızı köpükləndi. Beyrək buğanın önündən çekildi. Buğa buyunu üzünə yixildi, Beyrək onun quyruğundan tutub qaldırdı, üç kərə fırladıb yere saldı. Buğanın sümükleri xurd-xəsil oldu. Beyrək buğanı basdı, boğazladı, bıçaq çıxarıb başını kəsdi, aparıb xaşanın önüne atdı.

Selcan xatun sevincək yerindən sıçradı.

— Bu igidi gözüm gördü, könlüm sevdı, — dedi.

Xaşan:

— Heyvanların sərvəri aslandır, — dedi, — onunla da oyun göstər.

Aslanı gətirdilər, aslan elə qışqırkı ki, meydanda nə qədər at vardsa, hamısı qan işədi.

Selcan xatun qızlara:

— Bu yazıq buğadan qurtuldu, aslandan necə qurtulacaq? — dedi.

Beyrək:

— Sarı donlu qız eşqinə bir aslandan dönəremmi? — dedi.

Aslan sürdü gəldi. Beyrək gözətçilərdən birinin yapincısını qapıb qoluna doladı, aslanın pəncəsinə verdi, sonra aslanın alına bir yumruq vurdu, aslan səndelədi. Beyrək onun belini üzdü, leşini xaşanın önüne atdı.

Selcan xatun qızlara:

— Vallah bu igidi gözüm gördü, könlüm sevdı, — dedi.

Xaşan dedi:

— Heyvanların padşahi dəvədir. Onunla da oyun oyna.

Dəvəni gətirdilər. Beyrək fırladı dəvənin qoltuşuna girdi, fırladı çıxdı. İki heyvanla savaşmışdı, taqətdən düşüb, sərəxə kimi olmuşdu. Bacara bilmirdi. Altı çəllad Beyreyin başının üstünü aldılar, yalın qılınclarını havaya qaldırdılar.

Dəvə Beyreyi sixışdırıb Selcan xatunun köşkünün altına gətirdi. Beyrək yixildi, aşağıdan yuxarıya baxanda gördü ki, Selcan xatun ona işarət edir.

Selcan əyilib, piçılıtla Beyreyə:

— İgid, — dedi, — bilməzmişən ki, dəvə burnundan zəbun olar?

Buyrək son gücünü toplayıb dəvənin burnundan yapışdı, dəvə bağırıb, ayaq üstündə durmadı, yixildi. Beyrək basıb onu iki yerdən boğazladı, dərisindən iki qayış çıxartdı, xaşanın önüne apardı.

Xaşan:

– Qızı bu igidə verdim, – dedi.

Despinə xatun:

– Üç heyvan öldürdüyü üçün bircə qızçıqazımızı alsınım – dedi.

Xaqqan:

– Bəli, – dedi. – Xaqqan verdiyi sözün üstündən qaçmaz, həm də bu igid bizə qohum olsa, onu tez yola gətirərik. – Sonra üzünü Beyrəyə tutdu:

– İgid, – dedi. – Selcan xatunu verdim sənə.

Beyrək:

– Mən sənin qızınızı istəmirəm, – dedi. – Mənim məqsədim yaxşı igidlərin canını sənin əjdahalarından qurtarmaq idi. Mənim öz elimizdə, göz açıban gördüyüüm, könül verib sevdiyim adaxlım var.

Xaqqan bu sözlərdən bərk qəzəbləndi.

– Aparın bu nankoru, yene zindana salın, – dedi.

Gecə Beyrək zindanın bir guşəsində qışılıb uzanmışdı. Birdən zindanın ağır qapıları ehtiyatla açıldı. İçeri cəngavər paltarı geymiş bir adam girdi. Cəngavər qılincını açıb divardan asdı, sonra paltarlarını bir-bir soyunmağa başladı – bu Selcan xatun idi. Selcan soyunub Beyrəyin yatağına girdi. Beyrək yerindən sıçradı. Selcanın qılincını qapdı, sıyırdı, qızla öz arasına qoydu.

Selcan:

– Qılincını götür, igid, – dedi, – murad ver, murad al. Sarılaq.

Beyrək:

– Yox, xaqqan kızı, – dedi. – Mənim həsrətim var. İki ildir, sənin atanın dustağıyam. Ataya, anaya, qohuma, qardaşa, alagözlü yarıma həsrətəm.

Selcan:

– İgid, – dedi, – onlar uzaqda, mən yaxındayam. Onlar səni çoxdan unudub, nişanlıın çoxdan ərə gedib. Al məni, sarılaq, qovuşaq, dadlı damaq verib soruşaqla yorğan alda.

– Yer kimi yarılim, torpaq kimi sovrulum, qılincıma doğranım, oxuma sancılım. Oğlum olmasın, olsa da gün yaşamasın. Əgər mən atamın, anamın üzünü görmədən səninlə bu yatağa girərsəm. Selcan xatun durub geyinməyə başladı.

– Yaxşı mən gedirəm, – dedi, – amma onu bil ki, sən ömürlük bu qalada dustaqsan. Heç bir vaxt atanın, ananın, yarının üzünü görməyəcəksən. Onlar uzaqda, mən yaxında, hər gecə yanına gələcəm.

– Mən də hər gecə aramıza qılinc qoyacam.

– Nolar? Görək kim kimə inad gələcək. Axır ki, bir gecə bu qılinci qınından çıxarmayacaqsan.

* * *

Tacirlərin karvanı yolları fərsəng-fərsəng udurdu...

* * *

Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır, deyirdi:

– Tacirlərin özü yolda, Baniçiçeyin gözü yolda, Beyrək Parasarin Bayburd hasarında dustaq, sizə kimdən deyim Qazan oğlu Turaldan...

Qazılıq dağının yaşıl yamacına al-qırmızı lalə topaları səpələnmişdi. 16-17 yaşlı Tural bu laləlikdən çıçək dərirdi. Tural ayın on dördünə bənzər alagözlü bir gəncdir. O, dərdiyi çıçəklərdən dəstə bağladı, yamacdan arana endi, söyüldü bulağa tərəf addımladı. Söyüldü bulağın başına qızlar, gəlinlər toplanmışdı. Qızlardan bir neçəsi baş barmaqlarına ip bağlamışdır, bir neçə kərə suyun üstündən tulandıqdan sonra ipi kəsib suya atırdılar. Bu onların ürəklərində tutduqları tez ərə getmək niyyəti ilə bağlı idi.

Beyrəyin kiçik bacısı Günel də bulaq başındaydı, amma o, başqa qızlardan kənardı qəmli-qəmli dayanmışdı, səhəngini suyla doldurmaq üçün növbə gözləyirdi. Boğazca Fatma ona yanaşdı.

– Günel, – dedi, – anan necədir?

Günel:

– Necə olacaq? Ağlamaqdan onun da gözləri atamın gözləri kimi tutulur, – dedi.

Fatma köksünü ötürdü:

– Olacağa çarə yoxmuş. Görünür Beyrəyin alına belə yazılıbmış, – dedi, – bilirsənmi ki, bu payız Baniçiçeyin möhləti tamam olur. Qardaşı onu Yalıncığa ərə verir.

Günel dinmədi, amma doluxsundu, gözlerinin bildir-bildir yaşı rəvan oldu, üzünü kənar çevirib iç-in-için ağladı. Fatma bildi ki, qızın sizlər yerini bir də sızlətdi. Uzaqdan gələn Turalı görüb sözünü dəyişdi:

– Ora baxsana, Günel, – dedi, – Qazan xanın oğlu Tural bəriyə gəlir.

Günel bu sözlərdən diksinmiş kimi oldu, çevrilib o da baxdı. Fatma bic-bic qımışib:

– Ayrı vədə heç buralardan keçməz, – dedi. – Di gəl, sən buraya gəldinmi, yolumu burdan salasıdır. Ay qız, sən də qızardın, yoxsa,

arada bir mətləb var. Düzünü de, mən belə işlərdə birçək ağartmışam. Daha niyə utanırsan, bir qız bir oğlanındır. Illah da ki, oğlan belə gözəl, göyçək növcavan ola, özü də Qazan xanın oğlu. Düzdür, heç atasına çəkməyib, atası kimi şaqqalı igid deyil, özü də qız kimi utancaqdır, amma hələ cavandır da, oğlançıqdır, nə bilir?

Günel səhəngini doldura-doldura Tural olan tərəfə boyanırdı: Boğazca Fatma da hey üyüdüb tökürdü:

— Getsənə, — dedi. — Yazıçı çox gözlətmə...

Günel obalarına tərəf düzəldi. Tural ona yanaşdı.

— Salam, Günel, — dedi, lalə dəstəsini ona uzatdı.

Günel:

— Nə gözəl lalələdir! — dedi.

Tural:

— Qızılıq dağının quzeyi bütün lalə içindədir, — dedi. — Dağ qıpırmızı qızarıb, odur ora bax.

Günel döndü baxdı, amma dağa tərəf çevriləndə bərk-bərk yaşmaqlaşırdı, sifətində bircə gözləri qaldı.

Tural dedi:

— Günel, sən niyə dağlara baxanda həmişə yaşmaqlanırsan, üzünü gizlədirsin?

Günel xəfifcə gülümsündü:

— Bunu bizə anamız öyrədib, — dedi, — ona da nənəmiz öyüd verib.

Deyirlər ki, Qızılıq dağı bizim — oğuz qızlarının, gəlinlərinin qaynaqtasıdır. Bu dağı görəndə gərək sifətimizi örtek.

Tural da gülümsündü. Sonra da bir müddət susdular. Turalın alnı puçur-puçur tərləmişdi. Ürəyində sözü vardi, demək istəyirdi, deyə bilmirdi. Gəlib lap Bayat obasına çatmışdılar. Birdən Tural:

— Günel, sənə bir sözüm var, — dedi, — istəyirəm ki, yüksək-yüksək dağlarım sənə yaylaq olsun. Günel, mən səni göz açıban görmüşəm, könül verib sevmişəm. İndi söz sənindir.

Günel:

— Ah Tural! — dedi. — Qoy mənə arsız gəlin deyincə, ərsiz qız deşinlər, abırsız deyincə, bəxtiqara desinlər. Mən hara, ərə getmək hara? Mən də, bacılarım da əhd eləmişik, Beyrəyin ölüsünü, dirisini öz gözlərimizlə görməyincə bir igid sevər olsaq, ərə getsək, sarı ilan olub bizi çalsın. Gəlib obaya çatdılardı. Günel lalələri Turala qaytardı:

— İncimə Tural, — dedi, — lalələr çox gözəldir, amma mən bu çiçəklərlə yaslı-şivənli evimizə necə gedim, anamın, atamın, bacılarımın üzüne necə baxım?

Günel çevrilib getdi. Tural qəmli-qəmli onun ardınca baxdı. Oradan xıśin-xıśin ağlaşma səsi gəlirdi.

..Yol kənarındaki daşın üstündə Bəybura oturmuşdu, kor gözləri yol çəkirdi.

* * *

...Qazan xanın divanında igidlər səf-səf əyləşmişdi, yeyib içirdilər. Qazan igidləri qürurla seyr edirdi, döndü sağa baxdı gülümşədi, sola göz gəzdirdi şadlandı:

— Bəs oğlum Tural hanı? — dedi.

Alp Aruz dedi:

— Bayaq onu Qazılın dağının yamacında görüblər, çiçək dərirmiş. — O bunu gizli bir istehzayla dedi.

Qazan tutuldu:

— Tanrı mənə oğul verməyib, oğlan cildində qız verib, — dedi. Elə bu zaman Tural içəri girdi, əlində lalə dəstəsi vardi. Qazan onu gördü, daha da qaş-qabağını tökdü. Bu heç kəsin gözündə yayınmadı. Tural da bunu duyub pərt oldu.

Dedi:

— Ağam Qazan, şad sevincək oturmuşdun, məni gördüm qanın qaraldı, səbəb nədir, de mənə, qara başım qurban olsun, ağam sənə.

Qazan dedi:

— Oğul! Sağ əlimə baxdım qardaşım Qarabulağı gördüm, baş kəsibdir, qan tökübdür, ad çıxarıbdır. Sol əlimə baxdım Alp Aruzu gördüm, baş kəsib, qan töküb, ad qazanıb. Qarışma baxdım səni gördüm, on altı yaş yaşıladın, baş kəsmədin, qan tökmədin. Bu oturanlar hər biri oturduğu yeri yediyi yeməyi, qılıncıyla, oxuya alıblar. Sən divanıma haçan istəsən gelirsən, igidləri basıb keçib harda istəyirsən oturursan, amma nə hüner göstərmisən?

Tural:

— Ata, — dedi, — dəvəcə böyümüşsən, köşəkcə aqlın yox. Təpəcə böyümüşsən, darıca beynin yox. Baş kəsib, qan tökmək hünərmidir?

— Oğul, iş qan tökməkdə deyil. İş ondadır ki, sən divanımda nə qapı tanıyırsan, nə baca, amma hələ heç bir igidlik göstərməmisən. Nə

ov ovladın, nə quş quşladın, nə yay çəkdin, nə ox atdın. Odu, bax, əlin-də qılınc yox, gül-çiçək tutmusan. Bəs sabahkı gün mən düşəm Öləm, taxt-tacımı sənə verməyəcəklər axı. Onu anıb, sonu anıb, dərd elə-yirəm. Tural:

— Yaxşı, ay ata, — dedi, — hünəri oğul atadanmı görər, əyrənər, yoxsa atalar oğuldanmı öyrənər? Sən haçan məni ova apardin, yay çəkmək, ox atmaq, qılınc oynatmaq öyretdin?

Qazan əlini-əlinə çaldı, qəh-qəh çəkib güldü. Dedi:

— İgidlər, Tural yaxşı söylədi, şəkər yedi. Doğrudan da yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Mən bu oğlanı da götürüb ova çıxm. Öv ovlayaq, quş quşlayaq, qayıdaq gələk sizinlə birlikdə yeyək, içək, xoş keçək.

Qarabudaq:

— Bəli, ağam Qazan, məsləhətdir, — dedi.

Əmən:

— Xan Qazan, məsləhətdir, — dedi.

Alp Aruz:

— Qazan məsləhətdir, — dedi, — amma doqquz tümən yolda Qıpçaq Məliyin ordusu durub, bəs yurdunu kimə tapşırıb gedirsən?

Qazan:

— Qıpçaq Məliyin hünəri nədir, mənim yurduma basqın edə, — dedi.

Alp Aruz:

— Özün bilən yaxşıdır, — dedi.

Qazan:

— Mən bu oğlancığı aparıb cəng etdiyim, cida sindirdiğim, qılınc oynatdığını yerləri göstərim. Sonra oğlana gərək olar! — dedi.

* * *

Qazanla oğlu Tural yaraqlandılar, atlarını çəkib mindilər. Burla Xatun çadırdan çıxdı, “oğlancığımın ilk ovudur” — deyə ona xeyir-dua verdi, atının ardınca bir parç su atdı. Qazanla Turalın ardınca bir cüt göz də baxırdı — ədavətle, kinlə, nifrətlə baxırdı — Alp Aruzun gözləri. Qazanla Tural gözdən itəndən sonra Alp Aruz igidlərə:

— İgidlər, — dedi, — bizə yaraşmaz ki, Qazan obasından çıxandan sonra onun divanında oturub, yeyək-içək. Gəlin biz də hərəmiz öz obamıza gedək. Qazanla oğlancığı ovdan qayıdanda onların pişvazına çıxarıq.

İgidlər bu sözü bəyəndilər.

Alp Aruz xarabalıqda qara niqablı çaparla danışındı.

— Atına quş qanadı tax. Yeddi ağaç yolu yeddi göz qırpmında keç. Qıpçaq Məliyə xəbər apar. De ki, Qazanla oğlancığı Sürmelidə, Dərəşamda ovdadırlar. İkicəciyəzicə gediblər. Tədbirin görsün. De ki, bir də belə fürsət ələ düşməz.

...Qara niqablı atlı yel kimi çapıb uzaqlaşdı.

* * *

...Qazanla Tural xeyli ov etmişdilər. Bir meşə qırğındı, bulaq başında məskən salmışdilar, ocaq çatıb kabab çəkmişdilər.

...Qazanla Tural kabab yeyir, yeddiillik şərab içirlər. Şərabın istisi Qazanın başına vurdu, gözünü yuxu aldı. Oğuz igidləri yatanda yeddi gün yatırdılar. Bəli, elə ki Qazanın gözünü yuxu tutdu, Qazan dedi:

— Oğul, mənim gözümü yuxu aldı. Mən bir az yatım, sən mənə pusqu ol!

Qazan yuxuladı, xorultusundan dağ-daş lərzəyə gəldi.

Tural atasının ətrafında gəzisirdi. Birdən onun qolunun üstündəki ov şahini havaya qalxdı, uçdu. Meşənin qalın yerində bir ağaçın üstünə endi. Sən demə, Qıpçaq Məlik bu yerdə bir qoruq qurdurubmuş. Qaz, toyuq, ceyran, dovşanı bu yerə yiğib tələ düzəldibmiş. Oğlancıqdır nə bilsin? Şahinin ardınca meşəyə tərəf getdi. “Atam durana qədər uçardan, qaçardan ovlayıb gətirim, atam oyanıb görsün, güvənsin, sevinsin, fərəhlənsin” — dedi, atlanıb meşəyə girər-girməz dörd tərəfdən üstünə tor atıldılar, altmış yaraqlı adam əl-qolunu, ağzını bağladılar. Boynuna, qopuğuna buxov taxdılardı. Ağ ətindən qan çıxınca döydülər, əli bağlı, boynu bağlı qabaqlarına qatıb apardılar. Tural dustaq oldu.

* * *

Qara donlu, göy dəmirli yağılar nagahandan yetdilər. Qazan yatan yerə gəldilər. Qazan bərk yuxuda idi, xorultusu ərşi-gürsi tutmuşdu. Altmış adam qəfildən Qazanın üstünə düşdü, əlin-ayağın bərk-bərk sarıldılar, Qazanı bir arabaya yüklədilər, iplə kip bağladılar. Qazan nəinki oyanmadı, heç qımlıdanmadı da, qorultusuna ara da vermədi. Araba yola düzəldi.

* * *

Qazanın obasında hələ heç kəsin heç nədən xəbəri yoxdu. Qızlardan biri uzaqlardan qalxan tozu görüb Burla xatuna dedi:

– Ceyran sürüsü keçir, gör necə toz qaldırıb.

Burla xatun onun göstərdiyi yerə baxıb həyəcanla dedi:

– Ceyran tozu olsa, bir ya iki böyük olardı. Bu gələn, bilmış olun, yağıdır.

Toz yayıldı, gün kimi işıldadı, dəniz kimi yayxandı, meşə kimi qaraldı. Altı min it üzəngili, keçə börklü, gecə ürəkli, quzğun üzlü, azğın sözlü düşmən süvarisi Qazanın obasına basqın elədi. Qazanın ağban evlərini, çadırlarını-çətirlərini çalıb çatdılar, qaza bənzər qızlarını, gəlinlərini çığırışdırıldılar. Tovla-tovla şahbaz atlarını mindilər. Qatar-qatar qızıl dəvələrini yeddilər. Ağır xəzinəsini, bol azçasını taladılar. Qırx incə belli qızla boyu uzun Burla xatun əsir getdi.

Qıpçaq Məlik:

– Qazanın belini qırdıq, – dedi.

Qıpçaq Məliyin athalarından biri:

– Qazanda bir heyfimiz qaldı, – dedi.

– Nə heyfimiz qaldı?

– Oğuzların Dəmirqapı Dərbənddə on iki min qoyunu var. O qoyunları da gətirsək Qazana ulu heyf edərik.

Qıpçaq Məlik:

– Altı yüz atlı getsin, o qoyunları gətirsin, – dedi.

Altı yüz atlı Dəmirqapı Dərbənddə təpəf getdi.

...Tural əli bağlı atlar qabağında gedirdi...

...Qırx incə belli qızın içində boyu uzun Burla xatun əsir gedirdi...

...Qazan arabada xoruldayırdı...

...Uca dağın bir zirvəsində Qaraca Çoban qayanın üstündə oturmuşdu. O, qəflətən uzaqlarda qalxan tozu gördü. Toz artdı, dünyamı tutdu, yaxınlaşdıqca yaxınlaşdı. Sanki qara səmum yelləri əsirdi, əsərə uca dağa yaxınlaşdı. Qaraca Çoban atası Bəkilin yanında gəldi. Tamamilə taqətdən düşmüş Bəkil yatağında üzüqöyə qalmışdı.

Qaraca Çoban:

– Ata, – dedi, – ora bax, o dəniz kimi qaralıb gələn nədir? Od kimi işildayıb, uledüz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər ver mənə. Qara başım qurban olsun, ata, sənə.

Bəkil yatağında dirsəklənib uzaqlara baxdı, bildi ki, gələn yağıdır.

– Bəri gəl, aslanım oğul! – dedi, – dəniz kimi yayxanıb gələn yağıdır, oğul!

– Yağı nəyə deyərlər, ata?

– Oğul, oğul, ay oğul. Yağı Qıpçaq Məlikdir. Onun oxçusu var, üç ox atar, biri yayınmaz. Onun hay demədən başlar kəsən cəlladı var. Adam etindən qovurma bışırən aşpzə var. Yağı bizi yaman yerdə haqladı. Güclü belimin qüvvəsi oğul, bir gör axı nələr oldu, nələr gəldi mənim başıma. Yağı bilib ki, neçə vaxtdır, oğuz igidlərindən aralanmışam, bilib ki, yixilib qıcıımı sindirmişam, bilib ki, sən hələ bərkəboşa düşməmisən, məni yalqız görüb üstümə qudurub oğul, dur dağımızın başında iki tonqal qala, oğuz igidləri bilib agah olsun. Özün də tez Qazan xanın yanına get, əlini öp, de ki, atam bükülüb əyilib, haldan düşüb. De ki, Qazan xan igidləri başına yiğsin, əlbəttə və əlbəttə mənə yetişsin, gəlməz olsa, yağı yurdumuzu çapib-talayacaq, sürülərimizi aparacaq, elimizi ac-yalavac qoyacaq. Məmlekətimiz pozulub xarab olacaq.

Qaraca Çoban dedi:

– Ata, nə söylərsən, nə deyərsən, bağrimla ürəyim nə dağlarsan. Tonqal qalayıb imdad dilədiyim yox. Qazan kimdir? Onun əlini öpməyim yox. Özümə nə gəlib ki... Gütümü, qüvvəmi saxlamışdım bu gün üçün, günü gəldi. Qolumu, bileyimi saxlamışdım bu gün üçün, günü gəldi. Aslan adımı saxlamışdım bu gün üçün, günü gəldi.

Bəkilin gözləri yaşırdı:

– Ölüm ağızın üçün oğul, – dedi, – ölüm dilin üçün oğul. Qoluna qüvvət!

Qaraca Çoban qoyunların yerləşdiyi ağilların qapısın bərkitdi, üç yerdə təpə kimi daş yığıdı, ala qollu sapandını əlinə aldı.

Altı yüz atlı gəlib çıxdı. Dedilər:

– Hey Çoban! Qazan xanın elini-obasını çalıb-çapmışıq, ağır xəzinəsini aparırıq, bizimdir. Qırx incə belli qızla Burla xatunu aparırıq, bizimdir. Çoban sən də gəl bəri, baş endirib bağır bas, bize müti ol. Oğuz elinin qoyunlarını da qat qabağına gətir, səni öldürmərik, apararıq Qıpçaq Məliyin yanına, sənə bəylik verər, sənə amiraxur eləyər.

Qaraca Çoban dağın başından səsləndi:

– Hərzsə-mərzə söyləmə itim yağı, – dedi. – Mən kimsənin boyunduruğuna girmərəm. Gələcəyin varsa, görəcəyin də var.

Yağılar bu sözləri eşitdilər, at təpdilər, ox səpdilər. Qaraca Çoban sapandına iri-iri daşlar qoydu, atdı. Birini atanda yağının ikisini, üçünü yixdi. İkisini atanda üçünü, dördünü yixdi. Yağıların canına vəlvələ düşdü.

Çobanın daşı tükendi, qoyun, keçi deməz, sapandına qoyar, atar, yağıların dördün, beşin bir yerə yixar. Gen dünya yağıının başına dar oldu. Bu yandan da axşam düşdü, hava qaraldı, göz-gözü görməz oldu. Qaraca Çoban bu səfər ağacdan oxlar yondu, ucuna əsgər bağladı, əsgini odladı, yanar oxları gecənin zülmətində od yağmuru kimi yağlırin başına yağırdı. Yağılar qarandıqda fisil-fisil söyleşdilər:

– Bu Çoban hamimizi qırıb qurtaracaq. Cəhənnəm olsun özü də, qoyunları da, qaçaq, canımızı qurtaraq.

Durmayıb qaçdırılar. Amma Qaraca Çoban da yaralanmışdı, çaxmaq çəkib od qaladı, yapincısından bir parça yandırıdı, yarasına basdı, atasının yanına gəldi. Gördü ki, atası can verir. Demə, düşmənin ötkün oxlarından biri çovuyub gəlib Bəkilə deyib. Bəkil son gücünü yığıb danışındı:

– Oğul, – deyirdi. – Uca dağımın yüksəyi oğul! Ananın südü, atanın çörəyi sənə halal olsun. Hüner göstərdin, qeyrət göstərdin. Amma sözümüz dirlə, son sözümüz heç vaxt yadından çıxarma. Nə qədər güclü olsan da, onu bil ki, tək əldən səs çıxmaz. El gücü – sel gücündür. Mən bunu başa düşüb ölürem, sən bunu başa düş yaşa, oğul! Sənə bu ton-qalları vəsiyyət eləyirəm. Xoş gündə də, pis gündə də onları qala, oğuz ellerinə xəbər elə, sevincini, dərdini elinlə bölüş.

Bəkilin son naləsi köksündən çıxdı, Qaraca Çoban onun göz qapaqlarını bağladı, hönkürüb ağladı, sızladi, fəryadı dağa-daşa düşdü, əks-səda verdi.

Qaraca Çoban:

– Qazan, ay Qazan! Haradasan, ay Qazan? Ölümüsən, dirimisən, bu işdən xəbərin yoxmudur? – deyirdi.

* * *

Araba dolama yollarla qalxanda birdən təkər çıxdı. Araba yan böyürü üstə əyildi, təkərlər cirıldadı, dayandı. Birdən-birə Qazan sərmərdi, gözlərini açıb oyandı, gərnəşmək istədi, gördü əl-qolu bağlıdır, qəh-qəh çəkib güldü.

Onu müşayiət edən yaraqlı atlardan biri:

– Nə gülürsən? – dedi.

Qazan daha da bərkədən güldü:

– Vallah, – dedi, – indicə elə xoş yuxu gördüm ki. Görürdüm ki, körpə uşağam, beşikdəyəm. Demə, bu arabani beşiyim sanmışam. Sizi də yumru-matan dayəm bilmışəm.

Atlı:

– Yaxşı yatacaq yer tapmışan, – dedi, – qəribliyə gələn yatarmı, əbləh?

Qazan:

– Bəs siz nə qadasınız? – dedi.

– Biz Qıpçaq Məliyin ləşgəriyik.

– Belə de. Demək məni yatan yerdə tutdunuz?

– Bəli.

– Oğuz igidlərinə nə qəza gəlsə, yuxudan gələr. Oyanmasaydım yeddi gün, yeddi yecə yatacaqdım. Yaxşı, bəs indi məni hara aparırsınız?

– Sənin qaraca başını Qıpçaq Məliyə erməğan aparırıq.

Qazan bəy nə isə fikirləşib ora-bura boylandı:

– Yaxşı, bəs mənim oğlum vardi, o necə oldu?

Atlılar cavab vermədilər, istehzayla baxışdilar. Bayaqtan bəri xoş bir zarafatla danışan Qazan birdən qəzəbdəndi:

– Naməndlər, neyləriniz mənim oğlancığımı? – dedi, – bu saat hanınızı qıraram.

Atlılar Qazanın bağlı əl-qoluna baxdilar, onun vəziyyətilə dediyi sözlərin uyuşmadığını lağ'a qoyub güldülər.

Qazan daha da hiddətlə:

– Oğlumun başından bircə tük də əskik olsa, hamınızı qıracam! – dedi.

Atlılardan biri əyri-əyri qımişaraq:

– Sən öz başının qeydinə qal, Qazan, – dedi. – Qıpçaq Məlik sənin başını oğlunun başının yanında asdıracaq.

– Nə? – deyə Qazan dəhşətli bir nərə çəkdi, bir an içində güc verib əl-qolunu bağlayan ipləri qırıdı, göz qırpmında atlıların birini qamarlayıb atdan saldı, qılıncını çəkib aldı, onun atına sıçradı, o biri atlıların üçtünə cumdu.

Atlılar özlərini itirdilər. Qazan ikisini də yerə sərdi, toppuzu qapdı, dördüncü bir atının üstünə çapdı, yaxasından yapışıb:

– Hanı mənim oğlum, – deyə bir də bağırdı, – de, yoxsa boğazını quş boğazı kimi üzəcəm.

Bənizi qaçmış, dili-dodağı əsim-əsim əsən atlı:

– A Qazan, başına dönüm, məni öldürmə, – dedi, – oğlun sağ-salamatdır.

— Bəs o hardadır? — deyə Qazan başqa bir atlinin üstünə hücum çəkdi, bu atlı özünü itirmədi, tez bir yalan uydurdu:

— A xan, — dedi, — oğlan quş ürkəli olur. Bizi görüb qorxdu, qaçış anasının yanına getdi.

Dərhal o biri atlılar da:

— Bəli, — dedilər, — bizi görən kimi elə götürüldü ki, izi-tozu qalmadı.

Qazan bu sözə inandı:

— Aman! — dedi. — Tanrım mənə bir kor oğul verib. Gedim onu anasının yanından alım, qılıncla parçalayım, altı böyük edib, altı yolun aynısında atım. Bir də kimsə yoldaşın dar ayaqda qoyub qaçmasın.

Qazan xan atını qamçıladı, bir qədər aralanandan sonra dönüb atlılara dedi:

— Qıpçaq Məliklə mənimki qalsın sonraya!

* * *

Qazan atını mahmızlayıb çapdı, dərələr, dağlar aşdı, gəlib yurduna çatdı. Gördü ki, yurdu talanıb, çadırlar parçalanıb, ocaqlar söndürülüb, otlar, ağaclar yanıb kösöv olub, dörd bir tərəf at təpiyi altında tapdaq olub. Bu halları gördükdə Qazanın qara qıyma gözleri qan-yaşa doldu, bağrı sarsıldı, ürəyi oynadı, dedi:

— Səni yağı nə yerdən daramış, gözəl yurdum? Qarıcıq anam oturanda yeri qalmış, igidlərim at çapanda meydan qalmış, qara mətbəx tikiləndə ocaq qalmış. Çalınıb-çapılmış, talanıb viran qalmış yurdum, gözəl yurdum!

Qazan Uca dağın ətəyinə gəldi, Qaraca Çobanı səslədi:

— Ehey, Çoban, — deyə çağırdı. — Çoban mənim evim burdan keçdimi, gördünmü, desənə mənə.

Çoban dedi:

— Ölmüşməydün, itmişmiydin, Qazan? Haralarda gəzirdin? Dünən yox, ötən gün evin burdan keçdi. Boyu uca Burla xatun qırx incə belli qızla burdan keçdi!

Çoban belə desək Qazan ah elədi, ağılı başından çıxdı, dünya gözünə qaranlıq oldu.

Dedi:

— Ağzin qurusun, Çoban! Dilin çürüsün, Çoban!

Çoban dedi:

... 158 ...

— Nə qarğıyırsan mənə, Qazan?! Altı yüz yağı üstümə gəldi. Üç yüzün öldürdüm, üç yerden yaralandım, aq saqqallı atamı öldürdüler. Yalnız qaldım, amma elin malından bircə qoyun yağıllara vermədim. Bumudur mənim taqsırmı?! Qonur atını mənə ver, qalxanını mənə ver, qara polad üz qılincini mənə ver, gedim yağının üstünə, ölsəm atamın yolunda ölüm, qalsam onun qanını alım, sənin də evini qurtarım.

Qazan:

— Artıq-əskik danışma, Çoban, — dedi, — özümə nə gəlib ki, mənim evimi sən qurtarasan?!

Qazan atını qamçılayıb yola düzəldi. Qaraca Çoban onun toz qaldırıb getdiyi dolama yollara baxdı, sonra özü də atlandı, Qazanın dəlinca. Qazan onu görmədi. Amma gədiyi aşanda, Çoban birdən dayandı, geri döndü. Uca dağın zirvəsinə qalxdı, atasının vəsiyyət elədiyi kimi iki tonqal çatdı, çaxmaq daşıyla alışdırıldı. Tonqallar alovlandı. Qaraca Çoban yenidən Qazanın ardınca çapdı.

* * *

Qıpçaq Məlik öz talvar-taxtında yeyir-içir, gözəllərlə əylənirdi. Aşağıda onun adamları oturmuşdular, əl-qolu bağlı Turalın üstünə yarlıncı atib eşik qapısının ağızında uzatmışdır. Gəlib-gedən onu tapdayıb keçirdi. Girən basdalayırdı, çıxan basdalayırdı.

Tural dişlərini qıçayıb dözürdü, ondan nə bir inilti, nə bir zırıltı çıxırdı. Qıpçaq Məlik şərəbi başına çəkib piyaləni Turalın üstünə atdı. O, lap keflənmişdi, gözləri qıpqrımızı qan cənağı idı.

Yarıçılpaq qızlardan biri onu qucaqladı, Qıpçaq Məlik onu itələdi, üzünü adamlarına tutub:

— Bilirmisiniz Qazana necə heyf eləmək gərək, — dedi. — Qazanın arvadı Burla xatunu gətirin bax bura, mənim yanına.

Tural bu sözləri eşidib yerində çapaladı, keşikçilərdən biri onun üz-gözünü qamçıladı.

* * *

Burla xatun qırx incə belli qızla zindanda idi. Burla xatun göz yaşları içinde deyirdi:

— Hardasan Qazan, hardasan Tural? Bizim bu günümüzü bilməzmi olarsız? Hardasınız?

Zindançı zindana girdi:

... 159 ...

– Hey, Qazan bəyin xatunu hansınızdır? – dedi.

Sükut çökdü. Burla xatun susurdu, təlaşla gah zindançıya, gah qızlara baxırdı. Qızlardan biri:

– Mənəm, – dedi. – Elə həmin andaca başqa bir qız:

– Mənəm, – deyə səsləndi.

Zindanın müxtəlif yerlərindən qırx qızın avazı ucaldı:

– Mənəm.

Zindançı mat-məəttəl qalmışdı. Qızlar get-gedə daha uca səslə:

– Mənəm, mənəm, – deyə qışqırıldılar. Onların çıçırtıları bütün zindanı tutmuşdu. Zindançı qulaqlarını tutub zindandan çıxdı. Qıpçaq Məlik taxt-talvarında zindançını dinləyib pis-pis güldü:

– Onda biz belə bir tədbir görərik, – dedi, – Qazanın oğlunu bura gətirin. Turalı yerdən götürüb Qıpçaq Məliyin hüzuruna qaldırdılar. Qıpçaq Məlik kirpiksiz gözleriyle düz onun ala gözlerinin içində baxıb dedi:

– Qazan oğlu Tural, eşit və bil! Səni cəzayla öldürəcəm, dərtib çəngələ çəkdirəcəm, asdıracam, sonra ağ ətindən qiyma-qıyma doğrayıb qara qovurma bişirdəcəm. Qovurmanın qırx qızın qabağına qoyduracam. Hər kim yedi o deyil, hər kim yemədi, odur sənin anan. Onu bura gətiricəm, döşəyimə salacam.

Tural yerində çabaladı, dörd tərəfdən onu tutan adamlar ipləri daha da bərk dardılar, oğlanın qolları-qıçları al-qana bulaşdı. Qıpçaq Məlik:

– Amma səni öldürməyə də bilərəm. Göndərim səni zindana, özün ananı başa sal ki, gizlənməsin, üzə çıxsın.

* * *

Turalı gətirib zindanın qapısından atdılar. Burla xatun qanına qəltan olmuş oğlunu görüb çıçırmış istədi, Tural dərhal üzünü əks tərəfə çevirdi, bu biri tərəfdə dayanan qadına baxıb:

– Ana, məbadə özünü bildirəsən, – dedi.

Burla xatun qızlara qarışdı, gizləndi. Tural danışmağa başladı. Da-nışdıqca o bir-bir qızlara-qadılara müraciət edirdi, belə ki, onun sözünü kimə dediyi məlum olmasın. Burla xatun və başqa qadınlar onu göz yaşları içində dərin həyəcanla dinləyirdilər. Tural deyirdi:

– Ana, ay ana, bilirmisən nələr oldu? Yağılar pis danışdılar. Dedi-lər ki, Turalı çəngələ sancın, qiyma-qıyma ağ ətindən qovurma bişirin, qırx qadına gətirin, kim yemədi, bilin ki, Qazanın xatunu odur, çəkin yanımıza gətirin. Burla xatun dəhşətlə qışqırıldı, amma, dərhal o biri

qızlar da qışqırıldılar, ağlamağa başladılar. Tural yenə də müxtəlif qadılara müraciət edə-edə:

– Ağlama, ana, – dedi. – Bunu sənə dedim ki, məbadə özünü bildirəsən. Mənim üzərimə gəlməyəsən, mənim üçün ağlamayasan. Qoy mənim ətimi qovurma eləsinlər, hamı bir yesə, sən iki ye, təki səni bilməsinlər, duymasınlar. Ta ki, atam Qazanın namusunu sindirməyən. Burla xatun və qırx qadın hönkürüb ağladılar, al yanaqlarını dartdilar, yırtıdalar, qara saçlarını yoldular. Burla xatun:

– Oğul, oğul, – deyən kimi qızlar, qadınlar da “oğul, oğul” deyib zar-zar ağlaşdılar. Qızlar, qadınlar Turala ağı deyirdilər, hərəsi ağının bir bəndini deyirdi və Qıpçaq Məliyin adamları da her dəfə növbəti ağı deyəni Burla xatun bilirdi. Burla xatun da ağlaşmalar içində öz müsibətinə ağlamağa imkan tapmışdı. Tural üçün qırx qadın ağlayırdı, sənasan ki, onun qırx anası var, – bircəcik əsil anasının hönkürtülərini öz hönkürtüləri içində gizlədən qırx ana! Qadınlar hamısı Turalı oxşa-yırdı, Burla xatun da onların içində:

Oğul, oğul, ay oğul!

Evinin-eşiyimin dirəyi oğul.

Qızımın, gəliniminçiçəyi oğul.

Doqquz ay dar qarnımda gəzdirdiyim oğul.

Tovlama beşikdə bəslədiyim oğul!

Tural qırx qadına müraciətlə:

– Qadın anam! – dedi, – nə ağlarsan, nə bozlarsan? Bağrımla ürəyimi nə dağlarsan? Keçmiş mənim günümü nə andırırsan. Hey ana! Ərəbi atlar olan yerdə, bir qulunu olmazmı olur? Qızıl dəvə olan yerdə, bir köşəyi olmazmı olur? Ağca qoyunlar olan yerdə, bir quzucuğu olmazmı olur? Sən sağ ol, atam sağ olsun. Bir mənim kimi oğlan tapılmazmı olur?

Qadınlar yenə hönkürdü.

Tural üzünü yağılara tutdu:

– Son dəfə anamın üzünü gördüm, ürəyimdə həsrətim qalmadı. İndi aparın, çəkin məni çəngəle.

Onlar heç nə başa düşməyib:

– Bəs hansıdır anan?

Tural:

— Hamısı, — dedi.

...Qazan atını dördnala çapa-çapa gəlirdi...

...Ondan çox aralı, amma onun ardınca düşmüş Qaraca Çoban çapa-çapa gəlirdi...

...Uca dağın başında iki tonqal yanındı. Hardasa çox uzaqda, başqa bir dağın zirvəsində də iki tonqal yanındı. Uca dağdan gələn xəber başqa yerə də çatmışdı.

* * *

Qıpçaq Məliyin düşərgəsində qaba gövdəli, qollu-budaqlı bir ağac vardı, cəllad kəndiri bu ağacın yoğun budağından keçirdi, bərk-bərk düyünlədi. Başqa bir cəllad əli-qolu bağlı Turalı dar ağacının altına gətirdi. Tural dedi:

— Barı son nəfəsədə qopuzumu gətirin, çalım. Qıpçaq Məlik rüsxət verdi, qopuzunu gətirdilər. Tural qopuzu aldı, öpdü, gözünün üstünə qoydu, sonra sinəsinə basıb çalmağa, oxumağa başladı:

Yəhəri boş qalib kişnəyəndə atıma yaziq!

Oğul deyib sızlayanda anama, atama yaziq!

İtik qardaşıyla, itik yarına ağlayanda Günəlimə yaziq!

Dünyadan usanmadım, cavanlıqdan doymadım, özümə yaziq!

Talvar-taxtında qulaq asan Qıpçaq Məlik qəh-qəh çekdi, adamları da güldülər. Zindanın pəncərəsindən boyunan qadınlar zar-zar ağladılar.

* * *

...İndi neçə-neçə uzaq-uzaq dağların başında qoşa-qoşa tonqallar alovlanırdı. Bütün elə xəbər çatmışdı...

...Qonur atının yalmanına yata-yata çapan Qazan birdən yüyəni dardı. O, Qıpçaq Məliyin düşərgəsinin yaxın mənzilinə çatmışdı..

Qazan o yan-bu yana baxdı, yaraq-yasağını rahatladi. Qazan orabura göz gəzdirəndə gəldiyi yolda bir tozanaq gördü. Diqqət elədi, gəlib yetən çaparı tanıdı — bu, Qaraca Çoban idi.

Qazan dedi:

— Çoban, sən niyə gəldin?

Çoban:

— Gəldim sənə arxa olam, — dedi.

Qazan:

— Çoban, bayaq dedim ki, sən sözünün yerini bilmirsən. Sən kim-sən ki, mənə, Qazan xana arxa olasan? İsteyirsən igidlər toyda, yasda

danişsınlar ki, Qazan evini qurtara bilmədi, köməyinə Çoban gəldi. Düş görüm atdan.

Çoban bir az pərt oldu, amma Qazan xanın üzünə ağ olmadı, atdan düşdü.

Qazan:

— Gəl görüm bu ağacın altına, — dedi.

Örkəni atıb Çobanı möhkəmcə yoğun gövdəli ağaca sarıdı.

Çoban:

— Belə niyə etdin, a Qazan, — dedi.

Qazan:

— Yağı mənim evimə basqın edib, yağıyla tək vuruşacam. Yağını bassam, düşmənimini sindirsəm əl-qolunu açacam. Yox, ölər olsam, sən də qal burada, qurd-quşa yem ol! Onda bilərsən ki, izinsiz başqasının yağışına girmək bizim eldə eyib işdir.

Qazan atına sıçrayıb irəli getdi.

...Cəllad kəndiri Turalın boynuna keçirdi. Qıpçaq Məlik işarə verdi, cəllad Turalın qopuzunu aldı, yerə çırpdı, qopuz çilik-çilik oldu. Cəllad ipi dardı, Tural havaya qalxdı.

Zindan pəncərəsindən baxan Burla xatun:

— Oğul, Tural, — deyə bağırıldı.

Qıpçaq Məlik və adamları onu görüb bildilər, yağlı-yağlı baxışdilar. Elə həmin andaca ağacın budağı sındı, Tural yerə düşdü. O sağ qalmışdı.

Qıpçaq Məlik qışkırdı:

— Qazanın arvadı Burla xatun o uca boylu qadındır. Tez onu yanına getirin. — Sonra Turalı cəllada göstərib: — Bunun da boynunu qılınca vur, işi uzatma, — dedi.

Cəllad qılınçı qaldırdı, endirmək istədi. Birdən əlinə viy-viy viyildəyib gələn bir ox sancıldı, qılınçı yerə düşdü.

...Təpə başında at belində durmuş Qazan yayını ikinci dəfə çəkdi, cəlladı yerə sərdi. Yağılar dönüb Qazanı gördülər, hürkdüler. Kimi atına minər, kimi qılınçını taxar, kimi dəmir libasını geyər. Qıpçaq Məlik talvarında vurnuxmağa başladı. Onun atını talvarın qabağına çəkdilər, mindi.

Qazan qışkırdı:

— Hey, Qıpçaq Məlik! Müxənnət oğlu, müxənnət! İndi sənə namərdiliyin aqibətin göstərərəm. Ərsənsə meydana çıx, sənə can dad-

lşin göstərim, qan quşdurum. Mən sənin ordunun üstünə tək gəlmışəm. İndi sən mənim qabağıma çıxmasan, qoy sənin bütün ordun bilsin ki, sən kişi deyilsən, quş ürəkli arvadsan. Başına ləçək bağla, qurumsaq. Qıpçaq Məliyin adamları gözlərini ona zilləmişdilər, onun cavabını gözləyirdilər. Qıpçaq Məlik özünü sindirmədi, yaraqlandı, yasaqlandı, atını düz Qazanın üstünə sürdü. Qazan ox atdı, Qıpçaq Məlik oxdan yayındı. Qıpçaq Məlik ox atdı, Qazan yana çəkildi, ox çovuyub getdi. Gürzlə vuruşdular. Qılıncla çarpışdilar, bir-birini yixammadılar. Ağaca bağlanmış Qaraca Çoban bu döyüşə qırıldan baxırdı. Qıpçaq Məliyin adamları da başçılarının savaşına baxır, yaraqlı-yasaqlı hazır dururdular.

* * *

...İndi bütün Oğuz elində hündür yerlərdə qoşa-qoşa tonqallar alovlanırdı. Qəziyyəni eşidən igidlər müxtəlif tərəflərdən çapib gəlirdilər. Amma onlar hələ Qazanın Qıpçaq Məliklə cəng etdiyi yerlərdən çox-çox uzaqlarda idilər.

* * *

Qazan bir zərbə vurub Qıpçaq Məliyi atdan saldı, qılincını sıyırib onun üstünə atıldı.

Qıpçaq Məlik səndələdi, az qala yixılacaqdı, ancaq elə bu dəm düşərgədən atılan ox Qazanın göz qapağına toxundu, qanı axdı, gözlərini tutdu. Qazan heç nə görmədi. Qıpçaq Məlik fürsətdən istifadə edib toppuzu onun başına endirdi, ağ üzünü qara yerə sərdi, ağızıyla burnundan qan şorlatdı, Qazanın qılinci əlindən düşdü.

Qazan yerə sərildi, huşunu itirdi, yağılar hər tərəfdən Qazana tərəf qaçışdır. Qıpçaq Məlik qara polad üz qılincını sıyırdı.

* * *

...Qaraca Çoban Qazanın aqibətini görürdü, amma o ağaca sarılı qalmışdı. Nə edədi? Qaraca Çoban həmlə edirdi, örəni qıra bilmirdi, amma qaba gövdəli ağacı əsdirirdi. Nəhayət, Qıpçaq Məliyin adamları yerə sərilmüş Qazana tərəf qaçışında, Qıpçaq Məlik qılincını sıyırandı Qaraca Çobana güc gəlib ağacı köklü-köməcli yerindən qopardı. Qazana tərəf qaçışanlar birdən diksinib dayandılar, hürküb qorxu içində addım-addım geri çəkilməyə başladılar – onların üstünə qollu-budaqlı, nəhəng bir ağac gəlirdi. Ağacın budaqları, yarpaqları arasından onun gövdəsinə bərk-bərk bağlanmış Qaraca Çoban görünmürdü və onlara elə gəlirdi ki, yeriyən ağac özüdür.

164

Qıpçaq Məlik isə hələ addımlayan ağacı görməmişdi. O, tayfasının adətinə görə yere sərilmış düşməninin cəsədi üstündə yalnız qılıncla atılıb düşür, vəhşi bir hava oxuyurdu. Nəhayət, Qıpçaq Məlik rəqsini qurtardı, qılincını Qazanın düz alına tuşladı, zərbəni endirdiyi an ağacın budağı ona çırılıb Qıpçaq Məliyi döyəcləyirdi. Bu insanla ağacın qəribə təkbətək döyüşü idi. Qıpçaq Məlik birtəhər atının belinə sıçradı, düşərgəsinə çəkildi.

Qaraca Çoban bağlandığı ağacla birgə yaralı Qazanın başı üstündə dayandı. Bayaqdan bəri gün altında sərələnmiş Qazan indi birdən-birə ağac kölgəsində uzanmış oldu. Çoban hələ də ağaca sarılıydı və ağacla birlikdə Qazanın keşiyində durmuşdu. Yüngül meh ağacın yarpaqlarını tərpədirdi.

* * *

...Oğuz igidləri çapırdılar.

* * *

Qıpçaq Məliyin adamları oxlarının ucuna əsgilər bağlayıb ağacı oxlamaya başladılar. Ağacın budaqları alışdı, alov yavaş-yavaş ağacın gövdəsinə, Qaraca Çobana yaxınlaşdı. Eyni zamanda, dörd tərəfdən nizəli, yalnız qılıncli atlılar da ağacı, Çobanı, Qazanı dövrəyə almışdilar, yavaş-yavaş mühəsirə dairəsini daraldı, yaxınlaşır, sıxlışırlar. Qaraca Çoban ağacı hərlədib düşmənləri beş-beş, on-on yerə sərirdi. Amma özü də alışb-yanırdı.

Uzaqdan at kişnərtisi, igid nərəsi eşidildi. Oğuz igidləri çapib yetişdilər.

Qarabudaq sağıdan təpdi. Dondar soldan təpdi. Qılınclar əlində, oxlar atıldı, nizələr parladı, altı pərli gürzlər endirildi. Yağı pərən-pərən oldu. Sanasan ki, dar yolda dolu düşdü. Dərələrdə, təpələrdə yağıya qırğın girdi, leşinə quzğun daraşdı.

Əli-qolu açılmış Qaraca Çoban atını düz Qıpçaq Məliyin üstünə sürdü. Çoban ağacın bir budağını qoparıb çomaq elemişdi. Qıpçaq Məlik hasarın qapısından içəri, düşərgəsinə girərkən Qaraca Çoban onun təpəsindən çomağını elə endirdi ki, Qıpçaq Məliyin başı top kimi yerə düşdü. Yağılar zəbun oldu. Oğuz igidləri qaçanı qovmadılar. Aman deyəni öldürmədilər.

Düşərgəyə girdilər. Turalı, qırx incəbelli qızla Burla xatunu əsirlikdən qurtardılar. Öz yurdularına yola düzəldilər.

165

...Başı-gözü sarıqlı Qazan atının belində dik oturmuşdu. Oğlu Tural da yanında idi.

— Oğul, Tural, — dedi, — gördünüm bu dünyada baş kəsmədən, qan tökmədən keçinmək olmur. İndi bildinmi mənim sözümüz haqq olduğunu?

Tural:

— Yox, əziz ata, — dedi, — indi onu bildim ki, bu dünyada baş kəsmədən, qan tökmədən, zalımlıdan pis şey yox imiş!

Qazan qəzəblə qaşlarını çatdı, bir söz demədi, üzünü sol yanında çapan qardaşı Qarabudağa tutdu:

— Qarabudaq, — dedi, — bəs heç dayım Aruz gözümə dəymir?

Qarabudaq:

— Xəbər göndərmmişdik, deyib ki, ovda yixılıb qıcıımı sindirmişam, gələ bilmərəm.

Gəlib Uca dağın etəyinə çatdilar. Qazan Qaraca Çobana dedi:

— Çoban, qalx dağın başına, tonqallardan birini söndür, biri qalsın, toy-düyün tonqalı, şadlıq tonqalı. Bütün igidlər məclisimə yiğissin, bayram edək. Dədə Qorqud gəlsin boy boylasın, söz söylesin, oğuznamə düzsün.

Çoban atının başını çəkdi, dağın zirvəsinə tərəf yollandı. Uca dağın başındaki tonqallardan biri söndü, biri qaldı. Başqa dağda tonqallardan biri söndü, biri qaldı. Hər dağın başında indi bircə tonqal alovlanırı — bayram tonqalı. Bu tonqallara öz obasından sonsuz nifrətlə baxan Alp Aruzun bişlərindən qan damirdı. Qazanın Qılbaş adlı bir dostu vardı. Dünya görmüş, işə yarar adam idi. Qılbaş becid çapıb Alp Aruzun yanına gəldi.

— Aruz, — dedi, — şadlıq tonqalı yanır, görməzmisən. Bəs nə səbəbdən Qazanın divanına şadlıq gəlmirsən?

Alp Aruz qəzəbini güclə boğaraq:

— Hazırlaşırdım, indicə gələcəkdəm, — dedi.

Qılbaş:

— Bilirsənmi, bayramımız yasa döndü, — dedi. — Qıpcıq Məliyi təzəcə zəbun etmişdik ki, o yandan Şöklü Məlik üstümüzə hücum çəkdi. Qazanın evin-günün çapıb taladı, qızını, gəlinini əsir apardı. Qazanın yaraları sağlamamış, onu qılıncladı, yerə vurdu. Qazan ölüm ayağında məni sənin yanına göndərdi, dedi ki, dayım Aruz gəlsin, mənə kömək olsun.

Aruzun sevincindən gözleri parladi:

— Deməli, işlər belə imiş! — dedi. — Qılbaş! Qazan yaxşı gündən özünə vəzir seçəndə, malını-dövlətini paylayanda dayısı Aruzu saymadı. İndi yaman gündən nə mədet diləyir? Qoy həmişə Qazanın başı beləli olsun. Mən Qazana düşmənəm, bu gündən açıq düşmənəm, bunu bilsin! — Alp Aruz əllərini göyə qaldırdı. — Şükür sənə ulu Tanrim, axır ki, hayifimi Qazanda qoymadım. Bu yaradan Qazan çətin sağıla.

Aruz məmnun-məmnun çadırında var-gəl edir, əlini əlinə sürdü. Qılbaş astaca çadırдан çıxdı, atının belinə sıçradı, qamçısını qaldırdı və yalnız bundan sonra Aruzu səslədi:

— Hey Aruz, — dedi, — sarsaq qoca! Qazan sağ-salamatdır, kefi kök, damağı çağdır. Nə üstünə yağı gəlib, nə da yaralanıb. Üç yüz altmış altı igid başına yiğilib. Yeyib-içir, xoş keçirlər. Yemək-içmək arasında igidlər səni andı. Mən dedim ki, gedib səhih xəbər bilərəm. Mən sənin dostluğunу, düşmənliyini sinayırdım. Qazana düşmənsənmiş bildim... Xoş qal! — deyə qamçını altına çəkdi, çapıb getdi. Aruz ar-динca baxa-baxa qaldı. Bişlərindən qan dammağa başladı.

* * *

Tacirlərin karvanı hələ də yollarda idi.

* * *

Parasarın Bayburd hasarında Beyrək əvvəlki kimi zindandaydı. Hər gecə Selcan cəngavər paltarında onun yanına gəlib paltarını soyunur, qılincını divardan asırı. Hər gecə də Beyrək qılinci divardan götürüb sıyırır, çılpaq qızla öz arasına qoyurdu. Neçə gecə belə keçdi, neçə gün, neçə ay belə keçdi. Bəlkə bu gecə səma həmişəkindən uzaq idi, payız küləyi həmişəkindən iniltili, üzüntülü idi. Bu gecə Selcan səngavər paltarında gəldi, soyundu, qılinci divardan asdı. Amma bu gecə Beyrəyin əli divardakı qılınca uzanmadı. Qılinc bütün gecəni öz qızındaca asılı qaldı.

...Səhər açılanda Selcan artıq yox idi. Amma zindanın qapısı taybatay açıq idi. Beyrək durub qapının ağızına gəldi. Gözətçi yox idi. Beyrək zindandan qalanın içində çıxdı. Gəzə-gəzə ağca bürclü hasara yanaşdı, uzaqdan hasarın darvazasını gördü, onun qarşısına gəldi. Darvaza açıq idi. Nizəli keşikçilər nizələrini kənara çəkdilər. Beyrək əvvəlcə təəccüb elədi, sonra yavaş-yavaş darvazadan keçdi. Hasardan dışarıya çıxdı. Bura açıqlıq idi, çöl idi, burada o azad idi. Beyrək öz azadlığını inanmırı, o dörd tərəfinə baxdı, sonra bir cüt gözün ona

zilləndiyini hiss etdi, başını qaldırdı: hasarın üstündən, Ağca bürcdən Selcan ona baxırdı. Zindanın qapılarını, darvazalarını Beyrəyə o açdırılmışdı. Bilirdi ki, Beyrək daha heç yerə getməyəcək. Beyrək çevrilib darvazadan içəri, hasarın daxilinə girdi.

* * *

... Tacirlər yol gedirdi.

... Parasının Bayburd hasarında Beyrək qalanın içini dolaşır, bürclərin, mazqalların yanından keçir, yerli camaata salam verib, salam alındı, o artıq burda mərhəm olmuşdu. Qolu, dizi kəsik paltarlarını – qəriblik əlamətini də çıxarıb adicə paltar geymişdi. Amma üç gündən bir, beş gündən bir Beyrək aşılmaz, düşülməz hasarın ən uca Ağca bürcünə qalxır, oradan həsrətlə, intizarla, kədərlə uşaqlara, itirilmiş yurduna baxırdı.

Bir gün Beyrək yenə də gəzə-gəzə hasardan dışarı çıxdı, qalanın dibində bir daş vardi, o daşın üstündə oturdu. Şuşadakı “Ərimgəldi” qayasını xatırladan bu yerdən dolama yollar görünürdü. İndi bu yolla ağır-ağır bir karvan qalxırdı. Karvan gəlib Beyrək olan yerə çatdı. Bu haman o tacirlərin karvanı idi. Amma nə onlar Beyrəyi tanıdlılar, nə də Beyrək onları – gör bir aradan neçə il keçmişdi!

Salamlaşdır. Beyrək:

– Nə yerlərdən gəlirsiniz, tacirlər, – dedi.

Tacirlər:

– Oğuz ellərindən gəlirik, – dedilər.

Beyrək sarsıldılığını gizlətmək üçün üzünü yana çevirdi, sonra özünü ələ alıb soruşdu:

– Oğuz ellərində Salur Qazanı sorur olsam, sağmıdır? Qarabudağı, Dondarı, Əməni, Qaraca Çobanı sorur olsam, sağmıdır? Bəyburanın arvadını, qızlarını sorur olsam, sağmıdır? Bəybəcan qızı Baniçiçək evdəmi, yoxsa gordamı?

Qoca tacir:

– Salur Qazanı, igidləri sorur olsan, sağlılar, Bəyburanı, arvadını, qızlarını sorur olsan, sağlılar, ağ çıxarıb qara geydilər Beyrək üçün. Baniçiçəyi yeddi yol ayricında ağlar gördük. Beyrəyim, deyib sizlər gördük. İgid, olmaya sən də Oğuzdan olasan, olmaya Bəybura oğlu Bamsı Beyrəyin sorağın eşitmisən.

Beyrək:

– Yox tacirlər, – dedi. – Mən Oğuzdan deyiləm, Beyrəyi də görməmişəm. Mən yurdsuz-yuvasız bir yolçuyam. Amma geri dönəndə, Oğuz elinə çatanda Beyrəyin ağ saqqallı atasına, ağ birçəkli anasına, bacılara, bir də Bəybəcan qızı Baniçiçəyə deyin ki, daha Beyrəyi gözləməsinlər, daha Beyrək gəlməz oldu. Atası ayqır atın boğazlayıb aşın versin, anası-bacıları qara geyib göy sarışınlar, Beyrəyin axır yasını tutsun, yad qızı nişanlısına rüsxət versinlər, gözü kimi tutarsa, könlü kimi sevərsə, ona getsin, Beyrək gedər-gəlməzə gedibmiş, deyin...

Qoca tacir:

– Yaziq Beyrək, – dedi. – Qurbanət eldə can verən Beyrək. – Sonra xurcunundan bağlama çıxarıb Beyrəyə verdi.

– Yolcu, – dedi, – birdən yolun düşdü, Beyrəyin məzarına rast gəldin. Onda bax bunu ora atarsan. Bu bizim torpaqdır. Biz tacirlərin ömrü qurbanət ellərdə keçir, torpağımızı torbada daşıyıraq ki, işdi, birdən yad yerdə düşüb ölsək, qəbrimizin üstünə öz torpağımızdan bir ovuc atılsın. Al bunu, salamat qal. Karvan uzaqlaşış getdi. Beyrək uzunuzun karvanın dalınca baxdı, sonra torpaq bükülü dəsmalı açdı. Üzünü ovcundakı dəsmala qoyub iyəldi, bayıldı, yavaşcadan:

– Yovşan iyi, – dedi və birdən anladı ki, daha burada qala bilməyəcək. Yerindən sıçradı, deli kimi qaçmağa başladı. Yamaclardan, qayalardan, yarğanlardan atıldı. Hasarın üstündən, Ağca bürcdən Selcan xatun Beyrəyin qaçığını gördü, yaralı quş kimi çırpındı, hasardan pırlayıb uçmaq istədi. Keşikçiləri səsləyib əmr etmək istədi ki, Beyrəyi qovub tutsunlar, qaytarsınlar. Amma birdən-birə o da başa düşdü ki, hər şey əbəsdir, Beyrəyi daha qaytarmaq olmayıcaq. Selcan xatun sonsuz həsrətlə, ağrıyla uzaqlaşış gözdən itən Beyrəyin ardınca baxırdı.

* * *

Beyrək qaçıb dərənin çalovuna çatdı, o yan-bu yana boylandı. Yarımağac məsafədə bir ilxi gördü. Bu zaman ilxidən bir at aralanıb ona tərəf qaçıdı. Beyrək baxıb Boz ayqırını tanıdı. Beyrək dustaq olandan Boz ayqır da sahibinin iyini tutub bura gəlməşdi, Qara Arslanın ilxisinə qoşulub könüllü “dustaq” olmuşdu. Boz ayqır uzaqdan Beyrəyin iyini almışdı, qaçıb yaxına gəldi, iki ayağının üzərinə qalxıb kişnədi. At başını yuxarı tutdu, bir qulağını qaldırdı, Beyrəyin qarşısında durdu, Beyrək atın köksünü qucaqladı. İki gözlərindən öpdü, sıçradı, mindi.

— At demərəm sənə, qardaş deyərəm, qardaşımdan da yaxın yoldaş
deyərəm, yoldaşım, çap məni yurdumuza apar, — dedi. Yel kimi
yerlərindən qopdular.

* * *

Qalada Beyrəyin qaçdığını xəbər tutdular, yaraqlandılar, atlandılar,
Beyrəyi qovmaq istədilər, darvazaya tərəf gələndə Selcan xatun hasa-
rin üstündəki kəndiri dartdı, darvaza bağlandı, atlılar içəridə qaldılar.

* * *

Beyrək isə Boz ayqırın belində neçə gün neçə gecə çapıb gəldi.
Oğuz elinə çıxdı. İlk rastına çıxan ozan oldu.

Beyrək ozana dedi:

— Ozan, obadan-obaya gəzərsən, ər comərdin ər nakəsin bilərsən.
Elimizdə həmişə çalıb oxuyan Ozan olsun!

Ozan:

— Sağ ol, igid, — dedi, — sənin də ömrün xoş, alnın açıq olsun. Azib
gələn qadan başından sovuşsun!

Beyrək ozana dedi:

— Ozan, — dedi, — nə yerə gedirsen?

Ozan:

— İgid, — dedi, — toyu-düyünə gedirəm.

— Toy kimindir?

— Yartacaq oğlu Yalıncıq Bamsı Beyrəyin adaxlısı Baniçiçəyi alır.
— Yalıncıq?

— Bəli. Ozan əhvalatı Beyrəyə danışdı. Beyrək:

— Ozan, — dedi, — qopuzunu mənə ver. Atımı sənə girov qoyuram.

Saxla, gələrəm bahasını verərəm, atımı apararam. Ozan:

— Olsun, — dedi, — səsim boğulmadan, avazım kəsilmədən, bir atdır
əlimə düşdü.

Ozan qopuzu verdi, Beyrək yoluna davam etdi. Uca dağın ətəyinə
çatanda gördü Qaraca Çoban yolun qırğına xeyli daş toplayıb, yenə
yığır. Beyrək onu tanıdı, amma Qaraca Çoban Beyrəyi tanımadı.

Beyrək:

— Çoban dedi, — bir adam yolda daş görsə, kənara atar. Sən daşları
bu yola niyə yığırsan?

Qaraca Çoban:

— Sən səni bilirsən, — dedi, — mənim halımdan nə xəbərin var?

— Nədir ki, halın?

— Mənim Bamsı Beyrək adlı bir dostum vardı. Neçə ildir ölüsü-di-
risi xəbərin kimsə bilməz. Yaritmasın onu Yartacaq oğlu Yalıncıq
Beyrəyin ölüm xəbərini gətirdi. Beyrəyin adaxlığını ona verər oldular.
Gəlib burdan keçəcəklər, bu daşları yiğmişəm ki, onu vurum. Baniçi-
çəkdən əl çəksin, getsin tayıni-tuşunu tapsın.

Beyrək:

— Üzün ağ olsun Çoban, — dedi, — Beyrəklə kəsdiyin çörək sənə
halal olsun.

* * *

Beyrək ordan ötüb öz obalarının — Bayat obasının qırğına, Söyüd-
lü bulağın başına gəldi. Gördü ki, kiçik bacısı Günel bulaq yanındadır.
Su aparmağa gəlib. Günel:

— Beyrək, qardaşım, toyu-düyünü qara gələn qardaşım, — deyib
ağlayırdı.

Beyrəyə də qatı fəraq gəldi, kövrəldi, bildir-bildir gözünün yaşı
rəvan oldu. Qopuzunu götürüb çaldı, qızı söylədi, görəyin nə söylədi:

— Ay qız, — dedi, — nə ağlarsan, nə bozlarsan? Yandi bağrim,
göynədi içim. Nə olub axı? Məgər sənin qardaşın yox olubdur, ürəyinə
qaynar yağlar qoyulubdur. Ağı deyib nə ağlarsan, nə sizlarsan, qız!

Günel dedi:

— Çalma ozan, oxuma ozan. Mən qara bəxtli qızın nəyinə gərək
ozan? Qara dağı aşib geldiyində, Beyrək adlı bir igidə rast gəlmədin
ki? Bircə qardaşım alınıbdır, ozan sənin xəbərin yox, qara bağrim
dəlinib, uca dağlarım yixılıb, kölgəli ağaçım kəsilib, ozan sənin xəbə-
rin yox. Çalma ozan, oxuma ozan. Mən bəxti qara qızın nəyinə gərək
ozan? Eldə toy-düyün var, öt get ora, ozan.

* * *

Beyrək burdan keçib evlərinin yanına gəldi. Baxdı gördü bacıları
Aysel və Günay qara geyib oturublar, ağlayırlar.

Beyrək:

— Ay qızlar, — dedi, — qatıqdan, qaymaqdan, qara sac altında umac-
dan, əppəkdən nəyiniz var? Üç gündür yol gəlirəm, doydurun məni.
Üç gün keçməz sevindirərəm sizi.

Günay yemək gətirdi. Beyrəyin qarnını doydurdu.

Beyrək dedi:

– Qardaşınızın başı, gözü sədəqəsi, köhnə qaftanınız varsa verin geyim, toya gedim, toyda əlimə qaftan düşərsə sizinkini qaytararam.

Aysel getdi Beyrəyin qaftanını gətirdi, verdi. Beyrək aldı, geydi, boyu boyuna, beli belinə, qolu qoluna yaraşdı. Böyük bacısı Aysel bunu Beyrəyə bənzətdi, qara qiyma gözləri qan-yasla doldu, dedi:

– Kara qiyma gözlərin batmasayıd, Beyrək deyərdim sənə, üzünü aq-qara saç örtməsəydi, biləklərin solmasayıd Beyrək deyərdim sənə. Yürüşündən, baxışından Beyrəyə bənzədirəm ozan səni, xatırlatdin, sevindirdin, ozan məni.

Günay:

– Ay ozan, – dedi, – sən hardan gəlib çıxdın bura? Beyrək gedəli bizə ozan gəldiyi yox, bizdən qaftan aldığı yox.

Beyrək düşündü: "Qızlar bu qaftanla məni az qala tanıdlar. Sonra oğuz ığidləri də tanıyarlar. Qoy hələ tanımasınlar, görüm dostum, düşmənim kimdir". Qaftanı sıyrırdı çıxardı, qızın üstünə atdı, dedi:

– Nə sən, nə də Beyrək qalsın. Bir köhnə qaftan verdiniz, mənim başımı beynimi apardınız.

Çıxbı getdi, bir köhnə dəvə çulu tapdı, deşdi, boynundan keçirtdi, özün dəliliyə qoydu, gəldi toya çıxdı.

* * *

Toy məclisində Qaval daş vurulurdu, nağaralar döyüldü, borular çalındı, zurnanın səsi yeri-göyü tutmuşdu. İgidlərin bir qismi yallı gedir, bir qismi ox atıldı. Toy şənliyi Qobustan qayalıqlarında qurulmuşdu. Ox atanlar üçün hədəf də Qobustanda hekk olunmuş, öküz, keçi, maral şəkilləri idi. İndi iri bir qayanın üstündə çəkilmiş öküz şəklinə, şəklin tən ortasında saqqızla yapışdırılmış üzüyə nişan atıldılar. Özünü dəliliyə qoymuş, əcaib qiyafəti Beyrək gəlib bir qıraqda dayandı, ox atanlara tamaşa eləməyə başladı. Elə ki, Qarabudaq ox atdı, Beyrək:

– Əlin var olsun! – dedi.

Əmən atdı, Dondar atdı, Beyrək:

– Əlin var olsun! – dedi.

Növbə Yalıncıqatdı. Yalıncıq atanda Beyrək:

– Əlin qurusun, barmaqların çürüsün, – dedi, – hey donuz oğlu donuz, donuz da öküzə ox atarmı? Bu sözə ığidlər gülüdü, Yalıncıqın bərk acığı tutdu, hırslı:

– Hey, dəli ozan, – dedi, – sən hardan gəlib çıxdın? Sən kimsən ki, mənə bunun kimi sözlər söyləyirsən?

Beyrək:

– İgidlərə qurban olasan, – dedi, – ox ata bilmirsən, niyə başını başlara qosursan? Heç yayı elə çəkərlər?

Yalıncıq:

– Yaxşı, sarsaq, – dedi, – gəl mənim yayımı çək görüm, necə çəkirsən. Çəkə bilməsən səni öldürəcəm.

Beyrək yayı aldı, çəkdi, yay qəbzəsindən iki para bölündü, Beyrək paraları Yalıncıqın üstünə atdı.

– Daz yerdə torağaya atmağa yaxşıdır, – dedi.

Gətirdilər, Beyrək öz yayını görçək kövrəldi, yay əlinə alıb öpdü:

– İgidlər, – deyə üzünü oğuz ığidlərinə tutdu, – sizin eşqinizə yayı çəkib, oxu atıram, – dedi.

Bir oxla üzüyü vurdı, paraladı. İgidlər bunu görçək əl çaldılar, gülüşdülər. Bir qıraqda, yüksək bir yerdə oturub tamaşa edən Qazan Beyrəyi çağırıldı. Beyrək gəldi, baş endirdi, bağır basdı, salam verdi.

Qazan:

– Hey dəli ozan, – dedi. – Yayı çəkib, ox atmağın xoşuma gəldi. Beyrək gedəli heç kəs onun yayını çəkə bilməmişdi. Bu hünəri ki, sən göstərdin, dilə məndən nə dilərsən. Çətirli otaq, altun axça, qoyun, dəvə, at – dilə verim.

Beyrək:

– Sultanım, – dedi, – səndən dileyim budur: qoy məni yeməklər bişən yerə gedim, qarnım acdır, doyurum.

Qazan güldü:

– Bəli ozan, dövlətin təpdi, – dedi, sonra üzünü ığidlərə tutub:

– İgidlər bugünkü bəyliyim bunun olsun, – dedi.

– Qoyun hara gedirsə-getsin, neyləyirsə eləsin.

* * *

Beyrək gəlib qazanları açdı, xidmətçiləri çağırıldı:

– Aparın bu xörəkləri yetim-yesirə paylayın, – dedi. – Qadınlar hansı tərəfdədir, məni onların yanına aparın.

Xidmətçilərdən biri Qazanın yanına gəldi:

– Sultan, – dedi, – dəli ozan xörəkləri yetim-yesirə payladı. İndi də qızların yanına getmək istəyir.

Qazan:

– Qoyun neyləyir eləsin, qızların yanına getmək istəyir, getsin, – dedi.

* * *

Beyrək qızlar, qadınlar oturan çadırın yanına gəldi, zurnaçları, nağaraçıları qovdu:

– Özüm çalacağam, – deyə qopuzu köynəyindən çıxartdı. Beyrək xanımlar oturan çadırın eşiyyində oturdu. Boyu uzun Burla xatun qəzəbləndi, dedi:

– Hey, əbləh! Sənə yaraşarmı bitəklif xatunlar oturan yerə gələsən?

Beyrək dedi:

– Xanım, Qazan xandan mənə buyruq oldu. Mənə kimsə dolaşa bilməz.

Burla xatun qadınlara:

– İndi ki, Qazandan buyruq olubdur, qoyun otursun, – dedi, sonra Beyrəkdən soruşdu: – Yaxşı ozan məqsədin nədir?

Beyrək dedi:

– Xanım, məqsədim odur ki, mən qopuz çalıım, ərə gedən qız qalxıb oynasın.

Üzü al duvaqlı Baniçiçək pərdə arxasında oturmuşdu, görünürdü. Xanımlar piçıldıqları. Burla xatun piçiltiyə Qisırca Yengəyə:

– Qisırca Yengə, dur sən oyna, – dedi, – nə bilir dəli ozan?..

Qisırca Yengə durdu, dedi:

– Çal dəli ozan! Çal oynayım, ərə gedən qız mənəm.

Beyrək qopuz çaldı, Qisırca Yengə oynamaya başladı. Beyrək çalaçala avazla deyirdi:

– Evinizin ardından sarvanlar sənə baxır, hansı dərəyə gedib, deyə izini izlər, hansı yandan gələcək, – deyə yola baxır, gözlərinin bildiribildir yaşı axır. Sən onların yanına get, muradını ver, muradına yet. And içmişəm qışrağa mindiyim yox.

Xatunlar yaşmaqlarının altdan xisin-xisin gülüşdülər. Beyrək sözünə davam etdi:

– Qisırca Yengə səninlə mənim işim yox. Ərə gedən qız qalxsın, qol salıb oynasın, mən də qopuz çalıım.

Qisırca Yengə:

– Boy, bu dəli zavala gəlsin, gözüyle görürəm kimi danışır, – dedi.

Xatunlardan biri Boğazca Fatmaya piçildədi:

– Dur oyna.

Boğazca Fatmanın üzünə duvaq saldılar, üzü görünməz oldu. Fatma ortalığa çıxbı dedi:

– Çal, dəli ozan, oynayım, ərə gedən qız mənəm.

Beyrək qopuzunu danqıldada-danqıldada avazla dedi:

– Evinizin ardi dərəcik deyildimi? İtiniz adı Bərəcuq deyildimi? Sənin adın qırx oynaşlı Boğazca Fatma deyildimi? Keç yerində otur, oynamama, yoxsa yenə eybini açaram, biabır olarsan. Mən səni yaxşı tənəyüram. And içərəm, boğaz qışrağa mindiyim yox, səninlə oyunum yox. Ərə gedən qız yerindən dursun, mən qopuz çalıım, qol salıb oynasın, – dedi.

Beləcə decək Boğazca Fatma özündən çıxdı:

– Boy, bu dəli boğma çıxaracaq, olan-qalan eybimizi açacaq, – dedi, sonra üzünü Baniçiçəyə tutdu. – Dur qız! Oynayırsan oyna, oynamırsansa cəhənnəmdə oyna! Beyrəkdən sonra başına bu hal gələcəyini bilmirdin?

Burla xatun dedi:

– Qız qalx oyna. Əlindən nə gələcək?

Baniçiçək durdu, əllərini palтарının qolları içində gizlətmişdi ki, heç kəs barmağındakı üzüyü – Beyrəyin üzünü görməsin, ortalığa çıxdı, dedi:

– Ərə gedən qız mənəm.

Beyrək:

– Bəli, sənsən, – dedi. – Əllərini niyə gizlədirsin, yəqin suya getmisən, soyuq olub, don vurub, barmaqların qopub düşüb. Əllərin eyiblidir, eybini gizlədirsin. Eyibli qız, sənə ərə getmək eyibdir!

Baniçiçək tutuldu:

– Hey, dəli ozan, – dedi. – Mən eyibliyəm ki, mənə eyib qoşursan?

Gümüş kimi ap-ağ biləyini açdı, əlini çıxartdı, Beyrəyin keçirdiyi üzük barmağında göründü. Beyrək üzünü tanıldı. Dedi:

– Beyrək gedəli Bam-bam təpə başına çıxdıñmı qız? Uzun-uzun yollara baxdırıñmı qız? Gecə kimi qara saçlarını yoldunmu qız? Ala gözdən acı yaşlar tökdünmü qız? Gələnindən, gedənindən Beyrək xəbərini sordunmu qız?

Baniçiçək ağlaya-ağlaya dedi:

— Ağladım ozan, sizladım ozan, neçə illər gözlədim ozan. Şahbaz igidim gəlməz oldu... Bu gün mən ərə getmirəm ozan, gora gedirəm. Aman ozan, yaramı təzələmə.

Beyrək dedi:

— Qız, barmağındakı altun üzüyü sənə kim bağışlayıb? Ver onu mənə. Mən onun nişanlarını bilirom.

Qız:

— Yox, — dedi. — Altun üzüyüñ çox nişanı var. Onu ancaq bağışlayan bilər, sən bilməzsən. Beyrək yenə qopuzun çaldı, avazla dedi:

— Ala sabah Boz ayqırın belinə minmədimmi? Sənin evinin yanına ceyranları qovmadımmi? Sən məni yanına çağırmadınmı? Səninlə meydanda at çapıb, ox atıb, güləşmədikmi? Üç öpüb, bir dişləyib, altun üzüyü barmağına keçirmədimmi? Sevişdiyin Bamısı Beyrək mən deyiləmmi?

Baniçiçək duvağını qaldırdı, onun bənizi qaçmışdı, dodaqları titrəm-titrəm titrəyirdi, həyəcanla, təlaşla, qorxuya Beyrəyin qocalmış sıfətinə, batıq gözlərinə, ağarmış saç-saqqalına baxdı, əfsunlanmış kimi ona tərəf iki addım atdı. Beyrək əlini ona tərəf uzatdı, yumruğunu açdı, ovcunun içində torpaqqarışığı yovşan vardi. Yovşan iyi Baniçiçəyin burnuna dəydi, Baniçiçək piçiltiyala:

— Yovşan iyi, — dedi, Beyrəyə tərəf atıldı, sonra birdən dayandı, cəld çadırından bayira sıçradı, atlardan birinə tərəf qaçıdı.

* * *

Baniçiçək atlandı, atına qamçı çəkib çapdı, toya gəlmış qanaqların arasından, oxatma meydanında toplanmış igidlərin içindən, təəccübə ona baxan Qazanın, Turalın, Qarabudağın yanından, sərroxş olub bir tərəfdə sərələnmiş Dəli Qoçerin üstündən, özünü itirib çəşib qalmış Yalıncığın böyründən çapıb getdi, çöllərdən-çəmənlərdən keçib Bayat obasına çatdı. Gözləri kor olmuş Bəybura və arvadı Ayna Mələk həmişəki yerlərində, oba kənarındaki daşın üzərində oturmuşdular. Baniçiçək çaparaq onlara yetdi, atının yüyənini dartdı. At şahə qalxdı. Baniçiçək uca səslə dedi:

— Hey qayınata, qayınana. Qara dağın yixılmışdı, ucaldı axı! Axarsuların qurumuşdu çağladı axı! Neçə ilin həsrəti, oğlun Beyrək gəldi axı! Qayınata, qayınana, müştuluq mənə nə verərsiniz?

Bəybura yerində sıçrayıb dedi:

— Dilin üçün ölüm gəlinciym, yoluna qurban olum gəlinciym. Yalansa bu sözlərin gerçək ola, gəlinciym.

Bu məhəldə igidlər və Beyrək çaparaq gəlib yetdirilər.

Qazan:

— Muştuluq Bəybura, — dedi. — Oğlun gəldi.

Bəybura dedi:

— Oğlum olduğun ondan bilərəm ki, çəçələ barmağını qanatsın, qanını gözüümə sürtsün. Açılaçaq olursa oğlum Beyrəkdir.

Beyrək cəld çəçələ barmağını çərtib qanını atasının gözlərinə çəkdi, Bəyburanın gözləri açıldı.

Bəybura:

— Oğul, — dedi, — görür gözüüm aydın oğul, tutar əlimin qüvvəti oğul, evimin dirəyi oğul.

Ayna Mələk:

— Qızımın, gəlinimin çiçəyi oğul, — dedi.

Ata, anası, baçıları Beyrəyi qucaqladılar, ağladılar, güldülər, güldülər, ağladılar.

Qazan Baniçiçəyə, Beyrəyə baxıb:

— Yaxşı, — dedi, — hələ bir işim var. Onu etməyincə murada yetmərəm. Hani Yalıncıq?

Beyrək atını geri döndərdi. İgidlər də onun ardınca çapdılardı.

* * *

Yalıncıq da atını minib qaçırdı. Dönüb arxaya baxa-baxa qaçırdı. Beyrək qovur, Yalıncıq qaçırdı. Yalıncığın atı daha yeyin gedirdi, getgedə onların arasındaki məsafə artırdı. Artıq Beyrək arxada qalıb gözdən itmişdi. Ancaq bu zaman Yalıncıq Uca dağın ətəyinə çatanda Qaraca Çoban onu daşa tutdu. Yalıncığın atı büdrədi, yixıldı. Yalıncıq atdan düşüb qaçıdı, yaxındakı qamışlığa girdi, gizləndi. Beyrək çapıb getdi. Yalıncığını görmədi. Qaraca Çoban:

— Darıxma, — dedi. — Qamışlıqda gizlənib. Bu saat onu ordan çıxarıdarıq.

Qaraca Çoban çaxmaq çəkdi, od yandırdı, qamışlığı odladı. Alov bütün qamışlığı bürüdü. Qamışlıqdan dəhşətli böyürtülər eşidildi. Üstbaşı yanıb parça-parça didilmiş, üz-gözünü hiss basmış Yalıncıq böyüre-böyüre qamışlıqdan çıxdı. Gələn igidlər onun bu gülünc görkəminə baxıb qəh-qəh çəkdilər. Yalıncıq indi murdar və qorxulu deyildi,

••• 177 •••

zavallı və miskin idi. Yalıncıq gəlib Beyrəyin ayaqlarına yıxıldı. Beyrək qılincını sıyırdı. Yalıncıq dili topuq çala-çala:

– Amandır, öldürmə məni, – dedi.

Beyrək:

– Öldürmürəm, sarsaq, – dedi. – Dur, qılincimin altından keç!

Yalıncıq Beyrəyin qılincının altından keçdi.

Beyrək:

– Get, – dedi. – Keçdim sənin günahından.

* * *

Dədə Qorquduq qopuzunun şən sədaları ucaldı.

* * *

...Dədə Qorqud məzarının başında oturub. Qopuzun dinqıldadır, amma indi onun çaldığı hava şən toy havası deyil – Dədə Qorqudu özü kimi qəmgin, kədərli bir nəgmədir.

Dədə Qorqud deyir:

– Beyrək əsirlikdən qayıdır gəldi, toyun etdi, Baniçiçəyi gərdəyi-nə gətirdi, oğulları oldu. Beyrəyin bacısı Gəneli Qazanın oğlu Turala nişanlaşdırılar. Şadlıq elədik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-bələli günləri qurtardı getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış, nə biləydik ki, hələ başımıza necə qəzalar gələcək, yurdumuz nə bələlər görecəkmiş.

...Alp Aruzun çadırında Qara niqablı adam ona məlumat verdikcə Aruzun bişərlərindən qan sızırdı. Aruz əlini çalıb, xidmətçilərini çağırırdı:

– Qan qohumumuz olan igidlərə adam salın, çağırın gəlsinlər. Əmən gəlsin, Dəli Qoçer gəlsin.

...Çağırılan igidlər gəlib yiğnaq oldu. Alp Aruzun çadırına gəldilər. Həmişə sərxoş olan Dəli Qoçer atdan səndələyə-səndələyə düşdü, çadırı yellənə-yellənə girdi. Alp Aruz igidləri salamlayıb dedi:

– İgidlər, mən sizi niyə çağırduğumu bilirmisiniz?

Dedilər:

– Bilmirik.

Alp Aruz dedi:

– Görüsünüzüm ki, mən Oğuz igidlərindən ancaq sizi, yəni qan qohumlarını çağırırmışam. Çünkü belə gündə ürəyim ancaq sizə qızar. Bilirsınız ki, Qazanın heç vaxt mənimlə arası yox idi, indi isə açıq düşmən olub. Deməli, o sizin də düşməninizdir. İndi Beyrək də gəlib

çıxb. Qazanın bir gücü iki olub. Beyrək toyuna bizi çağırmadı, açıq ədavət bağladı. İndi tədbiriniz nədir, igidlər nə deyirsiniz?

Dəli Qoçer xumar-xumar Alp Aruzu süzərək dedi:

– Nə deyəcəyik. Çünkü sən Qazana düşmən oldun, biz də düşmənik.

Aruz:

– İgidlər, – dedi, – and işin!

İgidlər:

– Sənin dostuna dost, düşməninə düşmənik, – dedilər.

Dəli Qoçeri yuxu aparmışdı. Alp Aruz ona baxıb dedi:

– Beyrək bizdən qız almışdır, Dəli Qoçerin yeznəsidir. Amma Qazanın da sağ əlidir. Gəlin Beyrəyə xəbər göndərək ki, gel bizi Qazanla barışdır. Onu buraya gətirək. Bizə müti olursa xoş, olmaz isə mən saqqalından yapışım, siz qılinc vurun, paralayın. Beyrəyi aradan götürək. Ondan sonra Qazanla işimiz asan olar.

* * *

Aruzdan Bayat obasına adam geldi, Beyrəyin yanına girdi.

– İgid, Aruz sənə salam göndərdi, Beyrək gəlsin, Qazanla bizi barışdırınsın, – dedi.

Beyrək:

– Xoş ola, – dedi, atın çəkdi, mindi, Aruzun evinə gəldi, igidlər oturan otağa girib salam verdi, Aruzun yanında əyləşdi. Aruz Beyrəyə dedi:

– Bilirmisən, Beyrək, səni niyə çağırıdığ?

– Niyə çağırırdınız?

Aruz:

– Bütün bu oturan igidlər, Qazana düşmən olduq, and içdik, dedi, sən də and iç.

Beyrək ətrafa göz gəzdirdi, gərginliklə ona zillənmiş gözləri görüdü, dedi:

– And içirəm ki, mən heç vaxt Qazana düşmən olmaram. Mən Qazanın nemətindən çox yemişəm, bilməzsəm, gözümü tutsun. Qazılıq atını çox minmişəm, bilməzsəm, mənə tabut olsun. Yaxşı qaftanlarını çox geymişəm, bilməzsəm, kəfənim olsun. Qazanın evini evim, ocağını ocağım bilmışəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm. Mən Qazandan dönmərəm, bunu bilin. Aruz əl atıb Beyrəyin saqqalını tutdu. Beyrək qımışdanmadı, yerindən tərpənmədi. Aruz igidlərə baxıb işarə elədi. İgidlər qılınclarını sıyırıldılar, amma heç biri Beyrəyə qayıb ol qaldırmadılar.

Beyrək dedi:

— Aruz, mənə bu işi edəcəyini bilsəydim, əyni bərk dəmir donumu geyərdim, qara polad üz qılincımı belimə bağlardım, alagözlü igidləri yanına salardım. Alçaq, mən bu işi duysam belə gələrmiydim? Aldayıma arvadımdır, arvadındanmı öyrəndin sən bu işi, namərd? dib ər tutmaq arvad işidir, arvadındanmı öyrəndin sən bu işi, namərd?

Aruz dedi:

— Boş-boş danışma. Qanına susama. Gəl biz dediyimizə and iç.

Beyrək dedi:

— Mən Qazanın uğrunda baş qoyaram. Neçə il dustaq oldum, dostlarımdan, elimdən dönmədim, indi də dönmərəm, istəyirsən məni yüz para elə.

Aruz igidlərə baxdı, gördü kimsə yerindən tərpənməz, özü qara polad üz qılinci dartıb Beyrəyin sağ oylugunu çaldı, qana bulaşdı. Beyrəyin başı bükülü oldu. İgidlər səssiz-səmirsiz dağlışdır. Hərəsi öz atına mindi. Beyreyi də atına yüklədilər, atın tərkinə adam mindi, Beyrəyin cəsədini tutdu, Beyrəyi obasına yetirdi, Bayatin kənarında Beyrəyin cübbəsini üzərinə örtdü, çapıb getdi. Beyrək zarıldı, Banıyerə qoydu, cübbəsini üzərinə örtdü, çapıb getdi. Beyrək zarıldı, Banıyerə qoydu, cübbəsini üzərinə örtdü, çapıb getdi. Beyrək ağır-çıçək səsə gəldi. Beyrəyi qanına qəltan görüb bayıldı. Beyrək ağır-nəfəs alındı. Əhvalatı qırıq-qırıq Baniçiçəyə söylədi:

— Sevdiciyim, — dedi, — tez tərpənmək lazımdır. Çap Qazanın divanına, sən sağ ol, Beyrək öldü, de. De ki, mənim qanımı namərd yısı Aruzda qoyması. De ki, Aruz naməndləri ilə bura gəlmədən, elim-günüm çapılmadan, Qazan özünü yetirsin. Səni, bacılarımı, qoca atamı, anamı Qazana tapşırıb gedirəm, oğlumuzu da Qaraca Çoban igid böyütsün, — deyə Beyrək gözlərini yumdu.

Baniçiçək hönkürüb onun üstünə yixildi.

...Qazan dəsmalını əlinə alıb hönkür-hönkür ağlayırdı. Qarabudaq da, Dondar da.

* * *

...Uca dağın başında Qaraca Çoban başına daşları tökə-tökə ağlayırdı...

* * *

Qazan durub öz otağına çekilmişdi, kimsəni yanına buraxmırıd. Tural Qılbaşa yanaşdı:

— Qılbaş yeddi gündür atam otağından çıxmır, — dedi, — bir yanına girsənə.

Qılbaş:

— Sən oğlusan, sən get, — dedi.

Nəhayət, ikisi bir yerde Qazanın otağına girdilər. Tural:

— Ata, — dedi, — bir igid aramızdan əskildi. Başını bizim yolumuzda qoydu. Sənə ismarlamış ki, qanını yerdə qoymayasan, alasan. Ağlamaqdan nə çıxar? Deyirəm ki, naməndləri haqlayaq, Beyrəyin qanını alaq.

Qazan ağır-ağır başını qaldırıb:

— Bəli, qana qan, — Qılbaş, de ki, tez cəbbəxananı atlara yüklesinlər.

İgidlər hazır dursun. Cəmi igidlər yaraqlandı, yasaqlandı, atlandı. Çekdilər Qonur atı Qazan mindi. Borular çalındı, sinc vuruldu. Gecə bilmədlər, gündüz demədilər, yordular. Qazan yanında çapan oğluna döndü:

— Oğul, Tural, — dedi, — bu döyüş sınaq döyüşüdür. Ya onlar bizi yenəcəklər, ya biz onları. Gərəkdir ki, sən bu döyüşdə hünər göstərəsən, mənə arxa olasan, Beyrəyin yerini tutasan.

Tural çevrilib arxaya baxdı. Ağlar gözlü Günel Bayat obasının kənarına çıxdı, Turalın ardınca baxırdı.

Aruz və onun adamlarına xəber yetdi. Yaraqlanıb, yasaqlanıb, atlanıb Qazangılı qarşı geldilər. Savaş başlandı; köksü yaşıl ulu dağlar belə vuruş görməmişdi. Dibi dərin dar dərələr belə döyüş bilməmişdi.

Bir təpənin başında dayanmış Dədə Qorqud igidlərə yalvarırdı, bu qardaş qırğınına son qoymağə çağırırdı. Ona məhəl qoyan yox idi. Alp Aruz meydanda at təpdi, Qazanı görüb bağırıdı.

— Hey Qazan, gəl bəri, başını kəsim atım.

Qazan qalxanını yapındı, süngüsünü əlinə aldı, başı üzərinə çevirdi:

— Hey Aruz, — dedi, — müxənnətliliklə ər öldürmək necə olur, mən sənə göstərərəm.

Aruz Qazanın üzərinə at saldı. Qazanı qılıncladı, zərrə qədər kəsə bilmədi, ötüb keçdi. Növbə Qazana çatdı. İti süngüsünü Aruzun köksündən sancdı, dartıb Aruzu at üzərindən bir yerə sancdı, qılinci sıyırb başını kəsmək istədi, birdən gözləri kənardı vurnuxan Turala sataşdı. Qazan oğlunun dəshətdən bərəlmiş gözlərini gördü və o saatca qərara gəldi, Aruzu göstərib:

— Oğul, Tural, — dedi, — bunun başını sən kəsəcəksən.

Qazan atını çapıb ötdü, döyüşənlərin içəinə girdi, sanasan ki, qara qazın içəinə şahin girdi. Tural atdan endi, qılincını çəkdi, amma öldürə bilmədi. Aruzun mərhəmət diləyən gözlərini gördü, qılincını qanına saldı, atını sıçradıb çapdı. Aruz yavaş-yavaş yerində dirsəkləndi, son

gütünü toplayıb oxunu yaya qoydu, uzaqlaşan Turalı nişan aldı. Atdı. Ox Turalın kürəyinə dəydi. Alca qanı şorladı. Qolunu köhlən atının boynuna doladı, qucaqladı, yalmanına yatdı, sonra aşağı sürüsdü, ayaqları üzəngidən qopmadı, atın belindən sallanıb qaldı. At yaralı sahibini döyüş meydanından çıxartdı, üzünü dağlara tutub uzaqlaşdı. Aruz oxunun dəydiyini görüb məmnun-məmnun güldü, amma ağrıdan ağızı əyildi, başı yana əyildi, canı çıxdı.

Döyüş meydanının müxtəlif yerlərində ığidlər bir-bir tələf olurdular. Qazanın atı da, özü də qılınclandı. Qarabudaq həlak oldu. Əmən həlak oldu, Dondar həlak oldu. İgidlər də, atlar da bir-bir yixilib qalırdı.

* * *

Qara niqablı atlı hələ də meydanda cövlən edirdi. Ona qarşı ağ niqablı bir ığid gəldi, onu qılıncladı, böyürdüb atdan saldı, qanını şorlatdı. Qara niqablı atlı yere yixılkən niqabı üzündən düşdü – bu Yalıncıq idi. O, son gücünü toplayıb sündüsünü ağ niqablı ığidin kürəyinə sancdı. Ağ niqablı atından yixıldı, yerə sərildi. Yalıncıq ölürdü, ancaq öldüyü an onu öldürənin və öldürdüyünün kim olduğunu bilmək istədi, zəif bir hərəkətle əlini uzatdı, ağ niqabını üzündən qopartdı.

Bu, Baniçək idi. O artıq ölmüşdü.

Həmin an Yalıncığın da canı çıxdı və o, Baniçəyin ayaqları altında yixilib hərəkətsiz qaldı.

* * *

Meydanda ancaq qalaq-qalaq insan meyidi, at leşi vardi. Onlar da daşlaşış heykəllərə dönürdülər. Amma heykəllər də biçimlərini, şəkillərini itirirdilər, adicə daş topalarına çevrilirdilər. İndi bu geniş meydanda əcaib daş yığnaqlarından, qəribə qayalardan başqa bir şey qalmamışdı... Təpənin başında dayanmış Dədə Qorqud üzünü tutub ağlayırdı.

* * *

...Turalın atı çapıb sahibini uzaqlara, dağların arxasına aparırdı...

* * *

Meydandakı daş qalıqları arasında saçları pərişan, yumru-yumru ağlayan qadınlar, qızlar, qocalar dolaşırıldılar. Onların içinde boyu uzun Burla xatun da var idi, Günel də. Qadınlar bir-bir ığidlərin adını çəkib zarıldayırdılar.

– Qazan vay! Əmən vay! Aruz vay! Qarabudaq vay! Tural vay!..

* * *

...Dədə Qorqud öz məzarı başında oturub qopuz çalırdı. Söylədiyi əhvalat sona yetmişdi. Dədə Qorqud deyirdi:

– Hanı dediyim alp ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya! Qoca Qorqud ölüür oldun, onu bil! Karvan getdi, sən gecikdin, onu bil.

Əl-aqibət uzun yaşın ucu ölüm, axırı ayrılıqdır. Dədə Qorqud sözünü deyib qurtardı, qopuzunu götürüb köynəyinə taxdı, bir kənara qoydu, sakitcə məzarına baxdı, üsulluca ora girdi, uzandı, fisillişdən ala ilan çıxıb fişildaya-fişildaya məzara tərəf süründü. Dədə Qorqud gözlerini yumub gözlədi. Birdən uzaqdan səslər eşitdi, gözlerini açdı, başını qaldırdı, diqqət elədi.

Uzaqdan ona tərəf bir qoca qadın və bir gənc qız gəlirdi. İkiisi də pərişan saçlıydı, ikisi də zar-zar ağlayırdı. Biri boyu uzun Burla xatun, o biri Günel idi. Burla xatun qarğış edirdi:

– Nə, Qazılıq dağı, axar sənin suların! Axar ikən axmaz olsun! Bitən sənin otların, Qazılıq dağı! Bitən ikən bitməz olsun!

Təbiət ana qarğışına müti olurdu. Axıntılı sular quruyurdu, otlar, çiçəklər saralıb-solurdu.

Burla xatun deyirdi:

– Hardasan, ay oğul, Turalım! Ölənlər içində səni tapmadım, yaralılar içində bulmadım. Oğul, oğul, ay oğul! Harda qaldın, onu bilsəm! Dədə Qorqudun yanına gəldilər. Dədə Qorqud isə onlara baxmırırdı, onun diqqətini başqa bir şey cəlb etmişdi. Dədə dağın o biri tərəfinə baxırdı. Dağın ardından qarğa-quzğun havalanıb qalxır, sonra yenə aşağı enirdi, yenə uçurdu, yenə qonurdu. Dədə Qorqud Burla xatuna bunu göstərdi:

– Xanım, – dedi, – ağlama, oğlun salamatdır, gedin dağın güneyinə.

* * *

Alçaqdan uca yerlərə çapıb, ucadan alçaq yerlərə endilər. Gördülər ki, Tural bir dərənin çalovunda yixilib qalıb. At da yanındadır. Qarğa-quzğun qan iyinə gəlib oğlanın üstünə qonmaq istəyir, at şillaq atıb qarşa-quzğunu qovur, qonmağa qoymur. Qarşa-quzğun qalxıb-endikcə toz gah qalxır, gah durulurdu. Dədə Qorqud oğlanın yarasına baxıb:

– Xanım, bu yaradan qorxma, – dedi, – bu yaradan oğlana ölüm yoxdur. Ana südü, bir də dağ çiçəyi onun yarasına məlhəmdir.

Dədə Qorqud sonra Günelə dedi:

— Qızım, qalx dağın döşünə, çiçək dər gətir, nişanının yarasına bas.
Günel dağdan utanaraq yaşıqlandı, yamaca çapdı. Dağın döşü
yapalın idi, nə bir ot, nə bir çiçək.

Günel nə qədər gəzdi, bir şey tapmadı.

* * *

...Burla xatun əmcəyini sıxdı, südü gəlmədi, iki sıxdı, südü gəlmədi, üçüncüdə qan qarışığı gəldi. Ana südündən üç damcı Turalın dodaqlarına damızdırıldı.

* * *

Günel üzünü ot bitməz, çiçək açmaz dağın zirvəsinə tutub dedi:

— Yüksək dağım, gözəl dağım. Anam deyərdi ki, sən Qazılıq dağı, bizim hamımızın, Oğuz qızlarının, gəlinlərinin qayınatasan. Otunu, çiçəyini Turaldan əsirgəmə, Qazılıq dağı.

Həmin andaca dağın döşü çiçəkləndi, otlandı, yaşıl sariya, sarı qırımıza qarışdı. Günel çiçəkləri sıxdı, suyundan iki-üç damcı Turalın yarasına damızdırıldı. Tural aram-aram gözlərini açdı, duman içində anasını gördü, sevgilisini gördü, Dədə Qorqudu gördü, vəfali atını gördü, çiçəkli dağları, açıq səmanı, dünyani gördü, gülümsündü.

Dədə Qorqud, Burla xatun, Günel və Tural harasa gedirdilər. Onlar gəlib haman döyüş meydanına çıxdılar. Bura tamam dəyişmişdi. Qaraca Çoban yönəmsiz daş qalıqlarını dığırlayıb kənara atırdı. Daşlardan boşalmış meydanda öküzlər cüt sürür, adamlar holavar çağırı-cağıra torpağı xışlayırdı. Qaraca Çoban qan-tər içində torpağı daşdan-kəsəkdən təmizləyirdi. Beyrəyin 14 yaşlı oğlu ona kömək edirdi.

Dədə Qorqud:

— Çoban, oğul, nə edirsən belə? — dedi.

Qaraca Çoban:

— Torpağı təmizləyirəm, Dədə! — dedi. — İstəyirəm şumlayaq, əkək, biçək, yeyək, dolanaq. Məsləhətdirmi, Dədə?

Dədə Qorqud:

— Çoban, sözün haqdır, — dedi, — yurdumuzun başına çox qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı, amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qalacayıq.

Çoban:

— Dədə, bu oğlana ad qoyasınca varmıdır?

Dədə Qorqud:

••• 184 •••

— Bəli, — dedi, — ad almağa layiqdir. Bu torpaqda çox ər qırıldı, az ər qaldı. Onun adını Azər qoyuram. Qoy az ərlər çox olsun, qoy Azərlər çoxalsın.

Dədə Qorqud Azərə baxdı, bir daha söylədi, görəyin nə söylədi:

— Oğul, Azər, — dedi, — onu bil ki, torpağın yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, gərək bu torpağı əkəsən, becərəsən; birisi də odur ki, gərək bu torpağı yağlıdan qoruyasan. O torpağı ki qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. O torpağı ki əkib-becərmədin, onu qorumağa dəyməz.

Qaraxa Çoban:

— Oğlum, Azər, bu sözləri yaxşı yadında saxla, — dedi.

Dədə Qorqud:

— Çoban, — dedi, — böyük işə başlamışan, yaxşı işə girişmişən. Qalx dağın başına, dağ başında üç tonqal qala. Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır. Qoy indi üç tonqal görəndə hamı cütlə, xışla gəlsin, bilsinlər ki, işləməyə gəlirlər.

Qaraca Çoban ata minib dağ başına çapdı. Dədə Qorqud üzünü işleyən adamlara tutub dedi:

— İşimiz avand, torpağımız bərəkətli olsun. Köləqli ağacımız kəsilməsin! Çağlayıb axan sularımız qurumasın! Namərdə möhtac olmayaq! Ümidimiz üzülməsin! Qanadımız qırılmاسin! Uca dağın ocaqları həmişə yanar dursun!

Uca dağın başında üç tonqal alovlanırdı. Qaraca Çobanla Azər tonqalların yanında durub fərəhlə baxırdı.

* * *

Dağın ətəyində Dədə Qorqud, Burla xatun, Tural, Günel, Aysel, Günay, başqa adamlar sevinclə tonqallara baxırdılar.

* * *

...Uzaq bir dağın zirvəsində də üç tonqal alovlanırdı.

...Başqa bir dağın başında da eləcə...

...Uzaq-uzaq dağların başlarında üç-üç tonqallar alovlanırdı...

İnsanlar, dağlar işıqlarıyla bir-birinə hay verirdi.

SON

1970–1973, Bakı–Moskva–Bakı

••• 185 •••

NƏBİ XƏZRİ

BURLA XATUN

(İki hissəli mənzum dram)

İŞTİRAKÇILAR:

- | | |
|------------------|-------------------|
| 1. İxtiyar | 8. Ulus |
| 2. Burla Xatun | 9. Şöklü Melik |
| 3. Çiçək | 10. Birinci kafir |
| 4. Qısırca yengə | 11. İkinci kafir |
| 5. Səhəriyyə | 12. Üçüncü kafir |
| 6. Şiranə | 13. Cavan döyüşçü |
| 7. Aynışan | 14. Qazanın səsi |

BİRİNCİ HİSSƏ

Amansız döyüşün izləri hər yanda, hər şeydə özünü göstərir. Beli bükülmüş bir ixtiyar asta addımlarla irəlilədikcə viran olmuş yurdunun bu gədərlə mənzərəsi sanki onun qəddini bir az da əyir. Başını qaldırıb hərdən şimşek çaxan göye baxır, eله bil nə küləyi duyur, nə də qatılanın qaranlığı hiss edir, özünü tamam unutmuş halda ətrafi dolaşır.

İxtiyar

(Fikrili)

Hani? Hanı?...
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.

(Külək getdikcə şiddətlənir, köy guruldayır.)

Dünyanın qoynunda at çapdıqca şər,
Buludlar toqquşur, od şırıım düşər.
Göylərin şəninə göy gurultusu,
Yerlərin bəxtinə ildirim düşər.

(Qafıldan çaxan şimşayın işığında cavan bir döyüşçü görünür, görkəmindən xəyalə bənzəyir, səsi uzaqlardan gəlir)

Cavan döyüşçü

Baba... salam... salam, baba...

İxtiyar

(Diksinir)

Salam, bala... Bala, salam...
Gör nə vaxtdır hey gəzirəm.
Bəlkə səndən xəbər biləm.
Soraq alam.
Harda idin, oğul, harda?

Cavan döyüşçü

Uzaqlarda... Uzaqlarda...

İxtiyar

Ordadımı payız gəlib,
Yağış yağır?
Yağmur tökür, şimşek çaxır?

Cavan döyüşçü

Yox, ay baba, burda nə yaz,
Nə qış olur, nə də payız.
Burda hər an damla-damla
Yer üzündən
Qandı sızan, hey aramla,
Qoymur yumaq gözümüzü
birçə hovur
qanlı yağmur.
Söylə, baba, bəs nə zaman,
Qan kəsiler,
Yurd oyanar?

İxtiyar

O zaman ki, qurd oyana,
Qurd ulaya, haray çekə,
Onda bəlkə
Bu haraydan oyana xan,
Qalxıb dura Salur Qazan.

Cavan döyüşçü

Ula, qurdum, ula, vaxtdır,
Bilirəm ki, bu haraydan.
Salur Qazan qalxacaqdır.

İxtiyar

De, hardasan, harda, Qazan?..
Yurdun batdı, sən hardasan?

Cavan döyüşçü

Haray Qazan!..

İxtiyar

Qara qəlbli qanlı kafir
Ürəklənib hücum çekdi.
Elə bil ki, göy üzündən
Od ələndi, səmum keçdi...

(Zülmət daha da qatılışib. Şimşək çaxdıraqça qəribə kölgələr görünür gözlərinə.)

İxtiyar

...Haray Qazan!..
Zirvələrə duman gəldi,
Yaman gəldi!..
Sal daşlara qan çı�ındı,
Qan çı�ındı!..
Arzulara, ümidlərə

Yaddaşlara qan çı�ındı!
Yurdu yaxıb keçdi düşmən.
Qanımızı içdi düşmən.
De, hardasan, harda, Qazan?..

Cavan Döyüşçü

Haray Q a z a n...

(Bu qəribə kölgələr İxtiyarın səsinə səs verirlər)

Burla Xatun

Tanrim, çapar gəldi, xəbər gətirdi
Bu xəbər necə də ağır xəbərdir!

Xor

Bu xəbər necə də ağır xəbərdir!

Burla Xatun

Düşmən qasırğatək yurdumu sarmış
Elimin nə acı taleyi varmış!

Xor

Elimin nə acı taleyi varmış!..

İxtiyar

– Qəfildən ömrümə qar ələndi, qar,
Elə bil yuxudan səksəndi yurdum.
Sanıram arxamız, dirəyiniz var,
Fəqət birdən-birə təkləndi yurdum.

Səhəriyyə

Tanrim, bu fəlakət, bu vəhşət nədir?
Niyə belə gəldi yurdun qisməti?

Qıṣırca Yengə

Qan tökmək, bəşerin faciəsidir
Zalımlar gətirdi bu fəlakəti!..

Burla Xatun

Matəmə bürünmüş doğma evim var
Kədərim sonsuzdur, səbrim möhtəşəm.
Mənim aşib-daşan bir qəzəbim var.
Qəzəbdən yoğrulan daşa dönmüşəm.

Qıṣırca Yengə

Neçə-neçə cavanların toy gecəsi
Dönüb oldu vay gecəsi.

Çiçək

Qara geymiş anaların
Yaş qurudu gözlərində.

Aynışan

Qızıl-qızıl kəcavələr
Üzdü oba üzərində...

İxtiyar

Allah! Elə bil ki, zaman dayandı
Görçək bu vəhşəti, ölümü, Allah!..
Al qandan torpaq da od tutub yandı
Necə götürürsən bu zülmü, Allah!..

Çiçək

Bu torpaq uğrunda doğrandı canlar,
Qızardı göy rəngi asimanın da.

Aynışan

Əgər bir məcraya axsaydı qanlar,
Dərya yaranardı dərya yanında.

Burla Xatun

Oğul, oğul deyə arayan ana
Gəzib el-obanı ağlar, dolanar.
Bu dərdin əlindən gəlib tügyana.
Dünyanın başına dağlar, dolanar.

Səhəriyyə

İnsan öz yurdunda sanki qəribdir
Fəlakət ellərdən ellərə çatır.

Qıṣırca Yengə

Kim ki, ölümlərə fərman veribdir
Görən gecələri o necə yatır?..

İxtiyar

Oğul!.. Oğul!.. ay oğul!..
Bu necə tufandı, bu necə səsdi:
Ölüm qapımıza niyə tələsdi?!

Burla Xatun

Oğul!.. Oğul!.. Canım oğul!..
İncə belli qızlar ilə öz yurdunda
İzi bağlı, yolu bağlı dustaq oldu.

Xor

İzi bağlı, yolu bağlı dustaq oldu.

Burla Xatun

Oğul!.. Oğul!..
Qırx igidlə
Başı açıq, yalın ayaq
Əli bağlı, qolu bağlı oldu dustaq!..

Xor

Olı bağlı, qolu bağlı oldu dustaq!..

İxtiyar

Oğul!.. Oğul!..
Anaların ahi, millətin qanı
Yerdəmi qalacaq?..

Burla Xatun

Heç zaman, heç vaxt!
Hani bu torpağın Qazanı hani?

İxtiyar

Hani?.. Hani?
Dediyin bəy ərənler?
Dünya mənimdir deyənlər?..
Hani oğulların, hani, a torpaq?!
Qalxıb əşrlərin dərinliyindən,
Düşmən boğazından yapışmayacaq?!

Cavan döyüşçü

Ula, qurdum, ula, vaxtdır,
Bilirəm ki, bu harayın
Qazan xana çatacaqdır!

İxtiyar

Ey qaranlıq düşən zaman yanar gözlüm,

Burla Xatun

Qurdum, eşit, gəzmə belə gizlin-gizlin.

İxtiyar

Sən qaracığ şux atları kişnədənsən.

Burla Xatun

Qızıl-qızıl dəvələri döşlədənsən.

Qısırca Yengə

Ağca qoyun sürüsünə quyruğuyla qamçı çəkən.

Səhəriyyə

Sən ey bircə zərbəsiylə ağılları söküb-tökən.

Aynışan

Burma-buynuz kök qoçları atib-tutan.

Çiçək

Qanlı-qanlı quyruq üzüb şan-şan udan,

Burla Xatun

Qazandan bir xəbər bilsən, gəl de mənə,
Dərdli başım qurban olsun qurdum, sənə.

İxtiyar

Qazan xana belə söylə, Salur Qazan,
Yurdun batdı, sən hardasan?!

Xor

Salur Qazan!
Yurdun batdı, sən hardasan?!

(Gülüş səsləri eşidilir. İşıq şüası səslərə doğru sürünür. Əllərində bədə, qara örpəyə
bürünmiş adamları işıqlandırır. Sən musiqi. Şiranə rəqs edə-edə oxuyur.

Şiranə

Təbiət qoynunda verib baş-başa
Gecə də uyuyur, səhər də, dünya!
Qızıl piyalədən, zər piyalədən
Şərbət də içilir, zəhər də, dünya.

(İşığın bir parçası qopub kölgələrin üzərinə qayıdır. Onlar bu kədərlə
səsin təsirilə çırpinırlar)

İxtiyar

Qarlı, uca şış dağların yىxilmasın.

Kölgələr

Vətən!

Birinci kölgə

Abad-abad obaların dağılmاسın!

Kölgələr

Vətən!

İxtiyar

Kölgəli göy ağacların kəsilməsin!

Kölgələr

Vətən!

İkinci kölgə

Üstündən nur əskilməsin!

Kölgələr

Vətən!

Birinci kölgə

Düşmənləri sən kül eyle, ulu Tanrı!
Duamızı qəbul eyle, ulu Tanrı!

Kölgələr:

Amin! Amin!

(Şiranə bu səsləri eşidirmiş kimi susur. Musiqi kəsılır. Kafirlər onun susduğunu
görüb ona baxırlar. Onlardan biri - Şöklü Məlik qızı yanaşır.)

Şöklü Məlik

Nədir, niyə susdun?

Niyə gilələnir yenə göz yaşın?

Yoxsa yada düşüb qohum-qardaşın?

Oxu!

Birinci kafir

Oxusun, oxusun, biz də zövq aiaq.

Dünya ləzzətindən feziyab olaq.

(Gülüşürlər. Şiranə susur)

Şöklü Məlik

Qarşımıda diz çökdü qədim bir ölkə!

Köhne yaraların qövr edir bəlkə?

Keçib o günlərdən nə qədər zaman,

Nəslini, kökünü unutmamışan?

Məni cin atına mindirmə yenə,

Oxu, oxu, deyirəm sənə!..

İkinci kafir

Oxu, naz eləmə, nənəm qurban səsinə...

(Kafirlər qəhqəha çəkib gülüşürlər. Məlik Şiranənin saçlarından tutub qaldırır,
qız onun əlindən çıxıb geri çəkilir. Musiqi eşidilir.)

Şiranə

(mahni)

Vətənin həsrəti çağlar sinəmdə,
Dərdimə dərd verər, qəhər də, dünya.

Bu gün qövr etdikcə dağlar sinəmdə

Nifrətlə birgədir, kədər də, dünya!

İkinci kafir

Bəh, bəh...
Özü də gözəldir, səsi də gözəl.

Birinci kafir

Sözü də gözəldir, rəqsi də gözəl.

Üçüncü kafir

Belə deyirlər ki, böyük hökmədar
Burla Xatunun da gözəl səsi var.

(Məlik fikrə gedir.)

Şöklü Məlik

Eşit Qazan!
Zəfər çalıb zər qotazlı
Evlərini gətirmişik,
bizimkidir.

Kafirlər

Bizimkidir.

Şöklü Məlik

Gətirmişik ala gözlü sevgilini, bizimkidir.

Kafirlər

Sizinkidir.

Şöklü Məlik

Qucaqlarıq indi elin gözəlini, bizimkidir.

Kafirlər

Sizinkidir.

Şöklü Məlik

Günlər keçər, Burla Xatun – Məlek qadın.
Məlik üçün oğul doğar,
Ona yaxşı ad qoyarıq.
İller öter, görkəmindən hünər yağar.
Onun ürek əvəzinə
Sinəsinə od qoyarıq,
Sonra onu sənin ilə
Vuruşmağa yollayarıq! Ha... ha...

Birinci kafir

Bu gün şərab mənim, mahnı sənindi.

İkinci kafir

Məclis qızışacaq deyəsən indi.

Şöklü Məlik

(İkinci kafirə)

Get, Burla Xatunu kətir məclisə,
Qoy iki türk qızı versin səs-səsə.

Birinci kafir

Gəlsin şərab süzsün o adı göyçək.

İkinci kafir

Kef çəkib Qazana belə dağ çəkək.

(Gedir, Şiranə çıxmaq istərkən Məlik onu saxlayır)

Şöklü Məlik

Qazanın isməti – mənim qismətim,
Yəqin İlahidən mənə bəxşisdir.
Qartal çaynağına qumru keçmişdir.

Şiranə

Eşit, ey hökmdar, bu işdən əl çək,
Düşmən düşmənlə də mərd olsun gərək!

Şöklü Məlik

Yalnız çalıb-çapdın, bunla iş aşmaz.

Şiranə

Namusə toxunmaq sənə yaraşmaz.
Qalibsən, qalibtək apar özünü...

Şöklü Məlik

Gizlətmə, sonadək söylə sözünü.
Yurdunu görmüsən, qurdun tərpənib?..

İxtiyar:

Vaxtilə ismətdən bəxşis alıbdır,
Onunçun dişində şirə qalıbdır.
Xeyir tükəndikcə, şer çoxaldıqca
Niyə güc öündə alçalır dünya?!
Ümidlər soluxub dərd çoxaldıqca,
Şeytan əməliyə qocalır dünya.

(İşıq bütünlüklə sürüşüb kölgələrin üzərinə düşür. İkinci kafir gəlir,
heyranlıqla onları süzür)

İkinci kafir

Göydən enib gələn məlekdi bunlar?
Sanki möcüzədir bu boy-buxunlar.
Təbiət nə gündə yaradıb sizi?
Azca açın, görək üzlərinizi.

(Kölgələr susub tərpənmirlər)

Məlik, ulu göylər hifz etsin onu!..
Məclisə çağırın Burla Xatunu.

(Kölgələr titrəsir, ancaq susurlar)

Sizinlə deyiləm.
Kimdir Burla Xatun?
Dillənin, dinin.
Sənsən? Sən?.. Yoxsa, sən?

(sükut)

(Qamçını şaqqıldadaraq onların üstüne yeriyir)

Səhəriyyə

(Irəli çıxaraq)

Tutaq, Burla mənəm, nəyinə gərək?

İkinci kafir

Gəl indi bunları başa sal görək,..
Dedim ki... Niyəsin orda bilərsən,
İçib al şərabdan deyib-gülərsən.
Nəşəli bir gecə gözləyir səni.

Qısırca Yengə

Bu torpaqdan doğulmuşdu Burla Xatun.
Çinar kimi ucalmışdı Burla Xatun.
Ağac sindi, budaq oldu,
Budaq sindi, yarpaq oldu,
Yarpaq düşdü, torpaq oldu.

İkinci kafir

Necə dedin? Nəyə döndü?..
Yerə döndü, göyə döndü?..

Çiçək

O çevrildi büllur-büllur bulağa,
Bir bulağın nəgməsidir Burla Xatun.
Selə döndü, axıb getdi uzağa,

Ağ suların gur səsidir Burla Xatun.
Onu sudan seçmək olmaz,
Suyu ondan seçmək olmaz.

Aynışan

Bir ahdır, sinəmizdən qopdu o,
Haray kimi ömürlərə hopdu o.
Yerin, göyün nəfəsidir Burla Xatun!

Səhəriyyə

Günəş kimi səhər-səhər oyandı,
Atəş olub səmalarda o yandı.
Parlaq odun şöləsidir Burla Xatun!

İkinci kafir

Biri deyir suya döndü,
Biri deyir yandı, söndü,
Nə mənası burda yerin
burda göyün?
Anlamıram, adam kimi bir
söz deyin.

(susurlar)

Gedim mən Məlikə nə cavab verim?
Deyən, boğazından çıxacaq dərim.

(Kafir geri-geri çəkilib qaranlıqda yox olur)

Ixtiyar

Fəlakət öündə mən təkcə qaldım,
Bir günün içində oğul, qocaldım.
Ələndi üstümə dünyانın qəmi,
Sındı qürurum da qanadım kimi.

Qısırca Yengə

Qudurub, sən bunun iştahına bax,
Köpək qaysavadan pay da umacaq.

Burla Xatun

Zəmanə əlimə bir xəlbir verib,
Deyib: su daşıyb, bağ əkməliyəm.
Xəlbirlə bərabər bir səbr verib,
Səbrlə, dözümlə dərd çəkməliyəm...

Aynışan

Gəldi necə bağırdı,
Üzdən zəher yağırdı.
Sözləri qan-qan dedi,
Cin idi, şeytan idi.

(Yengə Aynışanı qucaqlayıb bağrina basır)

Qısırca Yengə

Tanım, niyə mənə övlad qiymadın
“Ana” çağrılmadı bircə yol adım.

(Işıq azalır. Məclis işıqlanır)

(İkinci kafir görünür. Məlik onun tək gəldiyini görüb daha da əsəbiləşir).

Hanı Burla Xatun?

İkinci kafir

(Dili dolasır)

Mən... getdim... soruşdum...
Dedim: Burla kimdir?
Böyük hökmdar,
hərə bir söz dedi
qalmışam naçar.

(Şöklü Məlik qəzəblə var-gəl edir)

Şöklü Məlik

Deməli belə... Deməli gəlmədi...
Neynək... Qoy belə olsun!

Üçüncü kafir

Sizə deyəndə ki, qoyun bunları
Tikə-tikə edim, şışə çəkim mən,
Razi olmadınız. İndi buyurun
Bu azğın millətin öндə durun.

İkinci kafir

Eşitdin cavabı? Ürəyə bax bir.

Birinci kafir

Hə... ağır cavabdır... eşitdim...

İkinci kafir:

Neyə hayif?

Birinci kafir

Bu gecəyə, ay mayıflı..
Gözəllə səhəri açmaq savabdır.

İkinci kafir

Hə... Doğrudan heyif... Deyirəm bəlkə
Biz təşrif aparaq onun yanına,
Od salaq şərabla şirin canına!

Birinci kafir

Öpüşüm qonsayı dodaqlarına
Bayılıb düşərdi ayaqlarına.

Üçüncü kafir

Kəsin lağlagını!

Şöklü Məlik

Nə olar, biz gözəldən naz da çəkərik.
Gedib lap öндə diz də çökərik.
..Eşit, Qazan!.. Dinlə, Qazan!
Torpağını torba-torba daşıtdırmasam,
El-obanı viran qoyub boşaltdırmasam,
Mən nəslini, mən soyunu əgər qırmasam,
Namusunu, qürurunu gər sindirmasam,
Ürəyim soyumaz, soyumaz, Qazan!
Hardasan, üzə çıx, qulaq as, Qazan!

(Gedərkən işıq sönür)

İxtiyar

Ulu Tanrı, söylə, bu əzab nədir?
Kimiłsə məclisdə saqı gəzdirir.
Kimiłsə öz zərif ciyinlərində
Əzabdan yoğrulmuş dağı gəzdirir...

(Məlik yarıqaranlıqda dayanıb diqqətlə onları süzür.
Həzin, yanğılı nəğmə eşidilir)

Birinci kafir

Bu qəmlı, kədərlı görkəmlərile
Yoxsa canlı deyil? Bir xeyaldılar?..

İkinci kafir

Nazlı pərilərtək verib əl-ələ,
Bəlkə durnalartək qanad çaldılar?..

Üçüncü kafir

Fəqət, nə bu hüzn, nə yanıqlı səs
İçimdə göynəyən kini ovutmaz.
Bu bayquş səsinə bənzəyən nəfəs
Hirsimin odunu əsla soyutmaz.

(İşıq zolağını keçib qadılara yaxınlaşır)

Şöklü Məlik

Şövkətli xanımlar, əfv edin bizi,
Sizə yaraşmayır qaranlıq zindan!
Yanıqlı nəgməni dinləyib düzü
Kövrəldim, yaman.
Sizi sarayımda gördüyüm üçün
Şükürler edirəm Tanrıya bu gün
Buyurun...

(Heç kim yerindən tərəpnəmir. Məlik səbrələ onları süzür)
(Sükut)

Məqsədim sizləri incitmək deyil.
Belə bir görüşü gəzdim neçə il.
Qazanın xanımı – bizim bacımız,
Hörmət göstərməgdir ona borcumuz.

(Sükut)

Sizi gözləyirəm, Burla Xatun, mən!

(Sükut)

Yaxşı, belə olsun, onda getirin.

(İginci kafir məcməyidə qaş-daşla bəzənmiş bir kəmər gətirir. Məlik kəmərə işarə edir)

Budur Qazan xanın toy hədiyyəsi,
Onu çox sevərmiş öz sahibəsi.
Doğru deyirlər ki, ləl-cavahırat
Sahibinə sadiq olmayırlar heç vaxt.
İndi gəlin yaxın,
Diqqətlə baxın!

Ixtiyar

Xəyanət edəcək bu gün, bu səhər
Əziz sahibinə qaş-daşlı kəmər?!

(Qadınlar təlaşla məcməyidəki kəmərə baxırlar. Məlik onların hər bir hərəkətini
diqqətlə izləyir. Ağır bir səssizlik getdikcə uzanır. Nəhayət, qadınların biri irəli çıxır)

Birinci kafir

Bəh, bəh, çox gözəldir, dünyaya dəyər.

Şöklü Məlik

Bu, ancaq yaraşar el gözəlinə.

Qısırca Yengə

Elədir, fəqət...

Üçüncü kafir

(istehza ilə)

O bəlkə özünsən?

Qısırca Yengə

Əlbət!..

Mənəm Burla Xatun.

Üçüncü kafir

Al, bağla belinə!..

Şöklü Məlik

Qaldırın niqabı,
Görək üzünü!

(İkinci kafir yaxınlaşmış niqabı qaldırır, Qısırca Yengə gözlərini çəpləşdirib ona baxır)

İkinci kafir

Paho... Bu nədir?
Xalis ifritədir,
Küpəgirəndir.

Qısırca Yengə

Burda deyiblər ey,
Adımı sənə qoyum,
Səni yana-yana qoyum.
Buna bax,
Ay axmaq.

Neyimdir mənim ifritə?
O qədər gözəllər ərə vermişəm.
O qədər cavanlar evləndirmişəm.
İndi də öz vaxtım çatıb, yaxın gəl.
Hüsnnü-camalına sənin baxım, gəl.
Yanağım balaca solub, nə olar?
Dişlərim kəsərdən qalib, nə olar?
Al məni, lap elə sən deyənəm mən.
Hə, sənə yaraşan elə mənəm, mən!
Sənə oğul doğum, qucsun səni o,
Kəssin nənəsinin əmcəyini o.
Yedirtsin sənə ha...ha...
Gəl, vaya çevirim sənin toyunu,
Gəl, deşim gözünü cüt barmağımla.
Paçama keçirib yoğun boynunu,
Boğaram beləcə tuman bağımla.

(Cumur çəpgöz kafirin üstünə, üçüncü kafir onu saxlayır)

Üçüncü kafir

Bəsdir çərenlədin, ləçərin biri,
Soyaram dərini mən diri-diri.

Şöklü Məlik

Dayan! Səbrin olsun, görmürsən məgər?
Nənəmiz qızıxb ər istəyir, ər!..
Tumanbağışıyla qorxudur bizi,
Çıxartmaq istəyir gözlərimizi.
Bizim toyumuzu vaya çevirən,
De, kimin toyunda, qopub vay-şivən?
Bəylərin, ərlərin, hani, Qazan xan?

İxtiyar

Mən də axtarram, xeyli zamandır
Hər qılınc çalana demə Qazandır?!

Üçüncü kafir

Əzəldən elə dil qəhrəmanınız,
Halaldır sel kimi axsa qanınız!

Qısırca Yengə
“Cücəni payızda sayın” – deyiblər.

Üçüncü kafir

Payızda cücəni kəsib yeyiblər.

Qısırca Yengə

Ömürlük gülübdür axırda gülən.

Şöklü Məlik

Axırda gülərsən, indisə dillən!
Kimdir çınar boylu Burla Xatun?
Göstər zərə tutum, ziynətə tutum.

Qısırca Yengə

Biz ki çox görmüşük ziynəti, zəri,
Apar ver zövcənə, doysun gözləri.

Üçüncü kafir

Dilini dibindən çıxardaram, bil...

(Qamçı ilə onu vurmaq istəyir)

Qısırca Yengə

Qadına güc gəlmək kişilik deyil!

(Şəhəriyyə irəli atılır)

Şəhəriyyə

Əl saxlayın, dayanın,
Yatmışınız, oyanın.
Bu yurdun hər daşı, qayası Xatun,
Biten hər çiçəyin mayası Xatun,
Əgər duya bilsən, anlaya bilsən
Onun da hər sözü, qayəsi Xatun!

Aynışan

Durna idi üfüqlərdən endi, Xatun,
Doğma ana torpağına döndü Xatun,
Hər çicəyin üzərində şəhdi Xatun,
Bu ellərdə səhər əsən mehdii Xatun.

Üçüncü kafir

Bizi ələ salırsız
Siz... siz...

Çiçək

Bəli, biz!
Bizik Burla Xatun
Burla Xatun biz!

Qısırca Yengə

Nədir, kor olmusan?
Bir sil gözünü
Yaxşı bax, Burlayam,
yorma özünü.

Şöklü Məlik

(Əsəbi)

Rədd edin, gözlərim görməsin bunu!

Birinci kafir:

(İkinci kafirə)

Yaxşı olmayıacaq bu işin sonu.

Şöklü Məlik

Bu qaş-daşlı kəmər Oğuz elində,
Məşhur bir gözəlin gəzib belində,
Bu gün kimi sarılsın yenə,

Əziz sahibinin incə belinə.
Çəkin ortalığa bunları bir-bir
Diqqətə yoxlayın, söz kəmərindir.

(Birinci kafir kəməri götürüb qadınlara yaxınlaşır, bu vaxt ala-qaranlıqda dayanıb
baş verənləri izləyən Şiranə irəli çıxır.)

Şiranə

Ey böyük hökmədar,
Sizin dünya boyda ad-sanınız var,
Yaraşmaz qadınlə sizə bu rəftar.

Şöklü Məlik

(fikirlə)

Yaxşı, nə deyirəm, sən deyən olsun,
Qazanın qucduğu o incə belə
Gərəkməz bir başqa kişi toxunsun.

(Şiranə kəməri alıb qadınlara sarı gedir. Onlar təşvişlə ona baxırlar)

Birinci kafir

Burda deyiblər ey,
Gəldik şışlık iyinə,
Gördük eşşək dağlayırlar.

İkinci kafir

hə, işlər düşdü düyüñə...
Bunlar necə məxluqdurlar?
Nə yalvarıb-yaxarırlar,
Nə susurlar.

Birinci kafir

Dinmə görək
Məlik yaman qəzəblənib
Xeyir olsun axırı...

İkinci kafir

Demə, demə... ə, adamın bəxti gərək!
Heyf oldu, dəmi getdi çaxırın...

(Şirana əlində kəmər Malikə yaxınlaşır.)

Şiranə

Sizə gərəkdir ki, düzünü deyim,
Burla burda yoxdur, mənim Məliyim!

Üçüncü kafir

Bu felə, inada dözülməz daha,
Bağlayın qolların, çəkin çarmıxa!

(Kafirlər qızların əllərini bağlayıb ağacın budaqlarından asırlar. Hərdən ipi dartır,
ayaqları yerdən üzülür)

İkinci kafir

Bu da ağa olub bizə haçandır?
Qudurub, özünü lap Məlik saydı...

Birinci kafir

Yavaş ol, eşidər, dinmə, amandır,
Qoy görək nə olur, di durma, haydi.

(İxtiyar ala-qaranlıqda görünür)

Üçüncü kafir

Sizin tale məcranızı gərək geri döndərək biz,
Qazan xana kinimizi kərək sizlə söndürək biz.

Burla Xatun

Qanlı Məlik, dinlə bizi.

İxtiyar

Bizi dinlə, qanlı Məlik.

Burla Xatun

Bir gün gələr gumbur-gumbur nağaralar çalınar.
Burması qızıl, tunc borular çalınar.

•••3210•••

Çiçək

O gün igid, bəy ərenlər comərdliklə savaşar,
Su yerinə çaylarından ölüm axar, qan daşar.

Aynışan

O gün bil ki, ovxarlanmış polad qılınclar çatılar.

Səhəriyyə

O gün yenə haça dilli, sıvri oxlar atılar.
Uzaq vuran sür nizələr köksünüzə sancılar.

Qısırca Yengə

O gün sizi, naməndləri, xəlvət-xəlvət yer gözlər.

İxtiyar

O gün sizi, Məlik, əcəl alar, yer gizlər...

Üçüncü kafir

O günün arzusu, həsrətile siz
Hələ çox zariyb, inleyəcəksiz.
Qismət olmayıacaq sizlərə o gün.

Şöklü Məlik

Bu günün dərdini bu gün düşünün,
Yurdun viran olub, Ulusun əsir,
Xatun, bunlar sizə etməzmi təsir?

Aynışan

Gecələri pusqu qurdun,
Fürsət gəzdirin oğru kimi.
Qazan xanım ova çıxcaq,
Viran qoydun sən elimi.

•••3211•••

Səhəriyyə

Eşit, qandan, ölümdən də
Biz qorxmuruq, Kafir Məlik.
Tanrı qoysa, sağ qalarsaq,
Bizlər səni gəbərdərik.

Qısırca Yengə

Çox öyünən kişilərdə
Bir kişilik görmədik.
Əlinə düşmüş ikən
Ey kafir, öldür bizi.
Çal qılınçı, kəs başımı,
Biz ki, qorxan deyilik.
Əslimizə, kökümüzə
Xain çıxan deyilik.

Çiçək

Ey murdar qanlı kafir
Onsuz da biz ölümdən,
Qandan qorxan deyilik.
Əslimizə, kökümüzə
Xain çıxan deyilik.

Burla Xatun

Əcəl vaxtı çatmayınca kimse ölməz
Bərk yüyürək qazlıq ata namərd heç vaxt minə bilməz
Darılmayan, qırılmayan, dinsiz kafir, dinə gəlməz.

Şöklü Məlik

Susun...
Kimdir Burla Xatun?
Sən? Sən? Yoxsa, sən?

Aynışan

Mənəm.

Səhəriyyə

Mənəm.

Çiçək

Yox, mənəm, mən.

Şöklü Məlik

Yox, yox, sən deyilsən, yox, o da deyil,
O da, o da deyil, sən də deyilsən...
Taleyin yeni bir hədiyyəsən,
Açın qollarını... gətirin, bəri.

Qısırca Yengə

Asta ye, boğularsan ha...

Üçüncü kafir:

Kiri... Dilotu yemisən, ləçərin biri?!

Şiranə

Səbr elə, əl saxla bir az,
Qızə əl qaldırmaq ərə yaraşmaz.

Şöklü Məlik

Daşdı səbr kasam, itil o yana...
Gərək dillərindən asam bunları.
Elə dağ çəkəm ki, Oğuz yurduna,
Adım çəkiləndə dona qanları.

(Çiçəyin saçlarından tutub sürüyür)

Burla Xatun

Mən dözə bilmirəm, çatlayır bağrim,
Tanrı, gözlərimə ensin qara su.

Yengə

Mənim də ağırmışdır sənin bu ağrin
Unutma, fəqət –
Vətən namusudur ana namusu!

İxtiyar

Ensin gözlərinə, ensin qara su.

Çiçək

Ulus!.. Ulus!.. İgidim Ulus!..
Yetiş imdadıma, ümidim Ulus!

Qısırca Yengə

Dayan, binamus!..

Üçüncü kafir

Sus!

Burla Xatun

Durun, əl saxlayın, o bir uşaqdır.
Burlanı aramaq, gəzmək nahaqdır,
Ölüb Burla Xatun, torpağa dönüb!
Alışib, odlanıb, odlanıb, sönüb!
Sizə qurban gərək, ya Burla Xatun?!
Onun əvəzinə aparın məni
Doğrayın, yandırın, odlara atın!

Qızlar:

Haray Qazan, haray Qazan.

Şöklü Məlik:

Qazanı səsləmək hədərdir, hədər,
Tutulubdur dili, qulağı kardır.
Elə bir haldadır ölümdən betər,
Haraya yetişməz, gözleri kordur.

Qısırca Yengə

Belin qırılsın, belin.
Əlin qurusun, əlin.
Qazanı qarşıyanda
Dilin qurusun, dilin.

Aynışan

Ağam Qazan, Salur Qazan
Ölmüsənsə diril, Qazan
Qılinc kimi sıyrılı, Qazan.

Şöklü Məlik

(Qəhqahe çəkir)

Qılinc idi sıyrılmışdı,
Gen dünyada azdı o.
Obasından ayrılmışdı
Məzarını qazdı o.
Bu yollarda azan xan,
Şaqqlandı Qazan xan.

Səhəriyyə

Ölübsə, qan ağlaram,
Sel-su kimi çağlaram.
Ulayaram qurd kimi
Unudulmaz dərd kimi
Ürəyimdə saxlaram.

Çiçək

Yalan deyirsən, yalan,
Yalana qurban balan.
Donuz axı nə bilir,
Ölməz qurddan doğulan.

Üçüncü kafir

Qurd idiniz, qoyun olduz,
Qoyunluq çətin peşə.

Sizi bu halda görmək
Arzum olub həmişə.

Çiçək

A qatil, Qazançın öldü deyirsən,
Ölsə, qisasını özüm alaram.

Burla Xatun

Özünə sadıqdim sağlığında mən,
Ölübsə ruhuna sadıq qalaram.

(Birinci kafir qaranlıqdan çıxıb Şöklü Məlikə yaxınlaşır)

Birinci kafir

Hökmdar, əfv edin...

Şöklü Məlik

Nə olub, yenə?

Birinci kafir

İndicə bəd xəbər verdilər mənə.

Şöklü Məlik

Nə bəd xəbər, nə olub, de nə?

Birinci kafir

Çoban intiqama çağırıb eli,
Səsinə səs verib Türküstan əhli.

Şöklü Məlik

Çoban? Hansı Çoban?

Birinci kafir

Qaraca Çoban.

(Üçüncü kafiri yanına çağırır)

Şöklü Məlik

Qazanın qılinci düşüb kəsərdən,
Çoban çomağına möhtacdır deyən.
Seçmə atlillardan götür bir dəstə,
Qarşıla onları “Yanar dağ” üstdə
Keçirib qılınçdan hamını bir-bir,
Çekib sürüsünü, tez bura gətir.

(Birinci kafirə)

Bağlansın dərələr, qorunsun dağlar,
Düşmən sinəsinə çəkilsin dağlar!
Kimsə bu yerlərə yaxın gəlməsin,
Burda bircə quş da uça bilməsin.

Birinci kafir

Baş üstə.

Burla Xatun

Söyüdlər bağımızda əyim-əyimdir.
Çünki tənhalığım sənsizliyimdir.

Xor

Söyüdlər bağımızda əyim-əyimdir.

Burla Xatun

Qazan... Qazan...

Çiçək

Ulus... Ulus...

Burla Xatun

Yer üzü müqəddəs, göy üzü məhrəm.
Sənsiz də bil, Qazan, mən səninləyəm!

Xor

Yer üzü müqəddəs, göy üzü məhrəm.

Şöklü Məlik

Yenə bayqus kimi nə ulayırsız?
Ulamaq biçilmiş şux boyunuza,
Deyirlər qurd nəşli, qurd övladısız,
Ağı dedirdərəm qurd soyunuza.

(Şöklü Məlik qadınların yanına qayıdır)

Şöklü Məlik

Eşit, Burla Xatun, bu son amandır,
Mənim intiqamım, zülmüm yamandır.
Çix önə, xilas et əzizlərini,
Oğlunu, elini, kənizlərini.
Burda and içirəm, nə qədər sağam
Səni sinəm üstə saxlayacağam.
Gedək bu görüşü şərabla yuyaq
Dünya ləzzətini birlikdə duyaq.

Qısırca Yengə

Dinlə bizi qanlı Məlik, ey qursağı dar.

Xor

Bizə qan udduran, özü qan quşar.

Burla Xatun

Ala dağın aslanında kökümüz var.

Xor

Ala qaztək, otlamağa düzlərində bir ot qoymaz.

Səhəriyyə

Qorxu bilməz boz qurdumun erkəyində kökümüz var.

Xor

Qorxusundan çobanların qoyunları otarammaz.

Burla Xatun

Ulus adlı oğul verdik Qalın oğuz elinə.

Çiçək

Qazan gələr, Qazan coşar, qalxar atın belinə.
Qəzəbindən, nizəsindən, kimsə sizi qurtarammaz!

Xor

Qəzəbindən, nizəsindən, kimsə sizi qurtarammaz.

(Şöklü Məlik bu çılgın qasırğanın xofundan bir neçə addım geri çəkilir.
Sonra özünü ələ alır).

Şöklü Məlik

Dayanın bir, durun bir.
Elə zülüm verəcəyəm, qanlı tufan əsəcəkdir.
Burla Xatun özü gəlib ayağıma düşəcəkdir.

(Üzünü kafırlarə tutub)

Durun, durun!
Siz - Ulusu.
Tez aparın, tez doğrayın.
Qara qovurma bişirin.
Sonra gətirib verin
Qoy iştahla yesinlər
Dəhşətdən titrəsinlər.
Qoy gurlasın ocaq odu,
Kim yeməsə - Burla odur!

Burla Xatun

Ulu tanrı! Dərd çəkməyə səbr, dözüm ver,
Həyatın yolları qışdır, borandır.

İxtiyar

Dərdlilər dünyada yarım peyğəmbər,
Dərdsizlər dünyada yarım insandır.

(*Həm bu qərardan dəhşətə gəlir, heç kim yerindən tərpənmir, sanki ildirim vurur onları. Musiqi viyildayan küləyə qarışib şiddətlənir.*)

Burla Xatun

(İnildəyir)

Oğul... oğul...

Xor:

(Eyni ahəng)

Oğul... oğul...

Burla Xatun

Ulu Tanrı, uçsun səma, qoy titrəsin yer.

Xor

Ulu Tanrı, sən qatılə layiq cəza ver.

(*Şiranə qaranlıqdan çıxıb Məlikə yaxınlaşır. Diz çökür.*)

Şiranə

Ey Məlik, bir düşün, saxla əmrini,
Göylər də qarğıyar, lənətlər səni!

Şöklü Məlik

Burla Xatun bu torpağın anasıdır,
Ana sindi, xalq özü də sinasıdır.

Şiranə

Anaya göz dağı vermə, amandır,
Əmri dayandır...

Şöklü Məlik

Mənim qüdrətimi qoy bilsin Qazan
Mənim qisasımı görsün gərək o.
Burla xəberini eşidən zaman
Gəlib qılıncıma diz çökəcək o.

Şiranə

Saxla bu əmrini, saxla, hökmədar.
Yurdun dağı-daşı od tutub yanar.
Saxla bu kinini, kündürətinini,
Anaya yedirtmə oğul ətini!

Şöklü Məlik

Bəsdir, rədd ol burdan
Bil, öz yerini,
Məlik dəyişməmiş “Məlik”
Əmrini! – Tez olun!

(*Kafirlər çıxırlar*)

Şiranə

Sərkərdə qızıydım, məni qul etdin.
Əfsus, bu taleyi mən qəbul etdim.
Dedim ki, torpağım tapdaq olmasın,
Yadlar vətənimə ortaq olmasın!
Axi, öz elimin qızıydım mən də,
Bilmədim heç necə düşdüm kəməndə.

İxtiyar

Eşqə, sədaqətə açılan dünya,
Günəşli bahardır, şaxtalı qışdır
Mərdlik üzərində ucalan dünya,
Naməndlər öündə alçalmamışdır.

(*Qaranlıqda əriyib yox olur. Qızlar onun səsinə səs verirlər.
İxtiyar dərdin əlindən qovrular*)

Burla Xatun

Oğul... oğull... oğulll...

Xor

Ulus... Ulus... Ulus...

(Burlanın fəryadına cavab olaraq güclü ildirim çaxır. Bir anlıq çaxan şimşayın işığında ağaca sarılmış Ulus görünür)

Burla Xatun

Oğul... Oğul!..

Ey doqquz ay qəlbim altında
Gəzdirdiyim oğul, oğul,
Döşlərimdən süd verdiyim oğul, oğul,
Zər qotazlı beşiklərdə lay-lay deyib,
Ad verdiyim oğul, oğul.

Ulus

Dur, ay ana,

Qalx, ay ana.

Sən ki, mənə uca daşsan,

Diz çökermi, dağ, ay ana.

Burla Xatun

Yox, ay bala, ana üçün,

Övlad özü uca dağdır.

Onunçün də övlad dağı

Dünyada ən böyük dağdır.

Düşmək oğul ayağına

Alçalmaq yox, ucalmaqdır.

Mən neyləyim indi, oğul,

O qatılə qədəh-qədəh

Gedib şərab verimmi mən?

Ulus

Sus, ay anam, kəs, ay anam!

Burla Xatun

Səni xilas etmək üçün
Yoxsa onun, dilim gəlmir...
Yatağına girimmi mən?

Ulus

Nə deyirsən?

Bu sənmisən?

Sənin dilin necə qıydı,

Necə dedin bu sözləri?

Dilin-ağzın quruyayıd

Necə dedin bu sözləri?

Burla Xatun

Oğul... oğul... oğul...

Ulus

Dinlə ana...

Qoy ətimi

Parça-parça doğrasınlar,

Gümüş bıçaq

Qızıl şirim aça-aça doğrasınlar,

Gurlayaraq yansın ocaq

Tüstü qalxsın qucaq-qucaq,

duman-duman

Burla Xatun

Yox... oğul yox!..

Xor

Yox!.. Yox!..

Ulus

Min-min qartal uçub qanad

çalan yerdə

Bircə tərlan az olanda

nolar, ana?

Burla Xatun

Günəş yallı qonur atlar olan yerdə.

Ulus

Bircə qulan az olanda
nolar ana?

Xor

Ağ qoyunlar çemənlikdə
Erkən haray salan yerdə

Ulus

Bircə quzu az olanda,
nolar ana?

Burla Xatun

Göy dərələr gur çayları
Öz qoynuna alan yerdə.

Ulus

Bir bulaq su.
Az olanda, nolar ana?
Təki səni sağ olasan,
Anam mənim.
Bir də atam Salur Qazan,
Anam mənim!

(Şöklü Məlik qaranlıqdan çıxır)

İxtiyar

Anan bu gün sənə qənim,
Qazan oğlu igid Ulus.

Şöklü Məlik

Buyur Burla,
Son söz sənin.

İxtiyar

Ya oğlun!

Məlik

Ya da namus...

(Sükut)

Şöklü Məlik

Ocağı çatın!..

Çiçək

Əfv edin Ulusu,
Bizi atəşlərə, odlara atın.

Şöklü Məlik

Aparın!

(Birinci və ikinci kafir qaranlıqdan çıxıb kafirə yanaşırlar)

Çiçək

Tanrı, uçsun səma, qoy titrəsin yer.

Xor

Tanrı, sən qatilə layiq cəza ver.

Çiçək

Ey ana... necə anasan?
Niyə danışmirsan, niyə dinmirsən?
Üzə çıx, xilas et, öz oğlunu sən.

Şöklü Məlik

Axır ki,
Deməli, Burla burdadır.
De, görüm bunların hansı Burladır?
İndidən azadlıq verərəm sənə!

Səni qovuşdurram öz sevgilinə.
Mən özüm quraram sənə toy-büsət,
Axışar toyuna bütün el-elat,
Göstər Burlanı.

(Ağır sükut çökür. Çiçək başını qaldırıb qadınlara yaxınlaşır. Onların qarşısında
dayanıb kədərləsəsür. Birdən sərt halda Məlikə tərəf döñür)

Çiçək

Mənəm Burla Xatun.

Şöklü Məlik

(bağırrır)

Aparın...

(Kafirlər Ulusa yaxınlaşırlar)

Çiçək

Bağışla, bir anlıq sarsıldım, ana!
Bağışla, düşürəm ayaqlarına.

Ulus

Var olun sizi,
İsteyiniz,
Hələ azmı yer üzündə?
Mənim kimi oğul bir də
Tapılmazmı yer üzündə?

Burla Xatun

Oğul... Oğul... Oğul...

Xor

Oğul... Oğul... Oğul...

Ulus

Məğrur dayan, vüqarla din
Eşitsən də düşmənlerin
Ölüm saçan qərarını,

anam mənim.
Gəl, sən övlad sevgisindən.
Uca saxla
Pak analıq vüqarını,
anam mənim.

(Burla Xatun öz ağzını qapayır ki, kim olduğu bəlli olmasın. Xor onu əhatəyə alır
ki, kimin fəryad çəkdiyi bilinməsin)

Burla Xatun

Oğul...
Sağ ol, oğul...

Xor

Oğul... Oğul...

Burla Xatun

Kökü üstə məğrur bitən
Çinarımsan oğul, oqlu.
Dağdan uca vüqarımsan
Oğul... Oğul...

Xor

Oğul... Oğul...

Burla Xatun

Qolumdakı deyanəti
Qəlbimdəki sədaqəti
Tapşırıram oğul, sənə!
Riqqət nədir bilməyəsən.

Xor

Riqqət nədir bilməyəsən.

İxtiyar

Əvəzinə
Mən sinənə
Soyuq-soyuq daş qoyuram,

Səni qovusun **Ulus**
Riqqət nədir bilməyəsən.
Sən, ey doğma anam.

Burla Xatun
(Fəryad çəkərək)

Ey oğul, əlvida.

Xor

Ey oğul, əlvida.

Ulus

Əlvida anam.

İxtiyar

Ey oğul, salam.

Xor

Ey oğul, salam.

Ulus

(Səsi eşidilir)

Sa...lam...

İxtiyar

Salam, oğul... Salam, bala...

Qalam bala... sənsiz necə.

Qalım bala.

Tanırım,

Belə bir oğula necə qıydılar.

Səni yox, kaş məni doğrayayırlar.

Çiçək
İndi gəl yuxusuz gecələrə döz
Neçinmiş görəsən bu həyat, Xatun!

Qısırca Yengə

Əzabla bal yiğan arılar kimi
Yığdığın balında indi bat, Xatun!

Səhəriyyə

Xəyalın gəzirdi bəyaz buludda,
Yatdı qara çuxan, sən də yat, Xatun!

Aynışan

Səninçün üfüqlər zülmətdir indi
Ancaq yuxularda aç qanad, Xatun!

İxtiyar

Sonsuz kainatın coşub dənizi,
Dumanda görmürük sahilimizi
Nuhun gəmisini göndər, İlahi,
Əsrin tufanından qurtarsın bizi!..

(Qaranlıqdan onların üstüna qanlı bir köynək atılır.
Qızlar dəhşət içində geri çəkilirlər)

Aynışan

Ürəyimdə qanım dondu.

(Çiçək köynəyi götürüb bağrına basır.)

Çiçək

Qanlı köynək, bu onundur
Ulusundur, Ulusundur.

(ağlı deyir)

Vay göz açıb gördüyüm,
Sevib könül verdim.

Vay ağ duvağımın

Sahibi Ulus!

Doğma torpağımın

Sahibi Ulus!

İxtiyar

Qarşidakı uca dağın yixılıbdır,

Qazan, sənin xəbərin yox.

Gur kölgeli şax budağın yixılıbdır,

Qazan, sənin xəbərin yox.

Xor

De hardasan, harda Qazan!

Qoydun bizi, darda Qazan! Qazan!!!

Burla Xatun

Yanar bağırm, döndü qana

Buna necə dözsün ana?!?

Oğul!.. Oğul!

El-obamın arxası oğul!..

Qarşı yatan qarlı dağın

ucusı oğul!..

Qaralınca gözlerimin gur işığı,

Doğma vətən torpağının yaraşığı

Qızıl ilan sancımadışan ağ bədənim şışır mənim.

Oğul dərdi ürəyimi deşim-deşim deşir mənim.

Çiçək

Quru-quru çaylara sən su gətirdin.

Səhəriyyə

Yaxşılığı uca bildin, pislikləri sən unutdu.

Aynışan

Yan-yörənə, qonşulara özün kimi
Doğma oldun, ümid verdin.

Çiçək

Əlsizlərə sən əl tutdu.

Qı�ırcı Yengə

Üryan gördün, keyindirdin,

Oba-oba sən at çapdın,

Dilek ilə birgə oğul güclə tapdın.

Burla Xatun

Ağ üzümə uzun-uzun dirnaqları çalımmı mən?

Yer üzünə dərdli haray salımmı mən

Üst-başima, al qanımı axıdımmı?

“Oğul, oğul” söyləməkdən yeri-göyü ağladımmı?

Övladımı itirmişəm, quzu kimi mələyimmi?

Ulus deyə hiçqırımmı, inləyimmi?..

İxtiyar

Qara yallı Qazlıq ata yata-yata,

Qalın Oğuz ellərində qanad çalım deyirdim mən.

Qı�ırcı Yengə

Oğluma bir ala gözlü gəlin alım deyirdin sən.

Burla Xatun

Gelinimi ağ çadıra gətirməyi gözləyirdim.

İxtiyar

Mən oğlumu muradına, mətləbinə yetirməyi gözləyirdim.

Burla Xatun

Arzularım niyə belə gözdə qaldı, ulu Tanrı?

İxtiyar

Niyə belə tez bağlandı ümidişlerin yolu, Tanrı?

(*Birinci və ikinci kafir əllərində təşə gəlirlər. Onlar təşti ortaya qoyub çəkilirlər*)

Birinci kafir

Yeyin, yağlı qovurmadır.

İkinci kafir

Əti yeyilən oğlanın

Bığları burma-burmadır.

Birinci kafir

Ət deyil, e... lap xurmadır.

Qısırca Yengə

Ey Tanrı, harayıq qoy çatsın sənə,
Dərdimlə dünyani mən qoşa gəzdim.

Yaxşı ki, sən övlad vermediñ mənə
Mən bu müsibətə dözə bilməzdim.

(*Burla Xatun və qızlar donmuş halda təşə baxırlar. Kafirlər qızları bir-bir təşə təraf itələyirlər*)

Kafirlər:

Yeyin... yeyin...

(*Çəkilib qaranlıqda yox olurlar*)

Burla Xatun

Hardasan, ey Dədəm,

Ey ulu Qorqud?

Səni səsləyirəm, bu anda, səni,

Arxa ol, kömək ol, gəl əlimdən tut
Eşit öz qızının ah-naləsini.

Qısırca Yengə

Səbr elə, mərd dayan

Biz yanındayıq.

Bu dəhşət hamının qəddini əyib.

İxtiyar

Deyirlər namusu itə atıblar,
İt də yeməyib.

Xor

Namusu it də yeməyib...

Burla Xatun

Səbr elə söyləmək asandır, Dədəm,
Söylə, necə yeyim oğul etini?

Səhəriyyə

Uca tutmalıyıq biz qədəm-qədəm
Vətən namusunu, el qeyrətini.

İxtiyar

Tanrı, gözlərimə ensin qara su,

Çiçək

Vətən namusudur, ana namusu.

Burla Xatun

Ensin gözlərimə, ensin qara su

Axi, mən anayam,

Yesəm boğazimdən aşmaz tikəsi.

İxtiyar

Ani ömürlərə səcdə edən kəs.
Əbədi həyata inana bilməz.

Xor

Ucalardan sən ucasan, ulu Tanrı,
Kimsə bilməz sən necəsən, ulu Tanrı,
Sən ki, yoxdan var olansan,
Yerə, göyə car olansan!

İxtiyar

Sən Adəmə tac qoyaraq şad eyledin,
Şeytanısa lənetlədin.
Bir günahçün qovdun onu öz qapından,
Söylə, necə bəs dözürsən,
İndi günah içindədir bütün cahan.

Burla Xatun

Ah, bu dəhşət, ah, bu vəhşət nədir, Tanım?..
Qüdrətinə sığınmışıq, qadir Tanrı...

(Burla diz çöküb əllərini göyə qaldırır. Qızlar da diz çökürklər)

Xor

Ömrə çökdü duman, hey?..
Qara geydi cahan, hey...

Burla Xatun

Doğma oğul ətindən
Necə yeyim aman, hey...

İxtiyar

Pamal oldu cənnət, hey...
Hanı canda qüvvət, hey...

Burla Xatun

İsmət, mənə kömək ol.
Tut əlimdən qeyrət, hey...

İxtiyar

Yurda çatmir ünüm, hey...
Qoy şam kimi sönüüm, hey...

Burla Xatun

Torpağımın yolunda
Mən torpağa dönüm, hey...

Xor

Torpağımın yolunda
Mən torpağa dönüm, hey...

(Burla Xatun teştə doğru sürünmür, qızlar dəhşət içində bir-birlərinə baxırlar. Çiçək də teştə sarı gəlir, qızlar da otururlar. Burla Xatun əlini teştə uzadır, qızlar da əllərini teştə sarı aparırlar.)

Birinci hissənin sonu.

İKİNCİ HİSSƏ

Gecədir, qəribə bir səssizlik çöküb hər yana, kulek də daha əvvəlki kimi coşub daşdırır. Ağaca sarılmış Ulusun başı sinəsinə düşüb. Həzin, kədərli müsiqi eşidilir, ağappaq geyinmiş bir qız qaranlıqdan sıyrılib çıxır. O, yanıqlı bir səslə oxuyur...

Çiçək

Şəfəqlərdir qanadım,
Qəlbim işiq cilədi.
Yerlər məni qınadı,
Göylər müqəddəs dedi.
Belə qanad açaram,
Uçaram ha, uçaram.

(Ulus ağır-agır başını qaldırıb səsi axtarır)

Ulus

Göy üzündə zeh qalıbdır,
Ora yəqin sən baxmisan.
Çiçək üstə şəh qalıbdır,
Söylə, yoxsa ağlamışan.
Şəhla gözlüm, ala gözlüm...

(Çiçək sanki onu nə görür, nə eşidir)

Çiçək

Ürəyinlə məni dinlə,
Sən bir səda – mən səs olum...
Parla, yanım atəşinlə
Yanıb, yanıb sönməz olum...

Ulus

(Onu səsləyir)

Sevgim, canım mənim, ürəyim mənim
Məni tanımadın, Ciçəyim mənim?

Çiçək

(Öz aləmində)

O kəs gi, qəlbində yaşayır hər an,
Olarmı sən onu tanımayasan?..

Ulus

Eşit, ey gül xatun, ey Ciçək xatun,
Məhəbbət nurudur zərif qanadın.
Çiçəksən, zülmətdə açılarım san?
Ətir tək dünyaya saçılarmışan?
Yoluna şəfəq tək mən düşəcəyəm.
Səninlə toy günü görüşəcəyəm.

(Birinci və ikinci kafirlər qaranlıqdan çıxıb Ciçəyə yaxınlaşırlar. Ulus onu xəbərdar etmək istəyir)

Şəhla gözlüm... ala gözlüm!..

(Kafirlər Ciçəyin başına tor salib sürüyərək aparırlar. Ulus bağırır)

Şəhla gözlüm!.. Ala gözlüm!..

(Ulus çırpinur. İkinci kafir Ulusa yaxınlaşır, əlindəki dəhrəni onun boğazına dirəyir. İxtiyar ağacın arkasından çıxır, xırıltılı bir səslə güllərmə, ağlayırımlı bəlli olmur. Onu nə Ulus, nə də ikinci kafir görür. Kafir dəhrəni qaldırıb onun başına endirir, ançaq dəhrə hər dəfə ağaca dəyir. Kafir getdikcə coşur, lakin heç cürə dəhrəni ona yönəldə bilmir.)

Hardansa uzaqlardan getdikcə yaxınlaşan ağır addım səsleri eşidilir, qəribə bir kölgə onlara doğru sürünür və böyüyüb hər tərəfi bürüyür.

İxtiyar

kölgəyə üz tutaraq...

Azmişdinmi, itmişdinmi?
Axirətə getmişdinmi?
A xan Qazan?
Harda idi, harda, Qazan?!

Kölgənin səsi

Qohum-əqrəbəli obam-yurdum...
Dağıldımı yuvam-yurdum?..

İxtiyar

Yurd-yuvanı talayıblar,
Qazan, sənin xəbərin yox!
Yerində od qalayıblar,
Qazan, sənin xəbərin yox!

Kölgənin səsi

Səni düşmən tapdaladı, anam-yurdum!

İxtiyar

Hökəm eləyir torpağında indi kafir,
Tövlə-tövlə atlarını mindi kafir.

Kölgənin səsi

Obam köçmüş yurdu qalmış,
Qoca anam oturduğu yerdə qalmış.

İxtiyar

Ağbirçək qoca ananı
Aldılar xan, apardılar.
Uca boylu xatununu
İncə belli qızlar ilə
Odasından qopardılar.

Kölgənin səsi

Nər Ulusun ox atlığı - nişan qalmış,
Bəylərimin at çaplığı meydan qalmış...

İxtiyar

Oğlun Ulus qırx igidlə
Başı açıq, yalın ayaq,
Qolu bağlı olub dustaq.

Kölgənin səsi

Oğul!... (inlayır)
Qaranlıq çökmüş, nuru sönmüş
Gözümün işığı oğul!..
Belimin qüvvəti,
Elimin yaraşığı oğul!..

İxtiyar

Qarşidakı uca dağın yixılıbdır,
Qazan, sənin xəbərin yox,
Kölgəli uca ağaçın kəsilibdir, yox olubdur,
Qazan, sənin xəbərin yox.

(*Burla Xatun aq örəpəyə bürünmiş halda qaranlıqdan süzülüb çıxır, öz-özü ilə
danişırı, oxuyurmu anlaşılmır.*)

Burla Xatun

Yerimdən durum deyirdim
Gəzim, arayım deyirdim.
Oğluma bir ala gözlü

Gəlin alım deyirdim.

Muradıma, dileyimə
Yetirmədi Tanrı məni.
Harayıma yetişməsən
Qarşıyaram Qazan, səni!...

Kölgənin səsi

Siz gedeli, uca taxtim
Göydə ikən yerə dəydi
Oğuz eli, oğuz yurdu
Ağ çıxarıb qara geydi...

İxtiyar

Sən gəlincə ağam Qazan
Yaman yazdı tale yazar,
Səksəkəli düşündülər,
Daşındılar
Qorxdular ki,
Qonur atlı Qazan gələr,
Ulus deyib – oğul diler.
Dedilər ki, tələ qurun,
Əl-qolunu çəkib burun,
Səs-səmirsiz başın kəsin,
Qoy al qanı yer üzünə
Yağış kimi səpələnsin.
Sonra onu qıyma-qıyma
Doğrayaraq ocağına qan cileyin.
Sönüb getsin oğuz nəсли,
Torpağına kül əleyin...

Kölgənin səsi

Oğul!..
Qarşidakı uca dağın
Zirvəsi oğul!..
Qalın oğuz ellərimin
Nər səsi oğull!..

(*Ulus aqır-aqır səsə doğru dikəlir.*)

Ulus

Bu sənmisən, bəyim ata?
Gəlmə dərdə sən yeni dərd qata-qata
Qayıt ata, sür atını
Uçuq taqlı evinə get,
Oğul dağlı evinə get.

Kölgənin səsi

Geri dönsəm,
Deyimmi ki, qıl örökən də
Ağ boynuna taxılıdır?
Məgər bu gün yer üzünün axırıdır?
Burdan birgə qayıdırıq
Bu yerlərdə biz olmuşuq, biz də varıq.
Ağ əlləri arxasında
Burul-burul bağlı oğul.
Özünü mərd saxla oğul.
Eşit məni ey Ulusum,
Çəkinmərəm gəlsin bəla.
Getsəm mənim bəs namusum
Hara getsin de, ay bala?

İxtiyar

Dön geri bax!
İllər, əsrlər boyu
Bu elin sərvəti namus olubdur.
Tarix yaddaşını xəncərlə oyum
Gör nələr dağılıb, nələr qalıbdır?!

Ulus

Ağam Qazan, atam Qazan
Bu kafir o kafir deyil,
Bu mənfurun öz adı var,
Əhriməndir
Oda, nura o, düşməndir.

Atlığı üç oxdan biri

boşa çıxmaz.
“Uf” demədən başlar kəsən
cəllədi var.
Tögdüyü qan yerə hopmaz... suda axmaz.

İxtiyar

(İstehza ilə)

Doğru deyir, əhriməndir
Beləsini görməmisən hələ sən də,
Adam kəsib, ətindən də
Yağlı qovurma bışirən
aşpazı var...
Qiyma-qıyma can doğrayar...

Ulus

Qayıt, ata, qayıt geri...

Kölgənin səsi

Gözünüzə qorxu çöküb,
Qəlbinizi qorxu söküb.
Kor bayquşlar niyə qonsun
Yurdumuzun çəpərinə?
Qorxu bilməz oğul gərək,
Dönə vətən sipərinə.

Ulus

Qayıt, ata, qayıt geri...

Kölgənin səsi

Oğul, kiri!
Qorxu can üzüdəndir
Nə namərdi, nə mərdi –
Düşmən elə düşməndir.

(İxtiyar xırıltılı səslə gülür)

İxtiyar

Ömrə qorxaqlıqla təməl qoyulmaz.
Çıraq öz dibinə işq da salmaz,
Qorxaqlar qayalar üstdə qum kimi
Yel vurar. Qumların izi də qalmaz.
Bu dünyanın yolu uzun,
Nə əvvəli, nə sonu var.
Qızıl dəvə karvanları
İlxı-ilxı Qazlıq atlar
Gəldi-keçdi qatar-qatar.
Köşəkləri, qulunları
Ayri düşdü, mələr qaldı
Qara yoldan keçənləri
Dünya özü yola saldı...
Keçər illər,
Bu nəsillər karvan çəkən nərə dönər,
Diz bükülməz ərə dönər...

(Üçüncü Kafir bağıraraq bütün gücü ilə dəhrəni Uluşun başına çırır. Uluş, Kölğə, Burla xatun eyni anda fəryad çəkirler)

Uluş

Ata!..

Kölğənin səsi

Oğul!...

(Burla Xatun diksinib yuxudan oyanır. Qızlar da səsə ayılıb ona baxırlar)

Qısırca Yengə

Anı bir sevinci varmı gündüzün
Ki, öz gəlişiyə yadımda qalsın?

Burla Xatun

Yuxumda bir qapı bağlandı bu gün
Bununçun deyirlər: qapın çırpılsın.

Qısırca Yengə

Yaxşı ki, oyandın,
Axı, sən həmişə bizə həyandın!

Burla Xatun

İllərmi yaşadım mən bir andaca?

Qısırca Yengə

Hanı bir qapı gi, Tanımız onu,
Yuxuda bağlaya, həyatda aça.

Burla Xatun

Saçında ölümün gəzir buz əli,
Uzanır gecədən, gündüzə kimi.
Təsəlli istərəm, yalnız təsəlli,
Onu qəbul edim möcüzə kimi.

Çiçək

Tale, hara qaçaq sənin əlindən?

Aynışan

Tale, hara köçək sənin əlindən?..

Səhəriyyə

Yağdı yolumuza möhnət yağışı...

Qısırca Yengə

Dərdi, fəlakəti ovuda bilməz
Nə belə sizilti, nə də göz yaşı
Ümidlə səhəri gözləyək, gərək.

Burla Xatun

Demirəm sert sözü məndən gizləyin
Ümid də göyərsin göy orman kimi,

Həqiqət yerinə bir yalan deyin,
Onu qəbul edim ərməğan kimi.

Qısırca Yengə

Yalandan ərməğan olarmı xanım,
Həqiqət nə qədər acı olsa da,
Cəfa da ondadır, səfa da onda.

Burla Xatun

Dərdlər dəryasında dərdimlə üzdi
Mən baxtı seçmədim, baxt məni seçdi.
Dünyadan küsmədim, taledən küsdüm,
Ağrılı, əzablı vaxt məni seçdi!..

(*O, qaranlıqa doğru gedir, qızlar onun ardınça baxırlar*)

Çiçək

Əzabdan çəkilib ərşə yuxusu.

Səhəriyyə

Elin namusudur, onun namusu.

(*Burla Xatun qaranlıqda nə görürsə, təlaşla keri çəkilir, İxtiyar ala-toranlıqdan dayanıb onlara baxır*)

Burla Xatun

Tale, hara qaçaq sənin əlindən?..

İxtiyar

Hey... Gidi dünya...
Kimləri yedi dünya,
Nə bircə aram oldu,
Nə doydum dedi dünya.
Vaxt vardı bu yerdə
Titrərdi düşmən
Qarabağ atının kişnərtisindən.

(*Qəfildən qaranlıqdan Şiranə görünür, az qala, Burla Xatunla toqquşsun. Burla diksiniir*)

Burla Xatun

Sən kimsən?

Şiranə

Mən?.. Şiranə...

Burla Xatun

Tanıdım... Ağanız göndərib yenə?

Şiranə

Yox... İnanın. Özüm gəldim...
Bir xəbər var... Lazım bildim
Tez çatdırıram, ona... sənə...

Burla Xatun

Kimə, ona?

Şiranə

– Ona da... Burla Xatuna.

Aynışan

– Sən?..

Çox nahaq gəlmisən.

Burla yoxdur burda.

Yengə

Hiyləgər boğular
Qurdüğü torda.

Çiçək

Bizim hər birimiz
İndi Burlayıq.

Səhəriyyə

Rədd ol gözümüzdən,
Bu da sənə cavab
Burlaya layiq.

Şiranə

Mənə inanmırsız?..
Haqlısız, buna
Alçalar, sığınan alçaq qoynuna,
Mənim də sinəmdə ürək döyüñür.
Hər günüm qaranlıq gecəyə dönür.
Çatdırım mən sizə gərək bir xəbər
Sonra “uf” demərəm ölsəm də əgər.

Burla Xatun

Qızım, ölüm niyə?
Sözünü söylə,
Ölüm yaraşmayır sən tək gözələ.

Şiranə

Sağ olun! Yaraşdı, ya yaraşmadı
Mənə haram oldu qadınlıq adı.
Burlaya söyləyin ölməyib Qazan
Deyirlər bu xəbər yalandır, yalan.

Burla Xatun

Şad xəbər olasan, ay əziz balam!

(Onu qucaqlayıb öpür)

Şiranə

Burlaya deyin ki, oğlu da sağıdır.
Hələlik! Sabahsa asılıacaqdır!
Burlanı baş kəniz edəcək kafir
Ki, olsun Qazançın ən böyük təhqir,

Amma ki, başqadır sözümüzün canı
Güdaza verməyin o cür cavani
Axı doğulmayıb o ölmək üçün

(Ağlayır)

O gəlib dünyaya sevilmək üçün.
Özümü yurduma qurban eylədim,
Ömrümü bir zülmət duman eylədim.
İndi işq gördüm
Ulus adında
Parladı fələyin kainatında.

Burla Xatun

Sakit ol!

Şiranə

Siz düşün Burlanın ayaqlarına
Söyləyin ona,
Qoy üzə çıxsın,
Oğlu da, yurdu da gündüzə çıxsın.
Burlanı oğluyla mən qaçırdaram
nə qədər varam,
Sizlərə kənizem... candan keçmişəm.
Mən artıq hər şeyi ölçüb-biçmişəm...

(Şöklü Məlik və üçüncü kafir gəlirlər. Üçüncü Kafir xoruldayan kafirlərə yanaşır.)

Şöklü Məlik

Bu qara bəxtini bil, özün seçdin,
Ölüm şərbətini çox erkən içdin.

Şiranə

Nədir mənim ömrüm?
Sonsuz zülümdür.
Alçaqla yaşamaq özü ölümdür.

(Şöklü Məlik dəhrə ilə Şiranəni vurur, göy guruldayır, qızların fəryadı eşidilir.)

Şöklü Məlik

Aparın, qoy qanı axmasın yerə
Aparın, yem olsun qart köpəklərə!

Üçüncü kafir

Tez qalxin, sizə nə tapşırıb ağam?
Beləmi qorunar dərələr, dağlar?
Keşik çəkənlər də yatar, xoruldar?
Sizinlə mən sonra danışacağam!..

(Anı olaraq hər tərəfə qaranlıq çökür. Musiqi Şiranənin nəgməsinə çevrilir.)

İxtiyar

Təbiət qoynunda verib baş-başa,
Gecə də uyuyur, səhər də dünya.
Qızıl piyalədən, zər piyalədən
Şərbət də içilir, zəhər də, dünya!..
Çəmən soluxmayır salsa bir çiçək,
Şəhid olanlara öldü deməyək.
Oğul, yorulmuşam, əldən düşmüşəm...
Bilmirəm, başıma nə çarə qılım.
Nə səndən soraq var, nə də anandan,
Ağrı da qoymur ki, qoymur bircə an,
Yatım, gözlərimin acısın alım.

İkinci kafir

Gördünmü sən, necə həngamə qurdı
Özünü göstərib, gözə soxurdu.
Necə danışındı o, düşük-düşük
Sanki atasını biz öldürmişük.

Birinci kafir

Öldürən öldürüb, dağ çəkib buna
Hikkəsi az qahr ərşə dayana.

İkinci kafir

Bəli, yaman olur, it quduranda
Başa bəla açar bu kin-kidurət.

Birinci kafir

Atası bir türkə nökər olanda
Guyə ki, çörəyə edib xəyanət
Onunçun üzülüb başı bədəndən
Belə qəzəblidir bu da o gündən.

İkinci kafir

Vay, yaziq! Bunları bilməmişəm mən...

(Şiranənin səsi getdikcə əriyib itir. Dərin bir səssizlik çökür hər tərəfə. Məlik yaxınlaşış bir-bir onları süzür, qızlardan birinin qarşısında dayanır.)

Şöklü Məlik

(İstehza ilə)

Vay... Vay...
Sizi insafsızlar necə sarıyib?..
Ayıbdır, doğrudan ayıb...
Yeqin qolunuza kəndir incidir?..

Qısırca Yengə

Can, can...
Ürəyiniz necə incədir?..

(Məlik ağrıdan bir dizi üstə çökmüş Səhəriyyənin saçından tutub qaldırır)

Şöklü Məlik

– Əlbəttə, incədən incə
Bax, bunu məncə.
İlk oncə
Ala gözlərindən
Öpüb, oxşayasan

Sevəsən gərək.
Əvvəl yavaş-yavaş
Soyundurasan,
Al-qızıl şərabda
Yuyundurasan.
Sonra da başını
Kəsəsən gərək.

İxtiyar

Günahkar bu işdə yazı yazandır.
Döyüşdə uduzduн çək, bu, cəzandır.

(*Səhəriyyə canını dışına tutub dözür və qəfildən çılgıncasına qəh-qəhə çəkib gülür*).

Səhəriyyə

Burnundan uzağı görməyən Məlik
Bilin ki, son sözü biz deyəcəyik!..

Aynışan

Gələcək torpağın mütləq sahibi,
O zaman görərik əsil qalibi.

(*Məlik bir anlığa susur, sonra bərkdən gülür*)

Şöklü Məlik

Millət görməmişəm bu millət kimi,
Udur yalanı da həqiqət kimi.

Qısırca Yengə

Sən mənə qulaq as, bir azca dayan
Milləti anlamaz, millət olmayan.

Şöklü Məlik

Qart toyuq tək qaqqıldama hində sən
Millətsən?..
Bəs niyə belə gündəsən?..

Burla Xatun

Döyüşdə kim udar, kim də uduzar.
Fəqət udmağın da ləyaqəti var.

Şöklü Məlik

Güt kimdə – şərəf də, şöhrət də onda.

Çiçək

Ədalət kimdədir, hörmət də onda.

Şöklü Məlik

Cəfəngiyyatdır!
Qazan ədalətlə de, nəyə çatdı?
Dünya gah həlimdir, gah da ki, sərtdir,
Ədalət özü də bir siyasetdir.
Bəzən qüvvə lazımlı, bəzən də kələk
Qalxıb ucalmaqçün əyilmək gərək!..
Bunu yaxşı bilir, yəqin Qazan da?

Qısırca Yengə

Dinclik axtarırdı Qazan cahanda.

Şöklü Məlik

Onda bəs yiğdiyi min-min qoşunlar?

Səhəriyyə

Düşmən çəpəridir həmin qoşunlar.

Şöklü Məlik

Gördük... ha... ha...
Sizi çəpəriniz yaman qorudu.

İxtiyar

Xəyanət öündə gücsüzdür ordu.
Əşrlər keçsə də, illər ötsə də
Dünyadan nəsillər gəlib getsə də,
Necə vardırlarsa, elə qalıqlar,
Dünyani aldadıb qana salıqlar.

Şöklü Məlik

Qazanın belini qırandan bəri
Sizə ən qiymətli hədiyyələr var –
Sizindir bu elin nazlı, füsunkar,
İncə bel, qamətli, şüx gözəlləri.

(Dəliqanlıların vəhşi bağırtısı yüksəlir. Qızlar qorxaraq bir-birinə sıxlırlar. Bir tərəfdən pələng nərəltisi eşidilir)

İki yolunuz var:
İntibah edin.
Ya sərxoş, dəlisov
əsgər ağuşu,
Ya da pələngimə
Qurbanlıq eti.
Seçin: ya şərab, ya da göz yaşı,
Açın qapını.

(Pələngin qorxunc bağırtısı qulaq baturır. Birinci, ikinci və üçüncü kafırlar qızlara yaxınlaşırlar, hardansa kafırların, "yox, bura, bura" deyə dəlisov qışqırıqları eşidilir, onlar gah yaxınlaşan, gah da pələngin səsi gələn tərəfə boyanırlar. Burla göz yaşları içərisində tərpənməz dayanıb. Qaranlıqdan İxtiyar görünür, onun baxışları uzaq məchul bir nöqtəyə dikilib. Birinci kafir Səhəriyyənin qolundan tutub özünə doğru çəkir. Səhəriyyə çırpinır, kafırin iyərəc ehtiraslı miriltisi onu daha da qorxudur).

Səhəriyyə

Ey Dədəm Qorqud!
Qoyma ürəyimdə işiq, nur sönə,
Gəl ki, ölməyə də qüvvət ver mənə,
Ey Dədəm Qorqud!

Qısırca Yengə

Binamus, əl saxla!

Birinci kafir

Yox, gərək kef versin bu gözəl mənə,
İçərəm qanını şərbət yerinə.

(Səhəriyyə onun əlindən qopub qaçıır, o biri kafırlar da birlikdə onu qovurlar. İşıqlar azalır, yalnız nazik işiq şüası altında Səhəriyyə, Burla Xatun və İxtiyar görünürənlər. Pələngin nərəltisi daha da yaxınlaşır.)

İxtiyar

Ürəkdə işiq, nur, göydə işiq, nur,
Bir budaq sınsa da, ağac qurumur,
Əgər işiq sönsən ürəyimizdə
Quruyar ağaç da, sənərik biz də...

Üçüncü kafir

('Gəlir')

Hökmdar.

Şöklü Məlik

(Əsəbi)

Nə var?!

Üçüncü kafir

(Gərgin)

Çoban qan eylədi, tufan eylədi.
Doğma qardaşı da qurban eylədi.
Atdıqca sapandı dağın başından,
Bir iz də qalmadı bizim qoşandan.

(Qızların üzündə sevinc gəzir)

Şöklü Məlik

Mənim ən qəhrəman qoşunum varmış,
Bir yoluq çoban da sizi qovarmış!

Burla Xatun

(Həyəcanla)

Göylərdə qartal tək çırpinan

Xor

Bizik!

Burla Xatun

Tanrıya, taleyə tapınan

Xor

Bizik!

Burla Xatun

Əzəldən düşmənik biz qaranlığa
 Əgər düşünsəniz bircə anlığa
 İnsan doğulmayır alçalmaq üçün,
 Əyilmək nə lazım ucalmaq üçün?!
 Ucalar yurdunu ucaltsa hər kəs...

Şöklü Məlik

(Hiddətə)

Kəs!..
 Bəsdir!
 Daha bəs!..
 Diliniz açılıb, indi dinərsiz,
 Bu tərs inaddan da, yəqin dönərsiz.
 Edam quracaqam, bu anda edam!
 Yetər!!
 Sizinçin ölüm var, ölümdən betər.
 Sizə qan şərəbi içirəcəyəm,
 Hamını qılınçdan keçirəcəyəm!
 Götürin onu!

(Halsiz Ulusu gətirib yerə atırlar).

Çiçək

Sən sağsan, Ulus
 Ay igidim Ulus, aslanım Ulus!

Burla Xatun

Qara qıyma gözlərini yuxu almışdır daha.
 O uzanmış qol-qıcıını oğul, yiğisdir daha.
 Üz-gözündən can qalıbsa, oğul, xəbər ver mənə.
 Qoy açılsın torpaq üstə dürlü-dürlü sərr mənə,
 Qara başım qurban olsun, oğul, sənə!

(Ulus tərpənir. Burla Xatun onun sağ olduğuuna əmin olub, sevincini güclə gizlədərək kənara çəkilir)

(Çiçək halsiz Ulusun başını ağuşuna alır).

Xor

Ulus... sağlamış...

Burla Xatun

Ulus... sağlamış...

Qısırca Yengə

Ulus sağıdır, Burla Xatun.
 Gözün aydın, gözün aydın!
 Gözün aydın.
 Burla Xatun!

Ulus

Göy üzündə zeh qalıbdır,
 Ora yəqin sən baxmisan,
 Çiçək üstə şəh qalıbdır
 Söylə, yoxsa ağlamışan?
 Şəhla gözlüm, ala gözlüm!

Çiçək

Ürəyinlə məni dirlə,
 Sən bir səda – mən səs oldum...
 Parla, yanım ateşinlə

Yanıb, yanıb sönməz olum...

Bu, sənmisən?.. Bu, sənsən?

Ulus, sənmisən?

(Üzündən qanı silir)

Ulus

Sevgim, canım mənim, ürəyim mənim,
Məni tanımadın, Çiçəyim mənim?

Çiçək

O kəs ki, qəlbində yaşayır hər an,
Olarmı sən onu tanımayasan?

Ulus

Şəhla gözlüm, ala gözlüm.

(Məlik gəlir. Ulusun saçından tutub başını qaldırır)

Şöklü Məlik

Sən hələ çox gəncsən, mənə qulaq as!
Qadında sədaqət, dəyanət olmaz.

Üçüncü kafir

Bir tava qovurma verdim onlara,
Dedim bişirilib sənin etindən.

Ulus

Onlar da yedilər?

Şöklü Məlik

Əvvəl anan yedi o qovurmadan,
Sonra da sevgilin...

Ulus

(Sevinclə qızlara baxır)

Doğrudan?

Üçüncü kafir

İnanmayırsan?

Ulus

Anam yeməsəydi, anam deməzdim.
Yarım yeməsəydi, canım deməzdim.

Şöklü Məlik

Sən mənə qulaq as, ey cavan oğlan.
Çıxdın ləyaqətlə sinaqlarından.
Bildim ki, məgrursan, dəyanətlisən.
Sənə həqiqəti deməliyəm mən...
Bilirəm, ağırdır ata ölümü,
Neyləyək, belədir taleyin hökmü.

Ulus

Yalandır, yox, sənə inanmiram mən.
Ata... Ölümünə inanmiram mən.

Üçüncü kafir

Ağırdır ata ölümü...
Belədir taleyin hökmü...

Şöklü Məlik

Bəlkə bir sözün var ölüm qabağı?

Ulus

(qəzəblə)

Hazıram edama qan içən yağı.

Üçüncü kafir

(qəzəblə)

Qalx!.. Qalx!.. Öz əlinlə göstər ananı.
Qurtar öz canını, onun canını.

Uluslararası

Satmışan ananı yeqin bir vaxt sən.

Üçüncü kafir

Sus!

Uluslararası

Onunçun mənə də təklif edirsən.

Üçüncü kafir

Sus!

Çanın çıxacaqdır,
Əlimdə sənin,
Lənət mənim olsun,
ölüm də sənin.

Səhəriyyə

Görən rəzalətin sərhəddi varmı?

Aynışan

İnsan da bu qədər rəzil olarmı?

Üçüncü kafir

Budur, son sözünüz, bu son nəfəsdə?

Şöklü Məlik

(qəzəblə)

Nə qədər çinar var bu torpaq üstdə
Mən dar ağacına çevirəcəyəm.

Uluslararası

Bizə biri bəsdir asmağa səni!

Şöklü Məlik

Dara çəkəcəyəm bütün ölkəni.
Çalın, qoy gurlasın yenə qavaldaş,
Tarixdən bu millət silinsin gərək!
Hər vaxt toy-bayramda dinən qavaldaş
Ölüm təbilinə çevirilsin gərək!

(Qavaldaş səslənir)

Burla Xatun

(Dadə Qorqudu çağırır)

Dədəm, hey:

Aqac sindi budaq oldu,
Budaq sindi, yarpaq oldu,
Yarpaq düdü torpaq oldu
Dədəm hey!
Sellər daşan çaya döndü,
Qəm susmayan haya döndü
Dədəm hey!

(Cinara üz tutur)

Kölgəsində göz açdığını

A doğma çınar ağacı,
Kimlər etdi söylə səni
dar ağacı?

Çiçək

Sən ey ulu ömürlərin
mənası ağac,
Ağac-ağac, bu ellərin
anası ağac!

Aynışan

Daşqın-daşqın ağ suların körpüsü ağac,
Belə ağac bitirməyib yer üzü, ağac?

Səhəriyyə

Büllur ağac, ağacların təmizi ağac.

Qısırca Yengə

Qara-qara ümmanların gəmisi ağac.

Burla Xatun

Kimlər etdi söylə səni dar ağacı?

Xor

A doğma çınar ağacı!

İxtiyar

Oğul, oğul...

Bu necə haraydı, bu necə səsdi?..

Gözlərim qaraldı, ürəyim əsdi...

Bir qulaq as... Elə bil ki, qurd ulayır...

Gör bir necə nale çəkir,

Elə bil ki, göy çatlayır, aləm çökür,

De, haray çəkənə hay verən hanı?

Axi, haray tutub düzü-dünyanı

Bu necə obadı, necə mahaldı?

Hamısı kar olub, hamısı laldı?

Beləcə hayqırıb, göynər oğul, daş.

Ağrıdan qovrular, ağlar qavaldaş!..

Burla Xatun

Parçalan, ey ürək,

Dağıl, ey aləm.

Mən daha, mən daha dözə

bilmirəm!

(Qəfildən göy gurultusu eşidilir, çaxan şimşəyin şüası Burlanın başı üzərində donub qalır, getdikçə artır və onu gur işiq selinə bürüyür. Qazan xanın səsi bu işiq selindən qopub eşidilir.)

Qazanın səsi

Niyə göynəyirsən xan qızı, böyle?

Nədir qəlbindəki bu ağrı, nale?..

Burla Xatun

Dərdimiz gör necə tügyana gəlib.

Qazanın səsi

Yox,

Qorxu qəlbinizə hakim kəsilib.

Çıxarin, bu xofu ürəyinizdən.

Burla Xatun

Bunu demək asan, etmək çətindir

Oğuldanmı keçim, qeyrətdənmi mən

Oğul da, qeyrət də axı sənindir.

Qazanın səsi:

Qisas qiyamətə bilin ki, qalmaz

Susmaqla namusu qorumaq olmaz.

Bununçun ölüm də, qan da gərəkdir.

Burla Xatun

Bu sınaq öündə sınan ürəkdir.

Axır nəfəsimdir, de, nə edim, nə?

Qazanın səsi

Qanlı bir intiqam görünür mənə.

Yoldayam, gəlirəm qisas naminə!

(Burla özünü tanıdır)

İxtiyar

(çırpinır)

Ulu göylər.

Ulu göylər,

Bu ola bilməz!

Elin namusunu unutsa

hər kəs,

Ona ləkə salsa hər kəs,
Ona kölgə salsa hər kəs
Ruhum yanar, odum sönər
Külə dönər, külə dönər...

Burla Xatun

Oğul, bağışla ki, daha dözmürəm.
Oğul, ayağına səcdəyə vardım.
Dünyanı çulğayan bir ahu-zaram.

Ulus

Ətimi yesəydin bağışlayardım.
Özünü tanıtdın bağışlamıram.

Şöklü Məlik

Axır dilə geldin, dilləndin, dindin.
İlk andan bilirdim, sən elə səndin.
Gəlib ayağıma beləcə endin.
Bu idi istəyim, bu idi andım.
Bu qara gözləri, al dodaqları
Özümə ərməğan edirəm indi.
Bu elin qamətli, uca çinari
Qurbanlıq deyirəm sənə Ulusu.

(Məlik Burlaya yaxınlaşır, başından örpəyi çəkir)

İxtiyar

Ensin gözlərimə, ensin qara su.

Ulus

Ula qurdum, ula, vaxtdır.
Bu xəyanət, bu rəzalət
Qazan xana çatacaqdır.
Yandı içim, ulu Tanrı
Qəfil dərdə dözmək üçün

Mənə bu gün
Sən göylərin gücünü ver.
Dilim gəlmir ana deyəm.
Bu günahın, xəyanətin
Əcrini ver.

Şöklü Məlik

(Burla Xatunun hörükələrini oxşayıb aparırkən)

Gedək, səni öpüm, əzizləyim mən,
Sənə hərəmlərin tacı deyim mən.

Qı�ırca Yengə

Yanıb külə döndüm, cızdağım çıxdı
Niyə qara gəldi yurdumun baxtı?
Qazanın çörəyi haramın olsun
Ay belin qırılsın, gözün oyulsun!..

Ciçək

Elin qeyrətini tapdadın, atdın,
Binamus, biqeyrət ayaqlar altda
İnsan öz evini belə yıxarmı?
Müqəddəs olan da dönük çıxarmı?!

Aynışan

Alçalıb, ucaltsan qəvi düşməni
Odum tutsun səni, yandırsın səni!..
Şərəf verməkdənse şərəfsizlərə
Pələngə yem olmaq xoşdur bizlərə!

(Qızlar Burladan üz döndərib pələng nəriltisi tərəfə gedirlər)

Ulus

Tanrıım, tez ölüm ver,
Partlayır ürək.
Cəllad, yalvarıram,
Kəndiri tez çek.

Burla Xatun

Saxlayın onları!

Şöklü Məlik

Saxlayın!

(Gözətçilər qızların qarşısını kəsməyə çalışırlar.)

Şöklü Məlik

Gedək.

Burla Xatun

Gedək...

(Burla Xatun qızları və oğlunu süzərək)

Dövlət isteyirdin, qoy sənin olsun,
Bu yerin qucağı məskənin olsun.
Torpaq isteyirdin, qoy bilsin aləm,
Sənə özün boyda torpaq verirəm.
Ötsün qanlı aylar, əzablı illər.
Qoruyaq mərdliyi, dəyanəti biz,
Sizə miras qalır bu gün, ay ellər
Vətənə, torpağa sədaqətimiz.

(Qəfildən dəhrəni Şöklü Məliyin əlindən alır)

Ulu Tanım!

Onu arzusuna yetirmək üçün,
göylərin gücünü mənə ver bu gün!
Oğul!

(Burla Xatun qeyri-insani bir səslə bağırır, dəhra göyda şimşek kimi parlayıb yox olur, göy guruldayır, eyni anda İxtiyarın nərəsi ildirim kimi çaxır. Hər tərəf qaranlığa bürünür, yalnız zəif işıq şüası İxtiyarı bürüyür.)

İxtiyar

Tanım ulu, odum ulu.
Xalqım ulu, yurdum ulu.
Kəşməkeşli ömür yolu,
Əzab dolu, hünər dolu.

O da haqdır, bu da haqdır,
Əzab bize dözüm verdi,
Övlad eşqi, torpaq dərdi,
Tarix boyu var olmaqdır,
Yaşamaqdır...

(O, yerindən qalxır, dərinliyə doğru gedərkən uzaqlardan səslər ucalır və getdikcə guruldayaraq axan selə çevrilir)

Dədə Qorqud:

Qarlı uca dağların yıxılmasın,

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Kölgəli göy ağacların kəsilməsin!

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Abad-abad obaların dağılmamasın,

Xor

Ey Vətənim, Odlar Yurdum!

Dədə Qorqud

Üstündən nur əkilməsin,

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Coşğun axan büllur suyun qurumasın,

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Kəs kökünü hər alçağın, yaramazın.

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Çaparkən ağ boz atların büdrəməsin.

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud

Vuruşanda zağlı polad qılıncların gödəlməsin.

Xor

Ey Vətənim, Odlar yurdum!

Dədə Qorqud:

Anaların ayaqaltı cənnət olsun.

Xor

Ey Vətənim, Odlar yurdum!

Burla Xatun

Ağ saqqallı atalara hörmət olsun.

Xor

Ey Vətənim, Odlar yurdum!

Burla Xatun

Düşmənləri sən kül eylə, ulu Tanrı!

Duamızı qəbul eylə, ulu Tanrı!

Hamı

AMİN! AMİN!

SON

ARİF ABDULLAZADƏ

ULU QORQUD

(poema)

1

Qalxıbanı yerindən duran iyit!

Yelisi qara atını minən iyit!

İri qoblu ala dağdan düşən, aşan,
Axıntılı görklü suyu dəlib keçən,
Ata danla yerindən duran iyit!

Nə iyitsən?

Bədöy atın oynadıb gələn iyit!

Nə iyitsən?

Ulu Qorqud,
sağ əcdadım, ögüz nəslim, qopuz səslim,
bəri gəgil,

başa keç,

bu günümün süfrəsinin başına yiğ
ulu nəvələrini –

ötənlərdən danışaq,
torpaq altdan, zaman üstdən,
qayalardan, dağlardan,
uzaq-uzaq çağlarda
mərd səsləri ucalan
ərənlərdən danışaq.

Ulu Qorqud,
ərənlərin

yad nefəsli yağılıarı,
doğma səsli, yad həvəsli xainləri,

Ala dağın, Qazılıq dağın
yaşıl etəklərində
al qanına boyayıb,
zaman-zaman bağqlaşdı, dəyişdi,
nəsil-nəsil, əsr-əsr

yollar üstə toz qoparib,
dağ başında tonqallanib,
yurdumuzun allı-güllü,
alov dilli sinəsindən
nə qədər yad iz qoparib
bu günümələ görüşdü.

Bu yollarda
necə-necə mərdlərin
nakam qaldı, şəhid düşdü,

necəsinin
dünyamiza təzə-təzə açılan
mərd gözləri
ömrü boyu bircə dəfə sevinmədi,
ışiq oldu, mayak oldu, yol oldu
neçə-neçə mərdliyə,
sən dünyyanın işinə bax,
xainlər də ölüb getdi, mərdlər də,
xainlik də diri qaldı, mərdlik də.
amma biri qosun-qosun,
biri tək.

İgidliyə qəhrəmanlıq da dedilər,
mərdlik də,
cəsarət də, qorxmazlıq da,
ərlik də...

xəyanətin tək oldu, adı da,
mənası da,
tək qaldı dünyası da.
Namərdlik də dedilər xəyanətə
bəzən,
amma o da mərd sözünə qosulmasa
ölür,

satqınlıq da dedilər,
satmağa mərdlik adlı
bir kainat olmasa,
o da çoxdan qurumuş,
unudulmuş bir çaya
ildə bir dəfə gələn
xəsif bahar selidir.

İgidliyin yüz əsrlı, yüz dövranlı
mənası,

zaman-zaman mənalara qovuşdu,
dolaşdı ağızlarda,
dolaşdı dövranlarda,
xainliksə tək oldu, yalnız oldu,
tək oldu nağıllarda,
tək oldu dastanlarda.

Ulu Qorqud,
ulu nəvən, ulu babam Koroğlunun
igidləri qosun-qosun,
Həmzəsişə tək oldu,
Koroğlu öz elinə,
arzusuna, ümidiñə, inamına,
sevgisinə, vəfasına arxalandı,
Həmzə təkcə xəyanətlə əlbir oldu.

Mərdlik
bütün imanlara
çeşid-çeşid, böyük-kiçik
arzu, ümid, xeyir, işiq,
azad ömür payladı,
insanlığı
ümid dolu, işiq dolu sabahlara
hayladı.

Xəyanətin insanlara payladı
“töhfəsi” də tək oldu,
şər oldu, pislik oldu.
Mərdlik ümid yolunda
içindəki dünyada
haqqın çağırış səsi,
haqsızlığın naləsi,
nəşesi yollarında
təkcə onun yolunu gözləyən
lal gözlərə
bir də baxmaq həvəsi,
həyat adlı sevincin,
həyat adlı kədərin

nəşesi yollarında
vuruşdan yorulmadı,
gəncliyinə, ömrünə,
həyatına da qıydı,
torpağına, elinə
namusuna qiymadı.
Vuruşdu zaman-zaman,
vuruşdu əsrlərlə,
öldürüldü, dirildi
dünyaya ömür-ömür
qayıdan nəsillərlə.
Mərdlik dağlar başında
el-obanı yağı üstə haylayan
tonqallar da qaladı,
bəzən qılinc gücünə
neçə ocaq söndürdü,
neçə ömür taladı.
Beş-on gözü qanlının
kor nəfsi, həriliyi
sözlü-səsli bir yurda
çəkilməz bir yük oldu,
əməl zora çevrildi
bircə anın içində –
mərdlik namərdlik oldu.
Bir torpağın, bir elin
nə qədər
çınar boylu qəhrəman oğulları
bir kollu çəpər üstə,
qiyğacı baxış üstə,
bir arşın, qarış üstə
bir-birinin qanına,
eşqinə susadılar,
baxıb sevindi yadlar,
göy üzündə Günəş də
yerə baxıb tutuldu –
mərdlik namərdlik oldu.
Mərdlik qılinc da çaldı,
saz da,

Mərdlik şeir də yazdı,
bənzərsiz bir nəgmə də yaratdı,
təkrarsız bir söz də.
Tonqallarda yandırıldı,
dərisi də soyuldu mərdliyin,
saraldı, qaraldı, kül oldu
bənizi də, cismi də
neçə mərdin bir anlıq,
amma bəzən bir gecədə,
adi bir şam işığında da baş verdi
ən böyük qəhrəmanlıq.
Bu gecənin qoynunda doğulan
mavi donlu Günəşdən
ışık, inam, səs ciləndi
duyğulu ürəklərə,
Günəş yollara çıxdı
şəfəqini, istisini
kainata sərə-sərə.
Dəyişdi birdən-birə
insanlarda yaşayan
dünyaların mənası
və bu gecə olmasayı,
yaimçiqliq qalardı bəlkə də
teşt üstündə qaralan,
tonqallarda gül olan
mərdliyin son mənası.
Mərdliyin saya gəlməz
əlvan çeşidləri var,
mərdliklə canlanar dünyadan qoynu,
mərdlikdən doğar bahar.
Mərdlik ox-qılıncsız da,
top-tüfəngsiz də mərd ola bilər,
bəzən oxla, gülləylə öldürülən
yaşayır,
dünyaya söz-söz gəlir,
dalğa-dalğa səs yayır,
oldurənse ömrü boyu

açıq bir sözə, güclü bir səsə
əbədi möhtac olur –
ölən öldürür,
öldürən ölürlər.

Mərdliyin saya gəlməz
əlvan çeşidləri var,
mərdliyin də məqamı, öz ölçüsü,
yeri var.

Ən sisli, ən sürüşkən yollarda
yixilmamaq,
Vətənin dağ vüqarını
öz işinlə, adınla,
sarsılmaz inadınla
qorumaq da mərdlikdir,
anaya saygı da,
ümidsizə təsəlli də,
yixılana qayğı da.

Od nəfəslə əqidəyə, şir biləkli inama,
ağızdan çıxan sözə,
yollara
öz xoşunla saldığın neçə izə
axıracan iyiyəlik də mərdlikdir,
həqiqətə hörmət də,
üzə deyilən söz də,
aşkar düşməncilik də,
dostluğa sədaqət də.

Qaçmaq da mərdlikdir, deyib atalar,
amma kimlərdən, nələrdən qaçmaq?
yağının məhbəsindən,
yirticinin nəfəsindən,
tülkünün hiyləsindən,
öz sucundan, qüsüründən,
ürəyinin yad səsindən,
içinə girib yatan
şeytanın həmləsindən,
dünyanın gəldi-gedər
ötəri həvəsindən...

Ulu Qorqud,
“ər comərdin, ər nakəsin ozan bilir”,
söylədin,
sənin ozan qopuzundan
qopub gələn
neçə oğuz ərlərinin
igidliyi,
və bu əlvan çeşidliyi
zamanlara qovuşan illər, əsrlər kimi,
bəzəkdir evimizə,
nişan kimi, ad kimi
asılıb sinəmizə.
Beyrəyin Qazana sədaqəti də,
Qaraca Çobanın dəyanəti də,
Aruzun, Rüstəmin xəyanəti də...

İçimizdə hələ də
tək-tək, qoşa-qoşasa da,
sısqa səslər, bəd nəfəslər
yaşasa da,
neçəsi son arzusuna
neçə-neçə arzuların,
ümidlərin üstündən
basa-basa çatsa da,
hiyləni, aldanışı
yeganə dayaq kimi
başı üstə tutsa da,
neçəsi başqasının
bir damla sevincini,
yuxusuna haram kimi qatsa da,
təbiət mərd atadan
gündə yüz dəfə ölen
qorxaqlar törətsə də,
rahatsız olma, Dədə,
mərdlik yaşayır hələ.
Yenə Vətən yolunda,
ömürlər qoşa-qoşa

tüstü-dumandan keçir,
mərdlik zamandan keçir,
tarixə səpələnir.

Mərdlik evlər tikir, şəhərlər salır,
mərdlik şeir yazar, mahnilar qoşur.
İnam inadına arxalanaraq
son sözünə, mənzilinə qovuşur.
Mərdlik ürəkdədir, qandadır bu gün,
ana dünyamızı başının üstdən
asılıb yellənən göbələklərdən
qoruya bilən
hər gündə, saatda, andadır bu gün.
Ulu Qorqud,
mərdliyin əlvan çeşidləri var,
hər zamanın öz mərdliyi,
öz məqamı, öz çekisi, öz yeri var...

2.

Qadın ana!
Qarşım alıb nə böyrərsən?
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla ürəyim nə dağlarsan?
Keçmiş mənim günümü nə andırarsan?
Hey ana!

Ulu Qorqud,
sən karvana gecikəndən sonra da,
Qazanların, Beyrəklərin,
Baniçiçək nişanlı, necə-necə
qız ərənlər
qopuzundan axıb gələn
sədalarda, səslərdə
Qazlıq dağın ətəyindən
dirilik suları içəndən
çox-çox, çox-çox sonra da
qadın ana qadın qaldı,
ana qaldı.

Oğul dərdi,
zaman-zaman sinəsini
qılıncılar, gülərə,
aldanışa, xəyanətə sipər edən
er həsrəti
ürəyində közə döndü,
nəfəsində yana-yana qaldı, qaldı...
Qara səsli, qara atlı
doğma, uzaq, yad yağılar
ümidini, muradını dağlasa da,
bir ömürdə bir igidin vüqarını,
adını
başı üstə bayraq edib,
öz adı tək saxlasa da,
evi yanıb uçulsa da,
son ümidi puç olsa da
evinə də sadiq qaldı qadın ana,
ümidinə, dərdinə də,
yollara baxa-baxa
ömrü boyu gözledi.

Fələyin işlərini
heç yerə yoza bilməsə də,
dünyaya Nizami doğdu
adını yaza bilməsə də.
Baniçiçək
zamanların neçə-neçə ayricində
Nigar olub qılınc taxdı,
Dürat belinə qalxdı,
Həcər olub
məhəbbətin düşməninə
gülə atdı.
Məhsəti, Natəvan zirvelərində
dünyada bir yeni dünya
yaratdı.
Qadın ana
hamidan erkən durdu yuxusundan,
hamidan əvvəl duydu hər şeyi:

baharin gəlməsini də,
 yağışın yağmasını da,
 başı baxtı,
 evi taxtı ərinin
 gizli qayğısını da,
 evinin sal dirəyi,
 can parası oğlunun
 gözündəki atəşdən oxudu
 sevdasını
 onun özündən qabaq,
 ananın bir adı da varmış –
 anlamاق,
 hər şeyi hamidan əvvəl anlamاق!
 Qadın ana
 dünyadakı işlərin,
 adətlərin, vərdişlərin
 faydasını, hədərini,
 çəkilərin, ölçülərin
 həddini, qədərini,
 dünya görmüş ərlərdən,
 yollar keçmiş oğullardan
 tez anladı,
 ev taxtinin sucunu
 səsli, sözlü sükutuya,
 can parası övladının
 vaxtsız addimlarını
 bir isti baxışıyla töhmətlədi,
 danladı.
 Qadın ana həqiqətdir, meyardır,
 sinəsinə xəncər taxsan, ox çəksən də,
 qaraya ağ deməyə dili gəlməz,
 ağ geydirməz qaraya.

Ulu Qorqud,
 qadında
 bu qədər sırlı duyum,
 bu qədər aşkar dözüm,
 bu qədər iti səzim

nə vaxt, necə, haradan
 toplanıb bir araya?!
 Qadın ana həmişə duyğuludur,
 oyaqdır gesələr də,
 günlərini yiğin-yiğin qayğılarla
 bitirsə də,
 sinəsində bütöv bir dünya gəzdirir
 həmişə
 ömrü boyu itirsə də.
 Nə qədər yoxsul olsa,
 evinin ruzisini
 zərrə-zərrə, damla-damla
 belə bilər hər günə,
 bütün ömrü talansa da,
 həmişə bir şey tapılar
 sandığında dar günə.
 Qadın ana bu dünyaya
 zaman-zaman
 analara şeir yazan,
 dastan qoşan
 oğullar da getirdi,
 ömür adlı səssiz-izsiz,
 dadsız-duzsuz illərində,
 bir oğulun, bir qızın
 ləkəli əllərində
 gəncliyini,
 ömrünün ixtiyar dincliyi,
 öz analıq haqqını da,
 öz analıq adını da
 itirdi.
 Ulu Qorqud,
 sən ulusan,
 ululardan ulusan ki,
 anaları dastanlarda, boylarda,
 neçə söyləmələrdə
 ucaldırsan, öyürsən,
 amma nədən belə tez-tez

"qadın ana, nə ağlarsan,
 nə bozlarsan
 deyirsən?
 Ana evdir,
 ana eldir, obadır,
 axı bu ev, bu el-oba
 çay-çəmənli, dağlı-daşlı,
 səsli-sözlü bir sinədə
 düyüñ-düyüñ, düzüm-düzüm
 ümid, qayı, sevinc, həsrət
 saxlamasın, neyləsin?
 Qadın ana
 bu sevincli, bu kədərli dünyasında
 ağlamasın, bozlamasın,
 neyləsin?!

3.

Ulu Tanım,
 Ucalardan ucasan,
 Heç kəs bilməz necə sən.
 Ulu Qorqud,
 bilmirəm, Allahmı deyim,
 xalıqmı, fələkmı,
 sənin Tanrı dediyinə,
 yoxsa inammi, talemi, son pənahmı?
 Nə fərqi var ki,
 qəlbinin ən dərin yerindən
 gələn səsə də
 Allah deyənlər var,
 ən çılgın bir arzuya,
 ən sonsuz bir ümidi də,
 yırtıcı bir həvəsə də.
 Vətənə də Allah demək olar,
 bir ömrə həyat verən
 doğma bir nefəsə də –
 anaya da,

sevgiyə də,
 Günəşə də,
 suya da...
 Yenə də fərqi yoxdur,
 hərədə bir adla yaşıyr
 bu inam.
 Ulu Qarqud, sənsən əbədi yaşar,
 sənin Tanrı dediyim
 bu görünməz varlığısa
 neçə illərdən bəri
 içimi də, çölümü də yandıran,
 bir-iki sualımlı var:
 Bu necə allahlıqdır?
 İnsanı dünyaya gətirdin,
 həyat verdin,
 çörəyini özün qazan, dedin,
 səni mən yaratmışam,
 taleyini özün axtar, söylədin.
 Birinə al geyimli sərvət verdin,
 birinə çıplaq ümid,
 boy-boxunlu, qol-budaqlı
 birisini
 qorxaq etdin,
 yasti, cılız başqasını
 qorxmaz, igid.
 Neçə Günəş övladına
 məhbəslərdən paltar biçdin,
 zülmət ruhlu neçəsinə
 səma verdin, işiq verdin.
 çiçək verdin,
 bir də qara ürək verdin.
 Çobanlara cızma-qara elm öyrətdin,
 alim etdin,
 anadan alim doğulanların
 əl-qolunu, dür tökülen dilini
 qıflıayıb çobanlığa göndərdin.
 Şaxta, çovğun həvəsiyə
 bolluca Güneş verdin,

Günəş, işiq həsrətliyə
 qatı zülmət.
 Şələqyruq tülkүyə
 yalan, hiylə, riya verdin,
 nöqtə boyda qarışqaya
 ömürlük zəhmət.
 Nifrətin, intiqamın
 belinə silah çatdırın,
 məhəbbətə, istəyə
 həsrət, intizar qatdırın.
 Vətən fədaisinə
 qurbət eldə çürütdün,
 Vətənin asisinə
 ev verdin, eşik verdin,
 bağına bağban etdin.
 Dərgahına üz tutub
 kül oldu neçə ümid,
 bu anamız dünyada
 soldu neçə gülşənim,
 zalimə təbib oldun,
 acizə qənim.
 Sahillərə zaman-zaman libas üstdən
 zər-zibalar geydirdin,
 aqillərin olan-qalan
 dərisini də soydurdu.
 Sənə muti olanın
 çıraqını söndürdü,
 haqq yolunda üzü daim ağ olanı,
 təkcə sənin üzünə ağ olanı
 tonqallarda yandırdı.
 hansını deyim,
 hansını sayım?
 Belə də Allahlıq olar?
 Hər şeyin, hər kəsin
 bir adı olar, bir üzü olar,
 Allah yaradandırsa,
 yaradanın da
 bir sözü olar.

Yoxsa niyə heç olmasa bircə dəfə
 göstərmirsən üzünü,
 pisliyə, bədxahlığa
 bərəltmirsən gözünü?
 Düşünmə ki, inamsızam,
 inamım da var, vəcdəm də,
 ilhamım da,
 ilhamdan Allahım da.
 Sənə də inanardım,
 tapınardım da,
 hər gecə səcdənə qapılardım da,
 əgər bircə dəfə, tək bircə dəfə
 rəhmini, zülmənү, qanunlarını
 hamiya bir qabda, eyni ölçüdə
 paylaya bilsəydi,
 dünyada bərabər yaya bilseydin
 işığı da, zülməti də,
 sevinci də, kədəri də,
 həsrəti də...
 Amma, ömür keçdikcə,
 tarixə, işinə, əməllərinə
 baxdıqca anladım ki,
 əgər varsansa da (hansı adlasa),
 sənin də öz dostun, düşmənin varmış,
 dərgahına sözsüz, dilsiz-ağızsız
 gələnin varmış,
 yolunda həvəslə, sözsüz-sorgusuz
 ölenin varmış,
 öz dəstən, öz məhəllən, qohum-qardaşın,
 öz kəndin, mahalın, yerdaşın varmış.
 Bəlkə onun üçün də
 "yaratdığını" bu böyük, bu əzəli dünyada
 zamanlar boyu
 nə qədər müşküllər baş-ayaq olub,
 nə qədər puç ömür sevinclə dolub,
 sərvətlə dolub,
 nə qədər mavi gün kədərlə dolub,
 həsrətlə dolub...

Bax, belə,
Ulu Qorqud,
belə-belə işlər oldu
bu nəşəli dünyada,
bu həsrətli, sevincli,
bu zülümlü dünyada,
“gəlimli-gedimli dünya”da.

Ulu Qorqud,
Özünə də ulu dedin, Tanrıya da,
“ucalardan ucasan” da, söylədin,
nə yaxşı ki,
“heç kəs bilməz necəsən” də söylədin.

4.

Bəri gəlgil, başım baxtı evim
taxtı,
Evdən çıxıb yürüyəndə sərv
boylum!
Topuğunda sarmaşanda qara saçım!
Qurulu yaraya bənzər çatma qaşım!
Qoşa badam sığmayan dar ağızım!
Güz almasına bənzər al yanaqlım!
Sevdiyim, dirəyim, düləyim!

Ulu Qorqud,
ala sabah dan yerindən
görünəndən çox keçdi,
Bamsı Beyrək al çadırda
Banı Çiçək qönçəsini
bir dişləyib, üç örüb,
başı baxtı etdiyindən çox keçdi,
sevgi qaldı.
Sevənlər köcdü bir-bir,
sevənlər yer dəyişdi
yer üstündən yer altına,

köç anında
baxışlarda donub qaldı
dünya içrə bir dünya,
köç anında
bir ömür dolu gözlər
əvvəl başı baxtına – sevdiciyinə baxdı.
sonra ömür həmdəmi sadıq kəhər atına,
sevgi qaldı.

Sevənlər sevgisinə
hasarların, qalaların,
daş ürəkli ataların,
ölüm səsli xaqanların,
nə qədər qadağanların
çıynı üstdən yol aradı.
Sevgisinin mənzilinə
cəmi bircə qapı qalmış
öz qanına qarışdı
sevənlərin gözündəki son muradı,
sevgi qaldı.

Sevənlər qovuşdular,
küsüşüb barışdılar,
sevənlər aldandılar,
sevənlər öz sevgisini
zər-zibaya dəyişdilər,
dandılar,
sevgini qurban da kəsdilər
bir anlıq şəhvətin,
bir ovuc şöhrətin adına,
sevgiyə ömür qurban edənlər də oldu
görmədən üzünü,
baxmadan dadına,
sevgisə qaldı,
üfüqlərin qızılı dənizinə
göz dikib, ürək açıb
gecə-gündüz gözləyən
qoşa-qoşa talelərə,
ömrülərə yol aldı,

sevgi qaldı,
 adına zaman-zaman
 məhəbbət, eşq, sədaqət,
 vurğunluq, qara sevda da
 deyənlər oldu,
 əsil sevənlər isə
 nə adını bildi doğru-dürüst
 sevginin,
 nə onun ağrısından,
 həsrətindən yoruldu.
 Sevgisinə intizarsız, ağrısız
 qovuşanlar da oldu.
 Bir ömürlük sədət
 qurbətli bir qürub çığı
 nəğməli bulaq başındakı
 ani bir baxışdan da
 doğuldı sevgi,
 bir yol ayrıcında,
 ağac altında,
 at belində də,
 qaranlıq bir gecədə,
 sirli bir günahdan da
 günahsız bir ömür qazandı sevgi
 bir anlıq bir gecədə.
 Bir divarın arxasında,
 bir rübəndin altında da gizlənib qaldı
 sevgisi insanın,
 ömrü boyu bir ürəyin ahında da
 gizlənib qaldı
 sevgisi insanın.
 Təkcə sevgini
 əbədi məhbəsə salmaq,
 səsini dəyismək, andını qırmaq,
 adını, ruhunu əlindən almaq
 müyəssər olmadı heç vaxt,
 heç kimə,
 nə sərvət, nə şöhrət, nə qol gücünə
 qıssət olmadı bu taxt heç kimə.

Zamanlar dəyişdikcə
 sevgidə axtardı insan hər şeyi –
 ən ülvi niyyəti də,
 təbiətin qoynundakı sirlə ünsüyyəti də,
 ümidi də, arzunu da, həsrəti də...
 Sevgiyə bağladı insan hər şeyi –
 insanın insana hörmətini də,
 özünə, adına ləyaqətini də,
 torpağın yağışa ehtiyacını,
 Günəşin torpağa sədaqətini də...
 Onu sözsüz duyanı,
 ona sadıq qalanı
 şair etdi məhəbbət,
 sevginin şah adına
 ən dəyərli sözlərdən
 çeşid-çeşid misralar
 hördü şair qəlbilər,
 meydəki çılgınlığı,
 neydəki təsiri də
 sevginin təsirində
 gördü şair qəlbilər.
 Ulu Qorqud,
 zamanlar yenə əl-ələ verdi,
 dağlar, təpələr aşdı,
 bu günümə qovuşdu.
 Sevgi bu günümə sevdalı aylar,
 iller gətirdi,
 sevgi bu günümə
 yeni nəsillər gətirdi.
 Sevgi yaşadı,
 bəzən başqlaşdı, dəyişdi adı,
 amma yaşadı.
 Yaşmaq altından
 yaşıł parklara,
 rəqs salonlarına çıxdı,
 məclislərə,
 məclislərdə süzülən baxışlara
 yol aldı,

bəzən güldü gözləri,
bəzən bigənəlikdən,
tənhalıqdan darıxdı,
yaşadı yenə də.
Kiminə intizar, həsrət,
kiminə ömürlük səadət gətirən
təmənnasız ömrünü.
Etibara, sədaqətə həmişə
ən geniş ürəklə açdı sırrını,
yaşadı,
tez-tez onu
mənzillərə, maşınlara
dəyişənlər olsa da,
bir anlıq şəhvətin,
bir ovuc şöhrətin adına
qurban kəsənlər olsa da
yaşadı,
yaşayacaq da,
insan olduqca, dünya durduqca,
etibar, sədaqət, intizar, həsrət
ən ülvi mənə kimi
sevənlərin ömrünü
zərrə-zərrə qarışıb,
qətrə-qətrə dolduqca.
İşiq-işiq şəhərlər, ulduz-ulduz dünyalar
açacaq sevgi,
yurdumuza neçə-neçə nəsillər,
məhəbbət övladları,
Günəş, iqlim, yer adları gətirəcək,
zamanlar zaman-zaman
bir yandan itirə də,
bir yandan da
ömürlərlə, ümidiirlərlə, əməllərlə
dolacaq,
Ulu Qorqud,
sevgi mənim dünyam boyu
başım baxtı, evim taxtı
olacaq.

SON SÖZ

*Qani dediyim bəy ərənlər,
dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi,
fani dünya kimə qaldı?*

Ulu Qorqud,
ululardan ulusan,
dünyamızın yurdumuza axan sözü,
zamanların
əsrləri yarib keçən məğrur sözü,
iti gözü,
dünənimin gələcəyə yolasan.
Ulu Qorqud,

ömrün boyu
insan ilə, inam ilə, ər ilə,
məhəbbətlə, namus ilə, su ilə
dünya ucaldı, söylədin,
amma, nədən, son anında
fani dünya kimə qaldı,
söylədin?

Kimə qaldı?
Sənə qaldı, ulu Qorqud!
Qaldı, qaldı, fani dünya
ölmədi,
nə Beyrəkdə, Qazanda,
nə Çobanda, nə səndə.

Bədən olər, ömür ölməz
bu dunyada insan kimi yaşayan da
ölən də,

Zaman-zaman
dünya sənin, sən dünyanın –
əl-ələ yol getdiniz,
zaman-zaman üfüqlərdə
göründünüz, itdiniz,
bu günümə yetdiniz.

Bu yollarda neçə dəfə

dastanlara qovuşdunuz,
 nağıllara hopdunuz.
 ömrün daşlı yollarında
 bizə həmdəm oldunuz,
 dadlı günlərə sirdaş,
 dadsız anlarımıza
 isti məlhəm oldunuz.
 Bu günümde
 adınıza bağlanan düzmələrdən,
 nəğmələrdən içə-içə,
 misralardan, səhifələrdən,
 ekranlardan keçə-keçə
 sonsuz bir yol gedirsiz.
 Gedəcəksiz,
 nəvələrin yaşadıqca, qurduqca.
 Mən də sənin
 xatirəli, yaddaşlı
 adi bir nəvən kimi,
 səninlə çox öyünən,
 səni çox sevən kimi
 adına bağlayıram,
 dünənimə göndərirəm,
 sabahıma saxlayıram
 bu ürəkli, bu titrək,
 kövrək misralarımı,
 bu sözlərdə tapıram
 dünyadakı yerimi.
 Qüsüruma baxma, dədə,
 dünyadakı əməlinin, işinin
 zamanlar gərdişinin
 çoxunu deyən bildim,
 çoxunu deyə bilmədim,
 qüsüruma baxma, dedə,
 sən elə dəryasan ki,
 ordan hərə bir qətrə,
 bir damla ala bilər,
 bir şərtlə ki,

ürəklə, ilhamla ala bilə.
 Deyə bilmədiyimi
 deyənlər tapılacaq
 illər əl-ələ verib
 bu dəryanın öündən
 bir-bir ötüb keçdikcə,
 zamanlar fəsil kimi, il kimi dəyişdikcə.
 Ulu Qorqud,
 dünənnini sabahına
 qovuşdurub yaşıyan
 ulu, ər nəvələrin
 o müqəddəs səcdənə
 dönə-dönə enəcəklər,
 bunu bil,
 Sənə,
 sənin dağ vüqarlı,
 yaz nəfəslə kəlamına, ruhuna
 dönə-dönə dönəcəklər,
 bunu bil!

KAMAL ABDULLA

CASUS

(yari mistik, yarı real oyun)

İŞTİRAK EDİRLƏR:

Dədə Qorqud
Qazan Xan
Burla Xatun
Boğazca Fatma
Beyrek
Aruz Qoca
Şirşəmsəddin
Bəkil

I ŞƏKİL

Salur Qazanın evi. Bayırdan səsler gelir: "Tez olun, tez olun... Bəylər gəldi. İndi Qazan evdən çıxacaq. Tez olun. Yavaş, ora yox, bu zəhrimər qara çadırı bura tik. Cəld ol. Tələs... Gəldilər... Ağ çadırı ora, ora".
Qazan var-gəl edir. Şirşəmsəddin girir.

Şirşəmsəddin. Xanım, bir azdan bəylər hamısı cəm olacaqlar. Hamısı deyəndə ki, İç Oğuz, necə ki, əvvəldən şərtləşmişdik. Ağ çadır hazır, qara çadır, andira qalsın – hazır...

Q a z a n. Dış Oğuzdan nə xəbər? Duyuq düşüblər, ya necə?

Şirşəmsəddin. Sakitlikdi. Bir xəbər yoxdu. Bunun zırıltısı sonra çıxacaq, xanım.

Q a z a n. Çıxacaq, əlbəttə, çıxacaq. Əvvəl-axır biz bunları oturtmalıyıq yerlərinə. Nə olur olsun. Olacağa çarə yoxdu. Sözə gözəlliyyə bax. Altun kimi deyib.

Şirşəmsəddin. Dədə bu gün bir söz daha dedi...

Q a z a n. Bir söz daha?

Şirşəmsəddin. Bəli, xanım, söz. Özü də necə söz...

Q a z a n. Nə idi o söz? Mən niyə bilmirəm bunu?

Şirşəmsəddin. İstidən istidi, xanım, əcəldən dedi, fani dünya-dan dedi nəydi, qoy görüm... Əcəl aldı... Təzədi, unutmuşam.

Q a z a n. Əcəl aldı? Qazan.

Ş i r ş e m s e d d i n. Əcəl aldı, bəli, əcəl aldı, yer gizlədi...

Q a z a n. Əcəl aldı, yer gizlədi?..

Ş i r ş e m s e d d i n. Əcəl aldı, yer gizlədi, fani dünya... qoy görüm fani dünya nə oldu – yenə... qaldı. Bəli. Uff... Əcəl aldı yer gizlədi, fani dünya yenə qaldı.

Q a z a n. Pəh-pəh, bir də pəh. Hardan tapır çıxardır bu sözləri? Tanrısına şükürler olsun. Necə deyib? Əcəl aldı yer... neylədi yer?

Ş i r ş e m s e d d i n. Gizlədi.

Q a z a n. Fani dünya yenə qaldı. Tanrısına şükürler. Dış Oğuz'a yayın bu sözləri. İbrət dərsi götürsünlər özləri üçün. Hamımızı alacaq bu əcəl, hamımızı. Amma, Oğuz qalacaq.

Ş i r ş e m s e d d i n. Bəli, xanım, elədi.

Q a z a n. Bir bax gör tamam cəm oldu İç Oğuz, ya yox...

Ş i r ş e m s e d d i n. Bir Beyrek qalmışdı. Gəlib çıxar yəqin... bir baxım (çixır).

Q a z a n. Hər şey əbəsdi. Əbəsdi. Nə etdin, etmedi – hamısı əfsanə. Son ucu bir ölümün üstündədi. Qalan fani dünyadı qalır. Əcəl aldı, yer gizlədi. Fani dünya yenə qaldı. Nə qədər dərin... Nə qədər gözəl...

Ş i r ş e m s e d d i n (o gəlir.). Xanım Qazan. Hamı cəm olub. Beyrek də gəlib çıxdı. Amma deyir mən yağmadan əvvəl Qazan Xanla təkbətək görüşməliyəm. Vacib sözü varmış.

Q a z a n. Dış Oğuzdan bir xəbər yoxdu?

Ş i r ş e m s e d d i n. Yoxdu, ağam, sakitlikdi.

Q a z a n. Nəyi sakitlikdi bunun? Belə. Yaxşı. Beyrek də gəldi, deyirsən? Nə isteyir? Təklikdə nə işi varmış mənimlə?

Ş i r ş e m s e d d i n. Mənə demədi. Amma əhvalı dalğındı.

Q a z a n. Belə. Yaxşı. Get de, gəlsin. Yox, dayan! Deyirsən əhvalı necədi?

Ş i r ş e m s e d d i n. Bir balaca... Nəsə... Belə bir təhərdi.

Q a z a n. Gəlsin. Amma tez. Çağır. Gün təpədən aşdı daha. Beylərin dilində söz olmayıaq. İldə bir dəfə yağma elə, o da belə.

Şirşəmsəddin çıxır. Beyrek gəlir.

Q a z a n. Xoş gəldin, Beyrek. Səni gördüm, sevindim.

Beyrek (diz çökmək istəyir.). Xoş bulduq, ağam Qazan. Uca-uca dağların...

Q a z a n (*onu diz çökməyə qoymur.*). Onları saxla. Nə var, nə yox? Haralardasan, qoçağım? Deyirlər, İç Oğuzdan vurursan, Dış Oğuzdan çıxırsan. Belə çıxır – sən həm oranınsan, həm də buranın? Aha, gözünü qaçırdı. Gözünü qaçırmıa, sən bilirom, bizdənsən. Amma o biri tərəfin də belə də... lax çıxır. Arvad tərəfini deyirəm. Arvad tərəfində nə var, nə yox?

B e y r ə k. Dış Oğuzdan xəbərim yoxdu.

Q a z a n. Xəbərin yoxdu. Dış Oğuzu bu dəfə yağmaya çağırmadım.

B e y r ə k. Münasibətsizlik olmasın, ağam Qazan.

Q a z a n. Xeyr, elə deyil. Deyirəm, hələ bir bunları sınayaq, görək. İçlərini açıb qoysunlar ortalığa deyirəm. Sən necə bilirsən! Sına yaq bunları?

B e y r ə k. Sınaq məqamına mərd gərək. Aruz Qocanı, ağam Qazan, nə sinamaq, nə sinamamaq. Həmən at ağızlı qocadı...

Q a z a n. Doğrudu, doğrudu. Elədi. Necə dedin – sınaq məqamına mərd gərək? Dədənin sözüdü?

B e y r ə k. Yox, xanım, öz sözümdü, elə indicə dedim.

Q a z a n. Dədəlik edirsən?

B e y r ə k. Yox, niyə ki?! Mən hara o hara?! Amma Aruz sənin dayındı, hamidan yaxşı sən tanıyırsan onu. Mərdliyi də, namərdliyi də öncə sənə bəlli. Çox sıriçində adamdı.

Q a z a n. Sən yox idin, Bayburd həbsindəydin. Ova çıxırdıq. Uzun, ağır sefər idi. Hamının yanında qırmızı-qırmızı «Ordun üstünə kimi qoyub gedirsən?» deyə sordu və mənə diqqətlə baxdı. Qardaşım Qaragünəni dedim. Baxışını çöndərdi. Amma mən də duyuq düşdüm. Çöndü Aruz. O zamandan İç Oğuzdan döndü. Dış Oğuz bəyləri də ki aydındı, onun sözünü tutacaqlar. Belə-belep işlər. Sözün varmış mənə. De görüm, nə deyirsən? Səni eşidirəm. Amma sən Allahın tez elə...

B e y r ə k. Xanım Qazan. Oğuzda casus var.

Q a z a n. Necə? Oğuzda casus var?..

B e y r ə k. Bəli, Oğuzda casus var.

Q a z a n. Şayiədi. Sən bir Şirşəmsəddinə de. Amma indi sənin gözünə hər yerdə casus görünər.

B e y r ə k. Ağam Qazan. Bu sırrı mənə hələ Bayburd hasarında açıb dedilər. Əvvəl-əvvəl inanmadım. Düşmən sözüdü, dedim. Sonra gördüm yox, həqiqətdi bu söz.

Q a z a n. Həqiqətdisə, acıdı bu həqiqət. Dedilərmi kimdi casus? Bəlkə səni boşuna başdan eləyiblər?! Əshi, şayıədi, özü də yekəsindən. Oğuzda casus...

B e y r ə k. Ağam Qazan, sən səfərə çıxdın. Düşmən bildi. Yurdunu, yuvanı tar-mar elədi. Elədi-eləmədi? Arvadını, oğlunu, ananı, evini-eşiyini...

Q a z a n. Şirşəmsəddin! (*Şirşəmsəddin gəlir*)

B e y r ə k. Ağam Qazan...

Q a z a n. Şirşəmsəddin, bəylərə de yağmanı başlasınlar. De ki, kim nə istəyir bu evdən alib gedə bilər. Mənim malim, dövlətim, altunum, axçam, Oğuzunu, mənim deyil. Ana südü kimi hər şeyim halaldi Oğuza.

Ş i r ş ə m s ə d d i n. Baş üstünə. Xanım Beyrək?

B e y r ə k. Mənə Qazanın malı-mülkü lazımlı deyil. Bir canım var, o da ona qurbəndi. O daş qoyan yere mən baş qoyuram. Ölümə göndərəsə, getməsəm... Mən bunu hər yerdə demişəm, deyirəm, deyəcəyəm.

Q a z a n. Beyrək, Beyrək, yavaş, hövsələ elə. Şirşəmsəddin, get. Beyrəklə mənim söhbətim var. Bəylərə de ki, yemə-içməyə biz də sonra qoşularıq.

Ş i r ş ə m s ə d d i n. Ağam, vallah mənə də heç nə lazım deyil.

Q a z a n. Şirşəmsəddin. Sən də bu yandan öldürmə məni. Get, bəylərə de, yağmanı başlayın. Eşitdin?

Ş i r ş ə m s ə d d i n. Bəli ağam, bəli eşitdim. (*çixır*)

Q a z a n. Belə-belə işlər. Ov səfəri deyirsən. Bu bir. Sənin toyun - iki. Oğlum Uruzun səfəri – üç. Yeynək – dörd...

B e y r ə k. Bəkilin atdan yixılması, ayağının sınması...

Q a z a n. Bəkilin başına gələnlər... Oğuzda casus var, Beyrək. Bütün bunları düşmənə xəbər verən var.

B e y r ə k. Doğru buyurursan, ağam Qazan, çox doğru buyurursan. Sənin uzaqqörənliyin bir məndə olaydı.

Q a z a n. Ax, məlun oğlu məlun. Ax binamus. Of şərəfsiz. Alçaq. Kimdi o? Kimdi o, Beyrək, de mənə, söylə. Kimdi casus? Nə dedilər sənə Bayburdda? Kimdi bizi düşmənə satan, yurdumuzu-yuvamızı altuna dəyişən o Tanrı qəzəbina gəlmış kimdi, kimdi? Oğuzda casus var. Oğuzda casus var... Kimin ağlına gələrdi? Amma mən özüm də son zamanlar şübhələnirdim.

B e y r ə k. Nə deyim vallah...

Q a z a n. Aydındı. Sən də Aruzdanmı şübhəlisən? Doğrusunu söylə. Hansı əməlini gördün, şübhələndin? Söylə.

B e y r e k. Belə özünü birtəhər aparır. Qazan kimdi deyir. Bizim alplığımız ondan geri qalmır deyir.

Q a z a n. Bilirəm, bilirəm. Deyir, deyir... Bu tövr sözlərlə o biri bəylərin də beynini doldurub. Elə onunçün də bu gün yağmada Dış Oğuz yoxdur. Anladın? Elə bilirsən mənə xəbər vermirələr bunları?

B e y r e k. Bəli, ağam, sənin bilmədiyin nə qaldı ki?!

Q a z a n. Bəli, elədi, heç şübhən olmasın. Amma, Beyrək, Aruz nə zibil olsa da, nə olmasa da... Aruz casusluq eləməz. Casus təkcə İç Oğuzu casuslamadı. Casus Dış Oğuzu da yer-yer casusladı. Elə deyilmə!

B e y r e k. Bəli, elədi. Allah sən bunun əqlinə bax.

Q a z a n. Necə? Hə? Aruzun günahı başqadı, Beyrək. Aruz asidi, amma Aruz casus deyil. Gel, belə edək. Deyirəm Dədəyə adam göndərək. O gəlsin desin kimdi casus, kim deyil, ondan yaxşı bilə bilməz heç kim. Bununla da bitsin məsələ. Bir-iki... bizimki.

B e y r e k. Bəli, xanım. Ondan yaxşı heç kim bilməz. Nə ağıllı qərardı.

Q a z a n. Vallah yoruldum Oğuzun müşkülüyü çözməkdən. Ad da çıxır Dədəyə. Yaxşı. Bunlar sonra. Gedək, gedək görək indi bizim bu fani dünyada nəyimiz qaldı, nəyimiz getdi. Biz gedəriyik. Torpağınkıyıq. Əcəl aldı, yer gizlədi. Fani dünya yenə qaldı. Sən mən deyəni ürəyinə salma. Əlbəttə ki, ən böyük mükafat Dədənin mükafatıdır. Görürsən necə gözəl deyib. Əcəl aldı deyib, yer gizlədi deyib. Fani dünya yenə qaldı. Gözəldi? Gözəldi. Gedək, Beyrək, gedək. Əcəl aldı, yer gizlədi... Deyirsən, casus var?! Casus... Nolar, qoy olsun. Biz də variq. Biz göstərərik zərb-dəstimizi Oğuzun düşmənlərinə. Amma öncə içimizdən olan düşmənlərlə çürüdək haqq-hesabı deyirəm, hə? Düşmən öz içimizdəymış bizim. Casus!.. Baltanı bize özümüzüñkü vurur. Casus var imiş... Yox bir...

(Gedirlər)

II ŞƏKİL

Qazan və Şirşəmsəddin.

Q a z a n. Getdilər?

Ş i r ş e m s e d d i n. Getdilər, bəyim.

Q a z a n. Razımı getdilər?

Ş i r ş e m s e d d i n. Razı getdilər, bəyim, çox razı getdilər. Niyə razı getməsinlər? Nəyə gücləri çatdı, apardılar. O bir olan Allah səndən də razı qalsın. Mən, ağam – heç zad, heç nə... Biləsən.

Q a z a n. Beyrəyi çağır. Özün də gel. Səni tanımırıam?!

Ş i r ş e m s e d d i n. Sağ ol, ağam. Baş üstünə ağam (çixır).

Q a z a n. Bu casus məsəlesi hər nədise boşuna söz deyil. Əlbəttə, bir əncamı gərəkdir. Belə. Deməli, Oğuzda casus var. Hər şey gözlərdim bu Oğuzdan, bircə bunu... Mənim elədiklərimin mükafatı buymuş. Çatar cəzasına, Allahıma qurban olum.

Şirşəmsəddin və Beyrək gəlirlər.

Q a z a n. Gəlin. İkiniz də keçin əyləşin. (Keçib otururlar.) Söhbatımız uzun çəkəcək. Şirşəmsəddin.

Ş i r ş e m s e d d i n. Bəli, ağam. (Qalxır.)

Q a z a n. Otur, otur. Bilirsənmi, Beyrək mənə nələr dedi?

Ş i r ş e m s e d d i n. Bilmirəm, ağam. Mənə demədi.

Q a z a n. Sənə də mən deyirəm. Oğuzda casus var.

Ş i r ş e m s e d d i n. Necə, necə?

B e y r e k. Bəli, bəli, elədi.

Q a z a n. Oğuzda casus var, Şirşəmsəddin. Bəs sənin gözlərin hara baxır? Sən nə işin sahibişən?

Ş i r ş e m s e d d i n. Casus? Bizim aramızda? Oğuzda casus? Matməttəl qalası işdi vallah. Tay nə deyim?!

B e y r e k. Bəli, bəli, elədi.

Q a z a n. Tay nə deyəcəksən? Sən mənə gəlib bu xəbəri verməkdən Beyrək verir. Mənim çörəyimi yeyirsən. Mənim adamımsan. Bu da sənin gördüyü iş.

Ş i r ş e m s e d d i n. Ağam Qazan. Vallah, billah, and olsun Tanrıının birliyinə, and olsun Bayındır xanın o əziz canına, and olsun sənin qara başına, and olsun Dədə Qorqudun müqəddəs sözünə... xəbərim olmayıb. Bəlkə şayiədi? Düşmən yayır?.. Təxribat üçün deyirəm.

Q a z a n. Şayiə-filan deyil. Dürüst sözdü. Beyrək, danış.

B e y r e k. Ağam Qazan. Bayburdda olduğum zaman bu casus məsələsini ilk dəfə orda eşitdim. Bayburd bəyinin bir məhbub qızı vardı, ayıb olmasın... yüngülvarı... Belə də... o mənə danışındı, bəs bir gün Uruz bəy yoldaşları ilə kefə gedib, sərxaş olub yatıblar, bəs o biri gün Bəkil atdan düşüb ayağını sindirib, bəs sonra Salur Qazan uzun səfərə çıxıb yurd-yuvası başsız qalıb...

Q a z a n. Eşidirsənmi? Hər dəfəsində də atlı hücumlar, hər dəfəsində də çapıb-talamalar, yurdu daraq kimi daradılar məlunlar.

Ş i r ş e m s e d d i n. Xəber aparan kim imiş?

B e y r e k. Bunu nə illah elədim öyrənəmmədim. Ağlım yüz yera getdi. Əvvəl-əvvəl fikir vermədim. Amma indi də Dış Oğuzun təhər-tövründən barmağımı dişlədim. Bu da casus işi olmasın dedim. Xanıma üz tutdum. Şübhələndimi, qoy özü yozsun.

Q a z a n. Mən yozdum. Bir. Şirşəmsəddin sənə deyirəm. Bir də belə xəbəri mənə bir başqası gətirse – özündən küsəcəksən.

Ş i r ş e m s e d d i n. Baş üstünə, ağam Qazan. Baş üstünə.

Q a z a n. İki. Oğuzda casus var – kimdi – nə sən bilirsən, nə də... Beyrək. Kim bili biler? Bəlkə deyirəm... Dədə? Ehtiyac var – Onu çağırıq?! Gəlsin desin. Müəmmə açındı deyirsiniz, nə deyirsiniz o? Bu da müəmmə. Gelsin – açsin. Tap Dədəni.

Ş i r ş e m s e d d i n. Dədəni? Onun yerini kim bilir hardadı. Özü lazımlı biləndə gəlir deyir dediyini, yenə qayıdib çıxıb gedir, qeyb olur.

B e y r e k. Bəli, bir az müşkül oldu bu iş...

Q a z a n. Siz mənsiz nə edərdiniz?! Şirşəmsəddin. Mənim tük qabımı gətir bura.

Şirşəmsəddin çıxır.

B e y r e k. Bu nə tük qabıdı, ağam Qazan?

Q a z a n. Bu o tük qabıdı ki, mən əsirlikdən qurtulub geri dönen-dən sonra dədəm Qorqud verdi mənə, dünyadı dedi, lazım olanda yan-dır gəlim yanına dedi. İlk dəfədi, yandıracağam onun tükünü. Görək, gələcək bu?

Şirşəmsəddin gəlir.

Q a z a n. Ver bura. Belə, bu odu bəri elə görüm. Uzun, ağ tükdü, indi yanacaq, görək bunun kəraməti nədi. Yaxına tut odu. Ya Allahın adı...

Şirşəmsəddin bir çubuq yandırır. Qazan əlindəki tükü oda verir. Ətrafi zülmət bürüyür.

Yenə ətraf işıqlananda Dədə Qorqud onların yanında oturmuş.

Q a z a n. Dədə... yəni sən gəldin?

Q o r q u d. Çağırdın gəldim. İnanmirdin?

B e y r e k. Mən... mən çox möcüzə görmüşdüm. Bundan görməmişdim.

Ş i r ş e m s e d d i n. Mən... Mən... Mən...

Q a z a n. Dədə, xoş gəldin, həmişə sən gələsən... (*gedib əlini öpür*). Bilirsənmi, Dədə, sənə (*piçiltıyla*) ehtiyacım var. Olmasaydı çağırmazdım. Xoş gəldin.

Q o r q u d. Əyləş, Qazan Xan.

Ş i r ş e m s e d d i n. Xanım, mən çıxım?

B e y r e k. Bəlkə biz bayırda gözləyək, ağam Qazan?!

Q a z a n. Dədə?

Q o r q u d. Yox, niyə? Qoy onlar da yaxına gəlsin. Oturun. Sən Beyrək deyilsənmi? (*Beyrək baş əyib əlin öpür*.) Beyrəksən sən. Beyrək... Sən Qanturalı, yox Basat, yox, Şirşəmsəddin, sənsən? Lap qo-calıb getmişəm.

Ş i r ş e m s e d d i n. Mənəm Dədə, mənəm. Allahına qurban olum (*çömləlib Dədənin əlini öpür*). Sən niyə qocalırsan, lap cavansan, cavandan cavansan.

Q a z a n. Yaxşı, qoyun görək nə deyib nə qoyuruq. Səni niyə rahatsız edib çağırıdım, bilirsənmi, dədə?!

Q o r q u d. Bilirəm, Qazan xan. Bilirəm. Oğuzda casus var.

Q a z a n. Hardan bildin? Hamı bilirmiş ki bunu, bir mən bilmirdim deməli. Necə acı xəbərdi bu, Dədə? İndi biz nə edək? Kimdən şübhə-lənək? Kimi tutaq? Biz bilmirik. Sən söyle. Sənin könlünə həq-təala ilham edir. Sən qaibdən xəbərlər gətirirsən. Sən olacaqdən, olmayacaqdən danışırsan. Sən sözləri altun kimi yan-yana düzüb bizim kön-lüməzü xoş edirsən. Sən... sən... yaxşı mən bunu ilk dəfədi deyirəm: sən bizim pənahımızsan, Dədə. Acı xəbərdi bu xəbər.

Q o r q u d. Bəli, elədi, acı xəbərdi. Oğuya yaraşan xəbər deyil. Onun təmizliyinə ləkədi. Doğru sözə nə deyəsən, xəbər acıdı...

Q a z a n. Dədə, kimdi casus? Bunu səndən başqa heç kəs deyə bilməz.

Q o r q u d. Sən soruştursan kimdi casus?

B e y r e k. Bəli, dədə. Ağam Qazan çox doğru qoyur məsələni. Kİmdi casus?

Ş i r ş e m s e d d i n. Kimdi casus? Vəziyyət ciddidi, Dədə.

Q o r q u d. Kimdi casus deyirsiniz... Qorxuram kimliyini biləndən sonra rahatlığınıizi elə itirəsiz, kaş əvvəldən bilməyəydik deyəsiz.

Q a z a n. Yox, Dədə, elə söhbət yoxdu. Bax deyirəm, biz bunu indi bilməliyik. Bir daha Oğuzun başına belələr gəlməsin. Oğuzun gələcəyi... Özün bilirsən də... Söylə bize, Dədə, sən söylə...

Q o r q u d. Lap divara dirədin məni Qazan. Nolar, sən deyən olsun. Dinlə o zaman. Oğuzda Boğazca Fatma deyilən bir arvad var. Özünü xam göstərməyin. Hamınız yaxşı tanıyırsınız onu. Gənciliyində gözəldimi, gözəl deyildi. Ayaması vardi – onu da bilirsiz. Bilirsiz, bilirsiz. Sizlərə görəydi bu ayama. Qırx oynaslı boğazca Fatma. Yadınıza düşdü? Kim çəşib yanından keçdişə boğaza qaldı. Amma şifayda, ömründə bircə oğlu övladı oldu Fatmanın. Bütün mehrini, məhəbbətini də bu oğlana bağladı. Babası kimdi heç kim bilmir. Sırr sizində indi, Qazan. Boğazca Fatmanın oğlu Kafirin casusu, biləsən.

Q a z a n. Boğazca Fatmanın oğlu casus? Şirşəmsəddin!

Ş i r ş ə m s ə d d i n. Bəli, ağam.

Q a z a n. Bu saat, Beyrəklə ikiniz gedin, o məlunu hardadısa boğazlayın, gətin qatın dama. Bunun divanını özüm edəcəyəm. Amma heç kim hələ duyuq düşməsin. Düzmü deyirəm, Dədə?!

Q o r q u d. Mən işimi gördüm. Sən özün gəlib çıxmışan verdiyin suala. Cavabını da özün verərsən inşallah. Amma gərək soruşmayaydın bunu məndən.

Q a z a n. Gedin, siz gedin. Niyə, Dədə? Niyə soruşmayaydım gərək?

Şirşəmsəddin və Beyrək çıxırlar.

Q o r q u d. Qazan.

Q a z a n. Bəli, Dədə.

Q o r q u d. Nə cəza gözləyir bu bədbəxti?

Q a z a n. Bədbəxt niyə, Dədə?! O məlun neçə-neçə igidin qanının baisidi. Az qala, bircə oğlumdan qoyacaqdı məni... Bilirsən, Uruzun da casusluğunu o edib. Beyrək dedi.

Q o r q u d. Bunlar mənə aydındı. Amma yenə də bədbəxti bu.

Q a z a n. Bədbəxti bu deyirsən? Nədi cəzası deyirsən? Bilmirəm, amma bu bədbəxt dediyin elə bir cəza almalıdır ki, bir daha heç bir kimsə bu çür casusluq xəyalına düşməsin. Düşmənimiz içimizdəymış.

Q o r q u d. Qorxuram sözlərin havada qala.

Q a z a n. Heç vədə, heç zaman. Sən məni tanıyırsan, Dədə.

Q o r q u d. Mən səni tanıyıram, Qazan.

Q a z a n. Ona cəzanı hamılıqla verəcəyik. Ona cəzanı Şirşəmsədin verəcək. Beyrək verəcək, Uruz, Bəkil, lap elə Aruz verəcək. Ona cəzanı mən verəcəyəm, Dədə. Arxayı ol.

Q o r q u d. Çalışanda vuran qolun qurumasın, Qazan. Mən gedirəm. Amma gərək sən məni çağırımayaydın.

Q a z a n. Oğuz casus görməyəcək bir daha, Dədə. Oğuzun gələcəyi...

Q o r q u d. Mən gedirəm. Sonra tutduğuna peşiman olmayasan.

Qorqud yox olur.

Q a z a n. Aman. Yox oldu yenə. Heç zaman peşiman olmanam. Heç bir iş üçün olmanam. İllah da ki bu məsələdə. Bunlar getdilər, ya harda qaldılar? Boğazca Fatmanın yeganə oğlu. Sən keçəcəksən əlimə. Sən verəcəksən cavab əməllərinə. Sən gəbərəcəksən Oğuzun bütün düşmənləri kimi. Xudaya, şükür sənin birliyinə. Oğuzun gələcəyini sən özün qoru. Amma mənimlə birgə, ulu Tanrı, mənimlə birgə!

III ŞƏKİL

Boğazca Fatmanın evi. Evdə Fatma tək.

F a t m a. Bu gün nəsə ürəyim çox, çox narahatdı. Bu gədə gəlib çıxmadi. Elə bil dünyanın axırıdı-nədi. Heç ürəyim belə döyünməzdə mənim. Tək oğul beləcənə bir dərddi. Hara getdi, harda qaldı? Yenə ilim-ilim itdi. Mən qoca qarı hara gedim, bunu hardan axtarım, hardan tapım, ax-ax, ox-ox...

Qapı döyüür.

Gecə də düşdü, kimdi bu bivaxt qonaq? Allah, Allah, ürəyimə nə belə qara-qura fikirlər girir?! Bəlkə açmayım qapını?

Qapı döyüür.

Kimsən? (qapiya tərəf gedir.). Kimsən, ay qapı döyen?

Dədə Qorqud elə otağın içindəcə peydə olur.

Q o r q u d. Dayan. Tələsmə. Açımağa deyirəm qapını tələsmə.

F a t m a. Sən... sən... hələ kimsən? Aman, Dədə, sənsənmi bu?

Q o r q u d. Mənəm. Qorxma. Çəkil qapıdan...

F a t m a. Döyürlər. İndi sindiracaqlar. Kimdi bu gələn, sən biler-sən? Qamən axan görklü... suyun... qurumasın.

Q o r q u d. Fatma, Fatma. Uzun danışma. Gəl bura, eyləş. Dinlə. Gördün, onlar üçün zaman uzandı artıq.

Qapıdan gələn səsler yavaşıyıb yox olur.

Onlar donub qaldılar, indi durub bizi gözləyəcəklər. Eşit məni, qoca qarı. Mən bura boşuna gəlmədim. Yeganə övladının başında bəla var.

F a t m a. Övladın dedin?! Niyə bəs övladın?! Aman, Dədə. Ürəyimə dammışdı. Yenə ilim-ilim itib. Nə olub ona? Hardadı? Söylə, Dədə, danış mənə. Qara başım qurban olsun, Dədə, sənə... Qamən axan...

Q o r q u d. Fatma, Fatma. Bil və agah ol. Oğul dediyin o təkcə balan Oğuzun düşmənidi bu gün. Bu gələnlər də onun başı üçün gəlmişlər.

F a t m a. Dədə, qurbanın olum, nə etdi ki mənim təkcə balam? Hansı suçun qurbanı oldu? Şər atdlar gül balama, Dədə, mən bilirom. Şər yiyesi oldu biçarə balam. Bala... bala... vay bala... Öldü, ağlayani yox, qaldı saxlayani yox. Balam vay. Mən özümü öldürərəm, Dədə.

Q o r q u d. Şər atdlar deyirsən. Amma şər deyil bu, Qazana agah oldu: sənin oğlun Oğuzda yağı casusumuş – bəlli bil. Qazan artıq bildirdi bunu. Əvvəl-axır biləcəkdi. Mənlik deyil bu iş, onu da bil.

F a t m a. Bu gələnlər onunçün gəldilər... Tutmağa, ağ əllərini qara iplə bağlamağa, ağ başına qara torba keçirməyə gəldilər?! Dədə, sən ki, sən ki, Dədə, oğlum deyib oxşardin balamı – unutdunmu, Dədə? Sən ki dedin...

Q o r q u d. Dayan görüm. Sözümüz dinlə, Fatma. Tədbirli ol. Tədbirli ol. Tədbirli olmasan işlər yaman olacaq. Sənin... sənin oğlunu tutub basacaqlar dama. Oğuza görkə olsun cəzasını vermək istəyəcəklər...

F a t m a. Dədə, Dədə, ağır-agır sözlər danışırsan sən – dilək ilə güclə bulduğum oğulumu deyirsən? Dədə, dədə, adım çıxınca canım çıxayıdı, canım çıxınca Oğuzun başını bir Təpəgöz də gəlib kəsəydi, Təpəgöz gəlincə bu oğulu qadir Allah mənə verməyəydi. Güclə buldum bir oğulu, Dədə. Sən ki bunu bilirsən. Sən buldun onu mənə, Dədə. İndi mən ağızımı açıım, qarnımın içində iyirmi beş il gəzdirdiyim sırrimi Oğuza faş edimmi? Sən ki bilirsən, Dədə, oğul kimin oğludur.

Q o r q u d. Oğul kimdən olduğun ana bilər.

F a t m a. Dədə... Dədə... hamı da bilsinmi, Dədə?

Q o r q u d. Dinlə məni, Fatma qadın. Yaxşı dinlə. Mən bura gəldim sənə doğru yoluñ haracan getdiyini göstərməyə. Dinlə məni. Nə cür deyirəmsə, o cür də elə. Qorxma. Hər şey yaxşı olacaq. Sirri faş eləməzlər. Faş eləsələr...

F a t m a. Nə desən edərəm, Dədə. Nə yolla desən gedərəm. Sən deyəndi, sən deyəndi. Mənim balamdı o, mənim, ancaq mənim. Təki bircə balama qıymasınlar. Mənim balam günahsızdır, Dədə, sən ki bu-nu bilirsən, mənim balam casus deyil.

Q o r q u d. Sənin ... sənin balan casusdur, Fatma. Amma məni dinlə. Onu o cəzadan qurtarmağın indi artıq bir yolu var. Düşünürsənmə?

F a t m a. Nə yoldu o yol, Dədə? Söyle mənə, qara başım qurban olsun sənə.

Q o r q u d. Fatma, oğlanı tutacaqlar. Qara dama salacaqlar. Sən Qazanın yanına var, sən Şirşəmsəddinin, Aruzun, Bəkilin yanına var. Hər birinə söylə. Yaxşı dinlə dediyimi. Bu bəylərin bir-bir, ayrı-ayrılıqda yanına vararsan və söylərsən onlara, və söylərsən ki...

İşiq zəiflədikcə qapıdan gələn səslər yenə də elə bil hərəkətə gəlirlər və səslər çoxaldıqca işiq altında təkcə Fatma qalır.

IV ŞƏKİL

Qazanın evi. Qazan və Burla Xatun.

B u r l a X a t u n. Casus Aruzdandı.

Q a z a n. Yox. Boğazca Fatmanın oğlu.

B u r l a X a t u n. Aruzun işidi bu.

Q a z a n. Boğazcanın işidi. Ana-bala birləşiblər bu işi görüblər.

B u r l a X a t u n. Bəri baxgil, gözüm baxtı, könlüm taxtı, nə çox Boğazca, Boğazca salmışan?! Dilinlə bir Fatma deyirsən, on Fatma da gözündən töküür... Nədi, cavanlığın yadına düşüb?!

Q a z a n. Kimin, mənim?

B u r l a X a t u n. Elə bilirsən unutmuşam Fatma, Fatma sayıqla-dığın gecələri?!

Q a z a n. Nə danışdıñdı sənin? Bu da ömür-gün yoldaşı. Adam neçə dəfə qurtarar bir məsələni, qurtardıq da bu səhbəti, xanım. Gör neçə illərdi keçib gedib. İndi mən ona göstərim zərb-dəstimi sən də bax. Arzun bu deyildimi, canım xatunum?!

B u r l a X a t u n. Danış, danış, özün üçün. Nə qədər bilirsən danış. Yox, arzum bu de!

syildi. Sənə deyim: casus bunun oğlu deyil. Casus Aruzdu. Sənin dayın Aruzdu. Aruzdu.

Q a z a n. Pəh, pəh, yenə də pəh! Pəh atonnan. Elə səhərdən eyni saz, eyni söz...

B u r l a X a t u n. Nədi, gəlmədi xoşuna?

Q a z a n. Ömrüm, günüm, indi mən yerimdən durayınmı? Qara qamçını əlimə alayınmı? Can necə dadlı olur sənə göstərəyinmi? Mindirmə məni cin atına. Of!.. Dədə Qorqud dedi, eşit, bil. Dədə Qorqud dedi. Mən demədim, rahat ol. Gəldi, yox gəlmədi, peyda oldu, dedi ki budu, bunun oğludu.

B u r l a X a t u n. Nə zaman gəldi Dədə? Mən görmədim.

Q a z a n. Mənə inanmırsan odu, Şirşəmsəddindən soruş.

B u r l a X a t u n. Qazan, ay Qazan, deyirəm axı yazıqdı bu arvad. Yəni Fatma. Anadı. Ana haqqı dedi Dədə. Amma haqqımızı verən olmadı bizim. Olmadı mənim haqqımı verən.

Q a z a n. Yenə hərzə-hərzə başlama, Xatun. Sənin haqqına nə oldu? Kim haqqını əlindən aldı? Bu dəfəki yağmaya heç dayım Aruzu çağırmağa qoymadın məni...

B u r l a X a t u n. Mən qoymadım? İndi mən deyim, sən eşit. Belə dayın Aruz sənin ala taxtına göz dikdi. Dayın Aruz sənin orduna göz dikdi. Dayın Aruz evini də hələ bir yağımalamalıydı?! Sən bilmirsən, mən bilmirəm – dayın Aruz xan babamın yanına varıb, səndən o ki var deyib. Təpəgözdən kim qurtardı Oğuzu – mənim oğlum Basat deyib. Bəs belə isə ver Bayandır xan, mənim mükafatımı, deyib. Basatı Oğuya baş sərkərdə istəyib.

Q a z a n. Baban nə deyib?

B u r l a X a t u n. Nə deyəcək babam? Qocalıb heydən düşüb mənim xan babam. Baxarıq deyib. Nə istəyirsən sən mənim babamdan?!

Q a z a n. Mən? Mən yazılıq? Heç nə istəmirəm, istəmənəm də. Amma baxarıq... Nolar, mən də bilərəm neynirəm. Mən Aruza göstərəm. Məndən şikayət? Nolar?

B u r l a X a t u n. İndi də işi-güçü Dış Oğuz bəylərini sənə qarşı qaldırmaqdı. Bəyim, bu işdən hərb qoxusu gəlir, hərb qoxusu...

Q a z a n. Nolar, gəlsin. Biz də Qazan Xanıq. Salur quşu bizim könlümüze yarlı. Hərbdisə qoy hərb olsun. Oğuz dışı akınlardan əvvəl Oğuz içinin təmizlənməsi lazıム. Əsil düşmən elə öz içimizdənmiş. Oğuzun gələcəyi...

Şirşəmsəddin gəlir.

Ş i r ş e m s e d d i n. Ağam, boğazca Fatma gəlib deyir Qazan xanla təklikdə görüşməliyəm, vacib sözümüz var.

Q a z a n. Nə vacib sözü varmış mənə? Özü də təklikdə. Mənim heç kimdən sırrım yoxdu. Yalvarmağa, sisqamaya gəlib. Vacib sözü varmış.

B u r l a X a t u n. Mən burada bircə an da qalmaram. Nə sözünüz var, danişın təklikdə. Salın yada, sevişdiyiniz günləri. Bəlkə ağ günə çıxasız. Heç eyb etməz. Vararam mən xan babamın yanına. Açıram dərdimi mən xan babama. Sən... Sən isə... Verginən qara yellərə aramızda olanları. Satginən məni bir keçiyə, Qazan. (Gedir).

Q a z a n. İlən vursun onu. İşə düşmədik oturduğumuz yerde?! Sən nə donub durmusan?! Çağır gəlsin kafir qızı kafiri.

B u r l a X a t u n (başını salır içəri.). Deməli, belə oldu?! Çağır gəlsin, eləmi?! Nolar?! Sən Qazan ol, mən də Bayandır xanın qızı. Görərsən. (yox olur).

Q a z a n. Sən yenə donub qalmışan? Dayan. Tanrıya şükürler! Axır qova-qova mərdi namərd edəcəksən, Xatun. Get. Get. Qoy Oğuzun işlərilə məşğul olaq, canım. Bunun oğlu damda özünü necə aparır? Nə deyir, nə danışır?

Ş i r ş e m s e d d i n. Heç nə demir, ağam, heç nə də danışır. Üzüqyolu düşüb torpağa. Nə su içir, nə yemək yeyir. Lal-dinməz, ancaq nəfəsidi ağır-agır gedir, gəlir...

Q a z a n. Yaxşı, bəs bu qarı nə istəyir bizdən? Bilmir ki, casusa xainə aman yoxdu, ola bilməz? Sözü varmış. Neynirəm, mən sözü. Nə deyəcəkmiş, bilmirsən?

Ş i r ş e m s e d d i n. Nə bilim, ağam?! Qovum getsin.

Q a z a n. Yox, qovma, gətir içəri. Qoy gəlsin, görək nəymış sözü.

Şirşəmsəddin çıxır. Fatma gəlir.

F a t m a. Ağam Qazan. Ağam Qazan. Rəhminə siğinmağa gəlmisəm. Gen ətəyinə bürünməyə gəlmisəm. Ayağının altında ölməyə gəlmisəm. Ağam Qazan, mədəd eylə.

Q a z a n. Qalx ey qadın. Məqamın sırrı var. Məqam rəhm məqamı deyil. Söylə, sən övladının bu gününü irəlidən görmədinmi? Oğuzun başına bələlər gətirdi...

F a t m a. Görmədim, ağam. Bilmədim, ağam. Amma Qazan xan. Ümid yerim sənsən. Deyil mənim oğlum casus. Mədəd eylə.

Q a z a n. Bu artıq sübut olunmuş bir məsələdir. Oğlun Oğuzu xain çıxdı. Cəzasını alacaq. Bütün Oğuzunu məndən tələb edir. Mən kiməm? Mən Oğuzun iradəsiylə oturub-dururam.

F a t m a. Sən də babasan, Qazan.

Q a z a n. Bəli, mən də babayam. O bircə oğlum Uruz az qalmışdı sənin oğlunun əməlinin cəzasını çəksin. Hələ özümün əsirliyimi de-

mirəm. Oğlun idı sənin bizim hər hərəkətimizi Oğuzdan o yana – Bayburda, Trabzona xəbər verən. Qazan ova getdi, gəlin məqamdı, deyən. Oğlundu sənin.

F a t m a. Qazan, sənin oğlundu...

Q a z a n. Hələ Bəkilin, hələ Şirşəmsəddinin, hələ Qanturalının, Beyrəyin... Nə dedin sən? Necə? Beyrəyin başına gələnlər...

F a t m a. Qazan, məni unutdunmu? Mən bir gözəl-göyçək qız idim.

Q a z a n. Sus, yavaş.

F a t m a. Mən indi belə qocaldım. Qazan, evimizin ardındakı dərəcəyi unutdunmu? Qazan, həyətimizdəki iti unutdunmu? Bəraqcuq idı o itin adı. Sən onu belə çağırardın. O da sənə yalmanardı, bircə sənə hürməzdi. Unutdunmu?

Q a z a n. Yavaş. Tanrı eşqinə yavaş. Nədir sənin sözün? Unutdum, unutmadım. Vacib olan o deyil. Unutmadım elə – nə olacaqmış ki... Sənin oğlun casusdu axı...

F a t m a. Sənin oğlun, xanım Qazan.

Q a z a n. Sənin oğlun casusdu, cəzasını da alacaq. Sən nə danışırsan hərzə-hərzə, qoca qarı?

F a t m a. Qazan. Bunu sənə uzun illər demədim. Bu sırrı qarnımda saxladım, Qazan. Dədə demiş: oğul kimdən olduğun ana bilər. Oğul səndəndi, Qazan. İndi özün bilərsən, istərsən as, istərsən kəs, istərsən...

Q a z a n. Bu nə danışır? Bu nə deyir? Pəh, pəh... bir də pəh. Sənin adın qırx oynaşlı Boğazca Fatma deyilmiydi? Nədən oğul məndən olsun?! Söylərmisən?

F a t m a. Dedim sənə: oğul kimdən olduğun ana bilər. Səndəndi mənim yeganə oğlum. Bizim qara başımız qurban olsun sənə, xanım Qazan.

Q a z a n. Yavaş ol. Yavaş. Sən... sən sayıqlayırsan. Bəlkə səhv edirsən? Bəs niyə bu çağacan demədin mənə?

F a t m a. Bir mənası varmıydı – dedim, ya demədim?! Vurub yıxan, şücaətli bir oğul deyildi ki, yanına salıb döyüsləre aparasan. Sakit, fağır, dinməz-danışmaz bir oğul idı mənim oğlum. Səndən mənə əmanət idı o. Bax ona diqqətlə Qazan xan – oğlun Uruza da bax, ona da bax. Oğlun Uruzu görəcəksən onun gözündə, üzündə.

Q a z a n. Yavaş ol. Sən nə danışdığını? Sən bilirsən nə danışırsan, Fatma? Sən mənim ürəyimə xəncər saplayırsan. Sən mənim...

F a t m a. Qazan xan. Mən sənə bunları demək istədim. Unutma, o aylı gecələri, unutma.

Q a z a n. Yenə başladı. Mən heç nə unutmamışam. Nə salmış unutma, unutma. Unutmağa bir şey yox. Başqa bir kimsəyə dedinmi mənə dediklərin?

F a t m a. Yox, heç kimsə bilməz bunu.

Q a z a n. Ya bəs Burla Xatun?

F a t m a. Bilməz, xanım. Bilməz, bəyim. Mədəd eylə, Qazan, doğmaca oğluna qiyma.

Q a z a n. Dur. Sus. Sus deyirəm sənə. Bir insana danışmayacaqsan bunu. Qadir Tanrı. Mənim günahım nəydi qadir tanrı?! Nəydi mənim günahım, ulu Tanrı?! İndi get. Get. Sabah, sabah gələrsən. Sabah gəl. Sabah. Amma bax. Bir adam bilsə... Heç kim.

F a t m a. Göydə Allah, yerdə sən, Qazan. Qiyma ona.

Fatma gedir.

Q a z a n. Qadir Tanrı. Mən indi neyləyim?! Elə bil ürəyimə damlaşdı ki, bunun bir zibili çıxacaq. Mənim oğlum imiş... Mən indi neyləyim, qadir Tanrı. Sən söylə, söylə də...

V ŞƏKİL

Gecə. Qazanın evinin önü. Bir tərəfdə həbs evi. Şirşəmsəddin var-gel edir.

Ş i r ş ə m s ə d d i n. Qazana nə dedi, nə demədi – xan birtehər oldu. Ay səni Boğazca. Nə vaxtı vardi bunun. Amma qocalıb düşüb, bir yandan da oğul dərdi. Casus anası olmaq asan məsələ deyil yəqin ki. (*həbs evinə yaxınlaşır*). Bundan səs-səmir çıxmır. Sakitdən sakit, laldan lal. Bura kim girdi böyür-böyür böyürdü, ökür-ökür hönkürdü. Bu – lal məzardı. Ürəyimə nəsə damıb. Bu sükutun zırıltısı bərk çıxmasa yey.

Fatma gedir.

Kimsən? Fatma, sənsən? Gecənin bu vaxtı buralarda nə gəzirsen ay arvad?! Xan indi uyumuş olar. Sabah gel. Nə edirsən? Ora olmaz.

F a t m a (*həbs evinə yanaşır*) Bala, bala, ay bala. Doqquz ay dar qarnımda gəzdirdiyim balam mənim. Tale səni nə pis yerdə yaxaladı.

Ş i r ş ə m s ə d d i n. Kəndinə gəl, Fatma qarı, kəndinə gəl. Ora olmaz. Get evinə, toxda, sabah gələrsən. Xan ürəyi yumşaq olar, hələ baxdın sənə oğlunla görüşməyə izin də verər...

F a t m a. Şirşəmsəddin, igid bəyim mənim. Sən məni bilərsən, sənin məndən xəbərin yox. Amma dayan, dayan, igid Şirşəmsəddin, sən heç səni də bilməzsən...

Ş i r ş e m s ə d d i n. Nə dediyindi sənin...

F a t m a. Yadindamı şümal kimi igid idin. Qarğı kimi boyun vardi. Daş kimi, qaya kimi qolların vardi. Qara-qara gecələrə bənzər qaynar gözlərin vardi. Zərif-zərif barmaqların, qış-qıvraq vücudun vardi. Sən gənc idin Şirşəmsəddin. O aylı geca yadindamı?

Ş i r ş e m s ə d d i n. İtinizin adı Bəraqcuq deyildimi? O aylı gecə evinizin ardındakı dərəni keçib həyətinizə girən yerdə bir hürmək başlaşı ki... Sən gözəl idin, Fatma...

F a t m a. Səni istədiyindən hürdü. Ancaq sənə elə hürərdi. Getdi o günlər. Amma... Mənə imdad səndən, ancaq səndən gələr. Ancaq sən...

Ş i r ş e m s ə d d i n. Nə imdad, qarı arvad? Sən nə danışırsan?

F a t m a. Getdi o günlər. Nişanəsi qaldı. Məni o gecə yüksək qoydu sən. Əmanətin qaldı. Sənə heç vaxt bu sırrı açmadım, bəyim.

Ş i r ş e m s ə d d i n. Hansı sirdən danışırsan? Bunun ağılı çəşib deyəsən...

F a t m a. Yox. Ağlım-zadım çəşmayib. O sirdən danışıram ki, bax indi, burda dustaq olan mənim oğlum...

Ş i r ş e m s ə d d i n. Mənim... sənin oğlun...

F a t m a. Şirşəmsəddin, Şirşəmsəddin dil çəşar, doğrusunu söylər, o həm də sənin oğlundur. Bu oğul həmən o aylı gecənin yadigarı, əmanətdidi. Balam, balam mənim... sən balamıza qiymazsan, igid. Sən atasan.

Ş i r ş e m s ə d d i n. Nə təhər, nə təhər? Dur bir dayan. Gen dünyanı başıma dar elədin. Mənim oğlum – casus?! Bu dünyada sən məni xar elədin. Mənim oğlum casus? Alca qanın qılincimla yerə töküm deyərdim. İndi mənim oğlumdu bu? Sinəsindən ürəyini çəkim, söküm deyərdim. İndi mənim oğlumdu bu Fatma, Fatma. Bu xəbəri verməyəyədin mənə gərək. Fatma, Fatma. Ürəyimə qara dağlar vurmayıyadın mənə gərək. Qadir Tanrı sən özün mənə yol göstər, qadir Tanrı. Fatma, Fatma, dur, dur ayağa, burda qalma belə. Get, evinə get. Burda durma. Get mənə aman ver. Düşünüm, daşınım.

F a t m a. Qiyma ona, qiyma eti ətindən, qanı qanından övladına, Şirşəmsəddinim mənim. İgidim, aslanım. Mənə imdad. Balamıza qiyma. Qiyma.

Fatma gedir.

Ş i r ş e m s ə d d i n. Gördüm axı. Qollarına arxasından bağlayanda mənə belə birtəhər baxdı. Bahar vaxtı ağ qarlar yağmışdı çöhrəsinə elə bil. Kükük idi baxışları. Oğlum. Övladım. Mən indi neyələyim, qadir Tanrı? Mən indi neyələyim, neyələyim? Sən söyle. Sən. Söylə də...

VI ŞƏKİL

Fatma evində.

F a t m a. Mən demədim, Dədəm dedi: oğul kimdən olduğun ana biler. Qaldı Bəkil, qaldı Aruz. Məndə taqət qalmadı Aruza varam. Mən neyələyim indi?

Dədə Qorqud peyda olur.

Dədə, sənsən. Mənim vaxtımı nə qaldı, Dədə?!

Q o r q u d. Vaxt yavaş-yavaş uzanmaqdadı. Vaxt indi sənində. Amma fürsəti də qaçırmı isti-isti. Qalx! Bəkilin yanına varman lazım.

F a t m a. Necə, ağam?! Bəkil dünyanın o başında – Gürcüstan ağzında oturur. Necə varım mən oraya? Quş deyiləm uçam, varam...

Q o r q u d. Sən artıq Bəkilin evinin karşısındasın. Gir evə. Söylə söyləyəcəyini.

F a t m a. Aman, tanırım.

Hər şey dəyişir. Bəkilin evi. Qorqud yox olur.

F a t m a. İgid Bəkil. Evdəmisən, igid Bəkil? Səni deyib gəlmisəm. Sənə sözüm var. Bəyim Bəkil. Qapıya çıx.

Bəkilin evindən bir qaraltı çıxır.

F a t m a. İgid Bəkil, sənmisən? Bəli, sənsən. Bilirsənmi, nələr oldu? Qazan xandan buyruq oldu. Mən biçarənin yeganə oğlunu tutub dustaq elədirələr. Ala candan ayırmaq istərlər balamı, Bəkil. Mənim balam casus deyil. Mənim balam fağır, kimsəsiz, ata olan yerdə yetim baladı. Duyursanmı məni, Bəkil? Xatırladınmı məni? Evimizin ardi dərəcik idi. İtimizin adı Bəraqcuq idi. O aylı gecələri, səninlə baş-başa verdiyimiz o gecələri yada salırsanmı? Bəli, mənəm, sənin, sənin Fatmanam, Bəkil. Sənin məndə o zamandan əmanətin qalmışdı. Bu mənim sirrim idi. İndi sənə açıram onu. Balamin atasına.

Qaraltı yerə çökür.

Noldu sənə, Bəkil?! Duydunmu məni, igidim Bəkil? Qoyma oğluna qiylar. Get, söyle Qazana, get, söyle Bayandır xana, yalvarısan yalvar, igidliyinə bağışlaşın atalıq eləmədiyin övladını. Qoyma balamıza qiylar yeganə ümidi mənim, qoyma, qoyma, igidim Bəkil, bəyim Bəkil...

Dədə Qorqud peyda olur. Yenə hər şey dəyişir. Aruzun evinin ölü.

Q o r q u d. Fatma, bu da Aruz Qocanın evi. Di get, di get indi də balana ondan imdad dilə.

F a t m a. Aruz bəyim. İgid bəyim. Eşit mənim səsimi, dinlə mənim ünümü. Sənə pənah gətirmişəm. Gen ətəyinə sıginmağa gəlmışəm. Fatmayam mən. Başibələli, bədbəxt Boğazca. Bir zamanlar “gözəlim” deyə oxşadığın, ağ üzümdən dişləyib dönə-dönə öpüb doymadığın Boğazca. Bilirmisən, nələr oldu? Qazan xandan buyruq oldu. Tək balamı dustaq edib, ağ əllərin gerisindən bağladılar. Adını casus qoydular. Bilirmisən, nələr oldu? Qazan evini yağmaladı. İç Oğuz bəylərini çağırıldı. Sən Aruzu çağırmadı. Qazan səndən hayif almaq istəyir. Bilirmisən nə hayifdi o, Aruz bəyim? Sənin oğlundu mənim oğlum. O aylı gecələrimizin əmanətidi.

Aruzun evindən qaraltı çıxır.

Aruz Qoca, sənmisən, bəyim? Bəli, sənsən. Əmanətin uzun-uzun illərin sırrı idi. Əmanətini səndən də gizləmişdim, bağışla məni. Əmanətini qoruya bilmədim. Barı, sən qoru əmanətini. Mənim oğlum, sənin oğlun casus deyil, Aruz. Qoyma, oğlumuza qiyalar. Qoyma, Qazan oğlumuza cəza versin. İgid Aruz. Alp Aruz.

Dədə Qorqud peydə olub Fatmanı çəkib aparır. Aruzun qaraltısı, Bəkilin qaraltısı hələ xeyli sükut içində, üzərlərində zəif işiq.

Fatmanın evi. Fatma və Dədə Qorqud.

Q o r q u d. Fatma, saqmışan, əsənmisən? Səsin gəlsin. Noldu buna, bayıldınmı?

F a t m a. Dədə, mən hardayam?

Q o r q u d. Öz evindəsən, Fatma.

F a t m a. Dədə, mən uyquyamı getmişdim?

Q o r q u d. Yox, Fatma. Sən uyquya getməmişdin. Sən Gürcüstan ağızına, Dış Oğuza getmişdin. Getdin, gəldin. Oğluna zaval var.

F a t m a. Ağızın üçün ölüm, Dədə. Dilin üçün ölüm, Dədə. Bir də söylə.

Q o r q u d. Oğluna qiymayacaqlar. Bəylər bir araya gələcək. Amma heç biri ölüm hökmünü diliñə gətirməyəcək.

Dədə Qorqud danışdıqca Qazan xan, Şirşəmsəddin, Aruz, Bəkil bir araya gəldilər.

Q o r q u d. Bir-birinin üzünə də baxa bilməyəcəklər. Sən öz işini gördün, Fatma. Bax, casus, casus deyib bar-bar bağırın Qazana bax...

Q a z a n. İndi iş belədi, bəylər. Bu casus deyilən oğlan bir cavandı. Oğuza cavanlar lazımlı. Oğuzun gələcəyi naminə...

A r u z. Bir dəqiqə. Casusluğun kim dedi bunun biz də bilək.

Ş i r ş e m s ə d d i n. Beyrək dedi. Beyrək də ki on altı ilin Bayburd əsirliyindən sonra... Məlumdu da...

A r u z. On altı il əsirlikdə qalasan, sağ-salamat çıxıb gələsən, hələ bir başqa birisinə də cəza istəyəsən... Bərkallah.

B ə k i l. Beyrək igid ərdi. Amma o da dediklərini sübut eləməlidir. Biz düşünülməmiş addımlar ata bilmənik, bəylər. Bunu bizə bağlışlamazlar.

A r u z. Beyrəyin igidliyini nədə gördün, bəy? Əsir getməyində gördün, əsirlikdə xoş keçən gündən gördün, Oğuza verdiyi xeyirdə gördün onun igidliyini? Təpəgöz Oğuzun qarşısını kəsəndə hardayıdı Beyrək? Bayburd bəyinin qızının incə ağuşunda?

Q a z a n. Aruz Qoca. Söhbət Basatdan, Beyrəkdən getmir. Aydındı, bilirik. Başımıza qaxıncı oldu bu Təpəgöz. Söhbət bu... bu cavandan gedir. Sən də başlamışan Təpəgöz, Təpəgöz...

A r u z. Taxsırı sübutsuzdur.

B ə k i l. Taxsırı sübutsuzdur.

Ş i r ş e m s ə d d i n. Sübutsuzdur.

Q a z a n. Belə dediniz. Nolar mən bəylərbəyi olsam da, madam ki, siz hamınız belə deyirsiniz mənə də o qalır ki, qoşulum sizə. Olsun. Mənə görə də taxsırı sübutsuzdur.

Bəylər yox olurlar.

Q o r q u d. Gördünmü, Fatma, gördünmü? Qadir Tanrı tək balanı sənə çox görmədi.

F a t m a. Şükürlər olsun, ilahi. Şükür sənin birliyinə, qadir Allah. Dədə, bəs indi mənim balam ömrü boyu həbsdə çürüyəcək? Dədə, bu işi ki başladın, yarımcıq qoyma.

Q o r q u d. Qorxma. Bax diqqətlə bax. Görürsənmi şövkətli Oğuz bəylərini?

Qazan və Şirşəmsəddin.

Q a z a n. Şirşəmsəddin. Bü gecə uzun bir gecədi. Sən də yorğunsan, igidim. Get evinə. Bir az dirlən.

Ş i r ş e m s ə d d i n. Aman, ağam. Heç olarmı? Dustaqda gözümüz olması lazımlı. Yox, ağam, sən get dirlən, mən uyumaram.

Q a z a n. Tərs oğlu tərs. Deyirəm, hava qəribədi, uyqum yox.

Qazan gedir. Aruz gəlir.

A r u z. Şirşəmsəddin necə varsan?

Ş i r ş e m s e d d i n. Sağ ol, bəyim. Yaxşıyam. Sən niyə qayıtdın?

A r u z. Ürəyim sıxıldı. Gecənin xeyrindən, sabahın şəri məsləhetdi. Deyilmi?

Ş i r ş e m s e d d i n. Bəli, bəyim, doğru buyurursan. Amma belə birtəhərsən, yorğun deyirsən gözümə. Get dinlən.

A r u z. Yox, sən özün yorğun görükürsən. Mən elə buralarda dolaşırıam. Sən istərsən get evinə. Uyu bir az.

Ş i r ş e m s e d d i n. Yox, yox. Mən gedə bilmənəm. Bəs bu dustağı kimə tapşırıım gedim. Mən elə burdacana qalacam. Sən dayanma, get, bəyim.

A r u z. Sən qalacaqsan burda? Ay Allahın bəndəsi yeri get evinə-əşiyinə. Sənin dustağına nə olasıymış?! Quş quşluğuya buralardan qaçıb uçub gedə bilməz.

Ş i r ş e m s e d d i n (*həbs evinin qapısına uzanır*). Yox, qalacağam burda. Sən getsən məsləhetdi, Aruz bəy.

A r u z. Yaxşı, nolar mən gedərəm.

Aruz gedir. Bəkil gəlir.

B e k i l. Bu kim ola uzanıb uyquya gedib? Şirşəmsəddin, sənsən?

Ş i r ş e m s e d d i n. Mənəm. Kim olacaq.

B e k i l. Gecənin bu vaxtında burda, nə edirsən? Evin-əşiyin yoxmu sənin?

Ş i r ş e m s e d d i n. Var, nə üçün olmasın. Ağam Qazanın dövlətindən hər şeyim var. Sən söylə, niyə döndün?

B e k i l. Nə bilim, gecə yola çıxməq istəmədim. Dustaq burdadi?

Ş i r ş e m s e d d i n. Burdadi, burdadi. Get bir yer bul, sən də dinclən. Dədəm Qorqud söyləmiş: gecənin xeyrindən, sabahın şəri yaxşıdır.

B e k i l. Amma nə söyləmiş... bəri bax, onsuz da gecə qonağı abirsız olur. Sən gəl çıx get evinə. Buraların keşiyin mən çəkim.

Ş i r ş e m s e d d i n. Nə danışırsan sən?! Heç elə iş olar?! Qazan xan nə deyər?! Bayaq bərk-bərk tapşırdı ki, burdan heç yana getməyəsən, amandı. Özü də elə bu həndəvərdədi. Get igidim, get, bir yer bul özünə qalmağa. Mən buraları heç kimsəyə əmanət edə bilmənəm. Get. Durma daha. Get.

B e k i l. Sağ ol səni. Qadir Tanrı...

Bəkil gedir. Qazanın, Aruzun, Bəkilin qaraltıları bir-birindən gizlənə-gizlənə gəlir.

Ş i r ş e m s e d d i n. Bunlar kim ola, qadir tanrı? Kafirlərdi əlbət. Bizim casusa cəza verməyə gəlməsinlər. «Öldürək, sərr faş olmaksın». Aha. Kimsiniz siz? Dayan, qaçma. Qaçma dedim, itim kafir. Dayan.

Qaraltılar yox olur. Qazan gəlir.

Q a z a n. Şirşəmsəddin, bu nə hay-haraydı? Kim var buralarda? Mənəm, mənəm. Dustaq harda, yerindəmi? Səs-səməri gəlmir bunun, Şirşəmsəddin.

Ş i r ş e m s e d d i n. Sənsən. Qaçdilar, məlunlar. Bəli, ağam. Heç bilmədim kim idilər. Amma gəlib həbs evinə hücum edəcəkdilər. Kafir ola bilərdi. Qovdum getdilər. Sən arxayın ol, ağam. Get, get dinlən. Səsi-səməri gəlmir bunun deyirsən. Bir bədbəxt cavandı, atalı yetim, nə səsi-səməri gələcək. Get ağam, sən get evə. Buralar soyuqdu. Cənini üzütmə alar...

Q a z a n. Bu nə danışır. Atalı yetim deyir. Bəlkə duyuq düşüb. Duyuq düşsə, Burla Xatun bildi, mən batdım. Aradan çıxməq vaxtıdı.

Qazan gedir. Dədə Qorqud və Fatmanın üzərinə işıq düşür.

Q o r q u d. Görürsənmi, Fatma, nə işlər oldu. İndi sən son addımını atacaqsan. Ehtiyatlı olman gərək.

F a t m a. Dədə, göydə qadir Tanrı, dədə, yerdə sənsən, bəlli bilgil.

Q o r q u d. Avazın yaxşı gəlir, avazın. Durursan ayağa, gedirsən Qazan xanın hüzuruna, belə deyirsən. Deyirsən ki...

İşıq sənür

Burla Xatun və Beyrək elə bil kimdənse gizlənə-gizlənə gelirlər.

B u r l a X a t u n. Bəri gəl. Yavaş. Görən olar, burdan, burdan. Sakit. Yavaş. Keç bura görüm.

B e y r ə k. Anam mənim Burla Xatun. Burdan deyirsən, gəlirəm. Həşəmətli Burla Xatun, Bayandır xanın qızı. Ağam Qazanın...

B u r l a X a t u n. Yaxşı, yaxşı. Dayan bir görüm. Sus. Yox, cavab ver mənə. Dirlə və cavab ver. Sən mənləsən, ya...

B e y r ə k. Ya...

B u r l a X a t u n. Ya Qazanla?!

B e y r e k. Aman, Burla Xatun, aman mənə. Qara başım qurban olsun sənə. Mən kiməm ki? Mən...

B u r l a X a t u n. Söylə, Beyrək. Daha sözü oynatmaq, gizlətmək vaxtı deyil. Məqam, bax, indidi. Bildir mənə...

B e y r e k. Mən Dədə Qorqudnananam. Yox. Bayandır xandanam. Yox. Səndənəm. Xanım, səndənəm. Mən kiməm ki? Səndənəm. Əlbəttə.

B u r l a X a t u n. Bax belə. Belə yaxşıdı. Sən igid Beyreksən.

B e y r e k. Əlbəttə, səndənəm, xatun. Heç şübhən olmasın.

B u r l a X a t u n. Onda dinlə. Bunlar nəsə bir iş qururlar – bəyləri deyirəm – nəsə gizli işləri var. Nədi – bilmirəm. Qazan mənimlə oyun oynayır. Ax bu Qazan. Eybi yoxdu – mən bilərəm neynərəm. Ordan səs gəldi deyəsən.

B e y r e k. Yox, narahat olma. Bir şey deyil. Sən darılma.

B u r l a X a t u n. Mən darılmıram. Mən bu oyuna getmirəm. Mən gedərəm xan babamın yanına.

B e y r e k. Qara başım qurban olsun, xanım, sənə. Qara başım qurban olsun... olsun... olsun... (*başını yerə döyür*).

B u r l a X a t u n. Heç eybi yoxdu. Sən nə deyirsən? Bir dayan görüm, qulaq ver. Mən bu oyuna getmirəm. Bilirsən... Nədisə Dədə Qorqud gəlir, Fatma gedir. Fatma gedir Aruz Qoca gəlir... Aruz da ki...

B e y r e k. Aruz Oğuzda düşməndi, bəlli bilgil. Oğlu Basat da, xatun, lap sarsağın biridi. Nolsun, nə böyük bir işmiş Təpəgözü basib kəsib... Yox bir...

B u r l a X a t u n. Beyrək, sən bunları hələ bir izlə. Nə qurğu qururlar – biz bilək. Casus tapıldı – iş görmək vaxtı – iş yox. Burda nəsə var. Qərəz bunları izləmək gərək.

B e y r e k. İzləmək? Bu da elə casusluq deyilmi, həşəmətli Burla xatun? Deyirəm bəlkə...

B u r l a X a t u n. Bunları izləyirsən...

B e y r e k. Həşəmətli...

B u r l a X a t u n. ... İzləyirsən? Burda nəsə var. Nəsə var.

B e y r e k. Bəlkə də var. Nə deyim?! Doğru buyuyursan, var. Mən hazır. Nə qədər dərini görürsən sən.

B u r l a X a t u n. Fatma ayaq üstə ölmüşdü. İndi qulaq verirəm, buyur, dirilib. Ümidi, inamı qayıdır. Niyə? Aruz Qoca yenə aldatdı Qazanı. Bu da ki, avam... Sən nə dersən?

B e y r e k. Həşəmətli... Mən nə derəm? Mən nə derəm? Mən də onu derəm. Nə etməliyəm mən? Nə? Söylə. Söylə.

B u r l a X a t u n. Yavaş. Düş Fatmanın arxasında, kölgəsi ol.

B e y r e k. Olum.

B u r l a X a t u n. Dədənin kölgəsi ol.

B e y r e k. Olum.

B u r l a X a t u n. Aruzun kölgəsi ol. Niyə, nə üçün sağıdır bu casus indiyənədək?!

B e y r e k. Bilmirəm. Bəli, biz bilməliyik. Mən gedim.

B u r l a X a t u n. Get, igid Beyrək. Umurun açıq olsun. Ordan yox, ordan yox, bura gəl. Yavaş ol. Sus...

B e y r e k. Həşəmətli...

Çıxırlar.

VII ŞƏKİL

Qazanın evi. Qazan və Burla Xatun.

Q a z a n (öz-özüñə.) Bu kafir oğlu kafir Şirşəmsəddin çöküb qaldı damın yanında. Açıb buraxacaqdım oğlani.

B u r l a X a t u n. Şirşəmsəddinə noldu?

Q a z a n. Heç nə olmadı. Neçə gündür uyumur. Deyirəm, bəlkə bir evinə getsin bu gecə.

B u r l a X a t u n. Nə təhər getsin? Bəs buralara kim baxacaq? Hələ dustaqlı? Gecə də çox narahat gecəydi. Sən özün neçə dəfə durub dışarı çıxdın. Səs-küy vardi.

Q a z a n. Heç, elə-belə çıxdım. Bəylər gəlmisdir, onlarla idim.

B u r l a X a t u n. Eşitdim Aruz Qoca da gəlmış imiş. Nə vacib düşüb. Yağmaya gəlmədi, deyin şikayət edir? Yoxsa yenə Basatin şücaetindən danışındı?

Q a z a n. Səninki də Basat olsun. Aruz olsun. Məşvərət oldu. Yox canım, məşvərət oldu. Aruz, Bəkil, Şirşəmsəddin... Bu oğlanla ... casusla ilgili.

B u r l a X a t u n. Məşvərət oldu. Bəs mənə niyə demədin? Nə qərar çıxdı bəylərdən?

Q a z a n. Heç inanmazsan, Xatun. Hamısı bir səslə dedi bu casusun casusluğu sübutsuzdur. Mat-məəttəl qaldım.

B u r l a X a t u n. Sübutsuzdur? Necə yəni sübutsuzdur?! Bəs Beyrək dedikləri nə oldu? Bəs Dədəm Qorqud söylədikləri hara uçdu?

Q a z a n. Mən də elə onu deyirəm. Amma qaldım təklikdə. Sübutsuzmuş.

B u r l a X a t u n. Deməli, Aruz Qoca yenə istədiyi kimi fırlatdı sizi serçə barmağına...

Q a z a n. Serçə barmağına? Serçə barmağına niyə?

B u r l a X a t u n. Yaxşı, olsun baş barmağına.

Q a z a n. Xatun, bilirsən nə var? Hərzə-hərzə danışma. Bəylərin sözü sözdü, alqışdı, qarğışı qarğışdı. Oğuzun gələcəyi...

B u r l a X a t u n. Onu saxla. Bəs Beyrəyin sözü söz deyil? Yox, burda nəsə iş var. Casusluğunu Dədəm Qorqud dedi bunun. Cəzasını almalıdır, bəyim.

Q a z a n. Mən nə edə bilərəm ki?

B u r l a X a t u n. Cazasını almalıdır. Almazsa...

Q a z a n. Almazsa...

B u r l a X a t u n. Xan babamın yanına mən vararam.

Q a z a n. Yenə başladı.

B u r l a X a t u n. Sən inanma, görərsən. Xan babamın önündə qara başımı əyərəm, deyərəm: Aruz Qoca casuslara himayədarlıq edir, baba. Oğuzun düşmənləriyle ilişkisi var Aruzun, baba - deyərəm.

Q a z a n. Canum-gözüm, nə casus, nə ilişki. Sənin də hər künccəbaqdə düşmən görünür gözünə. Bəsdi də. Qoy yaşayaq da.

B u r l a X a t u n. Bəli, bəyim. Görükür. Çünkü qorxubdu mənim gözüm. Çünkü bircə balamı itirəcəkdəm az qala. Çünkü səni qeyb edəcəkdəm əbədi. Düşmən düşməndi. Bil bəyim: Aruz da düşməndi. Heç düşməndən əskik deyil.

Q a z a n. Pəh, pəh, yenə də pəh! Bu nə həyatdı mən yaşayıram, qadir tanrı. A bəylər, belə də zülm olar?

Şirşəmsəddin gəlir.

Ş i r ş e m s e d d i n. Ağam, Fatma Xatun yenə gəlib. Səni görmək istəyir. Bəylər də burdadırlar. İstərsənsə...

Q a z a n. Aydın oldu. Əlbəttə, bunlar hamısı söz qoyub: məni öldürmək istəyirlər. Aydın məsələdi. Nə deyirsən sən? Bəylər gözləsin. Fatma gəlsin. Yox dayan, Fatma gözləsin, bəylər gəlsin. Dayan görüm. (*Burla Xatuna*) Xatunum mənim. Sən get öz odana. Bu işlərə baş qoşmaq sənin işin deyil. Qanını qaraltra deyirəm.

B u r l a X a t u n. Belə degil. Bəs nədi mənim işim? Elə mənim işimdi bu, qanım-zadım da qaralmır. Şirşəmsəddin, Beyrəyi də çağır gəlsin.

Q a z a n. Niyə? Beyrəyi neyləyirsən?

B u r l a X a t u n. Gəlsin, mənim ondan soracağım var.

Q a z a n. Xatunum mənim, get öz işlərinlə məşğul ol, canım. Mənim səbrimi sinama. Yaxşı, çağır Beyrək də gəlsin.

B u r l a X a t u n. Şirşəmsəddin. Eşitdin? Hələ Beyrəkdən əvvəl boğazca Fatmanı gətir bura. Mənim yanında danış onunla, bəyim. Qoy o da sənin zərb-dəstini bilsin, Oğuzun qanun-qadağasının gücünü duysun.

Ş i r ş e m s e d d i n. Ağam Qazan...

Q a z a n. Yaxşı, məndən daha heç nə sorma. Mən kiməm ki, çağır gəlsin Fatma, çağır.

Şirşəmsəddin gəlir.

Q a z a n. Xanım, bəlkə sən... Aydındı. Nolar, olsun.

Fatma gəlir.

F a t m a. Ağam Qazan, səni deyib gəlmisəm. Burla Xatun?! Qara başım qurban olsun sənə, xatun, səni də deyib gəlmisəm. Qazan, mədəd.

Q a z a n. Bilirsənmi...

B u r l a X a t u n. Bilirsənmi, boğazca Fatma, sənin oğlun Oğuzun casusluğun elədi. Günahı aşırdan ağır, cəzası müdhişdən müdhiş. Sənin dərdin böyük dərddi. Aruz Qoca nə dedi sənə, Fatma? Bilirəm görüşmüsən onunla.

F a t m a. Aruz Qoca heç bir şey demədi mənə. Anam mənim, qız qardaşım, bacım mənim, boyu uzun Burla Xatun, mənim oğlum... mənim oğlum casus deyil, Burla Xatun. Xain deyil mənim oğlum. Mənim oğlum fağırdan fağır, yazıqdan yazığın biridi. Burax onu, Qazan, burax getsin buralardan. Buralar ona vətən olmadı. Burax onu, burax getsin qurbətə - bu dağlardan salqum-salqum əsən yellər ona sərinlik ver-mədi. Xanım Qazan, mədəd, Q a z a n.

B u r l a X a t u n. Necə olur bu?! Sənin oğlun günah işləmiş. Bəylər nə deyərlər? Oğuz nə deyər bu işə? Xan babam nə söylər? Dədəm Qorqud necə baxar? Qazan, sən söyle.

F a t m a. Qazan, bəyim... Sən söyle. Söylə...

Q a z a n. Belədi də...

F a t m a. Qazan, xanım...

B u r l a X a t u n. Söylə, Fatma, söylə nə demək istəyirsən?! Sözlüsən sən.

Q a z a n. Belədi məsələ. Bəylər oğlunun günahını sübutsız saydılar sənin. İş – bu, məsələ belədi. Oğlun azad olacaq.

B u r l a X a t u n. Qazan! Nə danışdığındı?

Q a z a n. Burla Xatun! Keç odana. Sən də get, Fatma. Get. O biri məsələlər sonra, sonra... Get daha.

F a t m a. Ağzın üçün ölüm xanım, dilin üçün ölüm, bəyim. Sən sağ ol, əsən ol. Oğuzun iqbali səni qorusun. Amin.

Fatma gedir.

B u r l a X a t u n. Qazan! Bu arvadla sənin aranda yenə nəsə var.

Q a z a n. Bununla? Get xanım, get öz odana, erkək işlərinə qarışma. Şirşəmsəddin!

Şirşəmsəddin gəlir.

Bəyləri çağır gəlsinlər. Xanım, bəsdi daha, Dədəm Qorquda and olsun, bəsdi daha. Bəsdi! Mən də insanam. Dəmir deyiləm, daş deyiləm. Sən məndən nə istəyirsən?! Gedirsən get var xan babana. Pəh, pəh, yenə də pəh! Xan qızı al, axırı da bu. Allah, mən nə günah eləmişəm? Bu nəydi, qadir Tanrı? Sən özün mənə kömək ol. Dədə, Dədə, hardasan, Dədə?

Fatmanın evi. Fatma huşa gedib. Dədə Qorqud bardaş qurub oturmuş. Beyrək gizlənə-gizlənə qalıb.

Dədə Qorqud. Yaxşı, daha bəsdi. Çıx, çıx ordan görüm.

Beyrək çıxır.

Gəl. Gəl yaxına. Eyiblicə iş tutmaq başa qaxınc olur, Beyrək dediyim. Nə girmisən siçan yuvasına, nə ararsan orda sən?! Danış. Cavab ver. Noldu sənə?!

B e y r ə k. Dədə... (*susur*)

Dədə Qorqud. Nə Dədə? Nə Dədə? Nə üçün gəldin? Mənimmi izimə düşdün? Ya Fatmanın?

B e y r ə k. Dədə... Məndən olmadı. Günah məndən keçdi. Mən kiməm ki? Sən olan yerdə kiməm mən? Buna nolub? Ölübmü, Dədə?! (*Fatmani göstərir*)

Qorqud. Yox. Ölməyib. O indi böyük uyquya gedib. Nə dilərsən, söyləsənə.

B e y r ə k. Bilmirmisən, Dədə?! Bilirsen.

Q o r q u d. Sən Fatmanı tanımadığın, Beyrək dediyim?!

B e y r ə k. Necə tanımadığın. Yaxşı tanıram. Evlərinin ardı dərəcik deyildimi? İtlərinin adı Bəraqcuq deyildimi? Mənim toyumda, Dədə, yadındamı qalxdı, əl götürdü oynadı. Aldatmaq istədilər xatunlar məni. Banuçıçək, ayıb olmasın, budur dedilər. Aldanmadım. Sən idin mənim gözümə işiq, qəlbimə hiss verən, Dədə, sən idin.

Q o r q u d. Sən Fatmanı tanımadığın, O söhbətlərin yeri deyil. Tanımadığın?

B e y r ə k. Tanıram, Dədə. Onu kim tanımadı. Adı... qırq oynası boğazca deyildimi?

Q o r q u d. Sən onu məhv eləməkmə dilərsən, Beyrək dediyim?!

B e y r ə k. Onu yox, Dədə. Onu yox, oğlunu. Oğlu casusdu – Sən dedin. Qazana dedin, Dədə, unutdunmu?

Q o r q u d. Mən dedim. Amma mən dərdi göstərdim Qazana, dərmanı ona (*Fatmani göstərir*) verdim.

B e y r ə k. İndi mən nə edim?

Q o r q u d. İstərsən danış onunla. (*Fatmaya işarə edir*).

F a t m a (*Huş içində durur ayağa*). Oğul kimdən olduğun ana bilir. Oğul kimdən olduğun ana bilir. Söyləyimmi kimdəndi oğul, Qazan?! Söyləyimmi, Aruz Qoca?! Söyləyimmi, Şirşəmsəddinim mənim, Bəkilim mənim...

Q o r q u d. Danışmaq istərmisən, Beyrək, Fatma ilə?

B e y r ə k. Ulu Qorqud. Mən...mən... hər şeyi anladım. Allah, Allah deməyinçə işlər önməz. Yağı düşmən dost olmaz. Əsgər pambıq, bez olmaz. Yapa-yapa qarlar yağsa...

F a t m a (*Huş içində gəzir*). Oğul kimdən olduğunu ana bilir. Ana bilir.

B e y r ə k (*qorxmuş*). Dədə mən gedim, nolar qoy mən gedim Dədə.

Q o r q u d. Get-gedə bildiyin qədər. Uç uça bildiyin qədər.

B e y r ə k. Ulu Dədə. Mən yoxam (*yox olur*).

Q o r q u d. Gəl, gəl. Uzan, sakit ol, sakit. Heç kim yoxdu artıq. Sənsən, mənəm. Mənəm, sənsən. hamı, Hamı getdi. Təkcənəsən. Tək, tək, tək...

Fatmani sakitləşdirib uzandırır əvvəlki yerinə.

VIII ŞEKİL

Qazanın evinin qabağı. Qazan çıxır dustaq evinə doğru gedir. Şirşəmsəddin arxasında.

Q a z a n. Aha, deyəsən heç kim yoxdu. Açıq qapını, buraxım getsin bu zavallı, ilim-ilim itsin Oğuzdan. Bəlkə qisməti irəlidədi?!

Ş i r ş e m s e d d i n. Ağam Qazan. Nə axtarırsan? Bir əmrinmi var?

Q a z a n. Sənsən?! Yenə sənsən. Sən yorulmursan, Şirşəmsəddin? Heç. Ele-bələ. Hava alıram. Necə gözəl axşamdı...

Ş i r ş e m s e d d i n. Gözəldi. Bir azdan ay da çıxacaq.

Q a z a n. Hə... Nə var, nə yox?

Ş i r ş e m s e d d i n. Heç. Elə bir şey yoxdu. Amma, ağam, bu dustağın başını dumanlar alır...

Q a z a n. Nədi ki... Niyə?

Ş i r ş e m s e d d i n. Dün gecəki hadisə heç başımdan çıxmır. Deyirəm, bəlkə bu binəvani öldürmək istəyirlər?! Kafirlər bundan bəlkə hayif alırlar!?

Q a z a n. Eləmi? Onu qorumaq lazımdı. Bilesən. Günahı sübutsz olana qiymaq özü günahdı. Beyrək gəldi? Bizimkiyle görüşdü?

Ş i r ş e m s e d d i n. Ağam, Beyrək gəldi, getdi.

Q a z a n. Nə danışdilar, bilmədin?

Ş i r ş e m s e d d i n. Yox, bilmədim. Amma, deyəsən, bunu (*həbs evinə işarə edir*) Aruz Qocayla, dayına bağlayırlar.

Q a z a n. Aruz... Aruz... Bitmədi, qurtarmadı bu Aruz söhbəti.

Ş i r ş e m s e d d i n. Aruz özü də elə bil birtəhərdi.

Q a z a n. Mən də duydum. Çəşqində elə bil. Bəkil necə?

Ş i r ş e m s e d d i n. Bəkil də çəşqində.

Q a z a n. Elədi. Nəsə burda bir iş var... Dədədən xəbər yoxdu?

Ş i r ş e m s e d d i n. Yoxdu.

Q a z a n. Bir mənim tük qabımı gətir bura görüm.

Dədə Qorqud peyda olur...

Q o r q u d. Tük qabına ehtiyac yoxdu, Qazan. Sən hər tük yandıranda başımdan az qalır od-alov çıxa. Nə deyirsən indi? Mən sənə söyləmədimmi bu casus məsələsinə çox da baş qosma. Peşman olacaqsan...

Q a z a n. Dədə, elə peşman oldum, amma ondan keçdi. İndi mənə bir şeyi agah elə. Şirşəmsəddin, sən çekil bir qıraqa.

Şirşəmsəddin çıxır.

Q o r q u d. Nədi bilmək istədiyin, Qazan xan?

Q a z a n. Dədə, söylə mənə, bu oğlan, bu... casus... amma bildin günahını sübutsz saydırılar bəylər, bu oğlanı indi nə təhər eləyək?.. Mən bilmirəm, bir yol tapa bilmirəm, Dədə... Fatma gəlmüşdi yanına. Səndən gizli mənim bir sırrım yoxdu, biləsən.

Q o r q u d. Qazan xan. Artıq sözə gərək yox. Məni dinlə. Gecə yarısı oğlanı aç burax çıxıb getsin. Fatmaya da tapşır, bərk-bərk tapşır, bir daha oğlan buralarda görünməsin. Məsləhət belədi.

Q a z a n. Bəs Burla Xatun? Deyir Aruzun işləridi bu. Xan babama deyir varacağam. Beyrəklə dil tapıblar. Bayındır xana xəbər çatsa...

Q o r q u d. Dediymən elə. Ağciyər olma. Bayındır xan mənim boynuma.

Q a z a n. Uf, Dədə, sağ olasan səni. Amma bir məsələ də var. Dədə, gecələr elə bil kölgələr peyda olur. Bu dustaq evinin qıraqında gəzişirlər. Neçə dəfə durub özüm görmüşəm. Mən ağciyər deyiləm. Amma bu kölgələr... Bu dustağın başında iş var, Dədə.

Q o r q u d. Gecə yarısı. Açı buranın qapısını. Heç kim olmayıacaq. Heç kim də görməyəcək. Burax onu getsin. O burda heç kimə lazım deyil. Kölgələrlə də işin olmasın. Oğlanı mələklər qoruyur.

Q a z a n. Elədi. Mələklərə də oxşadı. Getsə məsləhətdi. Doğru qərardı sənin qərarın. Mən gedim, bu arvadın başındakı görüm nədir? Dədə...

Q o r q u d. Get. Amma unutma. Gecə yarı.

Qazan çıxır. Aruz gelir.

A r u z. Dədə, sənin qüdrətinə salam olsun. Sənin kəramətinə, Dədə, şübhə yox. Sağmisan, əsənmisən? Oğuzdan əskik olmayasan, Dədə, səni.

Q o r q u d. Sən sağ ol, Aruz Qoca. Basat sağ olsun. Qadir Tanrı sizləri qorusun. Bu gün qorunmağa ehtiyacın var.

A r u z. Tanrıının birliliyinə yoxdu güman. Mən nə etdim, Diş Oğuz nə suçda bulundu, Dədə? Qazan, bilesən mənə şər atır.

Q o r q u d. Təkəbbürlük eyləyəni Tanrı sevməz, Aruz Qoca.

A r u z. Təkəbbürlüyü mənmi eylədim, Dədə, yoxsa... Qazan eylədi?!

Q o r q u d. Qazan sənə yad deyil. Asi olma.

A r u z. Haqqımı itirdi, sayımı itirdi. Evin yağmaladı, məni, mən heç, Diş Oğuzdan heç bir kəsi çağırmadı. Mənmi asiyəm?

Q o r q u d. Bunun üçün adam adama düşmən kəsilməz. Sonu yoxdu bunun.

A r u z. Oğlancığımı gözü görmeməz. Basat olmasaydı Oğuz
Təpəgözün əlində zə bun olmayacaqdı? Səfərə çıxar, ordusunu
mənə qoymaz. Bu tərəfdən də bu məsələ...

Q o r q u d. Nə söylədiyindi, Aruz?

A r u z. Giley çoxdu, Dədə. Umu-küsü çoxdu. Bu zavallını deyirəm...
(dustaq evinə işarə edir) Tutub damlayıb, bir taxsıri yox ki bunun.

Q o r q u d. Elə də deyil.

A r u z. Bir Beyrək deməklə deyil axı, Dədə. Kim gördü bunun
casusluğunu?! Anası yaziq...

Q o r q u d. Sən bu oğlana köməkmi dilərsən, Aruz?

A r u z. Dilərəm, Dədə. Sən söylə, mən nə gərekdi yaparam.

Q o r q u d. Yox, Aruz. İndi yox. Gecə yarı gələrsən. Səni burada
gözləyəcəyəm. İndisə get. Sən istədiyini gecə yarı...

A r u z. Gedirəm, Dədə. Gecə yarı dedin. Sözmü?

Q o r q u d. Gecə yarı... gecə yarı. Söz.

Aruz çıxır. Bəkil gelir.

B e k i l. Dədəm, ulu Qorqud. Sənsən? İlahi, birliyinə şükür, ədə
səni gördüm, ölmərəm daha. Dədə, mənə mədəd. Səndən mədəd
diləyirəm, böyük Qorqud.

Q o r q u d. Bəkil. Bilirəm istədiyini...

B e k i l. Dədə, bu zavallının vallah bir günahı...

Q o r q u d. Bilirəm, Bəkil. Get, arxayı ol. Get, amma gecə yarısı
gələrsən bura. İstədiyini alacaqsan.

B e k i l. Dədə sənin qaibdən dürlü xəbər verən dilin üçün ölüm,
Dədə... Uca-uca dağların...

Q o r q u d. Bəkil, ayındı. Get.

B e k i l. Gecə yarı mən burda. Sağ ol, Dədə. Sağ ol, əsən ol. Qadir
Tanrı səni Oğuya çox görməsin. Dədə, dalını da deyimmi? Deyirəm,
Dədə, deyirəm, Dədə, Dədə Qadir Tanrı verməsəydi, sən Oğuzdan
çıxməsaydın, düşünürəm, düşünürəm Dədə nə olardı o zaman ki, oğul
ata sözünü iki eleməzdi, eləsəydi, Dədə, düşünürəm sən neylərdin
oğulsuz, Dədə, sən olsaydın Oğuz əger olmasaydı, olmasaydı? Yox,
Dədə, sən olsaydın, Oğuz olmasaydı, yox, düşünürəm, düşünürəm, bir
şey çıxmır, Dədə, hər şey başında, başının içində qarışdı bir-birinə
Dədə. Deyirəm, Dədə, çəşdirdim hər şeyi. Mən ölmərəm, Dədə, səni
gördüm, səni.

IX ŞƏKİL

Səhnədə heç kim yox. Uzaqdan Burla Xatunun səsi gəlir.

Burla Xatunun səsi. Hələ bir bura gəl. Gəl bura. Qaçınma.
Tanidim mən səni. Fatma, qorxma, gəl bir bura.

Fatma və Burla Xatun gəlirlər.

B u r l a X a t u n. Gizləmə üzünü. Heç gizləmə. Mənə baxsana,
boğazca Fatma.

F a t m a (Burla Xatunun ayağına düşür.). Anam mənim, Burla
Xatun! Qız qardaşım, bacım mənim Burla Xatun.

B u r l a X a t u n. Qalx ayağa hələ bir. Qalx ayağa. Ay qız, bu
sənsən? Nə günə düşmüsən sən? Nə boyda olmusan sən? Ariq-tırıq bir
şey idin. Nə görmüşdə bu Oğuz səndə bilmədim. Hər qonağa göstərdilər,
hər qonağın yatağına saldılar. Ay qız bəlkə oğlun da elə o vaxtdan yadelli
əlində, yadelli dizində böyüdü, böyüdü, axırda casus oldu?

F a t m a Aman, Burla Xatun, aman. Aman istərəm səndən,
Yaddaşının ağızına qara-qara daşlar düzüm. Xatırlatma o günləri mənə,
yada salmaq istəmirəm. Sənin ince dilinə bal süzüm. Qoyma ağrı-əzab
dəyə mənə. Ağrılanmaq istəmirəm Mədəd, istərəm anam mənim,
səndən, səndən aman istərəm. Mədəd mənə. Aman mənə.

B u r l a X a t u n. Hələ bir işığa dur. Gəl bura – dur, mənə bax!
Ay allah, Dədəyə şükür, bunda nə varmış, ay Allah ürəyim gəldi ye-
rinə. Ay qız... gülmək də məni tutur... Tanrıım sən özün kömək ol.
Tanrıım, sən özün...

Fatma və Burla Xatun üz-üzə.

F a t m a. Mən gedim Xatun. Getsəm məsləhətdi.

B u r l a X a t u n. Get. Yox dayan. Səni bir də görməyim burda.

F a t m a. Mədəd mənə, Burla Xatun.

B u r l a X a t u n. Sən elə əvvəlki Boğazcasan. Görməyim səni
burda. Görməyim. Yox, dayan. Qadir Tanrı, görməyim. Fatma, Fatma.
Get, səni qadir Tanrıya and verirəm. Get. O oğlun, o da sən. O oğlun,
o da sən. Yox, dayan.

F a t m a. Anam mənim, Burla Xatun. Noldu sənə? Aman, Dədə,
aman. Noldu sənə, Xatun?

B u r l a X a t u n. Qara-qara vaqıələr gördüm indi. Yada düşdü
ötən günlər. Gəncliyimi gördüm indi. Yada düşdü qərib illər. Əsirli-
yim yada düşdü. Şöklü Məlik yada düşdü. Qıpçaq eli yada düşdü.
Cavan Qazan yada düşdü. Aman, aman Fatma, aman. Yaxına gəl. Gəl
yaxına. Gir qoluma (oturur yerə).

Fatma. Buna nə oldu, ay Allah. Dur, dur ayağa. Ay Allah, ay Dədə, buna noldu? Mən nə edim indi? Nə edim mən bununla? Bilmirdin mən necə olub Oğuzu özümə məftun eləmişəm? İndi bil, Xatun. İndi bil. Dədə, Dədə mən nə edim? İndi bil. Nolar xan qızı, xan arvadı deyiləm, nolar? İndi bil. Nolar, dərdim var – eybi yox çəkərəm. İndi bil. Mən də belə Fatmayam. Mənim də oğlum belə oğuldu. İndi bil. Mən nə edim qadir Tanrı? Mən nə edim?

Bəkil gedir. Dədə Qorqud tek.

Qorqud. Bəli, bu da belə. Artıq bu işi bitirmək olar. Yavaş-yavaş qaranlıq alır buraları. Gecə düşür. Vaxtdı. Gecə yarısı, əlbəttə, gecənin bir yarısı. Bəylər bir-birini görməyə-görməyə gəlsinlər, keçib bu dustağa dünya işığını çox görən bu qapını açsinlar. Fatma, Fatma, hardasan, sən də hazır ol, zavallı ana. Bu biçarə dustaqları qoy yapışın anasının əlindən, duman kimi qarışın, itsin bu gen aləmdə. Hələ bu harasıdır, hələ nələr gözləyir sizi. İndilik yeyin, içün, xoş keçin. Ağır günlər öndədi, apar Oğuzun dadını, iyini illerdən, qərinələrdən o taya, zühur elə uzaqların uzaqlığında, yaşa. Yaşasın deyirəm, bəlkə onun xain qəlbi özünün bir kölgəli yerində Oğuzun uzaq xatirəsini də əlbəttə və əlbəttə, qaranlıqların içindən keçirəcək həmən Oğuz xatirəsini bu zavallı, bu biçarə xainin uşaqları, övladları heç nədən xəbərsiz ömür sürə-sürə gəlib yetişəcəklər budaqları yerə dəyən, yarpaqları yerə tökülen uca, qoca bir qarağacın altında oturanda bir səs yavaşdan onlara deyəcək: son, bu da son, axır. Eh, gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Hani dediyim bəy ərənlər? "Dünya mənim" deyənlər? Ağır günlər öndədi. Əcəl aldı, yer gizlədi. Fani dünya yenə qaldı, qaldı. Yum verəlim. Bəsdi daha. Bitirəlim. Yolun açıq olsun. Get, xain övlad. Get, əziz övlad. Get. Bu acı rəvayət qoy elə burdaca bitsin, bölgəzca Fatmanın xain, casus, əziz oğlunun sırrı qoy elə burdaca gömülsün torpağı. Yum verəlim xanım, son verəlim, son. Bəsdi yetər. Mən dəxi yoruldum. Hər şeydən, hər şeydən yoruldum, usandım...

Qorqud danışdıqca gecə düşür. Qazan, Şirəmsəddin, Bəkil, Aruz bir-birini görməyə-görməyə, amma bir yerde gəlib dustaqların evinin qapısını açırlar. Fatma gəlib girir dustaqların evinə, sonra qoluna girdiyi bir qaraltı ilə oradan çıxır. Qorquda baxır, baxır, sonra ikisi də yavaş-yavaş uzaqlaşırlar.

Bəylər donmuş, süküt içinde. Qorqud yox olur. Və bəylər bir-birini görüb tanımağa başlarkən.

SON

RƏŞİD TƏHMƏZOĞLU

DƏDƏM QORQUT

(*epos-poema*)

İKİNCİ BOY

Beyrək

"Boy boylayan", ulu özan, Dədəm Qorqu, Ağrı duyan, ağrı yozan, Dədəm Qorqu!

Ozan söyləməsi

Əsim-əsim dan yelləri ötən çağdı,
Saqqallica cil torağay ötən çağdı...
Uzunsaqqal titrarılər banlayırdı,
Qaçan atlar bir-birini yanlayırdı...
Ağ qarımı, qara ağı seçən çağdı
Oğöz qızlar bər-bəzəyi seçən çağdı...
Aladağın köksü üstə gün düşürdü,
Neçə-neçə atlı ığid ötüşürdü...

Belə gündə xan Bayındur oturmuşdu,
Önündəcə Qarabudaq dik durmuşdu.
Qasğan xanın oğlu Uröz sağındaydı,
Solundasa Yeynək gözət çağındaydı,
Dədəm Qorqu!

Oturmuşdu Qasğanla bəy Baybura,
Baybecan da Dış Oğozdən gəlmış bura:
Avçılıqdan, qoçaqlıqdan söz düşmüştü,
Satqınlıqdan, alçaqlıqdan söz düşmüştü,
Dədəm Qorqu!

Bayburanın üzü azca tutğun idi,
Baybecanın köksü altda çovğun idi...

Biri oğul diləyirdi, ortac olsun,
Birisı qız – ucaboylu, gursaç olsun,
Dədəm Qorqut!

Bu arada çapar yetdi Bayburaya,
“Oğlun olub!” – səs yayıldı tez araya!
Baybura da yerindəncə dik atıldı,
Üzü güldü, göz böyüdü, qaş çatıldı,
Dədəm Qorqut!

Xan Bayındur: “– Gözün aydın!” – dedi ona:
Uçdu dilək ağacına qona-qona.
Hamı qalxdı, sevinc yağdı yağmur-yağmur,
Hamı gördü, ta üzündən acı yağmır,
Dədəm Qorqut!

Baybura bəy ayaqüstədə gözləyirdi,
Bayındurun sözlərini izləyirdi:
Buyruq olsa, bu yiğnaqdan getsin gərək,
Artıq doğma ordasına uçmuş ürək,
Dədəm Qorqut!

Baybecana çapar yetdi, bax, indicə,
Bəy yenidən doğuldumu, yoxsa, necə?!
“– Qızın olub!” sorağına qaba qalxdı,
Sansan elə ulus qalxdı, oba qalxdı,
Dədəm Qorqut!

Gör harada istəyinə tuş oldu bəy,
Görən duyu: uçmaq üçün quş oldu bəy!
Qız doğulsa, haya-küyə salmazdılar,
“Ortac olmaz!” – deyə uca qalmazdılar,
Dədəm Qorqut!

Soyuqluğu duysa da bəy, üz vurmadi,
Üzdə üzdü, dərinliyə baş vurmadi.
İstədi, xan Bayınduru sözə çəkə,
Ürəyindən keçənləri üzə çəkə,
Dədəm Qorqut!

Dedi: “– Xanım, mən qız üçün darılmaram,
Buyruğunu eşitməkdən yorulmaram!
Bayburanın oğluna da budur sözüm:
“Göbekkəsmə deyiklisi olsun qızım!” –
Dədəm Qorqut!

Bu deyimdən qutlu oldu xan Bayındur,
Dedi: “– Oğöz soylarının yolu budur!”
“– Uğur olsun!” – bəy Baybura, bəy Baybecan,
Ordanıza işiq düşsün bu uğurdan!” –
Dədəm Qorqut!

Dalğınlığın dumanından sıyrıldılar,
Qarındaşək qucaqlaşış ayrıldılar:
Bayburanı çığa oğlu gözləyirdi,
Baybecanı çığa qızı səsləyirdi,
Dədəm Qorqut!

* * *

Alqı-satqı edənləri bəy Baybura,
Gərək olsa, göndərərdi ora-bura.
Çağdırıb, onları bəy saldı yola,
Armağanlar almaq üçün İstambula,
Dədəm Qorqut!

“Özan dili yürek olar!” – çağ ötüşdü, –
Oğul gəlib, on beş yaşlıq çığa düşdü:
Çinarboylu, enlikürək bir igiddi,
Güçə ortac, evə dirək bir igiddi,
Dədəm Qorqut!

Qılnc çalar, toppuz fırlar, yay çəkərdi,
Güləşəndə ayaqları yer əkərdi...
Dağdan dağa at qovlardı qırx igidlən,
Çağdan çığa av avlardı qırx igidlən,
Dədəm Qorqut!

Gün gəlmişdi, av diləyi yetən gündü,
Athıları çən-dumanda itən gündü...
“Av avlayıb”, obasına o dönürdü,
Düzənlikdə neçə-neçə tavla gördü,
Dədəm Qorqut!

“– Bu, babanın ilxı yeri” – oğul bilcək,
Dedi: “– Düşüb bir az burda biz dincələk!”
Önə çıxıb, qarşılıdı ilxibaşı,
Yorğun-yorğun avdan dönən qırx yoldaşı,
Dədəm Qorqut!

Ocaq çatdı, yaxma yaxdı, et dağladı,
Qırmız tökdü, içki süzdü, qonaqladı...
Yemə-içmə bol-bol oldu, dincəldilər,
İçkilərdən bayğınlışib gicəldilər,
Dədəm Qorqut!

* * *

Rum elinə yollananlar dönürdülər,
Qara Darhand enişindən enirdilər:
On altı il keçmiş – burdan ötdükləri,
On altı il keçmiş – yurddan getdikləri,
Dədəm Qorqut!

Darlar keçib, dikdirlərdən aşırıdlar,
Bir düzəndə yüklerini aşırıdlar.
Döşəndlər – yorğunluğu almaq üçün,
Gecəliyə bu düzəndə qalmaq üçün,
Dədəm Qorqut!

Avlıq qala gözətçisi yol güdürdü,
Yolçuları dincəlmeyə düşən gördü:
Alıb gəldi beş yüz atlı üstlərinə,
Ağrılardan qara atdı üstlərinə,
Dədəm Qorqut!

Armağanlar almışdılар ağır-agır,
Diş-diş toppuz, ipli yay-ox, bozca ayğır.
Bütün keçdi çapğınıçilar caynağına,
Bircə oğlan qaça bildi oymağına,
Dədəm Qorqut!

Çatıb, Oğöz ucqarında görününçə
Gözlərinə bir qaraltı dəydi, öncə:
Yavıqlaşıb, gördü ala çadırı o,
Düz özünü qapısına çatdırıdı o,
Dədəm Qorqut!

Yan-yörədə sıra-sıra tavlalardı,
Neçə tabun bügra vardi, ilxı vardi...
Çadırdaşa igid, bayığın çağındaydı,
Yaraqdaşlar solundaydı, sağındaydı,
Dədəm Qorqut!

Oğlan dedi: “– Ünüm ünlə, bəy igidim,
Bir mənim də sözüm dinlə, bəy igidim!
Olanları demək üçün gəlmisəm mən,
Dara düşdük, kömək üçün gəlmisəm mən,
Yağı bütün varımızı talan etdi,
Ara yerdə, qarınşım tutsaq getdi...
Avlıq adlı bir qaladan gələnlərdi,
Əlimizdən vari alıb bölnərlərdi...”
Dədəm Qorqut!

İgid qalxdı: “– Yağı üstə ketməliyik,
Yolkəsənin axırına yetməliyik!
İgidlərim, ata qonun toğan kimi,
Soyğununu soymayılıq soğan kimi!” –
Dədəm Qorqut!

Oğlanı da önə salıb götürdülər,
Uca Avlıq qalasına yetirdilər:

Yeyib-içib, gülürdülər soyğunçular,
Ağçaları böldürdülər soyğunçular,
Dədəm Qorqut!

At üstündə qılıncları oynatdılara,
Bu qalani özülündən oynatdılara!
Qopan başlar dığırlandı döş aşağı,
Baş itirdi başaparan başsız yağı,
Dədəm Qorqut!

Bayburanın oğlu yaman qılınladı,
O savaşda Bozoğlanın qalxdı adı.
Bağlı qalan kapıları aça bildi,
Çoxu ordan baş götürüb, qaça bildi,
Dədəm Qorqut!

Alqı-satqı edənləri aldı dardan,
Bir-birini ayırmadı sıralardan.
Armağanlar qaytarıldı özlərinə,
İşiq gəldi qara düşən gözlərinə,
Dədəm Qorqut!

Yıxıldılar ayağına: "Hey bəy oğlan,
Buyur, geri aldığından seç armağan!"
Bozoğlan da gözəyari bir göz saldı:
Ayğır, toppuz, bir də yayı gözü çaldı,
Dədəm Qorqut!

Yalvardılar: "Bu isteyin niyəsi var,
Armağanlar alınıbdır – yiyəsi var!
Bayburanın oğlu üçün seçmişik biz,
Bunu yaxşı karşılaşamaz bəylərimiz!"
Dədəm Qorqut!

Tanımadı o özünü, düzü, bir də,
Atı mindi, döndərmədi sözü, bir də!
İgidlərlə qayıtdı yurd-yuvasına,
Bu savaşdan söz açmadı babasına,
Dədəm Qorqut!

* * *

Alan kimi gələnlərin sorağını,
Yer üstündə bəy qurdurdu otağını.
Döşədibən bəzətmişdi bütün onu,
Oturtdurdu sağ yanında öz oğlunu,
Dədəm Qorqut!

Bağır basıb, içəriyə girən təki,
Tanıdilar o igidi görən təki:
Ulduz-ulduz köz səpdilər gözlərindən,
Onu görcək işiq yağıdı üzlərindən,
Dədəm Qorqut!

Dözəmmədi bu görüşə bəy Baybura:
"– Baş aćmırəm, baba burda dura-dura
Oğlu ilə görüşürsüz, dondur buna,
Bu görüşlər hardan belə bəy oğluna?!"

Söylədilər: "– Biz oğlunu tanımadıq,
O özü də tanıtmadı, qınamadıq!
On altı il gəlib keçmiş bu aradan,
Bizi necə xatırlaşın çağə oğlan?!"
Danışdilar olanları: "– Bəy Baybura,
Qara Darhand ağzındaca düşdük tora.
Sənin oğlun qurtarıbdır bizi dardan,
O olmasa, qurtulmadıq yağılardan.
Armağanlar əlimizdən dağılardı,
Görən hansı saxlanclara yiğilardı?
Sənin oğlun qılınc çalıb, quşdurdu qan,
Gətirmişik ona gözəl üç armağan!" –
Dədəm Qorqut!

Bu sözləri Baybura bəy eşidincə,
Acığını büküb artıq qoydu dincə.
Çağıldırı bəyləri o, yiğnaq olsun,
Bu yiğnaqda oğluna da ad qoyulsun!
Dədəm Qorqut!

Bir gün sonra, yiğnaq qurdı ordasında,
Oturmuşdun düz yiğnağın ortasında:
Sən bilirdin öz işini, neyləyirdin,
Qopuz çalıb, "soylarını" – söylərdin;

Dədəm Qorqut

– Hey, ünümü ünlə, görüm, Baybura bəy,
Hey sözümüz dinlə, görüm, Baybura bəy!
Qoy oğlunun uzun-uzun yaşı olsun,
Öz elinin, obasının başı olsun!
Qaradağdan aşar olsa, aşım tapsın,
Gur daşından keçər olsa, daşım tapsın!
Boz ayğırı sıldırımdan çapıb keçsin,
Yağıların sıx qatını çapıb keçsin!
Boz ayğırı şimşəklərdən yüyrək olsun,
Bamca dedin, adı Bamca Bayrək olsun!

Bütün bəylər qutladılar bu adını,
Bayrək yüyrək çəkib mindi Bozatını.
Bir yol vardi: igidə ad qoyulunca
Atlanıban çıxardılar av dalınca,
Dədəm Qorqut!

* * *

Aladağda qıvraq-qıvraq at çapdılar,
Avlamağa neçə sürü av tapdılar.
Bayrək düşdü bir keyikin arxasında,
Elə bildi, sınırlayalar çox asanca,
Dədəm Qorqut!

O qovduqca keyik qaçıdı tala-tala,
O uçduqca at da uçdu yaldan-yala.
Əldən düşdü yazıq keyik, Boz ayğır da,
Sınırladı bir düzəndə o, axırdı,
Dədəm Qorqut!

Baxdı, burda bir çadır var, al çadırı,
O al çadır çılgınlığı yarı qırdı...
Öz-özündən sorğuladı: “– Bu kimdir, kim,
Yaxşı düşməz yavıqlaşıb, bir baş çəkim?!”
Dədəm Qorqut!

Al çadırda bir qız vardi – gözəl, göycək,
Baybecan bəy istəiyidi – Baniçiçək!
Gözəlliyyin budağından boylanırdı,
Avçuya da otağından boylanırdı,
Dədəm Qorqut!

Düşünürdü: “– Avçı azib, gəlibdir tuş,
Necə bılıb, burda bir quş yuva qurmuş?!
İstərdimi, quşçuğazı tora salsın,
Bir baxışla ürəyini qora salsın?!”
Dədəm Qorqut!

Vardı avçı alımından umacağı,
Alişmişdi köksünün gur od-ocağı.
Dözəmmədi, yengesini göndərdi qız,
O avçını çağıldırıb, döndərdi qız;

Qısızca Yengə

Gözüm avçı, bu avını gəl ver bizə,
Gördün, keyik özü qaçıb üstümüze?!

Bayrək

Avçiyammi, alımımı sizə verim,
Bilirsənmi, kiməm, harda – yurdum, yerim?!

Qısırca Yengə

Hardan bilək, kimsən, avçı, söylə, gözüm?!

Bayrək

Avçı nədir, bir bəy oğlu bəyəm özüm!
Bəy babamın sanı uzaq elə çatır...
Deməzsənmi, kiminkidir bu al çadır?!

Qıṣırca Yengə

Bu otaqda açılıbdır bir ağ çiçək,
Baybecan bəy istəyidir – Baniçiçək!

Bayrək

Onda, keyik sizin olsun, dönürəm mən,
De, gəlibən götürsünlər avı yerdən!..

* * *

Bu sözləri eşidincə Baniçiçək,
Çox dilədi, bəy oğlunu görsün gərək!
Yarıyoldan çağıldırıldı bir də dala,
Özü isə geyinibən çıxdı yola,
Dədəm Qorqut!

Sevincəkdir: “– Yetişibdir gözlənən çağ,
Babam deyən igid, sözsüz, bu olacaq!
İstəyirəm, bir sınağa çəkəm onu,
Yarımasa, bu yerdəncə əkəm onu”;
Dədəm Qorqut!

Baniçiçək

İgid oğlan, hardan gəlib, düşdün bura,
Azmışanmı bir keyiki yora-yora?!

Bayrək

Qalın Oğöz soylarından qopmuşam, qız,
Uğurluyam, deyiklimi tapmışam, qız!

Baniçiçək

Qalın Oğöz bəylərinin nəyisən sən,
Yoxsa elə bir ulusun bəyi sənsən?!

Bayrək

Baybura bəy babam mənim, sorar olsan,
Bamca Bayrək adım mənim, yorar olsan?!

Baniçiçək

Deyiklinin adını de, igid oğlan!

Bayrək

Baniçiçək – babası da bəy Baybecan!
Uzaq yollar adlamışam, görüm onu,
Gözlərimi odlamışam, görüm onu!

Baniçiçək

O qız sənə görünərmi, yaşınar, bil,
Ara yerdə, bu uğurun aşınar, bil!

Bayrək

Uzaq eldə diləmişəm, görüm onu,
Gözümə su ciləmişəm, görüm onu!..

Baniçiçək

Onu belə görəmməzsən, gəl, sözə bax,
Atlanıban biz ikimiz ava çıxaq!
Qoratımı Bozatınlə ötər olsan,
Demək, onun atını da ötərsən, san!
Yarsan, oğlan, uçurduğun göydə oxu,
Yaracaqsan oxunu da, yoxdu qorxu!
Güləşərik – yerə vursan, küreyimi,
Demək, onun avlayarsan ürəyini!..
Qoratımı yoran yoxdu bu çağacan,
Oxlarımı yaran yoxdu bu çağacan!
Bir qoç igid qollarımı burmayıbdır,
Bir qoç igid mənə qarşı durmayıbdır!

* * *

Sözləşdilər, gözləşdilər, at mindilər,
Yol boyunca az danişib, az dindilər...
Atı çapıb gen düzəndə qız yan-yana,
Altdan-altdan göz salırdı bəy oğlana,
Dədəm Qorqut!

Bayrək iti səyirdirdi Boz ayğırı,
Bürüyürdü naldan qopan toz ayğırı.
Qorat bütün toz-dumanda itib-getdi,
Bozat onu yarıyolda ötüb-getdi,
Dədəm Qorqut!

Dayandılar... Yayı çəkdi Banıcıçək,
Ox şığıdı göy üzünə qızılquştək.
Oğlan böldü göydə oxu iki yerə,
İki qırıq uça-uça düşdü yerə,
Dədəm Qorqut!

Qurşaq tutub, güləşdilər, dartaşdılər,
Arslan kimi bir-biriylə çarpışdılər:
Qız oglana, oğlan qiza güc gəlmədi,
Güç gəlməyə qollarına güc gəlmədi,
Dədəm Qorqut!

Bayrək gördü, qız beləcə qarşı dursa,
Qırvayaraq kürəyini yerə vursa,
Qalın Oğöz içində o çıxsın necə,
Sürçək qaxınc ağaçına çıxsın necə,
Dədəm Qorqut?!

Söyləyərlər, Bayrəyi bir qız qatladi,
Söyləyərlər, Bayrək qızı diz qatladi.
Onda, artıq yaşamasın, ölsünmü, de,
İgidliyi bir qız əli bölsünmü, de,
Dədəm Qorqut!

Çox əlləşdi, qızın döşü keçdi gire,
Qızsa bunu gözləmirdi birdən-birə:
Ha qurcandı, ha dartındı, çıxsın əldən,
Bir əliylə yapışmışdı Bayrək beldən,
Dədəm Qorqut!

Göz açınca qaldırıban yerə çaldı,
Qız götürüb tuğulgəni, kiprik çaldı:

“– Baybecanın qızı mənəm – Banıcıçək!” –
Bayrək isə donub qaldı yerdə daştək,
Dədəm Qorqut!

Qanı coşdu damarında, bulaqlandı,
Gözü gözdən köz götürüb ocaqlandı.
Üç yol öpdü, bir dişlədi o çiçəyi,
Gör necə də yaviq idi sevəcəyi,
Dədəm Qorqut!

Çəkib qızıl üzüyünü barmağından,
Qızın gümüş barmağına taxdı oğlan.
Gözləşdilər, sarışdilar dönə-dönə,
Gücləşdilər güc dağından enə-enə,
Dədəm Qorqut!

Az keçsə də güclərinin sınağından,
Sönməmişdi allıq qızın yanağından.
Ayrılığa yol tapmirdi ayıq başlar,
Ayrılığa yol tapmirdi gözdə yaşlar,
Dədəm Qorqut!

Alınları damcı-damçı puçurladı,
Qızın çıçək dodaqları piçildədi:
“– Hey bəy oğlu, bu uğurdan geri dönəmə,
Deyiklimsən, bir də mənə yad görünmə!” –
Dədəm Qorqut!

Bayrək qoyub sağ əlini gözü üstə,
Söz tapmadı, desin qızın sözü üstə...
Qoratını minib, uçdu Banıcıçək,
Göz qırpinca gözdən itdi gözögöycək,
Dədəm Qorqut!

Boz ayğırı Bayrək çapdı özgə yana,
Gözlərində sevinc odu yana-yana...
Boz atla o, boz yolları yormuş idı,
Bir oxla o, iki keyik vurmüş idı,
Dədəm Qorqut!..

* * *

Neçə gündü, Bayburanın dincliyi yox,
Ağriyirdı Bayrəyindən ötəri çox!
Öz-özünə ha düşünüb-daşınırıdı,
Düşündükcə sorğuları aşınırıdı,
Dədəm Qorqut!

Sorğulardı varlığını sökən, didən,
Qaba qalxdı yaviqlaşan kişnərtidən:
Boz ayğırdı... Qayırdı yurda oğul,
“– Görən, harda yubanibdır, harda oğul?!” –

Baybura

Oğlum, niyə qırx igiddən ayrılmışdin,
Savaşmağa qılincımı sıyırmışdin!?

Bayrək

Bir keyiki qova-qova düşdüm izə,
Sınırınca gedib çıxdım Dış Oğözə...

Baybura

O yanlarda coxmu gördün, az eşitdin,
Hara düşdün, harda açdın, harda bitdin?!

Bayrək

Oğlu olan öz oğluna qız köçürmüş,
Qızı olan öz evindən qız köçürmüş...

Baybura

Demə, oğul, evlənməyin çağı çatıb,
Necə qızdı, ürəyinə belə yatıb?!

Bayrək

Bir qız gördüm, minər ata igid təki,
Yayı çəkib, oxu atar igid təki,

Güç sınayar, qurşaq tutar igid təki,
Yalnız odlu baxışları ürek çalar,
Görənlərin varlığına yanğı salar...

Baybura

Baybecanın qızı imiş sən gördüyün,
Bu istəkdə açılmalı çoxdur düyün.

Bayrək

Necə düyün, söylə, baba, savaş açım,
Düyünləri öz əlimlə özüm açım...

Baybura

Deyiklinin qarındaşı Dəli Qoçar
Elçilərin başlarına oyun açar:
Neçəsinin anasını qoymuş ağlar,
Neçəsinin köksü üstə çəkmiş dağlar...
Qalın Oğöz bəylərini yiğaq gərək,
Yol tapmağa, oğul, ağır yiğnaq gərək!..

* * *

Baybura bəy çapar saldı elə o gün,
Qalın Oğöz bəylərini yiğdi bütün.
Yığışdilar yol açmağa bu düyünə,
Söykənibən sənin ulu öyüdünə,
Dədəm Qorqut!

Coxu dedi: “– Dədə getsin elçiliyə,
O, yol tapar, bu yanğıya su çiləyə!”
Sənsə çatıb qırov tutan qaşlarını,
Yol – üzüyə saldın öyünd qaşlarını;

Dədəm Qorqut

– Bu ağırlıq mənə düşür, bəy yaranlar,
Xan Bayındur tavlasında iki at var:
Biri Duru, o birinin adı Keçər,

Bilmək olmaz, işim birdən ağır keçər?!

Bir ayğırı minim, biri yedəyimdə,

Qorxu yaşar bu istekdə, bu deyimdə.

Qaçma-tutma olsa, işdi, qaça bilim,

Körklü budu, diləyimi aça bilim...

Yoxsa, mənə Dəli Qoçar qılinc çalar,

Ara yerdə, calqaş üstə düyünlər salar...

Bəyəndilər öyündünü, deyimini,

Gətirdilər ayğırları, geyimini.

Bir əlinlə cilovundan tuta-tuta

Ayaq basıb üzəngiyə, mindin ata,

Dədəm Qorqut!

Bəylər uğur dilədilər: “– Uğur ola!”

Yedəyində Keçər ayğır düşdün yola.

Sular keçdin, yollar aşdın, yoxuş yordun,

Dəli Qoçar ulusunda gəlib durdun,

Dədəm Qorqut!

Oturmuşdu Dəli Qoçar ağ otaqda,

Neçə-neçə yaraqdaşı dik ayaqda...

Atdan enib, o ığidə bağır basdın,

Söz demədin, ilkin ona qulaq aşdın;

Dəli Qoçar

Ayaqlılar torpağımdan keçdiyi yox,

Ağzılılar sularımdan içdiyi yox!

Başın itib, yolazmisan, yoxsa, qoca,

Öz-özünə yer qazmisan, yoxsa, qoca?!

Sənsə dedin: “Elə bilmə, çəşib gəldim,

Aşım-aşım dağlarını aşib gəldim!

Sorağım var, qız qardaşın Baniçiçək,

Gözəlliyyin düzənində açıb çıçək.

Bir istəyi bələməyə gəlmışəm mən,

Bayrəyə qız diləməyə gəlmışəm mən!..”

Dəli Qoçar göye qalxdı, göydən endi,

Diş qıcadı, arslan ağızı köpükləndi:

“–Yubanmadan yəhərləyin Qaracanı,

Yox eylərəm aralıqdan bu qocanı!”–

Dədəm Qorqut!

Sən Duruya sıçrayıban geri döndün,

At uçduqca yel qanadlı quşa döndün!

Dəli Qoçar qovdu atı dalınca hey,

Yollar boyu əl atırdı qılınca hey,

Dədəm Qorqut!

Gördün, Duru ayağını seyrək atır,

Yaviqdadır – Dəli Qoçar budur – çatır:

Gecikmədən Keçər ayğır üstə qondun,

Siyirdiği qılincindən sən qorundun,

Dədəm Qorqut!

Tanrı dağı qarşidaydı – dik yoxuşdu,

Tək cığırkı – sıldırımin üstə tuşdu.

Ordan Keçər göz qırpinca uçub keçdi,

Ayağının altdan qaya uçub keçdi,

Dədəm Qorqut!

Qaracasa yorulmuşdu, ta büdrədi,

Yerə çökdü, qalxamadı, ha kükrədi...

Dəli Qoçar yan yixıldı, sindi qolu,

Elə burda sona çatdı acıq yolu;

Dəli Qoçar

Qoca, qayıt, köməyini əsirgəmə,

Tanımadım, Dədə, mənə yaman demə!

Bu çağacan söz deyən yox sözüm üstə,

Bir diləyə gəlmisənə, gözüm üstə!

Çəkinmədin, yüyen çəkib, çöndün geri,

Dəli Qoçar diz çökübən öpdü yeri.

Sarğı açıb, sınan qolu sarıdn sən,

Yoxluğunu istəyənə yaridin sən,

Dədəm Qorqut!

Duru yolda, çökmüş yerə Qaraca da,
Neyləyəsən təkbaşına bu ucada?!
Köməkləşdin, mindi Keçər ayğıra o,
Sınıq qolla, demə, bir də söz qıra o,
Dədəm Qorqut!

Qayıdıban ordasına yetişdiniz,
Acığında sən göl idin, o da dəniz!
Səngimişdi, elə bil, o Qoçar deyil,
Özün gördün, öz sözündən qaçar deyil;

Dəli Qoçar

Bu çağacan söz deyən yox, sözüm üstə,
Bir diləyə gəlmisənsə, gözüm üstə!
“— Bir istəyi bələməyə gəlmışəm mən,
Bayrəyə qız diləməyə gəlmışəm mən!” –
Sənsə belə dedin ona, o duruxdu,
Gördü, artıq bundan özgə yolu yoxdu;

Dəli Qoçar

Baybura bəy oğludurmu igid Bayrək?!
Ona çıxdan deyiklidir Banıçək!
Bunu babam diləmişdi, sözmü deyim,
Bəy babamın istəyidir – öz istəyim!

Sənsə dedin: “— Gur alışsin od-ocağın,
Dəli Qoçar, bəydən varmı umacağın?!
Məndən soraq gözləyirlər Oğöz bəyler,
Gözləyirlər, qarındaşı, görən, neylər?!” –

Dəli Qoçar

Umacağım elə çox da olmaz ağır:
Mincə buğra, mincə qoçdur, mincə ayğır!
Buğraları – dişisinə qatılmayan,
Qoçlarından mayalanma tutulmayan!
Ayğırları – madyanlara yan almasın,
Bir də odur, bəy bunlara darılmasın!..

Sənsə durub, öz içində sevinirdin,
Dəli Qoçar acığını yan çevirdin!
Yol götürdün yurda doğru Keçər atla,
İşiq yaydın boydan-boya keçər adla,
Dədəm Qorqut!..

* * *

“— Oğlan, yoxsa, qız qayıtdın, Dədə, bura?!” –
Sorğu ilə qarşılıdı bəy Baybura!
Sənsə dedin: “— Qızı aldım, arxayın ol,
Bu qorxunu daşa çaldım, arxayın ol!” –
Dədəm Qorqut!

Bir də sordu: “— Çoxmu umdu Dəli Qoçar,
Dədə, bizə söz veribən sözdən qaçar?!”
Sənsə dedin: “— Bəy, doğrunu niyə danaq,
Dəli Qoçar istəyərmi, biz aldanaq?!” –
Dədəm Qorqut!

Sonra açdın: “— Umacağı bir az ağır:
Mincə buğra, min dənə qoç, min də ayğır!”
Bəy toxdadı: “— Darılmaram mən bu vara,
Bircə günə çatdırarıq biz Qoçara!” –
Dədəm Qorqut!

* * *

Dəli Qoçar başlıqları çox bəyəndi,
Bildi, Dədə öz sözünü düz deyəndi.
Söz bu oldu, yaxılarda yiğnaq qursun,
Qaba-acıq qalağını ta uçursun,
Dədəm Qorqut!

O çağlarda Oğöz boyu yolu vardi,
Evlənəndə igid qalxıb, ox atardı –
Oxu harda yerə düşsə, orda gərək
O özünə qurmaliydi ala gərdək,
Dədəm Qorqut!

Bey Bayrək də yayı çəkib, oxu atdı,
Oxu düşüb, bir düzəndə yerə batdı.
Elə orda dikəltdi dik gərdəyini,
Qıracaqdı ayrılığın yedəyini...
Dədəm Qorqut!

Az keçmədən deyiklisi Banıcıçək
Bir al köynək yollamışdı – üstü bəzək.
O geyindi bu ərgənlilik armağanı,
Qalxdı köksü, güldü üzü, coşdu qanı,
Dədəm Qorqut!

Bir yol vardi: qırx gün sonra çıxıb yola,
O, köynəyi verməliydi bir yoxsula...
Qırx igidlən yeyib-içib, yatdı Bayrək,
Hardan bilsin, öz başına nə gələcək,
Dədəm Qorqut?!

Yarimasın, yarçimasın güdük güdən,
Güdük qurdı – qan damlaşın bu sevgidən:
Soraq verdi Bayburt qala bəyinə o,
Çiçək qatdı külliyyə o, peyinə o,
Dədəm Qorqut!

Belə soraq acıq gəldi yaman ona,
İstəyirdi, qızı alsın öz oğluna!
Bir gecədə dağıtdılar gərdəyi də,
Apardılar igidlərlə Bayrəyi də,
Dədəm Qorqut!

* * *

Qızartılar çulğamışdı dan yerini,
Baybura bəy baxcaq, gördü qan yerini...
Quzğunlardı verən qanın sorağını,
Bəy götürüb, yerə çırpdı sarığını,
Dədəm Qorqut!

Göz yaşları yanağına axa-axa
Hey hönkürdü, hey sizladı, yırtdı yaxa...
Ağlartını eşidincə xatun ana,
Haray salıb, dırnaq çəkdi yanağına,
Dədəm Qorqut!

Bayburanın ağ evləri qara geydi,
Yeddi qızı ağ soyunub, qara geydi.
Birağızdan ağı deyib ağladılar,
Saç yoldular, saça qara bağladılar,
Dədəm Qorqut!

Ürək yaxdı, köks dağladı Banıcıçək,
Çiçək üzü solub getdi al çiçəktək.
Cırıb tökdü ağ gəlinlik donunu o,
Qara gördü bu sevginin sonunu o;

Ağı

Göz açıban gördüüm,
Sevib könül verdiyim.
Dağılıbdı gərdəyim,
İgidim hey,igidim!

Sənsiz günü sanadım,
Sevgim deyib sınadım,
Qırılıbdır qanadım,
İgidim hey, igidim!

Məni yalqız qoydun sən,
Sinəmə köz qoydun sən,
Yarama duz qoydun sən,
İgidim hey, igidim!

Banıcıçək dözərməi,
Umudunu üzərməi?!
Dilək odum közərmir...
İgidim hey,igidim!

* * *

Bunun üstdən on altı il adlamışdı,
Soraqsızlıq neçə beli qatlamışdı;
Sızlayırdı ana-ata gecə-gündüz,
Sızlayırdı bir deyikli, yeddicə qız,
Dədəm Qorqut!

Dözəmmirdi Dəli Qoçar bu yoxluğa,
O istədi, tapa açaq bu yoxluğa.
Xan Bayındur ordasına atla gəldi,
Xan öündə qaya kimi dik dikəldi,
Dədəm Qorqut!

“— On altı il keçib”, — dedi, — “hanı Bayrək,
Gözləməkdən gözdən olub Baniçiçək?!
Xan Bayındur, o dönərdi, olsayıdı sağ,
Qalımdan bircə igid versə soraq,
Saxlancımdan bol-bol ağaç, qızıl alar,
Yoxluğunu soraq versə, qızı alar!”

Yalıncıq da qulağını dikkəmişdi,
Çağdan-çağa belə deyim bəkləmişdi...
Gözləmədi, xan Bayındur söz deyəcək,
Ütük çıxıb, qabaqladı söz deyilcək,
Dədəm Qorqut!

Dedi: “— Xanım, yeddi günü mən araram,
Ölüm-qalım sorağını çatdıraram!”
Üz-gözünü yalan toru örtə-örtə
Xan Bayındur odasından çıxdı ertə,
Dədəm Qorqut!

Dəli Qoçar bağır basıb, uzaqlaşdı,
Ulusuna çatmaq üçün dağlar aşdı.
Umudunu bağladı o, Yalıncığa;
“— Ad bir yana, təki sözü doğru çıxa! —”
Dədəm Qorqut!

Yalıncıqsa yenə yalan yolu tutdu,
Beyinlərə şirəm salan yolu tutdu.
Yeddi günü orda-burda baş gırletdi,
U mudların qapısına daş gırletdi,
Dədəm Qorqut!

Bayrək ona vermiş idi bir ağ köynək,
Geyim mirdi, saxlamışdı armağantək;
Bu köynəyə gizli yaxdı qan ləkəsi,
Dilinəsə calaqladı söz “tikə”si,
Dədəm Qorqut!

“Qanlı yalan” — artıq onun ovcundaydı,
“Doğru yalan” — lap dilinin ucundaydı;
“— Qara Darhand ağızdınca qılınlınab,
Çox döyülib, çox əzilib, çox xınlanıb!” —
Dədəm Qorqut!

Xan Bayındur üzdən baxdı bu yalana;
“— Siz aparın, deyiklisə baxsın ona!”
Apardılar... Görən təki Baniçiçək
Qucaqladı: “— Mən tikdiyim ağca köynək!” —
Dədəm Qorqut!

Ağı dedi, üz qanatdı o yenidən,
Sevgisini qana atdı o yenidən!
Baba-ana ürəyinə oxmu dəydi?!
O yeddi qız bir də, bir də qara geydi,
Dədəm Qorqut!

Umudunu itirmədi bəy Baybura,
Soraqcılar saldı yenə ora-bura.
Soraq gəldi: “— Sağdır Bayrək, qaladadır,
Yalıncıqsa bir köynəklə göz aldadır!” —
Dədəm Qorqut!..

* * *

Bayburt adlı qalasında Burasarın
Darıxırkı darlığında Bayrək darın.
Ün yetmirdi, babasını haylasa da,
Tükənmirdi, günlərini hey saysa da,
Dədəm Qorqut!

Qopuz çalar, dinlərdilər yağılsarsa,
Burdan çıxar, daş qalaqlar dağılsarsa;
İllər uçur, uçmağına umud hanı,
Günlər qaçıır, qaçmağına umud hanı,
Dədəm Qorqut!

Bu qalanın təkurunun göyçək qızı,
Daş üstündə yeni açan çiçək qızı
Bayrək bəyə yaviqlaşmaq istəyirdi,
Sevgisində aşib-daşmaq istəyirdi,
Dədəm Qorqut!

Vurulmuşdu onun qopuz çalmağına,
Bir baxışla ürəyini çalmağına...
Çağ düşüncə Bayrəye baş çəkirdi o,
Önündəcə kəklik kimi səkirdi o,
Dədəm Qorqut!

Ayrılığın at çaplığı boş günlərdi,
Bayrək yenə qopuz çalır, qız dinlərdi...
“Soy soylayır”, çox baxmirdı öz öünüə,
Baniçiçək görünürdü göz öünüə,
Dədəm Qorqut!

Bu arada biri gəlib, söylədi: “— Qalx,
Baniçiçək düğün yapır, ağrıya bax!
O Yalıncıq yoxluğunu yalan yayıb,
Deyiklin də səni artıq ölmüş sayıb!”—
Dədəm Qorqut!

Bayrək qalxıb, sarığını atdı yerə,
Təpik vurdu, bir ayağı batdı yerə;
“— Kim yoğurdu bu deyimi belə acı,
Kim doğradı bu ağılı doğramacı?!”—
Dədəm Qorqut!

Dedi: “— Yoldan keçən verdi bu sorağı—
Qalaaltda gizli-gizli işiq çağı.
O tanıldı qalaq üstdə məni görcək,
O söylədi: “—Bayrək artıq çıxsın gərək!”—
Dədəm Qorqut!

Təkur qızı qulaq asıb, söz alındı,
İçi yandı, köksü üstə od qalandı:
“—Burdan səni, igid yaran, qurtararsam,
Söz ver, məni sonra alıb apararsan?!”—
Dədəm Qorqut!

Bayrək gördü, çağ gözləmir, çağ ötüşür,
Gözlərindən qızın yola işiq düşür.
Əyilibən sarığını o götürdü,
Baxa-baxa aradabir köks ötürdü,
Dədəm Qorqut!

Söz verərsə, tapınacaq yalana o,
Söz verməsə, yenə düşər talana o.
Doğmaları, deyiklini görə bilməz,
Bir də ala gərdəyinə girə bilməz,
Dədəm Qorqut!

Qılincıma — dedi, —qıyma doğranım mən,
Oxlarımı dəlmə-dəlmə oxlanım mən,
Yarılgantək yarılim mən, ovulum mən,
Toz-torpaqtək göy üzünə sovrulum mən,
Təkur qızı, səni gəlib aparmasam...
Bu darlıqdan, söylə, yolu taparmışam?!

Qız söz verdi, görüşdülər gecəyarı,
Açılırdı ayrılığın qapıları...
Çox ucaydı bu qalanın daş qalağı,
Qız bilirdi qaçmaq üçün yol-yolağı,
Dədəm Qorqut!

Sallanmağa gətirmişdi uzun örğan,
Bayrək tutdu umudunun örğanından;
Yavaş-yavaş sürüşdü o üzəsağı,
Bir də gördü, çatıb artıq düz aşağı,
Dədəm Qorqut!

Qaranlığa işiq saçdı gözü qızın,
Qollarını açdı doğru sözü qızın...
Bu darlıqdan genişliyə enib durdu,
Qaranlıqda qaraltıtek sinib durdu,
Dədəm Qorqut!

Duyan kimi, sayıqlıq yox gözətçi də,
Bilən kimi, ayıqlıq yox gözətçi də,
Götürüldü toranlığı yara-yara,
Aralandı dumanlığı yara-yara,
Dədəm Qorqut!

Dağ üstündə göyün üzü ağarırdı,
Ucahıqlar qara donu çıxarırdı:
Dağ, başına qızıl örpək salacaqdı,
Bu yal-yamac qızılıya çalacaqdı,
Dədəm Qorqut!

Bir dikdirdə aralıqdan ilxi gördü,
Elə bildi, yatan yerdə yuxu gördü:
Düşündü o: “– Bu ilxidan tutsun bir at,
Onda, yolu kəsə olar, azı on qat!”–
Dədəm Qorqut!

Yaviqlaşıb, düzənlilikə baxdı, baxdı,
Göz sataşdı Boz ayğıra, gözü axdı...
Bir sevinən uşaq kimi sevincəkdidi,
At istəyi onu ata sarı çəkdi;

Bayrək

– Mənim kişnər Boz ayğırim, qardaşdan yey,
Yola çıxdın, neçə-neçə yoldaşdan yey!
Açıq alnın gen düzəmi bənzər sənin,
Qoşa gözün ulduzamı bənzər sənin?!
Bulud kimi ağ yalmanın saçaq-saçaq,
Dik qulaqlar göydən ulduz qoparacaq?!
Sevgim mənim, Boz ayğırim, qardaşdan yey,
Yola çıxdın, neçə-neçə yoldaşdan yey!

Boz ayğırsa tanıdı öz yiyəsini,
Qulaqları çaldı doğma, gur səsini.
O çağdaca duydu elə bu iş nədi,
Ayaqları üstə qalxıb, at kişnədi,
Dədəm Qorqut!

Sonra çönüb, dördəm çapdı ona sarı,
Bayrəyinsə tutulmuşdu ayaqları...
Atı görüb, donmuş idi yerində o,
Üzəmmirdi, batmışdı çox dərində o,
Dədəm Qorqut!

At çatınca yallı boynu qucaqladı,
Öpdü onun üz-gözündən, göz ağladı.
Atın qonur gözləri də yaşarmışdı,
Gör neçə il o, Bayrəksiz yaşamışdı,
Dədəm Qorqut??!

Sığalladı, sıçrayıban mindi ata,
Atsa qaçdı yalmanını ata-ata.
Harayladı: “– Hey ilxiçi, ünüm ünlə,
Mən Bayrəyəm, yaxına gel, özüm dinlə!”
Təkuruna çatdırarsan bu sözümüz:
“– Ürəyimin qalmayıbdır ta dözümüz!
Yolum budu, işdi, gəlib öz başıma,
Toxunmasın mənim o qırx yoldaşımı!
Birə on qat acığını alaram mən,
Qılıncımı düz köküne çalaram mən!”

* * *

Belə deyib, Boz ayğıra təpindi o,
Öz yerindən bir dağ kimi tərpəndi o.
Eniş endi, yoxuş qalxdı atlı Bayrək,
Gəlib, Oğöz torpağına çatdı Bayrək,
Dədəm Qorqut!

Gördü, yolla özan gedir, düşdü atdan,
Baxdı onun qopuzuna altdan-altdan;
Dedi:”– Özən, bu qopuzu vergil mənə,
Yerinə də Boz ayğırim qalsın sənə!”–
Dədəm Qorqut!

Dilləşdilər, aldı ondan qopuzunu,
Baniçiçək göz öündə yol uzunu
Gəlib-çıxdı babasının ulusuna,
Düşdü yenə doğmaliğin dolusuna,
Dədəm Qorqut!

Üz-gözünə töküldü uzun saçlar;
Bu evləri, bu orası, bu ağaclar...
Gördü, ağaç kölgəsindən su axırdı,
Gördü, ona donuq-donuq qız baxırdı,
Dədəm Qorqut!

Ağlayırdı: “–Qarındaşım Bayrək!” –deyə,
–Düğününə niyə al qan sizdi, niyə?!”
Bayrək baxdı, göz yaşından göz göynədi,
Qopuz çaldı, dodağında söz göynədi,
Dədəm Qorqut!

Səsə yeddi qız qardaşı töküldü,
Bircə anda bulaq üstdə hay-küy düşdü.
Söylədilər: “–Çalma, özən, saxla, özən,
Göynərtidi yaramıza teldən sızan!
Bu gün eldə bir düğün var; ora var-get,
Orda özən çalıb-çaqlar; ora var-get!”

Bayrək dedi: “– İşıq çağı duran qızlar,
Geyinibən bulaq üstə varan qızlar!
Düz üç gündü, yol gəlirəm, yaman acam,
Çörək verin, o dügüne mən varacam!”–
Dədəm Qorqut!

Yemək-çörək gətirdilər, yedi Bayrək:
“– Bu geyimlə necə varım?! – dedi Bayrək –
Bir geyilmış köynək verin, geyim, – varım,
Düğün keçsin, sonra onu mən qaytarım!” –
Dədəm Qorqut!

Göstərdilər özü geymiş bir köynəyi,
O geyinib... baxcaq artdı göz göynəyi...
Donuqdular... – Köynək bütün əyninədi,
Qızlar başa düşmədilər – gizlim nədi,
Dədəm Qorqut!

Duyuq düşdü, yalnız böyük qız qardaşı,
Gendə dürüb, axırdı hey göz yaşı:
– O qayılan gözlərindən,
Ürəkyaxan sözlərindən
Bayrək deyim, özən, sənə!

Arslan kimi duruşundan,
İşıq yağan baxışından
Bayrək deyim, özən, sənə!

Qara saç örtüb üzünü,
Aç, söyle sözün düzünü,
Bayrək deyim, özən, sənə!

Bayrək duydu, bu geyimdə tanınacaq,
Bilməliydi, belə ona kim yanacaq?!

Çıxarıban köynəyi də qaytardı o,
Yoxsa işi dolaşdırıb-qatardı o,
Dədəm Qorqut!..

* * *

Ordan qopub, düşdü düğün yiğnağına,
Toplum gördü, gəlib çıxdı o, yaxına.
Üzüyə ox atırdılar bəylər bir-bir,
Baxmırıldılar, gedən kimdir, gələn kimdir?!--
Dədəm Qorqut!

Qarabudaq yayı çəkib, ox atantək
“— Qoy var olsun əlin-qolun!” — dedi Bayrək!
Qasğan xanın oğlu Uröz yay dartantək
“— Qoy var olsun əlin-qolun!” — dedi Bayrək! —
Dədəm Qorqut!

Bəylərbaşı Yeynək bəy də yayı çəkcək
“— Qoy var olsun əlin-qolun!” — dedi Bayrək!
Dəli Qoçar öz yayına güc verəntək
“— Qoy var olsun əlin-qolun!” — dedi Bayrək! —
Dədəm Qorqut!

Sıra çatdı köygüciyəz — Yalıncığa,
Yayı dartcaq az qaldı, ağ iplik çıxa.
Tuşladığı o üzükdən keçmədi ox,
Özü belə acıqlandı bəylərdən çox,
Dədəm Qorqut!

“— Yayı elə dartarlarmı, qancıq oğlu,
Oxu elə atarlarmı, qancıq oğlu?!”
“Qoy qurusun qolun sənin!” — dedi Bayrək,
“Qoy çürüsün əlin sənin!” — dedi Bayrək! —
Dədəm Qorqut!

Yalıncığın açığından pörtdü üzü,
Dinəmmədi ağızdəcə dondu sözü:
“— Dəli özan, al bu yayı, dart görüm sən,
Dartammasan, bil, boynunu vuraram mən!” —
Dədəm Qorqut!

Bayrək alıb yayı bir yol darmağınan,
Yay bölündü iki yerə sağnağından.
Atdı onu Yalıncığın ayağına,
Sasanan, bir dağ da basdı köks dağına,
Dədəm Qorqut!

Bütün bəylər əl çaldılar bu gücünə,
Dolu yağıdı Yalıncığın düğününə...
Qışqırkı o: “— Bayrək bəyin yayı gəlsin,
Atanmazsa, qılincımdan qoy gicəlsin!” —
Dədəm Qorqut!

Bayrək baxdı öz yayına, dalğın oldu,
Dəli özan birdən-birə çılgın oldu.
Yada saldı darda qalan yoldaşları,
Yayın üstə düşdü isti göz yaşları,
Dədəm Qorqut!

Keçən günlər yaddaşının min düzüyü,
Atlığı ox yarı böldü o üzüyü.
Bəylər bir də əl çaldılar, gülüşdülər;
Bu uğuru Bayrək bəylə bölüsdülər,
Dədəm Qorqut!

Yalıncığın daş bağrına köz qoyurdu,
Qasğan xansa oturuban göz qoyurdu;
Yayı çəkib, oxunu düz atmağına,
Yalıncığa tikanlı söz atmağına,
Dədəm Qorqut!

Buyruq verib çağıldırı yanına o,
Çağıldırı, “soy soylasın” sanına o!
Bayrək qalxıb, Qasğan xana bağır basdı,
Qopuz çaldı... Xan “soylara” qulaq asdı;

Bayrək

— Ban evinin uca-uca otağı var,
Göy ipəkdən örtüklüdür artırmalar.
Tavla-tavla atların var — quş qanadlı,

İgidlərin səkil atlı, qaşqa atlı.
Xan Bayindur köygüsüsən, söykəyişən,
Türk elinin dayaşan, dırayışən!
Daşqın kimi daşım-daşım daşın varın,
Var içində üzsün doğma ulusların!
Sağ-solunda duran bəyin uca olsun,
Yığnağını quran bəyin uca olsun,
Hey Qasğan xan!

Qutluq tapıb, sözlərindən bu çağda xan,
Sordu: “–Özan, dilərsənmi, bir armağan?!
Ban otaqmı, qarabaşmı verim sənə,
Qızıl, ağça, ya daş-qasımı verim sənə?!” –
Dədəm Qorqut!

Bayrək güldü: “–Yolum azca dolambacıdır,
Qoy doyunca yemək yeyim, qarnım acidır!”
Sonra keçib, qazanlara bir-bir baxdı,
Yaxma gördü, ürəyini açıq yaxdı,
Dədəm Qorqut!

Qasğan xansa bəylərinə dedi: “– Gərək,
Xanlığımı bırgünlüyə buna verək!”
Bəylər qalxıb bu deyimi qutladılar,
Oturuban qurub, dizlərini qatladılar,
Dədəm Qorqut!

Acgöz kimi veriləni aşındı o,
Çəkib bir-bir qazanları aşındı o...
Təpiklədi çoxusuna əl vurmadan,
Dadmasa da bozartmadan, qovurmadan,
Dədəm Qorqut!

Yeyimləri ora atdı, bura atdı,
Dəlliləşdi, haray saldı, küy qopartdı...
İstəyirdi, bu düğünü pozsun açıq,
Yalıncığa qara yazı yazsın açıq,
Dədəm Qorqut!

Cumdu, girsin qadınların yiğnağına,
Cumdu, girsin Baničiçək otağına...
Saxladılar... Savaş yaptı, baş da yardı,
Qasğan xandan buyruq gəldi, sonravardı,
Dədəm Qorqut!

Çalğıçılar çalışıldılar... Burda zur-zur,
Dəri toylar vurulurdu gumbur-gumbur;
Qaldırıban çalanları bütün qovdu,
Bir yalanın yarpağını belə ovdu,
Dədəm Qorqut!

Oturmuşdu burda qırx qız, burda xatun,
Öz yerindən qaba qalxdı Burla xatun:
“– Mən oturan otağamı cumursan sən,
Dəli özan, umacağın varmı bizdən?!” –
Dədəm Qorqut!

“– Qopuz çalıım, ərə varan qız oynasın,
Soy soylayıım, siz də mənə qulaq asın!”
Qasğan xanım buyruq verib, “qala billəm,
Soy soylayıb, qopuzumu çala billəm”, –
Dədəm Qorqut!

Burla xatun dedi: “– Onda, buyur, otur!”
Yengəyə də tapşırı o: “– Ayağa dur!
Qopuz çalsın, dəli özan, arada süz,
Bir az çalar, çıxıb gedər o da, sözsüz!” –
Dədəm Qorqut!

Bayrək keçib, diz qatladi bir yandaca,
Baničiçək – yengələri yanındaca
Oturmuşdu... Onu görçək piçıldı şədi,
Sözlərinə ağız tutub piqqıldı şədi,
Dədəm Qorqut!

O baxmadı, qopuz çaldi, oynaya qız,
Ortalığa düşdü bu çağ yengə yalqız;
Belə görüb, yarı kəsdi çalmağını,
Qız bilmirdi onun Bayrək olmağını;

Bayrək

Qısqıraqa qopuz çalmaq istəmərəm,
Qarabaşa özan olmaq istəmərəm!
Yengə, sənin çox yaxındır evin yola,
Ora dolan, sən yolcu tap, onu dola...
Oyununa qopuz çalmaq istəmərəm,
Qarabaşa özan olmaq istəmərəm!..

Yengə gördü, iş qarışdı, o oturdu,
Burla xatun öz yerindən qaba durdu;
Buyruq verdi, köynek geycək Baniçək
Ortalığa işiq saçdı bir al çiçək,
Dədəm Qorqu!

Əllərini arxasında gizlətdi o,
Oynamadı, Bayrəyi çox gözlətdi o.
Onun gözü axtarırıdü üzüyünü,
Yalnız üzük açacaqdı bu düyüünü;

Bayrək

Deməyəsən, qarlar yağmış, dizə yetmiş,
Bəy qızı da qarabaşsız suya getmiş.
Don vurubdur onun onca barmağını,
Yığnaq görsün, qızın özan yormağını...
On barmaqsız ərə varır bəyin qızı,
Quru yerdə at suvarır bəyin qızı!..

Baniçək açıqlandı bu özana,
İşiq gözler göz qırpinca döndü qana.
Açıq qartək əllərini, bileyini,
Bayrək gördü barmağında dileyini,
Dədəm Qorqu!

Yada saldı ilk görüşü – işiq günü,
İşiq tapdı, pozacaqdı bu dügüünü...
Sevəcəyi artıq gözü önündədir,
Öz çiçəyi artıq gözü önündədir;

Bayrək

O gedəli, bam-bam dikə çıxdınmı, qız,
Qanrlıban dörd yanına baxdınmı, qız?!
Qarğı kimi qara saç yoldunmu, qız,
Gülən yerdə qan-yaş tökən oldunmu, qız?!
Güz alması yanağını yırtdınmı, qız,
Qara geyib, ağ geyimi atdırınmı, qız?!
Mənimkirdir qızıl üzük, qaytar mənə,
Sən varırsan ərə artıq, catar mənə!

Baniçək

O gedəli, bam-bam dikə çıxdığım çox,
Yana-yana dörd yanına baxdıǵım çox!
Qarğı kimi qara saç yolduǵum çox,
Gecə-gündüz hey özümü yorduǵum çox!
Qızıl üzük sənin deyil, yiyeşi var,
Niyəsini söylə, özan, niyəsi var?!

Bayrək

Bir keyiki qova-qova gətirdimmi,
Al çadırın öününcən yetirdimmi?!
Mən avımı o gün sizə vermədimmi,
Otağından sən bunları görmədinmi?!
Yengə saldın, dönmədimmi, onda, dala,
Sən özün də çıxmadınmı qarşı yola?!
Boz ayğırim keçmədimi Qoratını,
Güləşəndə demədinmi öz adını?!
Üç öpübən, bir dişləyib, baxmadimmi,
Barmağına qızıl üzük taxmadimmi?!
Sevişdiyin Bayrəyini tanımirsan,
Deyiklini, diləyini tanımirsan?!

Keçən günün işığını yandırantək
Dizi üstdə çökdü yerə Baniçək!
Bayrəyə də geyirdilər yeni köynək,
Qız qalxıban dar qapıdan uçdu quştək,
Dədəm Qorqu!

Bilmədilər, hara gedir, mindi ata,
“—Qoy sevinsin o qaynana, o qaynata!”—
Bu istəklə kəsdi yolun damarını,
Aramadı daşlarını, tumarını,
Dədəm Qorqut!

Bayburanın ordasına gəlib çatdı,
Bir bacısı onu görçək göz ağartdı;
Bəy özüsə daş qalaqdan tuta-tuta
Yaxınlaşdı Banıcıçək minən ata;

Banıcıçək

Qarşı yatan qara dağın uçulmuşdu,
Qalxdı, axır!
Soyuq-soyuq bulaqların kor olmuşdu,
Axıdı, axır!
Uca-uca ağacların yixilmişdi,
Güldü, axır!
Düz altı il oğlun Bayrək yox olmuşdu,
Gəldi, axır!
Gözün aydın! Hey qaynata, hey qaynata!
Armağanın olacaqmı,
Bəy qaynata, bəy qaynata?!

Baybura

Qarşı yatan qara dağlar yaylaq sənə,
Soyuq-soyuq ağı suları bulaq sənə!
Yüyrək atlar, qıvrıq atlar minət sənə,
Qatar-qatar buğraların yüklət sənə!
Saxlancımda qalan varım armağandı,
Qızıllarım, ağaçlarım armağandı!
Bu sorağın doğru olsun, gerçək olsun,
Gəlinim də yalnız Banıcıçək olsun!

Bayrək bəyi gətirdilər bu arada,
Gözlərində yaş odlatdı Baybura da.
Öz oğlunu görə bilmir artıq gözlər,
Dodağından yana-yana axdı sözlər,
Dədəm Qorqut!

“— Oğlum döndü, evə işiq saçılacaq,
Oğlum döndü, gözlərim də açılacaq!”
— “Gözün aydın!” — söylədilər bəylər bütün,
Qasğan xansa dedi: “— Gərək, quraq düğün!” —
Dədəm Qorqut!

Ana ilə qız qardaşlar qovruldular,
Sönmüşdülər, ocaqlarda köz oldular...
Dəyişdilər qara-qara geyimləri,
Sağaltdılar ürəklərdə göynəmləri,
Dədəm Qorqut!

Bayrək dedi: “— Qasğan xanım, qutluyam mən,
Düğün üçün sənin ulu sözlərindən!
Qırx igidi qurtarmasam o darlıqdan,
Qaranlıqdan gözlərimə gülərmi dan?!” —
Dədəm Qorqut!

* * *

Axşam idi, qaralmışdı artıq göylər,
Buyruq alib, atlandılar Oğuz bəylər...
Yetişdilər Burasara dan sökünçə,
O qalaya aradılar yolu, öncə,
Dədəm Qorqut!

Bu savaş da qanlı-qansız ötüşmədi,
Boş-boşuna odalara od düşmədi;
Ayrılığın qalağını ta yardılar,
Qırx igidi bu darlıqdan qurtardılar,
Dədəm Qorqut!

Bayrək gəzdi, Təkur qızı görsün harda,
Artıq o qız qalanmazdı belə darda;
Söz vermişdi aparmağa özü onu,
Gördü, oxa tuş olubdu, çatıb sonu,
Dədəm Qorqut!

* * *

Qayıtdılar... Bayrək çatdı isteyinə,
Yalıncığı bağışladı çıçeyinə.
Ağır çağlار, acı günlər sovuşdu ta,
Neçə igid göyçeyinə qovuşdu ta,
Dədəm Qorqut!

Oğozlərin bir çağrı da belə keçdi,
Soykökümə diş qicirdən acı içdi...
“– Bu, Bayrəyin boyu olsun!” – dedin sən də,
Qutlanırıq indi ondan söz düşəndə! –
Dədəm Qorqut!..

Son söz yerinə

“Boy boylayan”, Oğoz elli, Dədəm Qorqut,
“Soy soylayan”, qopuz dilli, Dədəm Qorqut!

Sən söylədin: “– Ulus-ulus özan gəzər,
Çal-çağırla dalğınlığı pozan gəzər!”
Sən özün də oba-oba gəzər oldun,
Çal-çağırla yiğnaqları bəzər oldun,
Dədəm Qorqut!

Sən söylədin: “– Söz duyumdur, düz toxunsa”,
Söyləmədin: “– «Yasin» gözəl, düz oxunsa!” –
Deyimində bircə qırıq yalan yoxdu,
Yalan deyib, indiyəcən qalan yoxdu,
Dədəm Qorqut!

Sənsə qaldın işiq dolu soylarınla,
Bir yaşadın doğma Oğoz boyalarınla.
Suçlu sayma ucalığa boyanmağı,
Suçlu sayma “boy”larını “boy”lamağı,
Dədəm Qorqut!

Varlıq döndü, çox qaranın ağı çıxdı,
Dış Oğoz də İç Oğozə yağı çıxdı...
Bu yağılıq doğmalıqdan yürək oldu,
Yağılığın ilk ağrısı Bayrək oldu,
Dədəm Qorqut!

Oğoz bəylər birliyini güvə kəsdi,
Yollarını yamanlığın daşı kəsdi.
Qasğan xanın yaraqdaşı Aröz niyə,
Ürəklərdə yara açdı göz-göz niyə,
Dədəm Qorqut!

Necə oldu, Qasğan xana qarşı getdi,
Bayrəyə əl qaldıranın başı getdi...
Qaraldımı uluslarda işiq belə,
Başladımı bölüm belə, ayriq belə,
Dədəm Qorqut!

Yol açıldı soylarının bölümünü,
Yol açıldı yağışların gəliminə...
Yağı gəldi, yağı getdi talandı yurd,
Qız-gəlinin göz yaşıyla sulandı yurd,
Dədəm Qorqut!

Ad verdiyin neçə-neçə ad yaşadı,
Xan Bayındur torpağında yad yaşadı;
Rum yürüdü, fars yeridi, yunan geldi,
Varlığımı damğalayan, danan gəldi,
Dədəm Qorqut!

Sasanilər dişlərini qıcadılar,
Çox sandılar, xanlarından ucadılar...
Fars sözleri dilimizə elə yatdı,
Nizamımız “gəlmə” dildə Gün yaratdı,
Dədəm Qorqut!

Xəlifələr qılincını suvardı din,
Qollarını kəsmədəmi “din” Babəkin?!

Bizi oddan döndərənmi əreb oldu,
“Tanrı” sözü “Allah” oldu, “Yarəbb” oldu,
Dədəm Qorqut!

Özgə dillər söyləməni alız saldı,
Özgə köklər doğmaları cılız saldı...
“Güz” yerini “payız” tutdu, “yaz”ın – “bahar”,
“Arslan” dönüb “şir” doğuldu, “qurd” – “canavar”,
Dədəm Qorqut!

“Özarboyqan” özkə dillər geyimində
Üzə çıxdı “Azərbaycan” deyimində...
Çox sözümüz bax, beləcə “özgələşdi”,
Çox sözümüz bax, beləcə “kölgələşdi”,
Dədəm Qorqut!

Ağrıları saymağınan saya gəlməz,
Ağrıları ha bəzəsən, toya gəlməz!
Oğöz eli ağrı tapdı “hay” soyundan,
Ağrı tapdı çıxarılan min “oyun”dan,
Dədəm Qorqut!

Arğıdağdan ta Qapıcıq dağınadək
Torpaq, yağı tapdağında oldu dibək!
Bu dibəkdə qan yoğruldu ağrlara,
Çağdan çağşa irinləşdi ağrı-yara,
Dədəm Qorqut!

Çağdan çağşa qopardılar qaysaqları,
Ürəklərdə qaraltdılar ocaqları...
Ad verdiyin neçə doğma ad yaşadı,
Qasğan xanın torpağında yad yaşadı,
Dədəm Qorqut!

Bu torpağı qazım-qazım qazdı yağı,
Tapdığını öz adına yazdı yağı!
Çox adı da bilə-bilə gömdü yerə,
Çox adı da bölə-bölə gömdü yerə,
Dədəm Qorqut!

Üzü soyuq, sözü soyuq rus çarları
Göz dikdilər Qapıqasdan – yurda sarı,
Gözgörəsi neçə xalqı aldatdilar,
Torpaq alib, quru-quru söz satdilar,
Dədəm Qorqut!

Əllərində Böyük Çarın umacağı,
Yaddaşlarda tatarların min acığı
Qapıqasdan yurdumuza şığıdlar,
“Hay” soyunu yançılıyan yağıdlar,
Dədəm Qorqut!

Soylarımız dolaşığa düşdü yenə,
Adlarımız calaşığa düşdü yenə.
Silməmişdik özge dillər qarasını,
Sözlərimiz aldı quzey yarasını,
Dədəm Qorqut!

Qanlı görcək “hay” soyları top oldular,
Rus əlində güllə, göndər, top oldular...
Necə desə, oynadılar tülküsayaq,
İtiləşib, korşaldılar süngüsayaq,
Dədəm Qorqut!

Açgöz rusdu, torpağımı qarmaladı,
“Hay” soyunun çarığını sırmaladı.
Qansalanlar ulislarda dolaşdilar,
Qalxıb, farsla tikə üstdə dalaşdilar,
Dədəm Qorqut!

Bu dalaşma bütövlüyü yarı böldü,
Torpağımız tikə-tikə əldə öldü.
Özgə yeri qamarlamaq yenə gedir,
Torpaq udub, yer yamamaq yenə gedir,
Dədəm Qorqut!

DİLSUZ

BEŞİK NƏĞMƏSİ

Ərcə balam,
Bircə balam,
Ərcəm, lay-lay,
Bircəm, lay-lay!

Dədəm Qorqud
Bir ad versin.
Qoc Koroğlu
Qırat versin...
Körpəm laylay,
Öfkəm, laylay.

Gecələri buğda boyu böyüyəsən,
Sən böyüyünçə atın böyüsün,
Atın böyüyünçə qılincın böyüsün,
Qılincın böyüyünçə iğidliyin böyüsün,
İgidliyin böyüyünçə torpağın böyüsün,
Torpağın böyüyünçə sözün böyüsün,
Sözün böyüyünçə ululuğun böyüsün.
Ululuğun böyüyünçə ozan dilinə düşəsen:
Qopuzdan-qopuza,
Yayladan-yaylaya sevgin böyüsün...
Ağca-ağca oğuz qızları
Göycə-göycə yaylalardan gül dərsin,
Oğuz ellərindən arxan gəlsin,
Yağıların yaman yerdə axşamlasın,
Gündoğandan Günbatana
Bayraqların küləkləsin...

Qumral quzu
Yalar duzu;
Quzum, lay-lay,
Duzum, lay-lay...

...Ağrılarım saymağınan saya gəlməz,
Bir kimsənə sənin kimi haya gəlməz!
Yaşamının, qalımının izindəyəm,
Söz kəsəri bulağının gözündəyəm,
Dədəm Qorqt!

Gözlərinin ulduzunu gözdən saçdım,
Sözlərinin işığını sözdən saçdım...
Saçmışamsa, söz sənindir, od sənindir,
Ölməzliyə yolu seçən ad sənindir,
Dədəm Qorqt!

Suçlu sayma ucalığa boylanmağı,
Suçlu sayma ucalıqdan boylanmağı!
Soykökümün öd işığı, Dədəm Qorqt,
Varlığımın ad işığı, Dədəm Qorqt!!

**30.04.97 – 10.05.98
07.08.03 – 04.06.04**

MÜNDƏRİCAT

Həmişəyaşar Dədə Qorqud ədəbiyyatı (<i>Tofiq Hacıyev</i>)	4
<i>Mikayıl Rzaquluzadə. El gücü</i>	15
<i>Səhənd. Sazımın sözü</i>	33
<i>Anar. Dədə Qorqud</i>	109
<i>Nəbi Xəzri. Burla Xatun</i>	186
<i>Arif Abdullazadə. Ulu Qorqud</i>	267
<i>Kamal Abdulla. Casus</i>	290
<i>Rəşid Təhməzoğlu. Dədəm Qorqud</i>	323
<i>Dilsuz. Beşik nəğməsi</i>	365

00000

3

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektor: *Pərinaz Səmədova*

Yığılmına verilmişdir 14.04.2004. Çapa imzalanmışdır 18.11.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 23. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 187.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.

000003